

Ramiz Mehdiyev



Axf-254449

FƏLSƏFƏ

Ali məktəblər üçün dərs vəsaiti

M.F.Axundov adına
Azərbaycan Mili
Kitabxanası

Rəyçi:
**Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəciliç Akademiyası**

Layihənin rəhbəri:
Aslan Aslanov
AzərTAc-in baş direktoru

Elmi redaktor:
Bəxtiyar Əliyev
AMEA-nın müxbir üzvü

Redaktor:
Dağbəyi İsmayılov
AzərTAc-in baş direktorunun müavini

Tərcüməçi redaktor:
Oktaedr Məmmədov

Mehdiyev R.Ə.

Fəlsəfə. Dərs vəsaiti. Bakı, "Şərq-Qərb", 2010, 360 səh.
Rusca ikinci nəşirdən tərcümə

Bu dərs vəsaitində müstəqil elmi fənn və insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli şəhri, o cümlədən fəlsəfənin mövzusu, onun metodları, məqsəd və vəzifələri, baza anlayışları, kateqoriyaları və cərəyanları haqqında geniş səhəbat açılır. Kitabda fəlsəfəyə girişlə yanğısı, fəlsəfənin, o cümlədən Şərq fəlsəfəsinin tarixi, müasir fəlsəfənin əsərləri, habelə tarix fəlsəfəsi və siyasi fəlsəfə şərh edilir. Qədim və orta əsrlər Azərbaycan fəlsəfəsinin problemləri, XIII-XX əsrlərdə Azərbaycan fəlsəfi fikrinin təşəkkülü ilə, ayrıca əsaslıdır.

Nəşr tələblər, müallimlər, fəlsəfə problemləri ilə maraqlanmış bütün oxucular üçün nəzərdə tutulmuşdur.

Kitabın ikinci nəşri ali məktəblərin müəllim və tələba heyətinin xahişi ilə hazırlanmışdır.

Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuşdur.

ISBN 978-9952-34-504-9

© R.Ə.Mehdiyev, 2010-cu il.

MÜQƏDDİMƏ

Fəlsəfə ruhun bədəni tərk edərək xəyalən olsa da, mütləq dünyaya qayitmaq cəhdididir. Müxtəlif insanların ruhları Həqiqət, Xeyir və Gözəllik aləminə eyni dərəcədə yaxın olmadığına görə, onların hafizələrində mütləq aləmin rəngarəngliyi müxtəlif şəkildə iz qoymuşdur. Fəlsəfi sistemlərin çoxluğu, həmçinin onların arasında ziddiyyətlər buradan irali gəlir.

Deyə bilərik ki, fəlsəfə mənəvi təfəkkür mədəniyyətinin ayrıca bir hissəsidir. O, fəlsəfəni öyrənən insanı praktiki həyat programı, həyatın ali mənasının dərk edilməsi, əxlaqi ideallar ilə silahlandırmış qarşısına məqsəd qoymuşdur. İ.Kant fəlsəfənin fəal praktiki xarakterini vurgulayaraq yazırırdı: "Ümumiyyətlə, müdriklik bilikdən daha çox fəaliyyət tərzindən ibarətdir..." Fəlsəfə mükəmməl müdriklik ideyasını tacəssüm etdirir, insan zəkasının ali məqsədlərini göstərir. Filosofluğun mahiyyəti ali mənəvi dəyərləri əsaslandırımaqdır.

Fəlsəfə dünyani əvvəlcə dərk edən, sonra isə onu qiymətləndirən insanın mənəvi istiqamətləndirilən funksiyasını yerinə yetirir.

İnsanda insaniyyətlik, bütövlükdə insanın nə demək olduğu fəlsəfəni maraqlandıran məsələlərdir. Onu öyrənənlərə insan haqqında həqiqəti dərk etmək imkanı yaradır. Onu sadəcə olaraq insana yönəlməsi deyil, insana məhz subyekt, şəxsiyyət kimi istiqamətlənməsi səciyyələndirir.

Fəlsəfə biliyin en humanist nəzəri formasıdır. O, insanla xüsusi dildə danışır, ona kim olduğunu, insanı ləyaqət və vəzifənin nədən ibarət olduğunu, onun cəmiyyətə, təbiatə, başqa insana, bütün Kainata münasibətdə bir insan kimi hüquq və vəzifələrinin nədən ibarət olmasını izah edir.

Biliyin dünyagörüşü sistemi olan fəlsəfənin əsas vəzifəsi insan mənəviyyatını, ali humanist əqidələr sistemini inkişaf etdirməkdir.

Fəlsəfənin öyrənilməsi onun tarixini, ən görkəmli nümayəndələrinin baxışlarını, əsas anlayış və kateqoriyaları bilməyi nəzardə tutur.

Bu dərs vəsaitində fəlsəfə tarixinin, müasir fəlsəfə elminin problemlərinin və ona müvafiq olaraq, anlayış və kateqoriyaların qısa şərhi verilmişdir.

Ümid edirik ki, bu dərs vəsaiti ali məktəblərin tələbələri üçün faydalı olacaq və onlara fəlsəfə kursunu mənimseməkdə kömək edəcəkdir.

I HİSSƏ

FƏLSƏFƏYƏ GİRİŞ

Falsəfə nadir. Falsəfə insan biliyinin ən qədim sahələrindən biri, dünyagörüşü xarakterli problemlərin qoyuluşuna və həllinə yönəlmış mənəvi fəaliyyətin xüsusi sahəsidir. Bizim eradan əvvəl VII-VI əsrlərdə Hindistanın, Çinin və Qədim Yunanistanın böyük filosoflarının fəaliyyəti sayəsində yaranmış falsəfə ictimai şüurun əsas formalarından birinə, dünya və onun dölk edilməsi haqqında ən ümumi anlayışlar sisteminiçəvirlmişdir. Filosoflar öz səylərini dünyagörüşü məsələlərinin qoyuluşuna və onlara cavab axtarışına yönəldirdilər. Falsəfənin təxminən üç minillik tarixi ərzində onun nümayəndələri başarıyyət üçün hayatı əhəmiyyətli məsələlər qarşıya qoymuş, bu barədə öz baxışları irəli sürmüşlər. Bu nöqtəyi-nəzərin hər biri həmin məsələlərin başa düşülməsinə yeni məna çaları vermişdir.

"Falsəfə" sözü yunan mənşəli olub, "hikmətə" (sofiya) "məhəbbət" (fileo) deməkdir. Bəzi tarixi sənədlərə görə bu sözün yaranması Herodot, Heraklit və Pifaqorun adı ilə bağlıdır. Bu sözü ilk dəfə Pifaqor (e.a. təqribən 580-500-cü illər) müdrikliyə və düzgün həyat tərzinə can atan insanlar barəsində işlətmüşdür. Lakin bu sözün mənasını ilk dəfə Platon (e.a. 428-348-ci illər) və Aristotel (e.a. 384-322-ci illər) dərindən təhlil etmişlər. Falsəfəni xüsusi bir elm kimi ilk dəfə fərqləndirən Platon olmuşdur.

"Falsəfə" sözü müxtəlif dövrlərdə müxtalif mənalarda başa düşüldür. Bununla belə, bütün hallarda bu söz biliyin xüsusi bir növü olan həqiqətə, müdrikliyə məhəbbət, dərin təfəkkür, həyat fəaliyyətinin düzgün orientirlerinin axtarışı və tapılması, insan həyatının düşünenmiş şəkildə qurulması yollarını nəzardə tuturdu. Beləliklə, deyə bilərik ki, falsəfə varlığın əsas suallarına insan tərafından cavabların axtarılması və tapılması deməkdir. Falsəfə dünyagörüşü, bütövlükdə dünyaya və insanın bu dünyaya münasibatınə baxışlarının məcmusudur.

Falsəfənin mövzusu. Artıq qeyd etdiyimiz kimi, müxtəlif dövrlərdə "falsəfə" anlayışına müxtalif mənalar verilmişdir. Başlangıçda bu anlayış daha geniş məna – yaranmaqdə olan elmin və nəzəri təfəkkürün cizgилərinə malik idi. Qədim dövrün falsəfəsi insanların təbiət və özləri haqqında ilkin elmi bilik və

nəzəri mülahizələrinin vahdəti ilə fərqlənirdi ki, sonradan da onların əsasında müstəqil fəlsəfi fikir inkişaf etmişdir.

Filosoflar əsrlər boyu təbiatın nə olduğu haqqında çox üzüçü və dərin mülahizələr irəli sürmüslər. İlk yunan filosoflarının maraqlarının predmeti də bu olmuşdur. Onların müşahidələri, düşüncələri, analogiya və hipotezləri dünyanın, Yerin, Günsənin və ilduzların yaranması, təbiatın əbadiliyi və sonsuzluğu haqqında suallara idrak qane edən cavablar axtarışına yönəlmışdı. Filosoflar onları maraqlandıran məsələlərə müxtəlif nöqtəyinənəzərdən yanaşırıldılar və buna görə, onların cavabları da müxtəlif idi. Bununla bərabər, problemin həlli üçün onların hər birinin təklif etdiyi variant mütləq haqqıqət hesab edilmirdi: həmisi istər problemdə yeni yanaşmalara, istərsə də bu barədə yeni suallara yer qalırdı. Bu fikir və yanaşma müxtəlifliyi şəraitində fəlsəfə özünün əsas vəzifəsini insanların pərakəndə biliklərinin toplanmasında və ümumiləşdirilməsində görürdü. Beləliklə, fəlsəfə başlangıçda təbiət fəlsəfəsi kimi çıxış edirdi.

Filosoflar tədricən insana, insanın mahiyyətinə, onun ictimai-həyatı məsələlərinə, tarixin və mədəniyyətin mənasına da maraqla göstərməyə başladılar. Qədim yunan filosofu Sokrat (e.ə. 469-399-cu illər) insanın hayatı və ölümü, insan həyatının mənası, insan biliklərinin mənbələri barədə, mərdlik, əzmkarlıq, ədalətlilik və müdrikkilik kimi etik kateqoriyalar haqqında mühakimə yürüdü. Sokratın dövründən başlayaraq insan problemi fəlsəfə axtarışlarının diqqət mərkəzinə çevrilmişdir.

Aydındır ki, fəlsəfi düşüncələr təbiətə və insana aid mövzular ətrafında cəmləşmişdi. Amma bu mövzular təkçə fəlsəfi dünayagörüşünün deyil, ümumiyyətlə, dünayagörüşünün mövzusudur. Əgər belədirsa, onda fəlsəfənin spesifikasi nədən ibarətdir? Onun əsas xüsusiyyəti bununla bağlıdır ki, burada təfəkkür nəzəri xarakter daşıyır: filosoflar nəzəri mühakimələrə daha çox diqqət yetirir, insanın zəkasına daha tez-tez müraciət edirlər. Məhz özünün bu xüsusiyyəti sayəsində bu gün fəlsəfə bəşarıyyətin galacıysi, ictimai inkişafı öncəgörəmə yolları və imkanları, mədəni-tarixi prosesin istiqaməti barədə məsalələrə çox böyük maraq göstərir.

Bu gün həmin problemin dünayagörüşü və ideolojiya kimi xüsusi kaşkirliyi eksponential artımın başarıyyəti düber etdiyi böhran, yaxınlaşmaqdə olan ekolöji fəlakət təhlükəsi, planetdə milli və konfessional münəqışılərin davam etməsi, totalitar ideologiyaların ifası, eləcə də mədəniyyətlərin integrasiya prosesləri ilə bağlıdır. Fundamental hayatı problemləri öyrənməyin alternativ yollarının axtarışı fəlsəfənin an mühüm vəzifələrindən biridir.

Fəlsəfənin funksiyaları. Fəlsəfənin əhəmiyyəti onun "dünya - insan" sistemində ümumi problemlər üzərində mülahizələr yürütməklə insanları təbiət və camiyyət almışında istiqamətləndirə bilməsindən ibarətdir. İnsan öz hayatının müəyyən anlarında seçim zərərəti qarşısında qahr və öz seçimindən asılı olaraq azadlığını reallaşdırır. Fəlsəfə insanın daha düzgün seçim etməsinə kömək etməlidir. Bu məsələnin həlli üçün fəlsəfə ən ümumi ideyaları, idealları, prinsipləri, baxışları, kateqoriyaları, təcrübə formalarını aşkarla çıxarıır, davranış meyarlarını, dəyərlərin iyerarxiyasını müəyyənləşdirir və onların zəkanın tənqid süzgəcindən keçirilərək dəyişen dünyada yenidən qiymətləndirilməsinə kömək edir.

Bu prosesdə fəlsəfə bir sıra funksiyaları həyata keçirir. Onların ən mühümələrini araşdırıq.

Dünayagörüşü funksiyası. Fəlsəfənin bu ən mühüm funksiyası bütövlükdə dünyanın mənzərəsini əks etdirmək, müxtəlif elm-lərin məlumatlarını, incasənat və praktiki faaliyyətin bütün sahələrində qazanılmış bilikləri birləşdirə bilməsindən ibarətdir. Fəlsəfə bütövlükdə bəşarıyyətin intellektual, mənəvi və praktiki həyatı nailiyyətlərini əhatə etməyə, ümumiləşdirməyə və dərk etməyə çalışmaqla bərabər, həm də gerçəklilik haqqında ümumi biliklərin məzmununu və onların əldə edilməsi üsullarını nəzəri cəhətdən əsaslandıır. Fəlsəfə dünayagörüşünün qeyri-fəlsəfi formalarını tənqid etmək və rasionallaşdırmaq yolu ilə həqiqi idarətin yolunu təmizləyir, dünya haqqında yeni təsəvvür formallaşdırır, insanların dünyaya münasibətini, ictimai hadisələrin qiymətlərinin nəyin əsasında yaranmasını, gerçəklilikin bu və ya digər faktların nəyə görə qəbul edilməsini və ya edilməməsini aydınlaşdırmağa kömək edir.

Fəlsəfənin **metodoloji funksiyası** elm, incəsənət və ya sosial praktika sahəsində qarşıya qoyulmasından asılı olmayaq, hansısa məqsədə çatmağın vasitə, metod və prinsiplərinin müəyyənləşdirilməsidir.

Fəlsəfənin **humanist funksiyası** sosial gerçekliyin şərhində, insana diqqətli münasibət yollarının axtarışında, mənəvi, bədii şürurda yaranan ideyaların nəzəri dila çevrilməsində, etik və estetik yanaşmaların yayılmasında reallaşır.

Fəlsəfənin **praktiki funksiyası** onun əxlaqi dəyərlərində və insanların rifahında ardıcıl surətdə qayğıda təzahür edir. Bu halda fəlsəfə həm fərdin, həm də cəmiyyətin mənafelərini nəzərə alır. O, fərdin öz davranışını müştəqil tənzimləməsinə, hayatının mənasını və məqsədini, gələcək tələyini dərk etməsinə, öz problemlərdən baş çıxarmasına kömək edən Borc, Məsuliyyət və Vicdan haqqında cəmiyyətdə yaranmış əxlaqi təsəvvürləri ümumişdir. Çünkü məhz ali orientirlərin itirilməsi çox vaxt insanları həyatda narkomaniyaya, alkopolizmə və cinayətlərə gətirib çıxarıır.

Fəlsəfə başqa funksiyaları da reallaşdırır. Onların ən vacibləri predmeti məlum olan sosial gerçeklikdə gündəlik oriyentirlər rolunu oynayan Nemət, Xeyir, Şər kimi dəyərlər haqqında təsəvvürlərin yaranmasından ibarət olan **konstruktiv-dəyər funksiyası; eksplikasiya funksiyası**, yəni obyektiv gerçekliyi əks etdirən ümumi ideyaların aşkar edilməsi; **rəsionallaşdırma funksiyası**, yəni dünyagörüşü tərkibli mövzuları, ideyaları və məsələləri məntiqi formaya salmaq; **sistemləşdirmə funksiyası**, yəni başarı tacribəsinin ayrı-ayrı elementləri arasında əlaqələrin və münasibətlərin müəyyən edilməsi, onların vahid tam şəklində birləşdirilməsi və məcmu nəticələrin formalaşdırılması; **təqid funksiyası**, yəni qeyri-fəlsəfi dünyagörüşü formalarının nəzəri xurafatlarını və yanılmalarını onların obyektiv məzmunu baxımından təhlil və aşkar etmək funksiyasıdır.

Bundan əlavə, fəlsəfənin izahat-informasiya, mədəni-tərbiyəvi və başqa funksiyaları da vardır.

Fəlsəfənin təyinatı. Fəlsəfənin əsas təyinatı dünyani və insan hayatı anlamaq prinsiplərinə yiyəlanməkdir. O, insan təfəkkürünü rasionallığı doğru istiqamətləndirməlidir. Keçmişin və bu günün mədəni-tarixi təcrübəsinə müraciət etməklə fəlsəfə dünyani anlamağın köhnə baxışlarını və sxemlərini şübhə altına alır, onları təqid edir və puç etməyə çalışır, onların əsasında gələcəyə istiqamətlənmış prinsipcə yeni ideyalar, dünyagörüşü obrazları və idealları formalasdırırmaga imkan verən təfəkkür üsulu yaradır. Fəlsəfə onu öyrənən insanın adiliklərin fəvqündə qalxmamasına, özünü takmillaşdırmasına və gələcək tələyini aydın təsəvvür etməsinə kömək edir. Fəlsəfə olmasa, insan öz mövcudluğunu mənəvi bütövlüyüün ən ümumi əsaslarını dərk edə bilməz.

Fəlsəfa, mifologiya və din. Qeyd etdiyimiz kimi, fəlsəfə dünyagörüşü formalarından biridir, lakin birincisi deyildir. Fəlsəfə üç min il bundan əvvəl, ilk böyük filosofların yaşayıb-yaratdığı dövrə meydana gəlmİŞdi. O dövrə şurun hakim formaları mifologiya və din idi.

Fəlsəfənin genezisinin, onun sosial funksiyalarının və ictimai şururda tutduğu yerin dərk edilməsi yolunda fəlsəfənin mifologiyaya və dinə münasibətinin başa düşülməsi böyük əhəmiyyət kəsb edir. Elmin son nailiyatları ilə əlaqədar bu məsələnin təhlili tarixi-fəlsəfi prosesin bəzi adı sxemlərdən müəyyən qədər kənarlaşması nəzərdə tutur.

Mifoloji şur dini və ya fəlsəfi şururdan daha qədim şur tipidir. O, sinkretikdir və dinin, bədii yaradıcılıq başlangıcının, əxlaqi norma və məqsədlərin elementlərinin bölünməmiş vəhdəti kimi çıxış edir. Mifoloji şururda təxəyyüldə canlandırılan, fantastik anlayışlar reallığa çevirilir, həqiqətdə mövcud olanlar kimi qəbul edilir.

Mifoloji və dini şurur nisbatlı məsələsi maraq doğurur. Əlbəttə, mifoloji şur dini şurur bir sira cəhətlərini və xüsusiyyətlərinin ehtiva edir: dünyanın fantastik inikası, mifik, illüzor obrazlara reallıq kimi münasibət, xaosu mifoloji vasitələrlə kosmosa "çevirmək" mövcud ictimai münasibətlərin sakrallaşması. İnsanın

özünü ve etraf alımı dərk etmək kimi ümdə tələbatı həm dində, həm də mifologiyada ifadə olunur. Lakin dinin əsas əlaməti föv-qaltəbiiliyyə inamdırısa, bu əlaməti mifoloji şüura tətbiq etmək çətindir. Çünkü mifoloji şüurda təbii aləmin fövqaltəbiiliyyə zidd olması yalnız potensial imkan kimi verilmişdir. Təbii ilə föv-qaltəbiinin tamamilə və ya qismən eyniləşdirilməsi, onlardan birinin digərinə çevriləsi mifologiyanın xüsusiyyətidir. Məhz bu xüsusiyyət mifologiyanın fövqaltəbiiliyinə baxmayaq, insan məntiqinə tamamilə uyğun olmaq xüsusiyyətini qoruyub saxlamağa imkan verir. Y.E.Qolosovker göstərir ki, mifik qəhrəman müəyyən düşüncənin tacəssümüdü və onun mifdə tasvir edilən bütün hərəkətləri bu düşüncənin müxtəlif təzahürələridir: məsələn, Düşüncənin qızı olan Afinanın Zevsin başından, düşüncə mənbəyindən, yəni Zevsin düşüncəsindən doğulması təbiidir; Tesey Poseydonun mağarasının dibinə düşmüş, ancaq ölməmişdir, lakin Nikomed onu qayadan dənizə atanda Tesey batır, çünkü o artıq öz mənasını itirmiş və lazımsız olmuşdu.

Dinlə bağlı halda isə Allaha inam xüsusi mənə kəsb edir. Dina görə, o cümlədən islam dininə görə, Allaha inam insanın yaradıldığı andan ona xas olan təbii qabiliyyət, həqiqi həyat və davranış tarzıdır.

Quranın 30-cu surəsinin 30-cu ayəsində deyilir: "Üzünü Allahu fitri olaraq insanlara verdiyi dina (islama) tərəf tut... Doğru din budur". Quranın bu ayəsindəki "din" ("fitra") anlayışını müte-xəssisler insanın Allahu bütün varlığın yaradıcısı kimi tanumaq. Onun tək olmasına qəbul etmək və bu təkallahlılıq əsasında Allahan adlarının və atributlarının məcmusunun iri kəsi olan dünyani dərk etmək kimi fitri qabiliyyət hesab edirlər. Onun mahiyyəti prinsip etibarilə dərkədilməz və transsəndentdir. Allahan transsəndent olması o deməkdir ki, O, hər bir anlayışın, dilin və təcrübənin fövqündədir. Allah hüdudsuz olduğunu görə, elə bir yer yoxdur ki, O, orada olmasın. Eyni qayda ilə eğer O, hüdudsuzdursa, onun yaratdıqlarından nəyisə eyni zamanda yaşamadan Onu təcrübədə dərk etmək üsulu yoxdur. İnsan özünü də eyni əsasla dərk edir, həqiqəti yanılmadan, doğrunu

yalandan fərqləndirir. Allah bu qabiliyyəti insanda lap əzəldən cilovlana bilməyən heyvanı instinktlərdən, nəzarət edilə biləməyən, kamilliyyə doğru aparan düz yoldan sapdırıran arzulardan qorunma vasitəsi kimi proqramlaşdırılmışdır. Bu vəzifənin yerinə yetirilməsi üçün O, insana hər şey vermişdir – biliyin nur saçdığı zəka, böyük quruculuq imkanları.

Lakin insanlar heç də həmişə bu dina sadiq olmamışlar. Dünya yaranandan insanlar nəsil-nəsil öz biliklərinin ilkin mənbəyindən uzaqlaşmış, yanmış, süni tanrırlarda müdafiə axtarmış və Allahu bu fərdi obyektlərlə eyniləşdirərək çoxallahlı bütپərəstlərə çevrilmiş, miflər yaratmışlar. Hər dəfə insanlar məhv olmaq həd-dinə lap yaxınlaşanda Allah onların yanına peyğəmbərlər və özünün kəlamlarını – müqaddəs yazılar şəklində vahid məbadən yaranan və vahid məqsədə xidmət edən nəsihətlərini göndərmİŞİRDİR.

Təkallahlılıq ənənələrini ilk dəfə tam bərpa edən İbrahim peyğəmbər olmuşdur. Bütün monoteist dirlər – iudaizm, xristianlıq və islam bu ənənədən qaynaqlanır. Bütün başarıyyət üçün rəhbər göstəriş olan Allah kələminin universal xarakteri üç səmavi kitabda – "Tövrat", "İncil" və "Quran"da daha dolğun əksini tapmışdır. Eyni zamanda, Müqaddəs kitab təkcə bəşər tarixinin universal faktı olmayıb, həm də silsilə şəklində reallaşan və Tanrıının Məhəmməd peyğəmbərə göndərdiyi an mükəmmal səviyyəyə çatmış bir hadisadır.

Bələliklə, dini şürə insanın mövcud olduğu an qədim dövrlərdə yaranmışdır. Dini öyrənmədən dünyagörüşünün spesifik forması olan fəlsəfənin genezisini aydınlaşdırmaq mümkün deyildir. Rasionallığın xüsusi forması olan dini şürə həmişə mövcudur və etraf alımı dərk etməyin mifoloji, fəlsəfi və elmi üsullarını tamamlayıb. Dünyanı qavramağın və anlamağın dini üsulu fəlsəfi və elmi qurumlar yaranmaqla nəinki yox olmur, hətta dünya və həyat haqqında təfəkkür elementlərindən biri kimi onlara qovuşur. Fəlsəfə öz yaranışında dindən bəhrələnir və dini təfəkkür hüdudlarında kristallaşmağa başlayır.

İlahi nüfusa əsaslanan din, hazır cavabların zəkanı qane edib- etməməsindən asılı olmayıraq, həmisi bu cür cavablar təklif edir. Müqəddəs dini kitablar hazır həqiqətlərin toplularıdır. Dindar adamın malik olduğu biliklər idrak vəsítəsilə deyil, çox güman ki, insanın qəlbində olan mənəvi göz, Allah qarşısında xof, sevgi və qorxu, Ona sədaqət vəsítəsilə alda edilir, o, Allahu heç vaxt öz zəkəst ilə dərk edə bilməz.

Din vahid Allahın, bütün canlıları yaradanın, dərk edilə bil-məyən, transsident olanın mövcudluğunu, Onun mələklərinin, peyğəmberlərinin, müqəddəs kitablarının, məhşər gününün və ölümündən sonrakı həyatın həqiqiliyini qəbul etməyə sövq edir, ehkamların və qanunların müqəddəs nüfuzundan çıxış edərək insanın hissələrinin, fikirlərinin və davranışının tərzini formalasdırır. Bunun sayəsində din bütün dövrlərdə çox güclü sosial tənzimləmə vəsítəsi, əxlaqi ənənələrin mühafizəcisi olmuşdur. Din bəşər övladının vahidliyi şürurunu formalasdırır. Dinin mənəvi dəyərlərinin əhəmiyyətinin dərk olunması bəşəriyyəti idarə edir.

Fəlsəfə ilə din arasında yaxınlıq ondan ibarətdir ki, onların hər ikisi dünyagörüşü qabilindən olan oxşar məsələləri həll edirlər. Fəlsəfə özünün ayrı-ayrı cəhətlərinə, eləcə də ayrı-ayrı konsepsiyalarına görə, xüsusən, təkcə adı müdrikliyə deyil, həm də ali müdrikliyə can atmaq baxımından dirlər dərəcədə oxşardır. Onlar ictimai şürur formaları olmaqla ayrılmaz şəkildə bağlıdır. Fəlsəfə din zəminində yaranmışdır. Aristotel Allahı əbadiyəşar bir varlıq, bütün hərəkatın qeyri-maddi forması və hərəkətsiz mənbəyi kimi təsvir və edirdi. O deyirdi: "Əbədi, hərəkətsiz və hissə şeylərdən tacrid olunmuş bir varlıq mövcuddur... Allah canlı, əbədi, ən yaxşı varlıqdır". Quran da Allahı təxminin eyni şəkildə səciyyələndirir: "Allah təkdir, daim canlı, hər yerdə mövcud olan Ondan qeyri ilahi varlıq yoxdur". Orta əsr mütəfakkirləri ilahi zəkanın təzahürünü hər yerdə gördülər, kəşf edilmiş hər bir yeni qanunauyğunluq onları buna inandırırdı.

Fəlsəfə və din dünyagörüşünün ictimai-tarixi formalarıdır. Onların məqsədi insanların şüruruna və davranışına təsir göstər-

mək yolu ilə dünyani onlara izah etməkdir. Lakin onların izah metodları fərqlidir.

Fəlsəfə ictimai şürur elmi sahəsinə aiddir, onun özünün spesifik kateqoriyalar aparıcı vardır və bəşəriyyətin vahid məcmu inkişaf təcrübəsinə əsaslanır. Buna baxmayaraq, onu mifologiya və din ilə eyniləşdirmək olmaz. Onun mövzusu mifoloji şürur üçün əlçatmaz olan və problemin qoyuluşu baxımından dini şürur üçün heç də həmişə məqbul olmayan problemlər axtarışından ibarətdir. Ruh nədir? Qəlb, materiya, şürur, varlıq nədir? Bütün bu suallar "dünya-insan" sistemində ən ümumi problemlərə aiddir. Fəlsəfə problemlərin həlli üçün öz variantını təklif etməkla, bir tərəfdən bütövlükdə dünya haqqında və insanın bu dünyaya münasibəti haqqında informasiya mənbəyi, digər tərəfdən idrak prinsipləri kompleksi kimi çıxış edir.

Quranda ruhun mahiyyəti və keyfiyyəti barədə soruşanlara belə cavab verilir ki, ruh Allahın əmri ilə yaranmışdır, insanlara isə yalnız bir qədər bilik bəxş edilmişdir. Din insanları ruhun "fovqəlşüuri başlangıç" kimi mövcud olmasına inanmağa çağırır, elm isə müxtalif eksperimentlər yolu ilə ruhun fiziki çəkisiyi müəyyən etməyə çalışır. Fəlsəfə isə nəzəri mühəkimiyyətlər və rasional dəlillərlə vəsítəsilə ruhun əsaslandırılmış anlayışını verməyə səy göstərir. Bu halda fəlsəfə yeni yanaşmalara və yeni suallara yer saxlayır.

Ayri-ayrı filosoflar və fəlsəfi məktəblər "ruh" anlayışını müxtalif şəkildə izah edirlər: təfəkkür; şürur; intuitiv şəkildə dərk edilənfovqəlşüuri başlangıç; zəkada həyata keçirilən özünüdərk və şürur vəhdəti; ruhun zəkəli hissəsi; mənəvi yaradıcılıq. Nöqtəyi-nəzərələrin və yanaşmaların variantlılığı və azad düşüncə fəlsəfi fikrin səciyyəvəsi əlamətləridir.

Bununla bərabər, həyat təcrübəsi inandırıcı şəkildə göstərir ki, fəlsəfəni mifologiya və dinə qarşı qoymaq düzgün deyildir. Fəlsəfə, mifologiya və din bir-birini inkar etmir, dünyabaxışı kimi bir-biri ni qarşılıqlı tamamlayır. Əgər din ona əmal edənlər dini biliklər, yaxşılıq və adalət haqqında universal fikirlər verirsa, fəlsəfə bu

dəyərlər haqqında dolğun təsəvvürlər yaradır. Lakin bu halda unutmaq olmaz ki, hər hansı dünyabaxışı sisteminin əsasını müyyən anlayışlar və terminlər aparıcı təşkil edir. Bu aparıcı bilmədən həmin sistemin ideya-nazəri konstruksiyalarının və ya prinsiplərinin coxunun, bəlkə də əksarıyyatının real məzmununu adekvat şəkildə başa düşmək mümkün deyildir. Falsəfəni düzgün başa düşmək üçün onun anlayışlarını və kateqoriyalarını bilmək, onların məzmununu və həcmini konkretləşdirmək lazımdır.

Falsəfə və elm. Elm insanların təbiət, cəmiyyət və şüur haqqında obyektiv biliklərinin yaranmasına, sistemləşdirilməsinə və yoxlanılmasına yönəlmış fəaliyyətidir. Hər hansı bilik yox, yalnız arqumentlərlə əsaslandırılmış bilik elmi bilik hesab edilir.

Elm bütün məntiqi sxemlərdən mürakkəbdır. Onun inkişafı təkcə elmi ideyaların hərəkət məntiqi ilə deyil, ilk növbədə həyatın özü ilə, onun tələbləri və şərtləri ilə müyyənəşir. Elmin inkişafının gedidiñə mövcud dini, falsəfə dünyagörüşü və ideoloji cərayanlar, zəmanənin sosial-psixoloji mühiti və başqa amillər təsir göstərir.

Elmin formallaşması çox qədim dövrlərdə başlamışdır. O, praktiki həyatın tələblərindən qaynaqlanmışdır. Falsəfə fikrin, ilk növbədə qədim Hindistanda inkişaf etmiş elmin təşəkkülündə mühüm rol oynamışdır. Asiya qitəsinin sivilizasiyalarına falsəfə fikrin təsiri qədim Hindistandan yayılmışdır. Qədim Hindistan falsəfəsi Aristotela də təsir göstərmmiş, onun məntiqi - Avropa elmində hakim rol oynamaya başlamışdır.

Falsəfa kimi, elm də qədim Yunanistanda yaranmışdır. Akademik V.I.Vernadski yazır: "Elm müxtalif dövrlərdə, müxtalif yerlərdə, onun strukturunun əsas çizgili üçün müxtalif şəkildə yaranmış və özünün tarixi köklərindən - bədii ilhamdan, dini təfəkkürden (magiyadan, teologiyadan və s.), falsəfədən ayrılmışdır". Bütün kainatı ehtiva edən vahid müasir elm ellin elmindən bəhrələnmişdir. Elm Çina, Hindistana və Amerikaya özünün yeni formasında Avropadan gəlmışdır.

İlk dövrlərdə, elm yalnız riyaziyyat, astronomiya, həndəsə və digər erkən biliklərin başlangıcından ibarət olanda, o, qədim

insanların falsəfə adlandırdığı biliklərin tərkib hissəsi idi. Başqa sözə desək, qədim dövrə falsəfə dünyagörüşü qəbilindən olan mühakimələrlə yanaşı, elmin başlangıç vəziyyətini də əhatə edirdi. Falsəfə yenice yarandığı o uzaq dövrlərdən başlayaraq ta XVII əsra qədər universal elm hesab olunur, bütün digər elmlər isə onun tərkib hissələri kimi çıxış edirdi. Antik yunan alimləri, orta əsrlərdə müsəlman və Avropa alimləri həm də filosoflar idi.

Lakin tədricən, xüsusən ən yeni dövrədə falsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsinə yanaşmada iki meyil aşkar şəkildə təzahür etmişdir. Bir tərəfdən, falsəfi mühitin özündə falsəfənin elm kimi qəbul edilməsinə qarşı çıxan meyil yaranmışdı. Məsələn, alman filosofları Artur Şopenhauer (1788-1860) və Fridrix Nitsze (1844-1900) iddia edirdilər ki, falsəfa elm deyil, incəsənətdir.

Digər tərəfdən, falsəfa təməlində yaranmış və ondan ayrılmış elm özünaməxsus təfəkkür tarzı, onun üçün spesifik sübut, biliyin əsaslandırılması və sınaqdan keçirilməsi formaları, həqiqət haqqında təsəvvürlər, tədqiqat vasitə və metodları yaratmaqla falsəfədən uzaqlaşmış və onun müstəqil eksperimental bazaya malik olmadığını iddia etməyə başlamışdır.

Müsəir dövrədə falsəfə ilə elmin qarşılıqlı münasibətləri probleminə bu baxışların hər birinin öz tərəfdarları vardır. Biz də bu problemdə aydınlıq gətirməyə çalışacağımız.

Hər hansı biliklər sisteminin elmi biliklər sistemi hesab edilə bilməsi üçün: 1) onun necə təşkil edilməsi; 2) yeni biliyin necə yaranması; 3) onun nəyi əks etdirməsi; 4) onun necə fəaliyyət göstərməsi; 5) onun gerçəklilik əlaqəsinin nədən ibarət olması aydınlaşdırılmışdır. Birinci iki əsasa görə, falsəfə elmdir, sonrakı iki əsasa görə o, dünyagörüşür, beşinci əlamətə görə falsəfa və elm eyni şeylərdir. Beləliklə, falsəfa təşkil üslubuna görə elmdir, lakin spesifik şürə forması kimi elm deyildir.

Falsəfə elmi məzmunu malikdir, buna görə o, elmdir. Falsəfə fikrin ayrıca və xüsusi idən ümumiyyət, hadisədən mahiyyətə doğru hərəkətini nəzərdə tutur. Falsəfənin vəzifəsi, obraxlı şəkildə desək, ağacların sayına əsasən canlı meşəni, onun dolğun mənzərə-

sini görmek, bir-birini avaz eden tâlimlarda an saciyyâvi və davamlı cizgili, üstünlük təşkil edən meyilleri aşkar etməkdir.

Fâlsafə elmdir, lakin o, bütünlükle elmdən ibarət deyildir. İlk növbədə, dünyagörüşünün kategorial refleksiyası olan fâlsafə takca elmin deyil, bütövlükdə mədaniyyətin, bütün insanı münasibətlər sisteminin, insanın qüvvəlrinin mahiyətinin həmin münasibətlərdə təzahür etməsi baxımından, insanın dünyada tutduyu yeri dərk etmək mövqeyindən özünüdürk kimi çıxış edir. Əgər fâlsafəyə bu cür yanaşsaq, o, ontoloji və qnoseoloji mazmunla bitmir. Fâlsafədə əsas yeri aksiologiya tutur.

Fâlsafə elmi-idrak fâaliyyətinin xüsusi növü olmaqla onun öz mövzsusu, vasitələri, son məhsulları, subyektləri və digər struktur elementləri vardır. O, əsas etibarilə insana, onun daxili həyatına və ruhuna yönəlmışdır.

Fâlsafədə olduğu kimi, elmin də öz metodları, kategoriyaları, gərcək dünyanın an mühüm cəhatlərini, xassələrini, münasibətlərini aks etdirən ümumi anlayışları vardır. Lakin fâlsafî kategoriyalar an ümumi xarakter daşıyır, elmi kategoriyalar isə bütövlükdə gerçəklilikin xassələrini deyil, onun müəyyən fraqmentinin xassələrini aks etdirir.

Elmi idrak metodu təfəkkürün və praktiki fâaliyyətin elə üsulları və qaydaları sistemidir ki, tədqiqatçılar onları tətbiq etməklə yeni bilik əldə edirlər.

Elmin strukturunda idrakın **empirik** və **nəzəri** metodları fərqlənir. Empirik tədqiqatın əsası müşahidə və eksperimentdir. **Müşahidə** hadisələrin öyrənilməsi üçün müstəqil üsul, **eksperiment** isə həmin hadisələrin nəzarət və idarə edilə bilən şəraitdə sınaqdan keçirilməsi deməkdir.

Elmi idrakda fâlsafî metodlar xüsusi yer tutur. Əgər çıxış nöqtəsi kimi idrak prosesinin hissi-predmet əsaslarını və deməli, praktiki əsasını, subyekt ilə obyekti qarşılıqlı təsirini götürsək, elmi idrakın metodoloji problemlərinin təhlilini və sistemləşdirilməsini kifayət qədər səmərəli şəkildə həyata keçirmək

olar. Bu qarşılıqlı təsirin təkamülü elmi idrakın inkişafını əhəmiyyətli dərəcədə şərtləndirən amildir. Bu halda müsahidələr və ölçmələr vahid prosesin – daxili ziddiyyatlara malik olan idrak fâaliyyəti kimi eksperimental tədqiqatın ayrı-ayrı məqamları, cəhatləri hesab edilir. Bu səbəbdən nəzəriyyənin idrak statusu onun anlayışlar aparatının qnoseoloji alternativliyi vasitəsilə üzə çıxır, yəni eksperimental fâaliyyətin ziddiyyətliliyi xarakteri nəzəriyyədə idrak prosesinin ziddiyyətliliyinin məntiqi-qnoseoloji ifadə forması kimi antinomiya yaranmasına gətirib çıxarır. Beləliklə, antinomiya subyekti ilə obyekti qarşılıqlı təsirinin nəzəriyyədə spesifik inikasıdır, çünki subyekti rolu artıq hissi məlumatların sadəcə qeydə alınmasından ibarət olmur. Əksinə, o, həqiqi biliyin formallaşmasının mühüm ilkin şartı olur.

Fâlsafə və ideologiya. Fâlsafə ictimai elm olmaqla, ideologiya ilə müəyyən dərəcədə əlaqəlidir və onun təsirinə məruz qalır. Onların qarşılıqlı əlaqəsinin ilkin qnoseoloji zəmini gerçəkliyin inikasına istiqamətliliyidir. Lakin fâlsafənin ideologiya ilə əlaqəsi fâlsafənin yalnız bir cəhatidir və bu cəhati mütləqəşdirmək fâlsafəni ideologiya ilə avaz etmək arzusu demək olardı. Ideologiyada qiymətləndirme funksiyası idrak funksiyasını müəyyən qaydada istiqamətləndirən və səmtləndirən üstün funksiyadır. Fâlsafədə isə idrak funksiyası üstünlük təşkil edir.

İdeologiya dedikdə, adətən, ictimai varlığın, eləcə də onun şərtləndirdiyi ictimai münasibələrin mürəkkəb və dəfələrlə dəyişikliyə məruz qalmış inikası olan ictimai şüur, baxışlar, ideyalar, nəzəriyyələr sistemi, müəyyən sosial qrupun fâaliyyətinə rəhbərlik başa düşülür. Beləliklə, ideologiyaya sosial gerçəkliyin bu və ya digər sosial qrupların maraqları prizmasından inikası və qiymətləndirilməsi kimi torif verilir. Cəmiyyətin müəyyən hissəsinin ideoloqları mövcud təfəkkür materialını əsas götürərək ideya və nəzəriyyələr işləyib hazırlayırlar, onları cəmiyyətin özlərini təmsil etdiyi hissəsinin maraqlarına uyğun gələn sosial qaydaların əsaslandırılmasına və əksinə, onların

mülahizələrinə görə sosial aləmdə yeri olmayan qaydaların tənqidinə və dəyişdirilməsinə yönəldirlər.

İdeologiya obyektivlik prinsipini deyil, partiyalılıq prinsipini rəhbər tutur. Partiyalılıq isə ideoloji nəzəriyyələrin sosial yönümlü olmasını nəzərdə tutur və heç də həmişə biliyin maksimum doğruluğuna nail olmağa istiqamətləndirir, bəzən isə elmə kənardan zorla qəbul etdirilən süni konstruksiya kimi çıxış edir.

Falsəfa ilə ideologiya arasında müəyyən əlaqə olduğuna görə, onun məzmunu da müəyyən mənada sosial baxımdan şərtlənmiş olur. Məsələn, baxmayaraq ki, həm Hegel, həm də Marks rasionalist idilər, Hegel zəkanı fəlsəfənin mərkəzi hesab edir, Marks isə fəlsəfəni cəmiyyətə tərəf yönəldərək, onun prinsiplərini proletariatın sosial-qrup və sinfi maraqları baxımdan tətbiq edirdi. Bertran Rasselin (1872-1970) falsəfəsi da Leninin (1870-1924) falsəfəsi kimi ateist falsəfədir, amma dini dünyagörüşün B.Rassel tərəfindən burjua tənqididir, Lenin tərəfindən isə marksist-proletar tənqididir arasında böyük fərq vardır.

Falsəfə cəmiyyətin və dövrün xarakterinin güclü təsirinə məruz qalmışdır. Hegel fəlsəfənin bu xüsusiyyətini nəzərdə tutaraq onu zamanın mənəvi məhək daşı, dövrün mənlik şüuru adlandırırırdı.

Fəlsəfənin ideoloji əsasları onun sosial əhəmiyyətini artırır, insanların içtimai həyatında fəlsəfənin yerini gücləndirir, lakin onun həqiqi dünyabaxışı və nəzəri əhəmiyyətini azaltır. Elmi falsəfə öz dövrünün içtimai-tarixi şəraitini təsirinə məruz qalır, lakin bununla bərabər öz problemlərini müstəqil şəkildə, ideoloji pərdələnməyə əl atmadan və bilərəkdən sanksiyalasdırılmış "sosial sıfariş" olmadan təhlil və həll etmək üçün nə mümkündürsə edir.

Falsəfa və sinergetika. Son illər elmdə sinergetika adlanan yeni istiqamət diqqət cəlb edir. Sinergetika mürəkkəbliliklər, müəyyən qaydanın xaos şəraitində necə yaranması və sonra necə dağılması haqqında elmdir. Qədim yunan dilindən götürülmüş "sinergetika" termini açıq sistemlərdə çox sayıda altsistemlərin əlaqəli təsirinin tamlıq effektiidir.

Sinergetika ilə six əlaqədar olan falsəfi prinsiplər sırasına, ilk növbədə, özü hərəkət edən materiyanın hissələrinin əlaqəli təsiri prinsipi aid edilməlidir. Sinergetika metodundan istifadə edilməklə universal evolyusionizm həm canlı və sosial materiyanı əlaqəli əlaqədə nəzərdən keçirməyə, həm də qeyri-üzvi materiyanı inkişaf etməkdə olan dünyanın, o cümlədən başar sivilizasiyasının bütün kontekstində daxil etməyə imkan verir. O, insana kosmik təkamül obyekti kimi baxmağa zəmin yaratır. Sinergetika mürəkkəb quruluşlu dinamik sistemlərdə elementlərin əlaqəli təsir mehanizmlərinə tətbiqən sistemli yanışmanı inkişaf etdirir. Həmin elementlərin özünütəşkili məhz bu cür əlaqəli təsir nəticəsində yaranır.

Sinergetika komponentlərin nizamlanmasına və davamlı struktur yaradılmasına gətirib çıxaran konkretnı əlaqəli mehanizmləri açıqlamağa çalışaraq yeni özünütəşkili konsepsiyası irali sürür. Obyektlər əvvəlcə özlərini tam müstəqil aparır və onların hərəkətində heç bir əlaqəli nizamlama müşahidə olunmur. Bu cür başlangıç vəziyyət "xaos" və ya "nizamsızlıq" anlayışları ilə xarakterizə olunur. Sonra kənardan müəyyən təsirlər nəticəsində obyektlər arasında əlaqəli faaliyyət yaranır, onlar uzlaşdırılmış hərəkətdə işlənməyə başlayır və sistem bəzi hallarda nizamlılıq kəsb edir, digər hallarda nizamlılığın pozulması nəticəsində davamsız vəziyyət düşür. Bu halda nəzərə almaq lazımdır ki, nizamlanmış strukturlar yaranması və sistemin özünütəşkili tədrici, rəvan proses deyil, qəflətən baş verən sıçrayış şəklində prosesdir. Məsələn, mayeni aşağıdan qızdıranda temperaturun müəyyən qradient qiyamətindən başlayaraq konveksiya sayəsində həmin mayedə özünütəşkili prosesi baş verir, bu isə həmin hadisəni kəşf etmiş alimin şərəfinə Benar oyuqları adlanan nizamlanmış struktur yaranmasına gətirib çıxarır.

Sinergetikanın falsəfi mənası ondan ibarətdir ki, o, cansız bioloji sistemlərdən canlı sistemlər yaranması proseslərinə yeni mövqədən baxmaq imkanı verir. Bunun sayəsində biz ulduzların, planetlərin, insan birliyinin həyatının necə yaranması sualına cavab tapırıq.

Sinergetikada əldə edilmiş ideyalar və nəticələr materiyanın öz-özüne hərəkətindən ibarət fundamental prinsipin təbii-elmi təsdiqidir.

Sinergetika "xətti" təfəkkürdən elmin inkişafının yeni mərhələsinə müvafiq olan qeyri-xətti təfəkkürə keçməyə imkan verir. O, öyrəndiyi obyektlərin əksəriyyətini qeyri-xətti qanunlarla idarə edilən açıq, qeyri-taraz sistemlərə aid edir. Bu sistemlərin hər biri özünütəşkil qabiliyyətinə malikdir, davranışları isə onların əvvəlki takamül tarixi ilə müəyyənləşir.

Sinergetika müxtəlif elmlər arasında əsas prinsiplərin intensiv mübadiləsi üçün şərait yaratmışdır. Sinergetikanın inkişafı ilə əlaqədar fəlsəfənin və riyaziyyatın qarşılıqlı yaxınlaşması müşahidə olunur. Bu isə fəlsəfə və riyazi metodların integrasiya gücünü artırır. Sinergetika elmi biliyin təşkilinin elə səviyyələrini aşkar etməyə imkan verir ki, orada fəlsəfə integrasiyanın zəruri amillərindən biri kimi çıxış edir. Alimlər integrativ amillərin aşağıdakı iyerarxiyasını aşkar etmişlər: fəlsəfə - qanun - metod - prinsip - nəzəriyyə - ideya - metanəzəriyyə - konkret elm - metaelm - qonşu elm - kompleks elm - dünyanın elmı mənzərəsi - fəlsəfə. Bu iyerarxiyada fəlsəfə ən ümumi integratoradır.

Fəlsəfə və hüquq. Şüurun konkret tipləri olan fəlsəfə və hüquq mənəvi hayatın müxtəlif sahələridir. Fəlsəfə dünyagörüşü xarakterli problemlərin qoyuluşuna və həllinə yönəldiyi halda, hüquqda sosial obyektlərin hüquq və vəzifələrinin tənzimlənməsi üçün dövlət hakimiyəti tərəfindən sanksiyalasdırılmış normalar və qaydalar rəsmiləşdirilir və təsbit olunur. Onların istifadə etdiyi fəaliyyət metodları, ilkin şərtlər və prinsiplər, həmçinin dillər də müxtalifdir.

Bununla belə, fəlsəfə ilə hüquq arasında müəyyən oxşarlığın olması şəksizdir: mənəvi fəaliyyətin hər iki sahəsində ictimai inkişafın obyektiv qanuna uyğunluqları və tələbatı, müəyyən sosial qrupların mövqə və maraqları, dövrün ruhu və problemləri öz spesifik əksini tapır. Həm fəlsəfə, həm də hüquq insan və cəmiyyətin təbiatını dərk edir, onların təkmilləşdirilməsi şəraiti ni təmin etməyə çalışırlar.

Fəlsəfə ilə hüququn qarşılıqlı münasibətləri məsələsinə fəlsəfənin hüquqi problemlərin həllinə təsir göstərməklə bu sahəyə necə müdaxilə etməsi və hüququn dövrün fəlsəfi təsəvvürlərinə necə təsir göstərməsi baxımından yanaşmaq lazımdır.

Nəzəri biliyin ilk forması kimi yaranmış fəlsəfə dini-mifoloji dünyabaxışından ayrılmışdır. Bu, həm fəlsəfənin, həm də hüquqi şüurun müstəqil formallaşması üçün zəruri idi. Hələ qədim yunan mütəfəkkirləri Fales, Anaksimandr və Anaksimenes o əzəq dövrə Yerin, Günəşin, ulduzların, heyvanların və insanın mənşəyi barədə doqmatik dünyagörüşü təsəvvürləri ilə razılışmadıqlarını bildirir və göstərildilər ki, bütün şəyərin ilkin əsası su, hava və ya oddur. Filosoflardan Sokrat, Platon və Aristotel "adələti" hər kəsin tabeçilik göstərməli olduğu qanunamüvafiqlik və ya ictimai sazişin nəticəsi kimi təsəvvür edirdilər. Beləliklə, qədim yunan cəmiyyəti nəzəri hüquqi şüuru ilk dəfə fəlsəfə əsasında yaratmışdır.

Fəlsəfənin bütövlükdə dini xarakter daşıdığı Orta əsrlərdə hüquqi şüur ilə fəlsəfə arasında ciddi oxşarlıq olduğunu görmək mümkündür. Orta əsrlərdə fəlsəfə kimi hüquqi şüur da dinin çox güclü təsirinə məruz qalmışdır. Həmin dövrədə hüquq yaradıcılığı kilsə və şəriət normaları ilə məhdudlaşdırıldı.

Maarifçilik dövründə hüquqi şüur üstünlük təşkil edən fəlsəfə ideyalarının təsiri altında təbiətşünaslığın təfəkkür üssullarını manisəyir. Ən yeni dövrədə da fəlsəfə şüur hüquqi problemləri yenidən dərk etməyin ən adekvat forması olmuşdur. V.P.Jeltova və O.Q.Drobnitski göstərirlər ki, hüquqi şüur özünün nəzəri formasında ali "etiraf" kimi fəlsəfəyə müraciət edir. Fəlsəfə isə öz növbəsində bu ideoloji rolu yerinə yetirək hər hansı başqa konkret sosial problemdə olduğu kimi, hüquq probleminin də ən ümumi formasıdır. Biz fəlsəfi kateqoriyaları elmi nəzəriyyələrin qurulmasının əsası olan idrak fəaliyyətinin fundamental, ilk növbədə metodoloji ilkin şərtləri kimi tətbiq etməklə onların hüquq sahəsində necə "islədiyi" izləyə bilərik. Bunun üçün tarixi və məntiqi, konkret və mücərrəd, sistemlilik və komplekslik kateqoriyalarını fərqləndirmək olar.

Fəlsəfə və kulturologiya. Kulturologiya mədəniyyət haqqında elm, onun elmi əsasıdır. Bu elmin predmeti ümumbaşarı və milli mədəni proseslərin qanuna uyğunluqları, insanların maddi və mənəvi həyatının ən mühüm hadisələridir.

Kulturologiya mədəni proseslərin və insanların tələbatının yaranmasının və formallaşmasının ilkin şərtlərini və amillərini öyrənir, mənəvi dayərlərin istehsalını, mənəvi məhsulların bölgüsünü, mübadiləsini, istehlakını, qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasını, dəyər orientasiyalarının, müəyyən ideyaların, təsəvvürlərin, estetik zövqlərin yaranmasını tədqiq edir.

Kulturologiya həm də müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir və beləliklə, müxtəlif konkret mədəniyyətlərin tarixi tiplərinin nailiyatlarını və xüsusiyyətlərini aydınlaşdırmağa çalışır. Kulturologiyanın ən mühüm vəzifəsi dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi məsələlərini öyrənmək, müasir dövrün sosiomədəni meyilliərini və proseslərini təhlil etməkdir.

Fəlsəfə ilə kulturologiyanı yaxınlaşdırın onların öyrəndiyi problemlər, tədqiqat metodları, bu və ya digər sosiomədəni hadisələrə yanaşmalarıdır. Onların hər ikisi elmi biliyin müstəqil formaları olmaqla bu prinsipdən çıxış edirlər ki, cəmiyyətin məqsədi mədəni-tarixi prosesin subyekti olan insanın inkişafıdır. Bununla əlaqədar həm fəlsəfənin, həm də kulturologiyanın cəmiyyətin mənəvi həyat problemlərinə maraq göstərməsinin səbəbi aydınlaşdır.

Mədəniyyət fenomeninin elmi baxımdan dərk edilməsi müəyyən metodoloji əsasların hökmən tətbiq edilməsini nəzərdə tutur. Başqa sözlə desək, mədəniyyətin tədqiqi bu və ya digər fəlsəfi fikir, nəzəriyyə və ya sistem çərçivəsində həyata keçirilməlidir. Beləliklə, fəlsəfə mədəniyyətin artıq qərarlaşmış formalarının dərk edilməsinə yönəlmış xüsusi bilik formasıdır.

Fəlsəfə cəmiyyətin mənəvi həyatı ilə bağlı problemlərə güclü maraq göstərir. Keçən əsrin 60-ci illərinin ortalarından başlayaraq, kulturologiyanın fəlsəfə zəminindən ayrılmış, onun

müstəqil elmi bilik sahəsi kimi yaradılması çox cəhətdən bununla bağlıdır. Bununla əlaqədar kulturologiyanın predmetinin ayrılmasıının əsası aydınlaşdırılmalıdır ki, bu da kulturologiyanın bütövlükdə cəmiyyətin mənəvi həyatı ilə bağlı problemlərə və xüsusən "mənəvi istehsal" anlayışının ehtiva etdiyi proseslərin məzmununa münasibətinin müəyyən olunmasını nəzərdə tutur. Lakin bir tərəfdən "mənəvi istehsal" anlayışının yetərinəcə araşdırılmaması, digər tərəfdən mədəniyyətə çoxsaylı təriflər verilməsi onların qarşılıqlı münasibətinin xarakteristikalarında mühüm fikir ayrılıqlarına gətirib çıxarıır.

Latınca "cultura" sözdündə yaranmış "mədəniyyət" ("kultura") termini ilk dəfə Romada məşhur siyasi xadim, natiq və filosof Mark Tulli Siseron (e.a. 106-43-cü illər) tərəfindən "becərmə" mənasında işlədilmişdir. Bu onu göstərir ki, əvvəllər mədəniyyət dedikdə, insanın təbiətə məqsədönlü təsiri nəzərdə tutulurdu. Sonralar "mədəniyyət" anlayışı şəhər həyat tərzi ilə assosiasiya edilməyə başlanılmışdır.

Mədəniyyət çox vaxt ideyaların, normaların, dəyərlərin məcmusu kimi interpretasiya edilən mənəvi istehsalın xüsusi sahələri ilə bu və ya digər şəkildə əlaqələndirilir. Bəzi mütəfəkkirlerin fikrincə, mədəniyyət insanın sosial ünsiyyət şəbəkəsində yaranan tələbatının təmin edilməsi üsullarının və məhsullarının məcmusudur. Digərləri belə hesab edir ki, mədəniyyət hissiiyyat, emosiyalar, mənəvi temperament və bu hissələri tənzimləyən idrak sahəsidir. Çox vaxt mədəniyyəti insan fəaliyyətinin inkişafının universal vasitəsi kimi insanın təbiət üzərində - həm xarici qüvvələr, həm də təbiətin özünün üzərində hökmranlıq həddi hesab edirlər.

Mədəniyyətə təqribən 400 tərif verilmişdir. Bəs ona universal tərif vermək olarmı? Mədəniyyətin fəlsəfi problemlərini öyrənən bir sira mütxəssislərin fikrincə, bütövlükdə mədəniyyət bir kompleksdir, ona görə də kompleks yanaşma tələb olunur. Bu halda həmin kompleksin hər bir elementinin öz rolu vardır. Bütövlükdə mədəniyyət həm ona daxil olan elementlərin məcmusu, həm də onların təşkilidən deməkdir.

"Mədəniyyət" anlayışını çox vaxt "sivilizasiya" anlayışı ilə eyniləşdirirlər. Doğrudur, mədəniyyət və sivilizasiya bir çox cəhətdən fərqlənmir, bir-birinə keçir, qarşılıqlı asılılıqdadır, amma eynilik təşkil etmirlər - sivilizasiya mədəni proses üçün ilkin şərait yaradır, mədəniyyət isə yeniliyin yaradıcısı olmaqla sivilizasiyanın inkişafı üçün şərait yaradır. Mədəniyyət sivilizasiyanın tasbit etdiyi sosial normalların tacəssümünü, gerçikləşdirilməsini nəzarda tutan müştaqıl maddi və mənəvi fəaliyyətdir. Eyni bir sivilizasiya çoxsaylı mədəniyyətlər yaradır. Məsələn, orta əsrlərdə arəb, fars və Azərbaycan mədəniyyətləri islam sivilizasiyasının məhsullarıdır; türk sivilizasiyası türk, qırız və Azərbaycan mədəniyyətlərini, eləcə də digər türkdilli xalqların mədəniyyətlərini əhatə edir.

Əmək, məişət, təfəkkür, qarşılıqlı münasibətlər mədəniyyəti haqqında da danışılır. Sözün daha geniş mənasında **siyasi mədəniyyət** (ictimai münasibətlərin dayışməsinin subyekti olan şəxsiyyətin sosial inkişaf dərəcasını səciyyələndirən cəmiyyətin, qrupların və fərdin fəaliyyətinin məqsədləri, vəsítələri, nəticələri), **hüquq mədəniyyəti** (ictimai münasibətləri tənzimlayan norma və qaydalar sistemi) və mədəniyyətin digər növləri fərqləndirilir. Belə hesab edilir ki, mədəniyyət maddi mədəniyyət (texnika, texnologiya, maddi dəyərlər və sair) və mənəvi mədəniyyət (elm, incəsənat və mədəniyyət, fəlsəfə, əxlaq, maarif və sair) növlərinə bölünür. Lakin qeyd etmək lazımdır ki, maddi mədəniyyət hansı dərəcədə mənəvidirsə, yalnız həmin dərəcədə mədəniyyət hesab edilə bilər. Mənəvi mədəniyyət mənəvi istehsali da əhatə edən daha geniş anlayışdır.

Mədəniyyət yalnız zahirən nisbətən dəyişməz qalır, daxilən o, sonsuz dəyişir, öz mənəvi sərvətini inkişaf etdirir. Əvvəlki nəsillərin yaratdığı və hər bir cəmiyyətin sosiomədəni prosesinə daxil edilmiş dəyərlərin məcmusu mədəni irs adlanır. Mədəni irs real qərarlaşmış mədəniyyətin dəyərləridir: əxlaqi və dini ideallar, estetik təsəvvürlər, əxlaq normaları, abidələr. Bu dəyərlərə eti-nasız münasibət, keçmişə, əvvəlki nəsillərin yaratdığı hər şəyə

münasibətdə kəskin tənqid mövqə tutmaq cəmiyyətin keçmişini və bu gününü, eləcə də onun galacayıni qiymətdən salır. Cəmiyyət keçmişdə yalnız baxışların qeyri-mükammal, hərəkətlərin səhv olmasını düşünürsə, o, özünün taleyinə də marağı itirir. Keçmişlə əlaqəni kəsmək və "hecdən" yenilik yaratmaq barədə çağışışlar hiddət doğurur.

Keçmişə münasibətdə düzgün mövqə tutmaq üçün "sivilizasiyanın mənəvi irsi" anlayışına daxil olanların qeyd-şərtlər dəyərinin əsaslarını müəyyən etmək lazımdır. Burada əsas məsələ sivilizasiyanın topladığı sərvətlərə münasibətdə şüurlu mövqə tutmaqdır. İrs barədə yalnız o yerdə danışmaq olar ki, orada həmin irsi başa düşsünlər, tarixi yaradanlara rəğbat və hörmət bəsləsinlər. Varlıq barədə təsəvvür yaradan və təkçə bunun hesabına müxtəlif dövrlərdə yaşmış insanları əlaqələndirən aktin xarakteri vacibdir. Bu, konkret həyatı nümunələr əsasında qaynaqların, abidələrin, dünya incəsənat incilərinin emosional təsirində özünü göstərir.

Mədəni irsa münasibətdə şüurlu varislik cəmiyyətin mənəvi zənginləşməsinin rəhnidir. Mədəni varislik ziddiyətli prosesdir. Varislik prosesində miras kimi mənimcsənilmiş dəyərlər nəinki dırçəldilir, həm də inkişaf etdirilir, təkmilləşdirilir, yeni nəsillərin mədəni simasına uyğunlaşdırılır.

Mədəniyyəti insan fəaliyyətdən ayırmak olmaz. İnsan mədəniyyəti yaratmaqla həm də özünü yaradır; mədəniyyət insanı yaratmaqla həm də özünü yaradır.

Fəlsəfə və incəsənat. İctimai şüurun spesifik formaları olan fəlsəfə və incəsənat arasında qarşılıqlı münasibətlərin kökləri çox qədimdir. Bu qarşılıqlı münasibətlərin bütün tarixi boyunca fəlsəfə gerçəkliliyin incəsənat sahəsinə aid olan bədii mənimcsənilməsi üçün tətbiq edilmişdir.

Fəlsəfə və incəsənat arasında qarşılıqlı münasibətlərin təkamülü estetik ideal və onun tarixi taleləri nümunəsində daha asan izlənilə bilər. Çünkü gerçəkliliyi dərk etməyin bu iki üsulu arasında mübahisələr qədim tarixə malikdir. Estetik idealın mifoloji-

kosmoloji bünövrəsini daha universal və daha mücərrəd mənəvi bünövrə ilə əvəz etmək perspektivini, gözəlliklə mənəvi-ağla-batan olanı eyniləşdirmək perspektivini ilk olaraq nəzərdə tutanlardan biri Sokrat olmuşdur. Buna görə o, həm mifoloji ənənələrlə, həm də bu ənənələrin real daşıyıcıları ilə çox kəskin münəqışaya girmişdi. "Komediyarın atası" Aristofanın (e.e. təqribən 445-385-ci illər) qızışdırığı bu münəqışa Sokratın faciəli şəkilda həlak olması ilə nəticələnmüşdür. Onun işini davam etdirən Platon gerçəkliyi dərk etməyin bədii üsuluna qarşı fəlsəfi əqli nəticələr çıxarmaq üsulunun həqiqiliyini təsdiq etməyə çalışırı. Y.N.Davidovun sözlərinə görə, antik dünyanın süqutu dövründə estetik ideal yaranır. Onun üçün, birincisi, ruhun təbiətə, daxilin zahirə, qalbin bədənə, şəxsi həyatın ictimai fəaliyyətə qarşı qoyulması və ikincisi, fərdin daxili aləminə, onun mənəvi həyatına diqqətin artması mühümələmətdir. Bu idealın ən adekvat ifadəsi Roma heykəltəraşlıq portretində və tənha müdrik stoikin fəlsəfi-estetik idealında təcəssüm olunmuşdur.

Orta əsrlərdə estetik ideal xristian şüuru zəminində kamillik səviyyəsinə çatır - Platonun dini-etik münasibəti estetik-hissi münasibəti qarşı qoymaq ruhunda baxışlarını Avqustin inkişaf etdirir. Əşyalar aləminin estetik-hissi xarakteristikaları mənəvi-dini ixtirablar, Allahın intellektual seyri sahəsinə keçir. Foma Akvinski gözəlliyi mənəviyyatla, daha doğrusu, idrak sahəsi ilə əlaqələndirir və Allahın özünü estetik xüsusiyyətlərlə səciyyələndirirdi.

Analoji prosesi Orta əsrlərdə müsəlman aləmində də müşahidə edirik. Məşhur sənətsünas Şərif Şükürov islamın estetik mövqeyini bu cür səciyyələndirir: "Məhz bədii yaradıcılıq - adəbiyyat, memarlıq, təsviri sənət və sənətkarlıq mədəniyyətə və deməli, dina də ötəri olmayan xarakter verir". İslama dinin estetik mövqeyi Məhəmməd peyğəmbərin dilindən belə ifadə edilir: "Allah özü gözəldir və O, gözəlliyi sevir". Allah gözəldir, deməli, Onun yaratdığı dünya da, xəlq etdiyi insan da gözəl olmalı, poetik, memarlıq və təsviri sənət formaları dünya mədəniyyətinə mənsub olmalıdır (onu da əlavə edək ki,

yaradıcılıq fəaliyyətinin müxtəlif növləri üçün xüsusilə əlverişli olan ilhamlı vəziyyət islam dininə görə ilahi nemət kimi baxış edilir). İslamın dialoji varlığının, mövcudluğunun, onun ritorik yönümünün zəruri şərtləri belədir.

Estetik ideal və ictimai şüurun qeyri-dini formaları arasında əlaqə - İntibah dövrünün səciyyəvi cəhətidir. Bu dövrdə dini dünya seyrçiliyinin hüdudlarından kənara çıxmış panteizm və onun Yaradan - Allah ideyası vasitəsilə həyata keçirilirdi. Hissi, cismani gözəlliyyin həqiqi mənbəyi ruhdur. İndi ondan həmin gözəlliyyin alçaldılması üçün deyil, ucaldırılması üçün istifadə edilir. C.Bruno, Servantes və Şekspir gözəlliyi məhz bu cür başa düşürdürlər.

Fransa burjua inqilabı dövründə Həqiqətin, Xeyirin və Gözəlliyyin vəhdəti İdrak əsasında təsdiqlənir. Lakin maarifçi rasionalizmə romantik reaksiya incəsənətin təbiətinin mahiyyətinin qeyri-rasionalist, bəzən isə hətta antirasionalist təfsirinə yönəlmış geniş fəlsəfi cərəyanı doğurmuşdur.

İnqilabdan sonrakı dövrdə maarifçi rasionalizm əsasında yaranmış pozitivismin səciyyəvi cəhəti Həqiqəti, Xeyiri və Gözəlliyyi İdrak əsasında birləşdirməkdən ibarət idi. Ogüst Kont təbiət səltənətinin dəyişməsində insanın fəal şüuruna çox böyük əhəmiyyət verirdi, Herbert Spenser isə belə hesab edirdi ki, elmsiz nə mükəmməl əsər ola bilər, nə də mükəmməl qiymət. Spenser üçün gözəllik və zəka eynilik təşkil edir.

Sonralar Şopenhauer və Nitsche estetik ideal məsələsini Azadlığa fəlsəfi məhəbbət prizmasından keçirmişlər. Bergson, Şpenqler, Maks Veber, Yaspers, Sartr və marksist filosoflar isə Həqiqətin, Xeyirin və Gözəlliyyin qarşılıqlı münasibəti məsələsinin özünməxsus həllini təklif etmişlər.

Nazərdən keçirdiyimiz tarixi-fəlsəfi material fəlsəfə ilə incəsənətin qarşılıqlı münasibətini daha dərindən və daha dolğun başa düşməyə imkan verir. Bu qənaətə gəlmək olar ki, fəlsəfə incəsənətlə adəbiyyatın təsirini dərindən qəbul edir, lakin o da öz növbəsində dünyanın bədii dərkinin bu formalarına əks-təsir göstərir.

İncəsənət dünyası müxtəlif bədii obrazlar vasitəsilə öyrənir və əks etdirir. Bədii yaradıcılıq sənətkarın fikir və emosiyalarını maddi incəsənət vasitələrində idrakın obyekti olan dünya ilə qırılmaz əlaqədə ayanılaşdırma kimi müəyyən edilir. Bədii yaradıcılıqda şəxsi-emosional komponent ön plana çəkilir. Sənətkar yaradıcı fəaliyyət vasitəsilə bədii obrazı formalasdırır və başqa insanların psixikasına müəyyən təsir göstərmək məqsədi ilə öz qavrayışını resipiyyətə translyasiya edir.

Bələliklə, incəsənətin təbiati inikasetdirmə-ifadəetmə şəklində təzahür edir.

İncəsənət gerçəkliyin obrazlı dərkidir. Burada fərdilik, vahidlik üstünlük təşkil edir. Təbiətşünaslıqda isə əksinə, biliyin müxtəlif səviyyələrda, o cümlədən qanunlar şəklində ümumilaşdırılmasından üstünlük təşkil edir. İncəsənət də ümumini inikas etdirir, lakin bu ümumi konkret canlı obrazlarda təqdim olunur. İncəsənətdə sintetik başlangıç çox böyük əhəmiyyət kəsb edir. Əgər təbiət elmlərində inдиya qədər elementar yanaşmaların üstünlük təşkil etdiyi və sistem yanaşmanın yalnız son onilliklərdə böyük rol oynadığı halda, obyektlərin tam şəklində dərki incəsənətdə yaradıcı insanların şüurlu və dəyişməz məqsədidir. Yaradıcı insanlar tərəfindən dünyanın qavranılması öz xüsusiyyətlərinə görə fitrən dolğun olur. Onların yaradıcılığının nəticəsi sintetik, dolğun və idealda harmonik, estetik baxımdan dəyərlı əsərlər olur.

Fəlsəfi əsərlər də müəyyən mənada şəxsi xarakterli, filosofun hissələrini, onun gerçəkliyə münasibətini ifadə edən əsərlər ola bilər. Lakin filosofların keçirdiyi hissələr, onların gerçəkliyə münasibəti müxtəlif olduğu üçün fəlsəfədə bu dünya barədə anlayışlar daha çox ola bilər. İncəsənətdə olduğu kimi, fəlsəfi düşüncələrin də məhsulları fərdiliklə sıx bağlıdır. V.I. Vernadski yazırı: "Bələliklə, fəlsəfə şəxsiyyətin mahiyyəti dərk etmək cəhdidir və eyni zamanda, elmi həqiqətlər kimi mahiyyət etibarilə şəxssizdir".

Fəlsəfədə şəxsiyyət təkçə idrak prosesində deyil, idrakın nəticələrində də əks olunur. Böyük filosofların əsərləri bəşər ta-

rixinin müxtəlif dövrlərində dərin düşüncəli şəxsiyyətlərin nəzərində həyatın və dünyadan manasına ən böyük abidədir.

Fəlsəfi biliyin incəsənətdə yaradıcılığın nəticələri ilə müqayisə edilə biləcək bu özünəməxsusluğunu oxucuların bəzi filosofların əsərlərini, necə deyərlər, daxilən qəbul etməməsi və başqalarının əsərlərinə maraq göstərməsi fenomeninin əsasını təşkil edir.

Ümumiyyətə, fəlsəfədə emosional gərginlik incəsənətdə müqayisədə azdır. Lakin təbiət elmləri ilə müqayisədə, hər halda, bu emosional gərginlik fəlsəfənin həm də incəsənət olub-olmamasını haqqında məsələ qaldırmaq üçün kifayətdir.

Fəlsəfə və adəbiyyat. İndi "fəlsəfə-adəbiyyat" əlaqəsini təhlil etməyə çalışaq.

Ədəbiyyatı fəlsəfə ilə bağlayan odur ki, fəlsəfə kimi ədəbiyyat da gerçəkliyin mənəvi qavranoğluşusunu ifadə etməyi təhlil etməyə çalışır. Fəlsəfənin və bədii ədəbiyyatın qarşılıqlı təsiri və bir-birini qarşılıqlı zənginləşdirilməsi bununla şərtlənir. Ədəbiyyatın axtarış sahəsi həmişə fəlsəfi məsələləri də əhatə etmişdir. Fəlsəfə çox vaxt ədəbiyyata müraciət edir, yazıçı şürünün süzgəcindən keçmiş və ədəbiyyat qanunları üzrə təqdim olunmuş ədəbi faktlardan istifadə edir. Söz ustaları, mütəfəkkir yazıçılar da öz növbəsində hayatın ali mənası konsepsiyasını, mənəvi idealları fəlsəfədən əzəx edirlər.

Cox mühüm ictimai tribuna, mənəvi ferment və milli şürünün yaradıcı katalizatoru olan bədii ədəbiyyat cəmiyyətdə xüsusi yer tutur. Böyük ingilis yazıçısı Şekspir, rus xalqının nəhəng söz ustaları Puşkin, Dostoyevski, Tolstoy, Azərbaycanın məşhur ədəbiyyat xadimləri Mirzə Fətəli Axundzadə və Hüseyn Cavid həm də dərin zəkəli, bənzərsiz mütəfəkkirler idi. Dostoyevski təhəllüsür sahəsinə hamidən dərin nüfuz etmiş, insanın daxili aləmini, azad şəxsiyyət idealını hamidən inandırıcı şəkildə təsvir etmişdir.

Ədəbiyyat dünyasını bədii baxımdan dərk edir və qiymətləndirir. Bu halda yazıçının müəyyən idealın təcəssümü və bərqrər olması vasitəsi kimi tətbiq etdiyi bədii metod bədii yaradıcılığı müsbət və ya mənfi təsir göstərən dünyagörüşü ilə

əlaqədardır. Puşkinin "Pindemontidən", "Tərkidünya atalar", "Sövqi-tabii", "Yudina məktub", "Dünyəvi hakimiyyət" və bir sıra başqa şeirlərinə ümumi nəzər salsaq və onları ideya-falsafı baxımdan təhlil etsək, deyə bilərik ki, qarşımızda insan ruhunun, ilk növbədə, şəxsi yaradıcılıq azadlığının özünəməxsus poetik fenomenologiyası açılır. Büyük təbii istedada, varlığa xüsusi baxışa malik olan şairlər və yazıçılar insanın daxili həyatına, onun qəlbinə, vicdanına, keçirdiyi hisslərə daim maraq göstərir, insanı praqmatik həyat programı ilə təchiz etməyə çalışırlar.

Lakin fəlsəfə və adəbiyyat gerçəkləyi əks etdirməyin müxtəlif üsullarıdır. Əgər fəlsəfə özünün çoxsaylı funksiyalarını həyata keçirəkən müvafiq anlayışlara və kateqoriyalara müraciət edirsə, elmlərin, incasənətin və praktikanın məlumatlarına istinad edirəsə, badii adəbiyyat intuitiv duyumla və badii obrazlarla işləyir. Ədəbiyyat gerçəkliliy özünəməxsus yaradıcı tərzə, öz qanunları üzrə əks etdirir, oxucunun diqqətini müəyyən amillərə çəlb edir, müəyyən vəziyyətlər yaradır və s.

Lakin adəbiyyat çoxşaxalıdır. Ali və razıl, mənəvi və mənəviyyatlısız badii adəbiyyatda eyni hüquqlar vermək meylindən imtina etmək lazımdır. 100 il bundan əvvəl L.N.Tolstoy şikayətlərinirdi ki, biz badii hesab edilən əsərlərin əhatəsindəyik - atrafda minlərlə roman, minlərlə dram, minlərlə rəsm, minlərlə musiqi pyesi var; incəsonat əsərləri adlanmağa iddiyalı əsərlər bütün dünyani bürülmüşdür. Büyük yazıçı badii əsərin müəllifindən bu pred-məta əxlaqlı münasibət göstərməyi tələb edir və hesab edirdi ki, bunlarsız hətta ən mürəkkəb formal axtarışlar belə heç bir badii həqiqəti əks etdirməyəcək, həqiqət olmayan yerdə isə gözəllik də olmayıcaqdır.

Badii mükemməllik hamiliqliq qəbul edilmiş qanunlar, normalar vasitəsilə deyil, açıq yaradıcı axtarış, şairin və ya yazıçının dünya və özü ilə sərbəst ünsiyyəti nəticəsində yaranır. Həqiqi badii adəbiyyat idealın formallaşmasına yönəlməlidir. Vaxtilə A.S.Puşkin yazdı: "Şənətin məqsədi nəsihətçilik deyil, idealdır".

Falsafə və əxlaq. İctimai şurun formaları kimi fəlsəfə və əxlaq ilk baxışda bir-birindən əzaqdır və insan mənəviyyatı sahəsində onlar demək olar ki, əks qütblərdə dayanır. Əxlaqın genezisini izləsək, görərik ki, o, sosial tənzimləmənin ilk formalarının yaranması ilə eyni vaxta düşmür, şəxsiyyətin tayfa kollektivindən ayrılmazı dörvüna aiddir və onun özünədərkinin taşkülü deməkdir. Erkən antik mədəniyyətdə əxlaq şəxsi həyatın qurulmasının mənəvi vasitəsi kimi, Platonda və Aristoteldə isə həm də ictimai həyatın qurulması üçün mənəvi vasitə kimi çıxış edir. Aristotel birinci olaraq əxlaqa mənəviyyatçı kimi deyil, alim və nəzəriyyəçi kimi yanaşmışdır. Dünya haqqında iki - əxlaqi və fəlsəfi təfəkkür üsulunun tarixən bir-birindən ayrılması məhz Aristotelden başlanır. Bu proses yalnız XIX-XX yüzilliklərdə tam başa çatmışdır. Şurun spesifik formaları və təfəkkür üsulları kimi fəlsəfə ilə əxlaq arasında mövcud olan fərq ictimai fikir tarixində onların qarşılıqlı münasibətlərini kifayət qədər rəngarəng və mürəkkəb etmişdir.

Əxlaq insanların cəmiyyətdə davranışının tənzimlənməsi funksiyasını yerinə yetirən sosial təsisatdır. "Əxlaq" və "mənəviyyat" anlayışları çox vaxt identik anlayışlar kimi işlədilir, lakin onlar mənəvi şurun və mənəvi praktikanın müxtəlif aspektlərini göstərə bilərlər.

İctimai şurun bir forması olan əxlaq həm də mənəvi praktikanın xüsusi növüdür. Əxlaq təkcə mənəviyyatı deyil, həm də onu doğuran sosial şərait, insanın və cəmiyyətin ümddə tələbatını əks etdirdiyi üçün xeyir və şər, xoşbəxtliyə can atmaq, varlığın mənası və digər anlayışları praktikadan təcrid olunmuş şəkildə təyin etmək qeyri-mümkündür. Mənəviyyətin təraqqisinin başlıca şərti mənəvi şurun inkişaf etməkdə olan praktikaya adekvat olmasıdır. Məhz əxlaqi münasibətlərin bu anlayışı fərdin öz davranışını müştəqil tənzimləməsinə və atrafında baş verən bütün hadisələrin mənəvi əhəmiyyəti barədə mühakimə yürütməsinə kömək edir.

Mənəviyyat şurun klassik dəyər formasıdır və buna görə də fəlsəfə ilə mənəviyyətin münasibəti məsələləri xüsusi əhəmiyyət

kəsb edir. Əgər mənəviyyata fəlsəfənin gündəlik tənzimləyici funksiyası kimi deyil, dünyaya mənəviyyatlı baxış kimi nəzər salsaq, onların təmas nöqtələrini tapmaq olar. Bu baxımdan, əxlaqi təsəvvürlər dünyaya münasibətin, sosial gerçəkliyi qəbul və ya inkar etməyin müəyyən üsulu kimi çıxış edir ki, fəlsəfə də bu faktdan dəfələrlə istifadə etmişdir.

Orta əsrlər fəlsəfəsinin, maarifçilik fəlsəfəsinin, burjua fəlsəfəsinin təhlili göstərir ki, elmi və dəyər yanaşmalarının bir-biri-nə qarşı qoyulması ilə yanaşı, xüsusilə də insan haqqında söhbət gedəndə, fəlsəfənin əxlaqi şüurla razılışmadığı hallar da olmuşdur. Bu fakt onu göstərir ki, fəlsəfi şüur öz təbiətinə görə dəyər elementlərindən xilas ola bilir. Kantın mövqeyi buna əyani müşsaldır. Həmin mövqeyə görə, fəlsəfə insan zəkasının onların ən mühüm sərvət meyilləri, ilk növbədə mənəvi dəyərləri ilə bağlı olan ən ali məqsədlərini göstərməlidir. Əxlaqın fəlsəfədən tövərəməsi Kant üçün xarakterikdir. O, belə hesab edir ki, saf və həqiqi əxlaq qanununu yalnız fəlsəfədə axtarmaq lazımdır. Müasir burjua fəlsəfəsi də fəlsəfə ilə mənəvi dünyagörüşünün qarşılıqlı münasibəti probleminə diqqəti cəlb edir. Bu məsələ barədə onun mövqeyi müstəsna dərəcədə alternativdir: ya fəlsəfə əxlaq baxışını ehtiva edir və bu zamanı insana elmi baxışa qarşı çıxır, ya da "ciddi elm" xatirinə mənəviyyat problemlərini öz tərkibindən çıxarır.

Marksizm fəlsəfə ilə əxlaqın qarşılıqlı münasibəti problemini mövcud sosial qaydaların inqilabi yolla dəyişdirilməsi haqqında daha geniş məsələ çərçivəsində həll edir. Marksizm belə hesab edir ki, şüurun başqa formaları kimi, mənəviyyat da real sosial praktikadan irali galən və buna görə müstəqillik görkəmini itirməkdə olan ideologiya sahəsinə aiddir.

Fəlsəfa və ekologiya. Müasir elmi-texniki inqilab cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərini həddən artıq mürəkkəblaşdırmışdır. Bu gün cəmiyyət bəşəriyyəti təhlükə qarşısında qoyan, hava və su mühitinin yad materialllarla (sənaye tullantıları ilə) çırkləndirilməsi, qarşısalınmaz iqlim dəyişmələri, atmosferin ozon təbəqəsinin dağılması, ölümsəcan

yeni virusların yaranması, təbii ehtiyatların qılığında, eləcə də cəmiyyətlə təbiət arasında maddələr, enerji və informasiya mübadiləsi prosesində təbiətə daha intensiv antropogen təsir nəticəsində "bəşəriyyət-təbiət" sisteminin dağılması ilə əlaqədar ekoloji problemlərlə üzlaşır. Cəmiyyətlə təbiətin münasibətlərində böhran başlanması bütövlükdə elmdə və ilk növbədə, sosial-fəlsəfə nəzariyyədə insanın, cəmiyyətin və təbiətin gələcək taleyi haqqında tamamilə haqlı təşvişə səbəb olmuşdur. Demək olar ki, bundan dərhal sonra bəşəriyyətin gələcəyi barədə fundamental öncəgörmələr və proqnozlar yayılmışdır. Ekoloji problemlərin yaranması şərtlərinin və səbəblərinin aşkarla çıxarılmasına, onların səviyyələrinin və istiqamətlərinin müəyyən edilməsinə yönəlmış elmi konsepsiylar irəli sürülmüşdür. Elmi biliklərin yeni sahəsi olan ekologiya həyata vəsiqə almışdır.

"Ekologiya" termini etimoloji baxımdan "oikos" (ev) və "logos" (təlim) sözlərindən yaranmış və elmdə biologyanın bölmələrinən birinən adı kimi bərqaşar olmuşdur. "Ekologiya" terminini elmə gətirən alman bioloq-evolyusionisti Ernst Hekkel (1834-1919) olmuşdur. O, 1866-ci ildə çapdan çıxmış "Orqanizmların ümumi morfolojiyası" kitabında həmin termini "qeyri-üzvi və üzvi mühitdə heyvanların ümumi münasibətlərini, onların bir-başa və ya dolayı əlaqəyə girdiyi başqa heyvanlara və bitkilərə dost və düşman münasibətlərini tədqiq edən" elm barəsində işlətmışdır. Tədrisçən ekologiya canlı orqanizmların atraf mühitdə qarşılıqlı təsirini öyrənən elm kimi inkişaf etmişdir. Sonralar yaranmış sosial ekologiya XX əsrin 70-ci illərinin ortalarına qədər özürün aşağıdakı dörd əsas qanununu ifadə etmişdir:

- hər şey hər şeylə əlaqəlidir;
- hər şey harayasa getməlidir;
- yaxşısunu təbiət bilir;
- heç nə havayı əldə edilmir.

Bu gün sosial ekologiya ilə yanaşı, elmi biliyin başqa sahələri də məlumdur: insan ekologiyası, qlobal ekologiya, şəhər ekologiyası və s.

Lakin bu elmlərin necə inkişaf etməsindən asılı olmayaraq, bir məsələ getdikcə daha çox ehtimallı və mübahisəsiz olur ki, ekoloji problemlərin asas səbəbi təbiətdə deyil, insanın və cəmiyyətin dəyar-etiğətə tasavvürlərindədir. Ekoloji problemlər təbiətdə yaranmadan və ekoloji böhranın təzahürü olmazdan əvvəl insanın mənəvi aləmini ehtiva edən böhranı əks etdirir, bu isə artıq fəlsəfənin maraq sahəsidir. Ona görə də bu problemlərin fəlsəfi baxımdan mənalandırılması xüsusi əhəmiyyət kəsb edir, çünki onların dərin gizli fəlsəfi mənəsi vardır. Ən ümumi problemlər, dünyadan əzəli asaslari haqqında suallar, sosiumda üstünlük təşkil edən dəyar-dünyagörüşü məssələləri məhz mənəvi fəaliyyətin xüsusi sahəsi olan fəlsəfədə əksini tapır.

Fəlsəfa və cəmiyyət. Başarıyyat global problemlər qarşısında.

Tarix insanların təbiəti dayışmak və onu öz maraqlarına təbə etmək məqsadılı ona təsir qabiliyyətini necə inkişaf etdirməyin və təkmilləşdirməyin şahidi olmuşdur. İbtidai insanlar özlərinin həyat qabiliyyətini saxlamaq üçün zəruri məhsulları (bitkilər, quşlar, balıqlar və s.) təbiətdən hazırlıq şəkildə alırlı. Lakin heyvanlılıq və əkinçilik inkişaf etdikcə insan özünün yaşayış mühitini əhəmiyyətli dərəcədə dəyişərək təbiətə məqsədöñlü şəkildə təsir göstərməyə başlayır. Təbiətə antropogen təsirin artmasına baxmayaraq, insan uzun bir tarixi dövr ərzində cəmiyyət-təbiət sistəmində hələ asılı vəziyyətdə olmuşdur.

İctimai şüur insanların təbiətə münasibətində baş verən dəyişiklikləri güzgü kimi əks etdirirdi. İnsanın təbiətə təzyiqinin artması onun təbiətdən təcrid edilməsinin dərinlaşması, onların arasında münasibətlərin qarşılurma münasibətlərinə çevrilmesi ilə müşayiət olunurdu. İnsan təbiətə təsir göstərərkən getdikcə daha mükəmməl vasitələr tətbiq etməklə yanaşı, təbii qüvvələr qarşısında qorxu hissi keçirirdi. Qədim cəmiyyətlərin rəvayət və mifləri bu gerçəkliliy fantastik şəkildə olsa da, dəqiq əks etdirirdi.

Antik dövrə filosoflar təbiət-cəmiyyət münasibətlərinin elə izahını təklif edirdilər ki, orada təbiət harmoniyayan idealı kimi çıxış edirdi. Həmin dövrədə insan ilə təbiət arasında münasibətlər barəsində qədim yunan filosofu Diogenin aşağıdakı sözlərini

səciyyəvi hesab etmək olar: "İnsanın sərvəti onun onlarsız keçinə biləcəyi əşyaların sayı ilə müəyyən edilə bilər". Sərvətə məhz bu cür yanaşdıqda insanın təbiətə münasibəti etik, dəyərli və harmonik ola bilər.

Orta əsrlərdən başlayaraq təbiətə hökm etmək meyilli güclənmiş və XX əsrin ortalarında an yüksək həddə çatmışdır. Həmin dövrədə insanın getdikcə artan ekspansiyasının, təbiət üzərində öz hakimiyyətini artırmağa, bütün problemlərin elmi-tekniki tərəqqi yolu ilə həll etməyə yönəlmüş, nəzarət edilə bilməyən cəhdələrinin mənfi cəhətləri kifayat qədər dəqiq çizgilər kəsb etmişdi. Orta əsrlərdə xristian teologiyası antik fəlsəfənin təbiətə münasibətə mövqeyinə yenidən baxmış, insanı təbiətin fövqünə qaldırmış, təbiəti ona tabe etdirmişdir. Amerikalı tədqiqatçı L.Uayt "Bizim ekoloji böhranın tarixi kökləri" adlı məqaləsində, onun ardıcınca D.Medouz "Artımın hüdüdləri" adlı əsərində və C.Forrester "Dünya dinamikası" kitabında belə bir fərziyyə irəli sürürlər ki, xristianlıq və onun "Törəyib artın, yer üzünü insanla doldurun və ona sahib olun..." nasihəti (Varlıq, 1,28) müasir insanın təbiətə münasibətini, Qərbədə təbiətşünaslığın və texnikanın mövcud səviyyəsini mümkün etmiş ümumi ekoloji məqsadları müəyyən edən mənəni paradiqmaların mənbəyi olmuşdur. Onların fikrincə, iqtisadiyyatın, texnologiyanın və əhalinin eksponensial artım etikasının məsuliyyəti xristianlığın üzərinə düşür. Müasir elm xristian natural teologiyasının mənəvi irsi ilə yaşayır, onun davamı və eksplikasiyasıdır, müasir texnika isə insanın fövqətəbiiyili və onun təbiət üzərində qanunu hökmranlığı haqqında xristian ehkaminin həyata keçirilməsi kimi başa düşüla bilər. Beləliklə, müasir ekoloji böhranın təqsiri bir növ xristianlığın üzərinə qoyulur və belə natiqə çıxarılır ki, əziiyyət çəkən bəşəriyyət xristianlıqdan üz döndərməli və kömək üçün başqa dina üz tutmalıdır. Qlobal tarazlıq fəlsəfəsinin və müvafiq etikanın tərəfdarları üçün Şərq dinlərinin daha məqbul olması göstərilir.

Göründüyü kimi, qlobal problemlər fenomeninin şərhində və həllində etikaya, insanı keyfiyyətlərə müraciət üstünlük təşkil

edir. Burada, məsələn Roma klubunun fəaliyyətinə xas olan yeni dəyər və məqsədlər axtarışı əlamətdardır.

İnsan ilə təbiətin vəhdətinin pozulması nəticəsində yaranmış problemlər elmdə qlobal problemlər adlanır. Qlobal problemlər həm bütövlükdə dünyaya, həm də onun regionlarına və ya ölkələrə aid olan planetar miqyaslı ümumbaşarı problemlər kompleksidir. Lakin qlobal problemlərin planetar xarakteri onların müxtalif regionlarda spesifik şəkildə təzahürünü istisna etmir.

Ağır nəticələr doğura biləcək böhranlı vəziyyətin uzanması müasir dövrün bəzi qlobal proseslərinin inkişafının səciyyəvi əlamətidir. Təbii falakət xarakteri daşıyan böhranlar bəşəriyyətə qədimdən məlumdur. Bu cür böhranlar lokal xarakter daşıyır və zaman etibarilə məhdud olurdu, insan isə həmin böhranların səbəbkərə deyil, yalnız onların qurbanına çevrilirdi. İndiki böhranlar isə əksinə, insanın özünün faaliyyətinin nəticəsidir. Bunlar antropogen böhranlardır. Xammal böhranı, enerji, ərzəq, ekoloji, demografik və başqa böhranların hamısı maddi xarakterli hadisəldərdir. Lakin elə böhranlar da olur ki, onlar insanın mənəvi aləminə təsir göstərir. Onlardan ən təhlükəlisi identifikasiya böhranıdır. Bu halda insan dünyada özünün missiyası haqqında aydın təsəvvürünü itirir. Bu problemlərdən təcrid olunmuş şəkil-də, onların dinamika və təsirini nəzəre almadan müasir cəmiyyəti anlamaq qeyri-mümkündür.

Bələ bir məntiqi sual yaranır: müasir elm sistemində elə məxanizmlər varmı ki, onlar ekoloji, energetik, xammal və ya demografik xarakterli qlobal problemlərin həlliə kömək etsin? Bu suala cavab axtararkən iki məxsusi məqami nəzərə alınmalıdır: 1) qlobal problemlərin inkişaf dinamikası, o cümlədən daxili mürakkəbliklərin qarşılıqlı şərtlənməsinin artması elmin müvafiq imkanlarının genişlənməsini xeyli qabaqlayır; 2) müasir elmi biliklərin yüksəlib qalmış potensialı qlobal problemlərin şərhində tətbiq edilən elmdən xeyli üstündür. Bu, bir daha ona dələlat edir ki, əvvələn, müasir elmi biliklərin nəticələrindən sosial praktikada istifadə dərəcəsini gücləndirmək və

ikincisi, elmin ümumbaşarı istiqamətini genişləndirmək, yəni dünyada qlobal inkişaf problemlərinin tədqiqinə istiqaməti gücləndirmə lazımdır.

Qlobal problemlərin həlli yollarının axtarışı müxtəlif elm sahələrinin nümayəndlərinin saylarının cəmləşdirilməsini tələb edir. Lakin təkcə əhalinin sayı ilə əlaqədar qlobal problemlər barəsində konsepsiyanın sadalanması nəzəri tədqiqatların və yanaşmaların elmi və sosial diapazonunun nə qədər geniş olduğunu göstərir: **demografik maksimalizm** (demografik problemlər uydurmadır, Yer kürəsinin ərzəq potensialı 35-100 milyard nəfəri təmin etməyə imkan verir); **demografik populasiyonizm** (əhalinin sayının artmasına alqışlamaq lazımdır, usaqsız varlı olmaqdansa, usaqlı kasib olmaq yaxşıdır); **demografik utopizm** (kosmosun məskunlaşdırılması, kimya elminin nailiyyətləri asasında okeandən enerji və ərzəq mənbəyi kimi istifadə edilməsi yolu ilə demografik problemləri həll etmək olacaqdır); **demografik fatalizm** (shali artımı problemləri öz-özüne aradan qalxacaqdır, bəşəriyyət öz sayını tənzimləməyə qadirdir); **demografik biologizm** (Yer kürəsinin əhalisi məntiqi qrafik üzrə artır, əvvəlcə artım sürəti böyüür, böhran nöqtəsinə çatandan sonra isə azalmağa başlayır); **demografik determinizm** (əhalinin sıxlığı ictimai inkişafda həlliəcidi rol oynayır); **demografik alarmizm** (Yer kürəsinin əhalisinin sayı handası silsila üzrə artır, bu isə labüb olaraq aclişa, ölüm hallarının artmasına, epidemiyalara və müharibələrə götərib çıxarıır); **demografik finallizm** (yaxın gələcəkdə planetdə əhalinin sayının hadsiz artması nəticəsində bütün təbii ehtiyatlar tükənəcək, bəşəriyyət məhv olacaqdır) və s.

Bütün bu konsepsiyalarda müəyyən qədər müsbət məzmun vardır.

Qlobal inkişafın müxtəlif modelləri də təklif edilir: dünya inkişafının qarşılıqlı əlaqəli faktları, hadisələri və prosesləri sisteminin uzunmüddətli hesabatları üçün mühüm vasitələr olan modelləşdirmə, programlaşdırma və proqnozlaşdırma üsulları bu qəbeldəndir.

Qlobal problemlerin genezisi və inkişafı elmi-texniki inqilabın mürrəkkəb proseslərinə yeni elementlər əlavə etməklə müasir sosial-iqtisadi vəziyyətin ümumi formada ifadə edilən xüsusiyyətlərini, ictimai-təbii proseslərin qloballaşmasını qabaqcadañ müəyyənləşdirir. Əvvələn, sözün geniş mənasında insan fəaliyyətinin miqyası planetar xarakter kasb edərək, bütövlükdə biosferanı əhatə edir və kosmik fazaya yayılır; ikincisi, biosferanın məhsuldarlıq imkanları ilə ictimai tələbatın artması arasında təbii-tarixi ziddiyətlər o qədər çoxalır ki, onların aradan qaldırılması üçün başlıq olur. Əvvələn, sözün geniş mənasında insan fəaliyyətinin miqyası planetar xarakter kasb edərək, bütövlükdə biosferanı əhatə edir və kosmik fazaya yayılır; ikincisi, biosferanın məhsuldarlıq imkanları ilə ictimai tələbatın artması arasında təbii-tarixi ziddiyətlər o qədər çoxalır ki, onların aradan qaldırılması üçün başlıq olur. Üçüncüsü, insanın təbii yaşayış mühitində baş verən deqradasiya dəyişiklikləri tarixən yaranmış təbii əlaqələrin və münasibatların pozulmasına gətirib çıxarırlar, dünyada ekoloji sistemlərin sabitliyi üçün təhlükə doğurur; dördüncüsü, sosial-ekoloji ideyalar, nəzəriyyələr və konsepsiyalar müasir sivilizasiyanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsi olmaqla mahiyyət etibarilə cəmiyyətin həyat fəaliyyətinin bütün təraflarına təsir göstərir. Başqa sözlə desək, insan həm düşünmək, həm də V.I. Vernadskinin təbirinçə desək, "planet aspektində" fəaliyyət göstərmək imkanı əldə edir.

Qlobal problemlerin həlli yollarının axtarışında fəlsəfə xüsusi rol oynayır. O, həmin problemlərin təhliliinə getdikcə daha fundamental şəkildə qoşulur, onların tədqiqinə dünyagörüşü və metodoloji yanaşmaları müəyyənləşdirir.

Məhz qlobal problemlerin fəlsəfi təhlili onların, həqiqətən elmi mövqedən öyrənilmisi və humanist baxımdan qiymətləndirilməsi üçün zəmin yaradır. Bu gün fəlsəfə həm "insan amilinin" reallığını, həm də onun sosial mənada şərtlənməsini nəzərə alan yeni dəyərlər axtarışına istiqamətlənməlidir.

Ədəbiyyat

- Бахтин М. Вопросы литературы и эстетики. М., 1975.
Бахтин М. Проблемы поэтики Достоевского. М., 1972.
Бахтин М. Эстетика словесного творчества. М., 1979.
Валери Поль. Об искусстве. М., 1976.
Вишневский А.Г. Мировой демографический взрыв и его проблемы. М., 1978.
Гуревич П.С. Культурология. М., 1995.
Каган М.С. Культурология. М., 1996.
Каган М.С. Философия культуры. Санкт-Петербург, 1996.
Казин А.Л. Художественный образ и реальность. Опыт эстетико-искусствоведческого исследования. Л., 1986.
Керимов Д.А. Философские основания политико-правовых исследований. М., 1986.
Князева Е.Н., Курдюмов С.П. Законы эволюции и самоорганизации скжатых систем. М., 1994.
Коммонер Б. Замыкающийся круг. М., 1975.
Курбанов Ф. Возможности применения синергетики в социальной системе //Известия АНА, 1999, №2.
Мамедов Н. Экологическая проблема и технические науки. Баку, 1982.
Николис Г., Пригожин И. Познание сложного. М., 1990.
Поликарпов В.С. Лекции по культурологии. М., 1997.
Урманцев Ю. О формах постижения бытия. – Вопросы философии, 1993, №4.
Хакен Г. Синергетика. М., 1980.
Хёсле В. Философия и экология. М., 1994.
Философия и ценностные формы сознания. М., 1978.

II HİSSƏ FƏLSƏFƏ TARİXİ

I fəsil. Tarixi-fəlsəfi proseslər: fəlsəfi fikrin əsas mərhələləri və istiqamətləri

Biz bundan əvvəlki materialda fəlsəfəni içtimai şüurun digər formalarından fərqləndirən funksiyalarını və on sacıyyəvi cəhətlərini nəzərdən keçirdik, dünyanın fəlsəfi idrakının xüsusiyyətlərini müəyyənləşdirdik. İndi isə tarixi-fəlsəfi proseslərin mahiyyətini açmağa, dünya fəlsəfi fikrinin inkişafının əsas mərhələ və istiqamətləri haqqında təsəvvür yaratmağa çalışacaq.

Amma fəlsəfə tarixini araşdırmağa başlamazdan əvvəl az əhəmiyyət daşımayan bir suala cavab vermək zəruridir: ilk baxışdan paradoxal görünən belə bir faktı necə etmək olar ki, elmi, o cümlədən fəlsəfi biliklərin inanılmaz dərəcədə artlığı şəraitdə biz fəlsəfə tarixinə müraciət etməyə ehtiyac duyuruq? Yəqin bunu onunla izah etmək olar ki, "əbədi" mövcud olan Xeyir və Şər kimi problemlər insanların bütün nəsillərini müşayiət edir, cəmiyyətin elmi-texniki inkişaf yolunda irəliləməsindən asılı olmayıaraq, bütün dövrlərdə öz aktuallığını və əhəmiyyətini itirmir. Elmin və texnikanın nailiyyətlərinin düzgün və ağıllı şəkildə tətbiq edilməsinin, elmi nailiyyətlərdən suisitfadə imkanlarının qarşısının alınmasının asası yalnız Xeyir və Şərin nədən ibarət olmasını bilmək sayəsində mümkündür. Xeyir və Şərin bilinməsi isə yalnız onların əvvəllər necə olması və indi onların nədən ibarət olması barədə aydın təsəvvür vasitəsilə yaranır. Fəlsəfə tarixinin öyrənilməsi məhz bu cür aydın anlayışlar verir.

Digər tərəfdən, fəlsəfə tarixini bilmək müasir fəlsəfi idrakın zəruri ilkin şartıdır. Fəlsəfə bu və ya digər dövrün mədəniyyəti barədə mənlik şüuru kimi çıxış edir. Xüsusi elmlərin və incəsənatın inkişafı heç də həmişə onların tarixinin hökmən öyrənilməsini tələb etmir. Prinsip etibarilə elm müasir problemlərin öyrənilməsinə gec, ya tez qoşularaq həmin problemləri uğurla tədqiq edə bilər. Fəlsəfədə isə tarixdə bu və ya digər filosofun qarşısına çıxmış dünyagörüşü məsələlərini necə həll

etdiyini bilmədən ötüşmək mümkün deyildir. Qədim dövrün bir sıra rəssamlarının, memarlarının və şairlərinin yaradıcılığı bu gün də öz əhəmiyyətini itirmədiyi kimi, qədim filosofların təlimləri və baxışları da həmişə müasirdir.

Bələliklə, fəlsəfə tarixinin öyrənilməsi həm idrakı, həm də praktiki baxımdan əhəmiyyətlidir. O, yaddaşımızı əvvəlki nəsillərin müsbət bilikləri ilə zənginləşdirməyə, fəlsəfə fikrin ən yaxşı ənənələrini qoruyub saxlamağa və davam etdirməyə kömək edir. Fəlsəfə tarixinin predmeti fəlsəfi təlimlərin, məktəblərin və cərəyanların yaranması və inkişafı tarixidir.

Fəlsəfə tarixində mütərəqqi ənənələrə, yəni keçmiş fəlsəfi təlimin bu və ya digər şəkildə fikrin inkişafının ümumi məcrasına daxil olmuş, onun irəliyə doğru hərəkətinə, fəlsəfə tədqiqatlar problematikasının zənginləşməsinə və inkişafına, biliklərin dərinlaşmasına kömək edən nəticələrinə, haqqlı olaraq, xüsusi diqqət yetirilir. Dünyagörüşlərinin, yanaşmaların və mövqelərin dialoqu fəlsəfi prosesin səciyyəvi əlamətləridir. Keçmişin fəlsəfi mədəniyyəti ilə bu cür dialoq olmasa, yeni ideyalar yaranıb inkişaf edə bilməz.

Fəlsəfi təlim bir-biri ilə müəyyən qarşılıqlı məntiqi əlaqədə olan baxışlar sistemidir. Ayrı-ayrı filosofların təlimləri özlərini həmin filosofların sədəqəti davamçıları elan etmiş insanların konsepsiyalarda formallaşır və təkmilləşir. Məsələn, Platonun davamçılarını platoniklər, Kantın davamçılarını kantçılar, Marksın davamçılarını isə marksistlər adlandırırlar.

Fəlsəfi məktəblər, yaxud, başqa sözlə desək, fəlsəfi istiqamətlər və qruplaşmalar əsas ideya prinsipləri bazasında birləşdirilmiş fəlsəfi təlimlərin məcmusudur.

Lakin fəlsəfənin yarandığı vaxtdan təqribən üç min il keçmişdir. Bu gün biz fəlsəfi təlimlər tarixinə müraciət etməklə bu tarixi, fəlsəfi məktəblərin və istiqamətlərin bütün nümayəndələrinin yaradıcılığını əhatə edə bilərik, yoxsa fəlsəfi biliyin əsas tarixi tipləri və ya fəlsəfənin inkişafının əsas mərhələləri üzərində diqqəti cəmləşdirməyimiz kifayətdir?

Fəlsəfənin tarixi tipləri haqqında danışarkən biz onu əsas götürürük ki, fəlsəfi biliyin tiplərini şəxsiyyətin mədəni-tarixi tipləri ilə müqayisə etmək olar. Vaxtilə alman filosofu Fixte (1762-1814) insanın şəxsiyyət kimi xüsusiyyətləri ilə fəlsəfənin əlaqası məsələsinə toxunaraq deyirdi: "İnsan necadırsa, fəlsəfa da eladır".

Həqiqətən, hər hansı mühüm fəlsəfi konsepsiya na qədər "şəxsiz" görünəcək onun arxasında insan şəxsiyyəti dayanır. O, öz dövrünün və özünün məxsus məvqeyinin çərçivəsində insanın təyinatı və məsuliyyəti kimi əbədi problemlərin həllini özünəməxsus tərzədə üzərinə götürür.

Fəlsəfə tarixində fəlsəfi təlimlərin tipologiyasının müxtəlif konsepsiyaları irəli sürülmüşdür. Filosofların təlimləri materialist və idealist, dialektik və metafizik, monist və dualist, rasionalist və empirik və s. təlimlər kimi təsnif edilmişdir. Bu və ya digər fəlsəfə tarixçisinin təsnifatda hansı meyarları rəhbər tutmasından asılı olaraq, fəlsəfi istiqamətlər də elm yönümlü (məsələn, Aristotelin, Hegelin fəlsəfəsi), estetik yönümlü (məsələn, Şopenhauerin, Nitsşenin fəlsəfəsi) və praktik yönümlü (məsələn, Marksın fəlsəfəsi) istiqamətlərə bölünür.

Sonrakı fəsillərdə biz fəlsəfi fikrin inkişaf tarixinə qısa nəzər salmağa çalışaraq, onun aşağıdakı əsas mərhələ və istiqamətlərini fərqləndirəcəyik:

1. Şərqi fəlsəfəsi
2. Antik fəlsəfə
3. Orta əsrlər fəlsəfəsi
4. Qərbi Avropa Renessans fəlsəfəsi
5. Qərbi Avropa klassik fəlsəfəsi
6. Neoklassik fəlsəfə
7. XIX-XX əsrlərdə rus fəlsəfəsi
8. Azərbaycan yeni dövr fəlsəfə təfəkkürünün təşakkülü
9. XX əsr fəlsəfəsi

II fəsil. Şərqi fəlsəfəsi

- *Qədim və Orta əsrlərdə Hindistan fəlsəfəsi*
- *Qədim və Orta əsrlərdə Çin fəlsəfəsi*
- *Ərəb-islam dünyası fəlsəfəsi. Quranın fəlsəfi əhəmiyyəti*
- *Qədim və Orta əsrlərdə Azərbaycan fəlsəfəsi*
- *Azərbaycan Renessansı fəlsəfəsi*

Qədim və Orta əsrlərdə Hindistan fəlsəfəsi. Hindistan çox-çox əsrlər bundan əvvəl fəlsəfənin mənəvi mədəniyyətin spesifik bir hadisəsi kimi formalasdığı mənbələrdən biri olmuşdur. Qədim hind fəlsəfəsi magik-mərasim mədəniyyəti əsasında yaranmışdır. Brähmənizmin mərasim fəaliyyətinə müvafiq fiziki hərəkətlər və dini formüllərin tələffüz edilməsi ilə yanaşı, mental hərəkət də daxil idi, yəni bu mərasim özünün hərəkətverici başlangıcı olan Brähmənin tanınmasını tələb edirdi. Bu "tanıma" takcə obrazlara deyil, mücərrəd anlayışlara da aid idi. Buna görə də fəlsəfi refleksiya yaranırdı.

"Hind fəlsəfəsi" termini üç min il bundan əvvəl qədim Hindistanda yaranmış və hind müqoddaslarının ilkin və əhatəli mənəvi uzaqgörənliyi əsasında inkişaf etmiş fəlsəfi sistemlərin geniş qrupunu əhatə edir. Bizim eradan əvvəl 1 minilliğdə yaranmış vedanta, yoqa, vayşənika, sankhya və başqa təlimlər, eyni zamanda, həm müstəqil fəlsəfi sistemlər, həm də Hindistanda hakim din olan induizmin korrelyativ elementləri kimi çıxış edirdi.

Hindistanda ilk fəlsəfi ənənələr Vedalarda – hind mədəniyyətinin an qədim yazılı abidəsi olan dini mənələr məcmuələrində şərh edilmiş Upanişad – dünyagörüşü məsələlərinin dini-fəlsəfi təfsirləri əsasında yaranmağa başlamışdır. Əsası yarıfaşanəvi müdrik Brixaspəti (e.a. I minilliyyin ortaları) tərəfindən qoyulmuş **lokavata** fəlsəfi məktəbi yalnız bilavasitə qarvayıf yolu ilə dərk

edilsə biləni həqiqət hesab edirdi. Lokayatiklərin fikrincə, insanın mövcudluğunun məqsədi dünyadan həzz almaq, şəxsi və ictimai hayatı qurmaqdır. Onların fikrincə, insanın dünyaya gəlməsi labüb olaraq iztirablar zəncirini doğuracaqdır. İnsanın hayatı, onun bu hayatdan həzz almaq istəyi hissi təcrübə ilə şərtlənmişdir və iztirablarla müşayiət olunur.

Lokayatanın e.a. VI əsrə yaranmış **çarvak** (hərfi mənəsi "dörd söz" deməkdir) adlı cərəyanı geniş yayılmışdır. Çarvaklar belə hesab edirdilər ki, dünya dörd əsas ünsürdən ibarətdir: torpaq, su, hava və od. Onlar bildirirdilər ki, dünyadakı bütün aşyalar və hadisələr bu dörd maddi ünsürün müxtəlif kombinasiyalarıdır.

İnduzmin ideya-dünyagörüşü mahiyyəti Hindistanın təfəkkür tarixində ən nüfuzlu dünyagörüşü sistemi olmuş **vedantada** daha adekvat, nəzəri cəhətdən geniş və yaxşı tərtib olunmuş ifadəsidir. Mütəxəssislər çox vaxt vedantanı hind xalqının mənəvi simasını formalasdırıran prinsip və hayatı problemlərin həllinin əsas vasitəsi hesab edirlər.

Hindistanda fəlsəfi fikrin inkişafı gedişində vedantanın beş əsas tipi formalasmışdır: **advayta-vedanta** (Şankaranın təlimi), **visiṣṭa-advayta-vedanta** (Ramanucanın təlimi), **dvayta-advayta-vedanta** (Nimbarkanın təlimi), **dvayta-vedanta** (Madhvanın təlimi) və **sudxa-advayta-vedanta** (Vallabhinin təlimi).

Şankaranın (təqribən 788-820-ci illər) advayta-vedantası ən çox inkişaf etmiş, davamlı və nüfuzlu dünyagörüşü sistemi idi. Şankara Upanişadın təfsirini dərşana-fəlsəfa adlandırır və belə hesab edirdi ki, fəlsəfənin ali zəfərləri yalnız öz ruhunun saflığına nail olmuş insanlar üçün əlyetərlidir. Onun fəlsəfəsində idrakdan daha çox müdriklik və məntiqi öyrənmədən daha çox mənəvi azadlıq vardır.

Şankaranın mütləq monizm fəlsəfəsinə görə, insan ruhunun (Atmanın) əsas məqsədi Brähmən-ali obyektiv başlangıç ilə vəhdət hissini bilavasita yaşamaqdır (Anubhava). Lakin Şankaranın fikrincə, bu tacrübə yalnız müqəddəs mətnlərə söykəndikdə qanuni olur. Brähmən və ya Mütləq Gerçəklilik xalis şüurun eyni-

dir, dünya isə illüziyalar toplusudur; dünya haqqında təsəvvür-lər bilməzliyin məhsuludur.

Vedantada həyatın mənə və məqsədini müəyyən edərkən **mokşa** – insanın dünyaya bağlılıqdan tam azad olması, onun zəka nuru tapması və Brähmənlə qovuşması idealına müraciət etmək səciyyəvi haldır. Vedantistlər özlərinin ən ali nemət, son məqsəd kimi başa düşdükleri mokşa vəziyyətinə çatmağa çalışırlar. Hind fəlsəfəsinin məqsədi fəlsəfə ilə həyat arasında körpü yaradan mokşa konsepsiyasıdır.

Klassik hind fəlsəfəsi bütün hind mədəniyyətini six birləşdirən başlangıçca çevrilərək çox cəhətdən bu mədəniyyətin xarakterini müəyyən etmişdir. Qədim hind təfəkkürünün toleranlığı, onun sintetik və geniş əhatəli xarakteri sayasında hind mədəniyyəti həyat qabiliyyəti, əqevlik və dözümlülük kimi keyfiyyətlər kəsb etmiş, bu isə həmin mədəniyyətin xalq arasına yol tapmasına və inkişafın fasiləsizliyini pozmaq, qədim anənələri məhv etmək cəhdlərinə qarşı davam göttirməsinə imkan vermişdir.

Qədim və Orta əsrlərdə Çin fəlsəfəsi. Çində fəlsəfi təfəkkür bizim erədan əvvəl II-I minilliklərdə formalaslaşmağa başlamışdır. Bu ölkədə ilk fəlsəfi təlimlərin yaranması isə e.a. VI-V əsrlərə aiddir.

Qədim Çində təbiətə pərəstişdən və ruhlara inamdan başqa heç bir din olmamışdır. İnsanın gəldi-gedər olmasını dərk etməsi dünyani iki hissəyə: əcdadların-ruhların əbədi dünyasına və insanların müvəqqəti dünyasına bölməyə gətirib çıxarmışdır. Bugünkü insanın bədbinliyi onun ölümündən sonra əbədi keçmişə qovuşacağı barədə nikbinliklə tarazlaşdırıldı. İnsan ruhlar dünyasına inanır və ömrünü ibadətlə keçirirdi. Mif vasitəsilə Yer ilə Götü, göylərdəki qaydaları və insanı qovuşdurmaq cəhdləri daosizmin, onları ritual vasitaları ilə qovuşdurmaq cəhdləri isə konfutsiçiliyin təməlini qoymuşdur. Beləliklə, qədim Çində dao-sizm və konfutsiçilik kimi ilk fəlsəfi məktəblər yaranmışdır. Onlar bu ölkənin ənənəvi dini təsəvvürləri ilə bilavasita bağlı idi. Həmin təsəvvürlərə görə, Səma adı ilahi varlıq kimi öz iradəsini insana dikta edir.

Çin filosofları dünyanın vəhdəti məsələsinə böyük əhəmiyyət verirdilər. Bununla əlaqədər Tyan (harfi mənəsi "Göy") və Dao (harfi mənəsi - "yol") anlayışları yaranmışdır. Tyan böyük başlanğıc, əbədi, şəxsiyyəti olmayan, şüurlu ali qüvvədir. Dao isə bu qüvvənin təsiri ilə aşyaların bölünməsi qanunudur. Lakin Tyan və Dao barədə daosizmin və konfutsiqliyin interpretasiyaları fərqli idi.

Daosizm e.ə. VI-V əsrlərdə Çində yaranmışdır. Daosizmin banisi Lao-Tszı adlı müdrik şəxs (e.ə. VI-V əsrlər) hesab edilir. Lao-Tszinun təliminin əsas ideyaları "Dao-de tszin" adlı məşhur qədim Çin abidəsində şərh edilmişdir.

Lao-Tszinun fikrincə, Tyan və Dao dünyanın fövqündə dayanan anlayışlardır. O deyirdi ki, dünyada mövcud olanların hamisi Tyanın istəyi ilə aşyaların dəyişməsi barədə Dao qanununa uyğun olaraq yaranır və idarə edilir. Dünyada hər şey hərəkətdə və dəyişməkdədir, dəyişməz şəyər yoxdur və dəyişmə prosesində zərurət yarandıqda bütün şəyər özünün əksinə çevrilir. Şəyərlərin dəyişməsi zərurət üzündən və müəyyən qanuna uyğun olaraq baş verdiyi üçün insan təbii inkişaf prosesinə müdaxilə etməməlidir. İnsanların inkişaf prosesinə hər hansı müdaxiləsi bu qanunun pozulmasına və bununla da pislik yaranmasına kömək edə bilər. İnsanların bütün bədbəxtliklərinin səbəbi onların hadisələrin təbii gedişinə müdaxilə etməsi, təmtərağa və israfçılığıga mayıl etməsidir.

Tafəkkürü "Yerin və Götürün güzgüsü" adlandıran Çjuan-Tszı (e.ə. təqrübən 369-286-ci illər) daosizmin inkişafına sanballı töhfə vermişdir. O, gerçek dünyani reallığın rəmzi inikası hesab edir və idrakın vəzifəsini bu simvolikanın açıqlanmasında görürdü.

Qədim Çində an nüfuzlu və üstün fəlsəfi təlim konfutsiqlik olmuşdur. Konfutsinin (e.ə. 552-497-ci illər) Tyan və Dao haqqında təlimində onlara əsasən etik mənə verilirdi. Konfutsinin etik konsepsiyası cəmiyyətdə yaranmış davranış normallarına riayət etmək yolu ilə sosiumla insan arasında harmoniyani qoruyub saxlamağa yönəlmüşdür. O, belə hesab edirdi ki, insan Göydən

asılıdır. Tyan - Göy insanı doğmaq, ona nələri işə bəxş etmək və onu məhv etmək iqtidarındadır. Göy bütün canlıların ulu acəddi və böyük hökmədarıdır: insan övladını dünyaya gətirən də odur, şəyərlərin dəyişməsi qanununu insana şamil edən də. Konfutsi bunu əsas götürərək insan Göy - İnsan - Yer triadasının orta üzvü hesab edirdi. Burada insanın mövcudluğunun həm Göy, həm də Yer tərəfindən şərtlənməsinə aşkar işarə edilir. Konfutsinin nəzərində Göy qeyri-müəyyəndir, o, "danışmır" və buna görə də insanın öz təbiəti haqqında təsəvvürləri çox dəlaşıqdır. Deməli, insan Daonu hiss etməli, ona tabe olmalı və dediklərinə riayət etməlidir. Daonun göstərişlərinə riayət etmək mükəmməl insan olmaq deməkdir.

İnsanın mükəmməlliyi haqqında Konfutsinin təsəvvürü insanda beş yaxşı cəhətin olmasına nəzərdə tutur: **jen** - insaniyyat, yəni abırlı davranış normativlərinə, etiketə, "başqalarının mənə etmək istəmədiyini mən də başqalarına etmək istəmirəm" əxlaq imperativinə riayət edilməsi; **çji** - müdriklik, ziyanlılıq; **i** - düzgünlük, namusluqluq, ailədə və işdə münasibətlərdə adalətlilik; **li** - müəyyən olunmuş qaydalarla riayət etmək qabiliyyəti, ideal prinsip, tarazlılıq, intizamlılıq; **syao** - valideynlərinə danışsız qulaq asmaq.

Konfutsi ritual, abırlılıq, hörmətcilik, həssaslıq, nəzakətlilik kimi başa düşülən **li** keyfiyyətinə çox böyük əhəmiyyət verirdi. Bundan əlavə, **li** dedikdə, çox güman ki, **daoya** zidd olmayan düzgün hərəkət başa düşüldür. Konfutsi deyirdi: "**Li**-ya müvafiq olmayan hörmətcilik qorxaqlıq deməkdir. **Li**-ya müvafiq olmayan cəsarət qiymətlıq deməkdir. **Li**-ya müvafiq olmayan inadkarlıq kobudluq deməkdir". Bu sözlərin mənasını belə başa düşmək lazımdır ki, insanın əməlləri onun şəxsi marağına deyil, ümumi rüfahə tabe edilməlidir. Yalnız bu halda dünya humanistləşər, həqiqi təbiətini qazanar.

Konfutsi insanın "həqiqi insan" olması üçün onun can atmalı olduğu ideali təklif edir: "Həqiqi insan qruplar şəklində birləşir, lakin ümumimidir; kiçik insan qruplarda birləşir, lakin ümumi deyildir". Öz ixtiyarına verilmiş həqiqi insan mükəmməlləşir, öz

həqiqi "Mən"ini tapır, bütün şeylərlə vəhdət təşkil edir. Kiçik insan isə əksinə, xüsusi maraqlarını güdərək həmisi qruplar şəklində birləşir.

Konfutsi insan haqqında, onun təbiəti haqqında bir sıra dərin fikirlər söyləmişdir. O deyirdi ki, insanlar öz təbiətinə görə bir-birinə yaxındır, lakin təbiyyə prosesində bir-birindən aralarurlar. Fiksiz təlim hadər, elmsiz fikir cəfəngiyatdır.

E.ə. 195-ci ildə imperator Konfutsiya qurban kəsəndən sonra konfutsiçilik Çində geniş yayılmağa başlayır və tədricən dövlət dininə çevrilir; E.ə. 136-ci ildə Konfutsi qanunlarını mənimsemış insanlar üçün elmi rütba tətbiq edilir; bizim eranın 59-cu ilində ölkənin bütün məktəblərində Konfutsiya rəsmi qurbanlar kəsilməsi haqqında fərman verilir. Lakin konfutsiçiliyin dövlət dini kimi bərqrar olması daosizm problemlarına maraqlı zəiflətmir. Men-Tszi (e.ə. 372-289-cu illər), Syun-Tszi (e.ə. təxminən 313-238-ci illər), Cjou Dünya (1017-1073-cü illər), Cjan Tszay (1019-1077-ci illər), Cju Si (1130-1200-cü illər) kimi mütfəkkir-lərin təlimlərində konfutsiçilik Konfutsiinin ifadə etdiyi ilkin ideyalar kompleksində təkamül edir, konfutsiçiliyin fəlsəfi məzmunu dərinlaşır.

Konfutsiinin Götür, İnsan və Yer haqqında təsəvvürleri Orta əsr-lərdə (960-1279-cu illər) Çində yaranmış Sun fəlsəfi məktəbində xüsusi modifikasiyaya uğramışdır. Qərbin fəlsəfa tarixçilərinin "neokonfutsiçilik" adlandırdığı bu cərəyanı təmsil edən mütfəkkir-lər diqqəti buna cəlb edirlər ki, insanın varlığı təbii-kosmik sferanın universal qanunlarına tabedir. Konfutsiinin davamçıları olan filosofların fikrincə, insan özünün "həqiqi təbiəti" haqqında bilikləri özünü təkmilləşdirmə yolu ilə qazanır. Özünü təkmilləşdirmə dedikdə, fərdin dəyişməkdə olan sosium strukturunda həqiqi vəziyyətini daim bu vəziyyətə müvafiq davranış normaları, ideal etik prinsiplərə müqayisə etməsi prosesi başa düşülür.

Sun mütfəkkir-ləri qədim konfutsiçilərin insana xas olan "əzəli yaxşı keyfiyyətlər" haqqında təsəvvürünü nəinki qoruyub

saxlamış, hətta onu inkişaf etdirmişlər. Xeyirxahlıq insana əzəldən xas olan keyfiyyətdir. Götür bu keyfiyyəti insana xalis şəkildə, yəni pisliyə qarşı qoyulmadan bəxş etmişdir. Lakin insanın daxili təbiəti faaliyyətə başlayan kimi Xeyir və Şər bölgüsü baş verir: xeyirxahlıq insanın təbiətində irali gəlir, pislik isə insanın öz təbiətinə zidd əməllərinin nəticəsidir.

Qədim dövrə konfutsiçilik İnsana yönəlmüşdə, Orta əslərdə konfutsiçi filosoflar antropologizləşmiş kosmosa müraciət edirdilər.

Konfutsiçilik fəlsəfəsinə dini etiqad olan konfutsiçilikdən fərqləndirmək lazımdır. Çünkü Götür, İnsan, Yer münasibətlərinin fəlsəfi və dini anlamlı dünyagörüşü və idrak baxımından müxtəlif istiqamətlərə yönəlmüşdir: fəlsəfədə şururun idrak məqsədi, dində isə fövqəltəbbi qüvvələrə inam öz plana keçir.

Ərəb-islam dünyası fəlsəfəsi. Quranın fəlsəfi əhəmiyyəti. Bundan avvəlki şərhədə nəzərdən keçirdiyimiz Qədim və Orta əslərin Şərqi fəlsəfəsi Hindistan və Çin müdrikələrinin dühası sayasında yaranmışdır. VIII əsrden başlayaraq ərəb-islam dünyasında Şərqi fəlsəfəsinin başqa bir şaxası inkişaf etmişdir. Bütövlükdə Orta əslərlərə ərəb-müsəlman təfəkkürü istər Hindistanda və Çində varlıq problemlərinin etik maarifçilik təsəvvürlərinə yönəlmış dini və mistik baxışlardan, istərsə də irəlidə görəcəyimiz kimi, erkən orta əslərlərə Avropa fəlsəfəsinə xas olan esxatoloji və xəlastik baxışlardan uzaq olan dünya miqyaslı həqiqi fəlsəfi təfəkkür nümunəsi idi.

Lakin nə üçün məhz ərəb-müsəlman fəlsəfəsi? Ona görə ki, bu fəlsəfa həm ərəb mədəniyyəti, həm də islam dinini qəbul etmiş xalqların – ərəblərin, farsların, türklərin, bərbərlərin və başqalarının mədəniyyəti bazasında formalaşmışdır. "Yunan fəlsəfəsi" anlayışına verilən mənəya analogi olaraq "müsəlman fəlsəfəsi" haqqında danışmaq olarmı? Bəli, olar, özü də buna görə: islam mədəniyyətinin özəyi Quranın təfsiri ənənəsi olmuşdur. Bu mədəniyyətin təmsil edən teoloji-fəlsəfi düşüncə tərzinin ən mühüm cəhəti həm Quranın mətni ilə, həm də bu mətnin oxucusu ilə

dialogo girmek isteyi olmuşdur. Ərəb-müsəlman mədəniyyətinin bu xüsusiyəti onun nümayəndələrinin qədim mütəfəkkirlərin fəlsəfəsini, xüsusən Platon, Aristotel, Plotin və digər antik mütəfəkkirlərin əsərlərinə yeni həyat baxş etmək üçün gördük-ləri böyük işi başa düşmək və qiymətləndirmək imkanı verir. Ərəb-müsəlman fəlsəfəsi qədim yunan fəlsəfəsi tasırı altında formalmışdır. Antik dövrün fəlsəfi fikrinin bütün əsas əsərləri xalifa Əl-Möminin hakimiyyətdə olduğu dövrdən (813-833-cü illər) başlayaraq ərəb dilinə tərcümə olunmuş və şərh edilmişdir. Platonun əsərlərinin çoxunun, o cümlədən "Timey", "Qanunlar" və o bilsin ki, "Respublika" əsərinin də bütöv halda ərəb dilinə tərcümə edilməsi barədə məlumatlar vardır. Platon fəlsəfəsi müsəlman etikasına mühüm təsir göstərmişdir. Əmirinin "Xoşbaxtlıq və insanların xoşbəxt edilməsi haqqında kitab" və İbn Fatihin "Müdrik kəlamlar kitabı" adlı əsərlərində ərəb dilində təqdim edilmiş aforizmlərdən ibarət geniş adəbiyyat Platonun əxlaq etikasının bu mühitdə üstünlük təşkil etməsini aşkar əks etdirir. Lakin ərəb-müsəlman fəlsəfəsi ellinizm fəlsəfəsinin ırsı hesab edilə bilməz. O, islam sivilizasiyasının mühüm elementidir. Ona ilham verən islamdır və bütövlükdə müsəlman mühitində xas olan spesifik cəhətləri vardır. Quranın dünyagörüşü postulatları nəzərə alınmaqla, müvafiq konsepsiyanın geniş tanqidi şəhri və dəqiqləşdirilməsi ərəb-müsəlman fəlsəfəsinə özünməxsus xarakter vermişdir.

İslamın monoteist dini baxışlarının təşəkkülü müsəlman təfəkküründə teoloji-fəlsəfi problemlərin genişlənməsi və dərinlaşması şəraitində cərəyan edirdi. Dini təfəkkürün yeni, nüfuzlu istiqamətləri yaranmışdı, bu istiqamətləri qədərilər – insanın iradə azadlığı haqqında təlimin tərəfdarları, cəbərilər – mütləq qəzavü-qədər haqqında təlimin tərəfdarları, mütazililər – ilahi ədalət haqqında təlimin tərəfdarları, ismaililər – Quranın gizli manası haqqında təlimin tərəfdarları, aşarilər – insanın əmələrində onun iradəsinin qismən iştirakı haqqında talimin tərəfdarları və digərləri təmsil edirdi. Sxolastik teologyanın bütün bu məktəbləri rasional isbat üsulundan istifadə edirdilər. Onların

bəziləri öz doktrinalarına fəlsəfi mənşəli müxtəlif ideyalar daxil edirdi. İslamın ilk rasionalistləri olan mütazililər "kələm" (hərfi mənada "nitq", "söz") adı almış ağlabatan müsəlman teologiyası və sxolastikası yaratmış, bununla da fikir azadlığının və fəlsəfənin inkişafına kömək etmişdilər.

Ərəb-müsəlman fəlsəfəsinin formallaşmasına Quranın təsiri çox böyük olmuşdur. Buna görə də Quran ayələrinin ən saciyyəvi dünyagörüşü təsəvvürləri qeyd edəcəyik. Quran monoteizmin parlaq nümunəsidir. Quranda bildirilir ki, Allah təkdir və hər şeyə qadirdir. Dünyanı və dünyada nə varsa hamisini Allah yaratmışdır. Yaratmaq Onun gücünün və müdrikliliyinin, Onun səxavətinin və rəhmətliliyinin təzahürü olan işərədir, cünki O, hər şeyi insanın xeyri üçün yaradır.

O, gördüyüümüz dünyani: göyü və yeri, ışığı, suyu, qurunu, dənizi, bitkiləri, ulduzları, sürünlərini, quşları, baliqları və insanları heçlikdən və qısa müddətdə - altı gündə yaratmışdır. Allah Adəmi və onun arvadı Həvvəni yaratmış, Adəma və onun bütün nəslinə buyurmuşdur ki, Allahdan başqa heç kəsə itət etməsinlər, Ona ehtiram etsinlər və Ona təbe olsunlar. Lakin Adəm öz Tanrısına qulaq asmamış, yolunu azmış və Yerə endirilmişdir. Adəm Allahdan bağışlanması istəmiş və Allah onu bağışlamış və insanın yerdəki hayatında onun qarşısına iki vəzifə qoymuşdur: tabiatı ram etmək və özünü, öz instinctlərini ram etmək. Adəmin bu vəzifələri yerinə yetirməsi üçün hər şeyi vardi: biliklə ziyalanmış ağlı və çox böyük quruculuq imkanları. Lakin insan təbiətən zəifdir. Buna görə də o, öz daxilində əvvəldən programlaşdırılmış arzulara uyaraq Şeytanın əmələrinin qurbanı olur. Bu vaxt ona İlahidən vəhy gəlir: "Biz (onlara) dedik: "Hamınız buradan (yer üzüñə) enin! Mənim tərafımdan sizə bir hidayət (peygəmbər və Kitab) gəldiyi zaman Mənim hidayatıma təbe olanlara (axırət əzabından) heç bir qorxu yoxdur və onlar (qiymətlədə) qəmğın olmazlar" (Quran, 2:38).

Quran müsəlman təfəkkürünə müstəsna əhəmiyyətli bir amil – Allahın ədalətli olması ideyasını daxil etmişdir: Allah ədalətlidir

və O, insanlara onların əməllərinə, fikirlərinə və ya sözlərinə görə əvəz verir. Məhsər gündündə "insanlar əməllərinin özlərinə göstərilmesi üçün (qəbirləndən məhsərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfdə, cəhənnəmliliklər isə sol tərəfdə olacaqlar). Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim da zərrə qədər pis görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)" (Quran, 99: 6-8). Bütün fərdlər özlərinin təfəkkür və davranış tarzını seçmək hüququna malik olduğu üçün onlar öz əməllərinə görə cavab verməlidirlər və ədaləti məhsər gündündə, həqiqətən öz əməllərinə görə cavab verəcəklər. İnsan öz tabiatını dəyişmək iqtidarında deyil, bununla belə, xeyir və ya şər arasında, deməli, mükafat və ya cəza arasında şüurlu seçim etməklə öz hissələrinə və istəklərinə nəzarət edə bilər. Allah insana əsas mənəvi masalanın – onun yer üzündə mövcudluğu masalasının hallində tam sərbəstlik vermişdir. Lakin takcə yaxın geləcəkdə deyil, uzaq həyətədə da onun taleyini özündən başqa heç kəsin həll edə bilməyəcəyi insanın məsuliyyəti də böyükdür.

Allahın atributları haqqında Quran təlimi insanın öz mənəviyyatını təkmilləşdirməsinin əsasını və hərəkətverici qüvvəsini təşkil edir. Bu təlim dərin etik məzmunu malikdir. Allah elə bir idealdır ki, hər kəsin özünü ona bənzətməyə çalışması, insanın ilahi ideala gerçək hayatda nail olması prinsipə qeyri-mümkündür, lakin bu istək onun qarşısında mənəvi inkişaf üfüqləri açır.

Buradən daha bir məntiqi nəticə çıxır: təbiətin dərk edilməsi islamın əzəli prinsipidir, çünkü hər şeyi Allah yaratmışdır, şəyərin və hadisələrin mahiyyətinə varmaq ilahi niyyətlərə nüfuz etmək və Tanrıya yaxınlaşmaq deməkdir. Bu cür nüfuzetmə Quranın təbliğ etdiyi, insanı nəcibləşdirən biliklərə hörməti münasibət ilə də təsdiqlənir.

Biliklərə hörmət təkcə rasionalizmin geniş yer tutduğu Quran vasitəsilə deyil, Məhəmməd peyğəmbərin hədisləri vasitəsilə də təşviq edilir. Peyğəmbər özünün dini təfəkkür sistemində biliklərə böyük əhəmiyyət verirdi. O, bilik öyrənməyi hər bir müsəl-

manın dini borcu hesab edirdi: "Bilik hətta Çində də olsa, onun ardınca get". Peyğəmbərin fikrincə, biliklərə can atmaq Allaha tərəf yol açır: "Kim özünü dərk edirsə, o, öz Tanrısını dərk edir". "İnsan bu dünyada öz qəlbinin qüdrətini na dərəcədə dərk etmişdirlər, o dünyada həmin dərəcədə qüdrətlə olacaqdır".

Orta əsrlər ərəb-müsəlman fəlsəfəsi tarixçisi Q.Şaymuxambetova maraqlı bir sual verir: Təkallahlılığı təbliğ edən islam dininin yayıldığı regionda fəlsəfə ilə dinin münasibəti məsələsində yaranmış vəziyyəti necə izah etməli? O, öz sualına cavabı xristianlığın təmsil etdiyi dindarlıq formasından fərqli olan islam dinin doqmatikissinin xüsusiyyətlərindən axtarır. İslamin doqmatikası, **ilk növbəde** xristianlığın "Üçallahlılıq" ehkamından uzaq olan çox ciddi monoteizmə; **ikinciisi**, kilsənin bir təsisat kimi, ruhaniliyin müəyyən iyerarxiyası kimi mövcud **olma-ması**, üçüncüsü, normativ, reqluyativ aspektlərin xüsusi izahədici-rasionalist aspektlər üzərində üstünlük təşkil etməsi ilə izah olunur. Bu xüsusiyyətlər müsəlman ələmində intellektual vəziyyətin özünəməxsusluğunu – dini ehkamların rasionalist təhlilinə kəskin tanqidi münasibəti şartlaşdırılmışdır. Bu, teologiyanın aqlı natiçələrə əsaslanan doqmatika sistemi kimi yaranmasını şartlaşdırıb illahi, təbii və insani dəyərlərin qarşılıqlı münasibətləri problemini istisna edən monoteizmi şartlaşdırılmışdır. Müqəddəs Kitabın rasionalist təhlili kimi teologyanın müsəlman ələmində məhdud inkişaf etməsi və əksinə, fiqhın – hüquqşunaslığın güclü inkişaf etməsi də bununla bağlıdır. Başqa amillərlə yanaşı, dini etiqad ehkamları haqqında spekulativ təlim kimi teologyanın zaifliyi Orta əsrlərdə müsəlman dünyasında fəlsəfi təfəkkürün həmin dövr üçün nadir xarakterini şartlaşdırılmışdır – antiavtoritar, rasionalist, antidoqmatik, dünvəyi yönülü, təbii-elmi biliklərlə six əlaqəli təlim.

Bütün bunlar müsəlman Şərqində fəlsəfənin islam dünyagörüsü sisteminin hüdudlarında və onun güclü təsiri altında inkişaf üçün zəruri olan mənəvi və intellektual ab-hava yaranmasına kömək etmişdir. Ərəb-islam dünyasının fəlsəfi təfəkkürü Orta əsrlərdə bu xüsusiyyət sayasında aşağıdakı cəravianlarla təmsil

edilmiştir: 1) "Saf qardaşlar" talimi, 2) rasionalist kəlam teologiyası, 3) Şərqi peripatetizmi, 4) sufilik.

"Saf qardaşlar" talimi. Orta əsr müsəlman ensiklopediyalarının X əsrin ikinci yarısında Bağdadda "İhvən əs-səfa" ("Saf qardaşlar") adlı gizli elmi-fəlsəfi cəmiyyət şəklində təşkilatlanmış talimi belə adlanırdı. Bu cəmiyyətin adından yazılmış 52 traktat əsl elmi ensiklopediya idi. Ensiklopediyanın tərtibçiləri arasında islamın dini və ictimai-siyasi hərəkatlarından biri olan ismaililik cərəyanının tərəfdarları olan azərbaycanlılar da vardı.

"Saf qardaşlar" öyrədirdilər ki, idrakın üç üsulu var: ruh **hissələrin köməyi ilə** qəlbin içindəkili dərk edir, özündən uca olanları məntiqi nəticələr yolu **ilə** öyrənir, özünü **bilavasita** intuisiya və zəkaya asaslanan mühakimələr yolu **ilə** dərk edir.

"Saf qardaşlar" in traktatları əzli ənənələri taqid etmək, xarakterin tərbiyə edilməsi, güclü iradı keyfiyyətlər aşılmasını mərhələlərindən ardıcıl keçməkla mənəvi və intellektual kamilliyin son mərhələsinə çatan saf əxlaqlı və bacarıqlı gənclər üçün nəzardə tutulurdu. Bu mərhələdə qazanulan ali ezoterik bilik səmavi dincələr arasında fərqlərin fövqündə dayanır, insanın ruhu "dünyanın ruhu" ilə qovuşur. Bu vəziyyətə çatmaq üçün fani dünyadan üz döndərmək və əməlisələrə həyat tərzi keçirmək tələb olunur.

Rasionalist kəlam teologiyası. VIII əsrə yaranmış və IX əsrin birinci yarısında an yüksək inkişaf mərhələsinə çatmış mütazilələrin dini-fəlsəfi məktəbi kəlam deyilən xoslastik teologiya - islam fəlsəfəsi yaratmışdır. Əşarilər məktəbinin fəaliyyəti sayəsində kəlam zəkanın dəlillərinə asaslanan yeni talima çevrilmişdir. İslamda rasionalist teologiya zərdüştilərlə insanların əməllərində Xeyir və Şər haqqında, Dəməşqin xristian teoloqları ilə İlahi atributlar haqqında diskussiyaların təsiri altında formalaşmışdır. Kəlam yunan fəlsəfəsinin təsirini də hiss edir, lakin öz məxsusi orijinallığını qoruyub saxlayaraq həqiqi müsəlman teologiyası kimi qalıdır.

Radikal rasionalistlər olan mütazililər Təkallahlılıq və İlahi ədalət, varlığın vəhdəti və dünyanın yeganəliyi, İlahi atributlar və

insan iradəsinin azadlığı ideyalarını müzakirə edir, bu zaman zəkanın dəlillərinə söykənən yeni arqumentlaşdırma metodundan istifadə edirdilər.

Mütazilizmin banisi və ən görkəmli nəzəriyyəçisi Vasil bin Ata (699-748-ci illər) olmuşdur. Təkallahlılıq problemi əsasən Allahın hansı atributlara malik olması məsələsindən ibarət idi. Mütazililər teologiyada antropomorfizmin əleyhinə çıxırlar. Onlar Allahın bilik, qüdrət, iradə kimi atributlarını inkar edir və öz mövqelərini onunla əsaslandırırlar ki, Allahın əzəli keyfiyyətlərinin qəbul edilməsi iki Allahın qəbul edilməsi deməkdir. Vasil bin Ata deyirdi ki, Allah ədalətlidir: pişliyi və ədalətsizliyi Ona aid etmək günahdır; ola bilməz ki, O, insanlara əmr etdiyinin aksını onlardan toləb etsin, ola bilməz ki, O, insanlara nəyişə tapşırsın, sonra isə buna görə onları caşolandırsın. Xeyri və şəri, inamı və inamsızlığı, itaati və asılıyi yaradın insan özüdür və öz əməllərinin əvəzini alacaqdır.

Mütazilizmin ən məşhur nümayəndələri Əbü'l-Hüzəyl əl-Əllaf (849-cu ildə vəfat etmişdir), İbrahim bin Səyyar ən-Nazzam (836-ci ildə vəfat etmişdir), Bişr bin əl-Mutamir (825-ci ildə vəfat etmişdir), Müəmmər bin Abbad əs-Süllami (830-cu ildə vəfat etmişdir). Hışam əl-Fuvati (833-cü ildə vəfat etmişdir), Abbad bin Süleyman əd-Dəmri (864-cü ildə vəfat etmişdir), bir sıra ədəbi əsərlərin müəllifi Cahiz (869-cu ildə vəfat etmişdir), Hayyət (931-ci ildə vəfat etmişdir) və başqaları olmuşdur. Onlar hamısı mahir polemistlər idi, Aristotel fəlsəfəsini, zərdüştilik və xristianlıq ehkamlarını yaxşı bilir, əyanlar və adi insanlar arasında böyük hörmət qazanmışdır.

Tezliklə kəlamın daha bir cərəyanı - əsası Əbülhəsən əl-Əşəri (935-ci ildə vəfat etmişdir) tərəfindən qoyulmuş aşarizm cərəyanı yarandı. Əşarilər insanın iradə azadlığı haqqında fəlsəfi tolimla qismət haqqında dini ehkamin barışdırılması üçün mütazililərin isbat metodundan istifadə edirdilər. Onlar insanın əməllərində onun iradəsinin müəyyən qadər iştirakını etiraf etsələr də deyirdilər ki, insanın əməlləri bilavasita Allah tərəfindən idarə edilir, insan isə sadəcə olaraq yarandığı anda həmin əməlləri qəbul

edir. Cuvayni (1085-ci ildə vəfat etmişdir), İsfaraini (1027-ci ildə vəfat etmişdir) və başqları aşarılıyın tanunmuş nümayandələri idi.

Mütazililər və aşarılər kəlam əhli və ya mütəkəlliimlər idi. Onlar ziyanlı və rasionalistlər idi. Onların rasionalizmi dini etiqadla zəkanın nisbəti haqqında Orta əsrlər üçün fundamental əhəmiyyət kəsb edən dünyagörüşü məsələsinin həllində daha parlaq şəkildə əks olunur. Onlar zəkanı əsas, inamı isə törəmə hesab edirdilər. Yəni zəka ilə inam arasında ziddiyət yarananda, zəkanın dəlillərinə istinad edərək onu allegorik mənada təfsir edirdilər.

Mütəkəlliimlər özlerinin antiavtoritarizmi ilə fərqlənirdilər. Şübhəni hər bir biliyin əsas şərti hesab edən bu insanlar təqəlidi, yəni nüfuzlu şaxslərdən nümunə götürməyi inkar edirdilər. Məsələn, Nəzzam deyirdi: "Heç vaxt o dərəcədə etibarlı bilik olmamışdır ki, ondan əvvəl şübhə olmasın". Böyük Cahiz isə belə tövsiyə edirdi: "Təsadüfləri və labüb əminliyə gətirib çıxaran halları bilmək iqtidarında olmaq istəyirsənsə, labüb şübhə doğuran halları öyrən, şübhəliyə tətbiq edilə bilən şübhələri hökmən öyrən".

Mütəkəlliimlərin rasionalizmi və kritisizmi ərəbdilli fəlsəfənin formalşması üçün mühüm amil olmuşdur.

Şərq peripatetizmi. Sözün hərfi mənasında, fəlsəfə ərəb-müsəlman dünyasında əsasən IX-XII əsrlərin Şərq peripatetizmi ilə təmsil olunmuşdur. Peripatetizmin əsası Aristotel fəlsəfəsi ilə neoplatonizm sisteminin əlaqələndirilməsidir.

Şərq peripatetikləri Aristotelin əsərlərini ərəb dilinə tərcümə etməklə yanaşı, eyni dərəcədə çatın bir məsələni həll etmişlər – onlar qədim yunan filosofunun təliminin əsas müddəalarını (özlərinin şərh etdiyi şəkildə) islamın intellektual həyatına daxil etmişlər. Aristotel fəlsəfəsinin tətbiq olunması üçün islam konsepsiyaları sisteminin yenidən qurulmasının minimumu tələb edildi.

Ərəb-islam dünyasında fəlsəfi adəbiyyat iki ümumi tipə bölündür: 1) qədim yunan mətnlərinindən qaynaqlanan və öz fikirlərini bu mətn ruhunda inkişaf etdirən istiqamət; 2) öz fikirlərini mətnindən

asılı olmayaraq inkişaf etdirən istiqamət. Hər halda "fəlsəfa" sözü əvvəlcə islam təfakküründə yunan-Roma mütafəkkirləri tərafından yaradılmış sistemi bildirirdi. Sonralar bu söz rasionalizmi ifadə etməyə başlamış və nəhayət, peripatetizm fəlsəfəsi mənasını kəsb etmişdir.

Şərq peripatetizminin banisi və "ərəblərin birinci filosofu" Əbu Yusuf əl-Kindi (800-879) fəlsəfəyə, riyaziyyata, astronomiyaya və təbiət elmlərinə aid bir sıra əsərlərin müəllifi olmuşdur. O, mütazilət ilahiyatçılar mühitində yetişmiş olsa da, öz tədqiqatlarının metodunu və istiqamətini yunan mənbələrindən əzəz etmişdi. Onun bu müəyyənedici maraqları xəlifa əl-Möminin dövründə Bağdadda bir növ akademiya kimi fəaliyyət göstərən "Müdriklik evi"nin elmi tərcüməçilik fəaliyyəti ilə əlaqədar yaranmışdır. Kindi islam dünyasına metafizika və teologiyani getirmiş birinci mütsəkkir idi. Onun müəllimləri Platon və Aristotel olmuşdur. Kindi belə hesab edirdi ki, həqiqət axtarışı onu axtaranı nəcibləşdirir və ucaldır. O yazırı: "Həqiqətin mənbəyindən asılı olmayıraq, hətta bizimlə həmhüdud olmayan ölkələrin bizzən uzaq qəbilələrindən və xalqlarından qaynaqlanmış olsa belə, həqiqəti təqdir etməyə və onu öyrənməyə utanmamalıyıq. Həqiqəti axtaran üçün həqiqətin özündən yaxşı heç nə yoxdur və həqiqətə etinəsiz yanaşmaq və həqiqəti söyləmiş və ya çatdırılmış insanlara yuxarıdan baxmaq lazımdır: həqiqət ilə heç kəsi alçaltmaq olmaz, əksinə, həqiqət hər kəsi nəcibləşdirir".

Kindi "biliyi" insanların elm və təhsil vasitəsilə təkmilləşmək cəhdini təcəssüm etdirən anlayış hesab edirdi. O, "başarı bilikləri" "ilahi biliklərdən" fərqləndirərək yazırı ki, Allah öz bildiklərini yalnız peyğəmbərlərə öyrədir. İlahi bilik Allah elçilərinin nəsibidir, bu bilik onları daxilən təmizləyir, qəlbərinə nur saçır və ali varlıqlara çevirir. İnsanlar öz təbiətinə görə bu cür bilik əldə etməyə qabil deyildir. Onların bilik əldə etməsi üçün araşdırular və vaxt lazımdır.

Kindi insanların yaradılması, önlərin dirilməsi və o dünya haqqında dini ehkamları qəbul edir, lakin bu fikrini möhkəmlətmək üçün ellinist təfəkkürə müraciət edir, bu ehkamları zəka ilə inamın

mümkün harmoniyası baxımından öyrənməyə çalışır. Kindinin təlimində zəka dini qanunun dəstəyinə arxalanaraq sözün həqiqi mənasında müsəlman fəlsəfəsinin yaranmasını qabaqlayır.

Sərqi peripatetizminin sonrakı inkişafı **Əbu Nasr al-Farabinin** (870-950-ci illər) adı ilə bağlıdır. Mənşəcə türk olan Fərabi erkən orta əsrlərdə müsəlman dünyasının rasionalist elmi və fəlsəfi fikrinin banilərindən biri hesab edilir. Fərabi özünün çoxsaylı fəlsəfi və sosial-etik traktatlarında fəlsəfəni həqiqi bilik əldə etməyin vasitəsi kimi qəbul edir. Rasional biliklər isə insanı, cəmiyyəti və bütün başarıyyəti səadətə qovuşdurun yeganə yoldur. Məhz bu ümumi fəlsəfə məqsədi Fərabiда özü üçün ilk müəllim adlandırdığı Aristotelin irlsinə maraq oyatmışdır. Fərabi özü isə "İkinci müəllim" adı ilə tanınmışdır. Buna görə də Fərabi özünün "Fəlsəfəni öyrənməzdən əvvəl nə etmək lazımdır" adlı traktatında qədim yunan fəlsəfəsinin, onun çoxsaylı məktəblərinin fəaliyyətini dərinlənən öyrənmək zərurəti ilə yanaşı, Aristotelin fəlsəfə irlsinin öyrənilməsi məsələsini də qoymuşdur. Fərabi zəka ilə dünyagörüşü və mənəviyyat arasında sıx əlaqə olduğunu vurgulayaraq göstərirdi ki, biliklərlə yanaşı özünü fəlsəfəyə həsr etmiş insanın mənəvi bütövlüyü zəruridir. Zəka ilə mənəviyyatın bir-birini qarşılıqlı şərtləndirməsi və zəkanın təkmilləşmək qabiliyyəti ideyası Fərabinin humanizminin mahiyyətini təşkil edir. Q.V.Şaymuxambetova haqlı olaraq qeyd edir ki, ərəbdilli fəlsəfənin və bütövlükdə orta əsrlərin fəlsəfə fikrinin tərrixəndə Fərabinin yeri və əhəmiyyəti bununla müəyyənləşir ki, Aristotel fəlsəfəsini transformasiya edən məhz o olmuş, sonralar bu fəlsəfə ərəbdilli peripatetizmin mahiyyətini və orta əsrlərdə bütün sonrakı ərəbdilli mütfəkkirələr tərəfindən onun qavranılmasını müəyyən etmişdir.

Fərabi emanasiya haqqında təlimi aristotelizmə daxil etməklə bütöv bir doktrina yaratmış və bənzərsiz fəlsəfə sistem kimi Şərqi peripatetizminin təməlini qoymuşdur.

Fərabinin fəlsəfə sisteminde Allah hər şeyin ilk səbəbi, birinci mahiyyət, yaxud zəruri mövcud olandır. Dünyada mövcud olan hər şey - kosmos da, Ayın altındakı dünyamız da təbiətin ilkin

səbəbindən asılıdır. Lakin yaranma emanasiya yolu ilə baş verir, hər bir emanasiyanın ilk mənbəyi isə zəruri mahiyyətdir.

"İki filosofun - İlahi Platonun və Aristotelin baxışlarının ümumiyyəti haqqında" traktatda Fərabi fəlsəfəyə varlıq haqqında elm kimi tərif verir. Fərabi yə görə, fəlsəfə bütün elmlərin məlumatlarını ümumiləşdirir, nəticələr çıxarır və bu mühakimələrə elə yekun vurur ki, dünyada fəlsəfənin aidiyyəti olmayan heç nə qalmır. Fəlsəfənin məqsədi - insanın qabiliyyətləri həddində dünyadan dərək edilməsi də onun tərifindən irəli gəlir. Sonra Fərabi belə bir fikri əsaslandırır ki, Aristotel ilə Platon arasında fikir ayrılığı yoxdur, yəni hər iki müdrik eyni məqsədə - həqiqəti öyrənməyə can atır, lakin onlar bu məqsədə müxtəlif yollarla yaxınlaşırlar.

Fərabi özünün "Xoşbəxt olmaq haqqında" traktatında fəlsəfənin qaynaqlarını izah edir və yazar ki, fəlsəfə müsəlman aləminə yunanlardan - Platondan və Aristoteldən gəlmişdir. Onların baxışlarının təməli ortaqdır. Aristotel filosofluq etmək metodlarının işlənib hazırlanmasında Platonun işini davam etdirmiştir. Platon belə hesab edirdi ki, dolğun tərif əslində bölünmə yolu ilə yaranır, Aristotelin fikrinə, buna isbat və birləşdirmə yolu ilə nail oluruq. Bununla bərabər, Fərabi Aristotelini, onun sintetik, deduktiv-rasionalist metodunu Platonun analitik, induktiv metodundan açıq-əşkar üstün tutur.

Fərabinin fəlsəfə və dinin nisbəti məsələsinə dair baxışları da maraqlıdır. Bu mütəfəkkirin fikrinə, həm din, həm də fəlsəfə eyni predmetləri ehtiva edir və mövcud şəylerin başlanğıçı baradə son prinsipləri irəli sürür. Fəlsəfə bütün bunları zəkanın dərk edə biləcəyi varlıqlar və ya anlayışlar şəklində, dini təlimlər isə təxəyyüldə yaranan təsəvvürlər şəklində təqdim edir. Fəlsəfə isbat edir, din isə inandırır.

"Xeyirxahlar şəhərinin sakinlərinin baxışları haqqında" traktatda Fərabi xeyirxahlar şəhərini nadanlar, mənəviyyatsızlar, yolunu azmışlar şəhərlərinin müxtəlif tiplərinə qarşı qoyur, şəhərin xeyirxahlar şəhərindən cəlladlar şəhərinə çevriləsinin sosial və mənəvi sabablərini açıqlayırlar. Burada o, insan və onun dünyada

yeri, "Allah - insan" münasibətləri məsələlərini müzakirə edir, şəxsiyyətin təkmilləşmə və özünütəkmilləşdirmə qabiliyyəti baxımdan ictimai-siyasi, qnoseoloji, etik, estetik və psixoloji problemlərə toxunur. Bütün bunlar onu söyləməyə əsas verir ki, ərəb-müsəlman fəlsəfəsi tarixində insanın və cəmiyyətin öyrənilməsinə elmi yanaşmanı ifadə etməyə birinci cəhd göstəran Fərabi olmuşdur.

Ərəb-islam dünyasında aristotelizmin ən parlaq nümayəndəsi əslən Orta Asiyadan olan, Avropada latinsayağı Aviserena adı ilə məşhur olan **İbn Sina** (980-1037-ci illər) idi. Aristotel, Plotin və Fərabi Şərqdə əş-Şeyx ər-Rois ("Başçı-müəllim") adı ilə tanınmış İbn Sinanın üç əsas müəllimi hesab edilir. O, Fərabidən əzəx etdiyi peripatetizm sistemini özünün əsas əsərləri olan "Şəfa kitabı", "Nicat kitabı", "Biliklər kitabı", "Göstəricilər və qeydlər kitabı", "Şərqi fəlsəfəsi" və "Arbitraj" əsərlərində hərtərəfli araşdırılmış və inkişaf etdirmişdir. Onun sosial-siyasi baxışları "Qus", "Yakzanın oğlu Hay", "Solomon və Absal" traktatlarında əksini tapmışdır.

İbn Sinanın yaradıcılığı Empedoklun ünsürlər haqqında təlimi, Pifagorun riyaziyyati, Hippokrat və Qalenin təbabəti, Platonun ideyaları, Aristotelin fəlsəfi irsi ilə təmsil olunmuş antik döhadan doğulmuş elmi-fəlsəfi ənənələr mühitində cərəyan etmişdir. Lakin öz dövrünün oğlu olan İbn Sina sərf müsəlman mütəfəkkiri olaraq qalır və yazırı ki, peygəmbər filosofdan, dini qanunlar isə fəlsəfədən ucadır. İntellekt aydınlığı, təxəyyülün gücü və fəaliyyət qabiliyyəti peygəmbərin simasında ən yüksək zirvəyə çatır. İbn Sinanın dünyagörüsü Quran ehkamları ilə üst-üstə düşməyəndə o, müqəddəs kitabda gizli ezoterik mənə axtarmağa başlayır, emanasionist neoplatonizm konsepsiyasına müraciət edir və yaranış onun nəzərində emanasiyaya çevrilir. Emanasiya ilk mahiyyətdən ümumi zəkaya doğru inkişaf edir. Bu proses triada ritmində gedir: səmavi zəka, səmavi ruh, səmavi cisim. Səmavi Zəka insanın passiv fərdi zakasına işq saçır.

İbn Sina ənənəvi islam təliminə hörmət bəslədiyindən ruhun ölməzliyini təsdiq edir, lakin bu anlayışa platonizm və neoplatonizm üslubunda yanaşır: insanın ölümündən sonra onun ruhu

ayrı-ayrı intellektlərin ömrünü yaşamaq üçün öz həqiqi təbiətini kəsb edir. İbn Sina "Göstəricilər və qeydlər kitabı" əsərində ruhun ilk mahiyyət şüalarını əks etdirən güzgüyə çevrildiyi mərhələyə keçməsini təhlil edir.

Zəka ilə inamı barışdırmağa çalışan İbn Sina inama aşkar üstünlük verir. Bununla belə, o əmirdir ki, Allahı anlamağın həqiqi yolunu yalnız bilikləri hərtərəfli dərinləşdirməklə tapmaq olar.

İbn Sinaya görə, fəlsəfa mütləq varlıq haqqında elmdir. Mütləq varlıq, ilk mahiyyət Allahdır. Onun mahiyyəti isə onun mövcudluğu ilə üst-üstə düşür. O, mövcudluğu zəruri olanıdır. Beləliklə, İbn Sinanın təlimində fəlsəfənin və teologianın mövzuları eyniləşdirilir. Bununla belə o, qüsursuz fəal intellektin, insanı təsadüfi şeylər və yalançı biliklər ələməndən həqiqət dünyasına, dəqiq biliklər dünyasına aparan substansiyanın fəaliyyətinin təzahür etdiyi biliyi yüksək qiymətləndirir və ona üstünlük verir.

İbn Sina mənəvi kamilliyyə can atmağı xoşbəxtliyə nail olmanın ən mühüm vasitəsi hesab edir. Hökmardarların özlərini təkmiləşdirməsinə adı insanlarla müqayisədə daha çox ehtiyac vardır. Çünkü onlar ölkəni idarə edirlər. Buna görə də onların ətrafında namusu, müdrik insanlar olmalıdır.

Ruh haqqında təlim İbn Sinanın fəlsəfi görüşlərində mühüm yer tutur. Aristotel kimi İbn Sina da bitkiların, heyvanların və ağıllı varlıqların ruhlarını farqlandırır. Ruhun bu növləri insanda onun üzvü qabiliyyətinin müxtəlif funksiyaları kimi çıxış edir. Dörd ünsürün qarışığının ardıcıl olaraq nizamlanması, insan ruhu da daxil olmaqla, ruhun bütün bu müxtəlif növlərini təşkil edir.

İbn Sina hər məsələdə mötədilliyyin tərəfdarıdır. Onun fikrinə, artıq sərvət insanı koruyur və yoldan çıxarıır.

İbn Sinaya görə, insan öz fəaliyyətində müstəqildir və öz seçimine uyğun olaraq həm yaxşı, həm də pis hərəkətlərin yaradıcısidir. Lakin onun fikrinə, ən ali yaxşılıq insanın ağıllı seçim etməsidir.

İbn Sina humanizminin əsasını belə bir ideya təşkil edir ki, insan yaranmışların aşrafıdır və buna görə də hörmətə layiqdir. O,

yalan, paxılılıq, tamahkarlıq kimi xüsusiyyətləri pisləyir və səxavət, adalat və namuslu luq kimi yüksək mənəvi cizgiləri onlara qarşı qoyur.

İbn Sina Aristotelin və Platonun təsirinə məruz qalmış, lakin bu böyük filosofların təlimlərini inkişaf etdirmiş və antik fəlsəfədən islam Renessansı fəlsəfəsinə qədər böyük bir addim atmışdır.

Fəlsəfi fikir ərab-müsəlman dünyasının qərbində də, xüsusən İspaniyada inkişaf etmişdir. Orta əsrlərdə İspaniya ərazisinin çox hissəsində ərəblər hökmranlıq edirdi. Kordoba, Saragoza və Qranada elm və mədəniyyət mərkəzlərinə çevrilmişdi. Ərab-müsəlman təfakkürünün görkəmli nümayəndələri İbn Bajja (Avempatse - təqribən 1070-1138-ci illər), İbn Tufeyl (Abubatser - təqribən 1110-1185-ci illər) və İbn Rüşd (Averroes - 1126-1198-ci illər) kimi görkəmli nümayəndələri bu şəhərlərdə yaşayıb yaratmışlar.

Rəsmi islamın fəlsəfəyə qarşı açıq çıxış etməsi Qərb müsəlman mütəfəkkirlərinin fəlsəfi görüşlərinin xarakterinə ciddi təsir göstərmişdir. Nüfuzlu əşəri ilahiyyatçısı və sufi müdriklərindən olan Əbu Amid əl-Qəzali (1059-1111-ci illər) filosoflarla polemika aparır. Hegelin sözlərinə görə, "Hazır cavab skeptik olmuş, böyük şərq ağına malik olan" Qəzali özünün "Filosofların niyyətləri", "Filosofların təzkibi" və "Yanılmalardan xilas" adlı əsərlərində müsəlman filosoflarının baxışlarını şərh etmiş və onların irali sürdüyü dünyadan abədiliyi ideyasını, Allahan fərdi olanları deyil, yalnız universal olanları bilməsi haqqında onların təlimini təzkib etməyə çalışırdı. Bu təlim Onun hər şəyə qadir olması fikrini ciddi möhdudlaşdırır. Onların ölürlərin dirilməsi haqqında ehkamı inkar edən sərf mənəvi ölməzlilik barədə konsepsiyasını rədd edirdi. Qəzali "İnam haqqında elmlərin dirçəlməsi" adlı fundamental əsərində müsəlman teologiyasını sistemli şəkildə şərh etmək və islamda islahat aparmaq məqsadını qarşıya qoymuşdur. Filosof İbn Rüşd özünü müdafiə etmək məqsədi ilə yazdığı əsərlərində daim Qəzaliyə cavab vermiş olurdu.

Ərabdilli dünyada peripatetizm, ilk növbədə İbn Rüşdün adı ilə bağlıdır. O, Aristotelin demək olar ki, bütün əsas əsərlərinə

yazdığı şəhələr sayəsində çox məşhurlaşmışdır. Bu şəhələrdə o, Aristotelizmi neoplatonizm qalıqlarından "təmizləmiş" qədim dövrün böyük mütəfəkkirinin təlimini haqqı formada bərpə etmişdi. A.Gertsen İbn Rüşdün fəaliyyətinin bu cəhəti barədə yazırırdı: "Aristotel qədim dünyanın xarabalıqları altında dəfn edilmişdi, lakin bir ərəb onu diriltdi və nadanlıq zülmətinə batmış Avropaya gətirdi".

İbn Rüşd özünün xüsusi şəraitdə yazdığı traktatlarında müsəlman teoloqlarının filosoflara ünvanlanmış ittihamlarını təzkib etməyə çalışırdı. Bu səbəbdən onun əsərləri "Təzkibin təzkibi", "Din ilə fəlsəfa arasında əlaqə barədə qarar çıxaran mühakimə", "İcma ehkamlarının əsaslandırılması yollarının keşfi haqqında kitab" adlanır.

İbn Rüşd din ilə fəlsəfə arasında münasibəti müəyyən etməkdən başlayır və şüurun bu formaları arasında əlaqəni elə şərh edir ki, bu, onların barışdırılmasına şərait yaradır. Prinsip etibarilə İbn Rüşdün konsepsiyası din ilə fəlsəfəni barışdırmaq cəhdini hesab edilməməlidir, çünki müsəlman filosofları Kindi, Fərabi, İbn Sina, İbn Tufeyl və İbn Rüşd üç əsr ərzində özlərini mömin müsəlmanlar kimi təsdiq etmişdilər, islamda isə dini qanunlarla filosofluq arasında ziddiyət yox idi. Qəzali bir ilahiyyatçı kimi filosoflarla polemikaya girişməklə dini etiqad və zəka arasında əlaqənin dini qanuna icazə verilən hadlarının aşılmamasına yol verməmək ümidiñdə idi. İbn Rüşd də fəlsəfəni ilahiyyatçıların hücumlarından qoruyaraq filosofların öz baxışlarını izah edərkən istifadə etdikləri rasional isbat üsullarına və metodlarına bərəət qazandırırdı. Aristotelizmin analayışlar aparatına müraciət edən İbn Rüşd apodiktik, dialektik və ritorik arqumentləri fərqləndirir. O, apodiktik, yəni qeyd-şartsız isbat edən arqumentləri (xatırlayaq ki, Aristotel haqqılıyinə şübhə olmayan faktlardan zəruri, deduktiv yolla çıxarılan isbatı **apodeiktika** termini ilə işsə edirdi) fəlsəfanın vasitəsi, ritorik arqumentləri, öz bələğəti, stilistik baxımdan düzgün və bunu görə də inandırıcı olan, inandırma arqumentlərini isə peyğəmbər təliminin vasitəsi hesab edirdi. Apodiktik arqumentlər filosofun bilavasita intelligi-

bel, yəni zəka ilə dərk edilə bilən həqiqətləri ifadə etməsinə imkan verir; ritorik arqumentlər isə peyğəmbərin həmin həqiqətləri xalqa çatdırmasına imkan verir. Fəlsəfə və din eyni məqsədə müxtəlif үssüllərə çatır. Bu mövqə İbn Rüşdün ikiili həqiqət haqqında, fəlsəfi və peyğəmbərəna həqiqətləri fərqləndirməyin zoruri olması haqqında təlimi inkişaf etdirməsinə kömək edirdi. Bundan əlavə, İbn Rüşd ölülərin dirilməsi barədə Qəzaliya cavabını əsaslandırmak üçün "Təzkibin təzkibi" kitabında dini qanunun doğruluğunu və peyğəmbərliyin üstünlüyünü nəzərdən keçirir.

İbn Rüşdün izahatlar sistemi rasionaldır. O göstərir ki, idrak şəylərin, onların ayrı-ayrı keyfiyyətlərinin və cəmiyyətlərinin qarvanulmasından başlanır; zəka hiss orqanlarının duyğularına əsaslanaraq şəylərin mahiyyətini öyrənir, onu anlayışları ifadə edir. Zəka fəal qüvvə, şəylərin və onların səbəblərinin dərk edilməsi vasitəsidir.

İbn Rüşd belə hesab edir ki, insan zəkası universal zəkanın mühüm hissəsi və faal zakadır, yəni formaların paylaşıdırıcısı və saxlanc yeri, dünya nizamının təşkiliçisi prinsipidir.

İbn Rüşdün fikrincə, hərəkat - göy cisimlərinin ən səciyyəvi cəhətidir. Məhz hərəkat bir obyekti digərindən fərqləndirməyə imkan verir. Hərəkat vasitəsilə hər bir səma cismi onun mahiyyətinin özünü üstələmək cəhdini kimi qəbul edilir. Belə olan təqdirdə, İbn Rüşdün fikrincə, forma və materiya nəticə etibarilə vahid varlıq kontinuumun metaforları, göy cisminin varlığının üstün cəhəti isə yena de real varlıqlıdır.

İbn Rüşd fəlsəfəsinin etik tərafi xüsusi maraq doğurur. O, dəyərin real mövcud olmasına, yəni onun tabiatdə və insan fəaliyyətində obyektiv mövcudluğuna inanır. İbn Rüşd görə, maddi başlangıç insanların pisliklərinin və digər xoşagalmaz əməllərinin təbiətini şərtləndirir. Materiyanın nisbi xassəsi olan pislik, eyni zamanda, formallaşdırılmış gerçəklilikin bir hissəsidir və Allahan adı ilə bu və ya digər şəkildə əlaqəlidir. Çünkü məhz Allah materiyanın inkişafını elə istiqamətləndirir ki, onun

daxılində pislik yaranınsın. Lakin insanın sərbəst seçiminə və pis əməlinə görə Allahan cavabdeh olduğunu söyləmək sahə olardı.

İbn Rüşdə görə, insanın hərəkətlərinin sərbəst və determinə edilmiş olması da varlığın yalnız spesifik sahələrinə tətbiq edilə bilən nisbi anlayışlardır. Əslində, insan öz hərəkətlərində sərbəst və determinə edilmiş deyil, hər şey onun hansı şəraitdə olmasından asılıdır.

Orta əsr müsəlman cəmiyyətinin spesifik şəraitində bütün potensialları və fəlsəfi fikrin yekunlarını kifayət qədər dəqiq aşkar etmiş İbn Rüşd fəlsəfəsi tam əsasla dünya fəlsəfi fikrinin inkişafı prosesində çox mühüm əlaqələndirici ünsür hesab edilir.

Ərəb-müsəlman fikri tarixində ən parlaq və qeyri-adı simalardan biri **İbn Haldun** olmuşdur (1338-1406-ci illər). Onun əsas əsarı olan "Nəsihətlər kitabı" və ərəblərin, farsların, bərbarlərin və onların ali hakimiyət sahibləri sırasından müasirlərinin güzəranı haqqında məlumatlar məcmuəsi" sosial fikrin inkişafında həlliədici məqam olmuşdur. "Prolegomenlər" ("əl-Müqəddimə") adı almış "Böyük tarix" kitabına müqəddimə ensiklopedik əsərdir. İbn Haldun bu əsəri yazmaqla yeni bir elm sahəsini – sosial formasiyaların tarixi hərəkəti prosesində həmin formasiyalar haqqında elmi başa düşülən etmişdir. İbn Haldunun həyat və yaradıcılığını tədqiq etmiş A. İqnatenkonun sözlərinə görə, o, özünün sosioloji müləhizələrinin əsas istiqamətini bu şəkildə müəyyən etmişdir: "O, Aristotelin təbəti haqqında təsəvvürlərini inkişaf etdirmiş, öz dövrünə aid fizikanı nümunə kimi görmüşdür. Əlbəttə, bu o demək deyildir ki, İbn Haldun sadəcə olaraq, təbii-elmi kateqoriyaları sosial gerçəkliliyə aid etmişdir, hərçənd "Prolegomenlər" in bəzi yerlərində birbaşa fizi ki analogiyalar tapmaq olar. Məsələn, filosof cəmiyyətdə kəskinləşməkdə olan problemləri xroniki xəstəliklərə müqayisə edərək sülalə dövlətinin "yaşından" söhbat açır, onun müxtəlif mərhələlərini insan həyatının dövrləri ilə müqayisə edir və s".

İbn Haldun elə bir yeni elm yaratmaq istəyirdi ki, onun köməyi ilə bu və ya digər qabilələrin və xalqların hayat tərzindəki fərqlərin

səbəblərini rasionalist mövqədən təfsir etmək mümkün olsun. İdrakın bu yeni sahəsinin kaşfi üç qnoseoloji istiqamətdə hayata keçirilirdi: birincisi, İbn Haldun həm filosofları, həm də teoloqları tarixi hərəkatın səbəblərini başa düşmədiklərinə görə tənqid edirdi; ikincisi, o, belə hesab edirdi ki, tarix müsbət elm olmaqla təkca bu və ya digər dövrə aid hadisələri təsvir etməklə kifayatlanmayıb, həm də həmin hadisələrin səbəblərini və əsaslarını izah etməlidir; üçüncüüsü, tarixin yeni anlayışı fəlsəfi düşüncələr və dini müləhizalar obyektiindən idrak obyektinə çevrilən siyasetin transformasiyasını nəzərdə tuturdu. İbn Haldun ilk dəfə olaraq etnoqrafiya, tarix, coğrafiya və iqtisadiyyata dair elmi təsvirləri müəyyən qanunauyğun əlaqəyə tabe olan sistemə daxil etmişdir.

İbn Haldun dəfələrlə vurgulayırdı ki, cəmiyyətdə baş verən hadisələr müəyyən qanunlara tabedir. O, sosial hadisələrin əsasını cəmiyyətin maddi həyatında axtarır. O yazar ki, müxtalif xalqların adət və təsisatlarında nəzərəçarpan fərqlər bu xalqlardan hər birinin öz mövcudluğunu hansı üsulla təmin etməsindən asılıdır.

Sufilik orta əsr ərab-islam təfəkkürünün spesifik cərəyanıdır. Sərqsünsən filosof A.Saqadeyevin fikrincə, "sufiliyin spesifikasi ondan ibarətdir ki, o, türki-dünyalığı təbliğ edir və Allahu mistik intuisiya vasitəsilə dərk etməyin mümkün olduğunu tasdiq edirdi. Bu intuisiya Onunla ekzistensial əlaqə kimi təfsir edilirdi". Sufilik islama və müsəlman ilahiyyatına meydan oxuyan təfəkkür cərəyanı deyildir. Sufiliyi tədqiq etmiş iranlı S.X.Nəsrin fikrincə, "sufilik islama daxilən xas olan cəhətdir, faktiki olaraq islamın cövhəri və ya ezoterik ölçüsüdür".

Sufilik özünün inkişafı prosesində neoplatonizmin, hermetik və qnostik təlimlərin, kabbala, fəlsəfə və mistikanın təsirinə məruz qalmışdır. Lakin müsəlman sufi mütəfəkkirləri bu dini-fəlsəfi sistemlərin ünsürlərini o qədər özünəməxsus şəkildə manalandırmışlar ki, sufilik sərf islama xas olan ezoterik-fəlsəfi ənənə kimi formalılmışdır.

Sufilik VIII əsrin ortaları – IX əsrin əvvəllərində İraqda formallaşmağa başlamış, oradan İranə və Orta Asiyaya yayılmışdır.

Sufiliyin bənilərindən biri hesab edilən Həsən əl-Basıri (642-728-ci illər) deyirdi: "Kim öz Tanrısunu tanımıdsırsa, Onu sevmiştir, kim dünyani dərk etmişdərsa, ondan üz döndərmüşdür".

Allah və insan, Allaha məhəbbat, insanın Allaha qovuşması, Allahın simasında əbədiyyətin məhv edilməsi və əbədiyyət qazanmaq problemləri sufiliyin sırf nəzəri xarakterli əsas məsələləridir. Allahın adlarının xatırlanması, müşahidə, çalış-qanlıq, seyrçilik və başqa məsələlər sufiliyin xalis praktiki məsələlərinə aiddir.

Sufiliyin əsas ideyası varlığın vəhdəti və yeganəliyi ideyasıdır. Ərəb-müsəlman təfəkküründə bu ideya vəhdət al-vücud anlayışı kimi maşhurdur. Həqiqətdə fasiləsiz yaradın və emanasiya edən Mütələq qüvvədən, yegana gerçəklilikdən – Allahdan başqa heç şey mövcud deyildir. Sufilər islameda etiqad rəmzi olan "Allahdan qeyri Tanrı yoxdur" formulunu dəyişdirərək "Allahdan qeyri varlıq yoxdur" şəklində salmışlar. Sufiliyə görə, varlıq mütələq qüvvənin yeni-yeni adlarının və atributlarının bitib-tükənməz təzahürələr zəncirinin şərtləndirdiyi fasiləsiz transformasiya prosesindədir.

Sufilikdə insanın özünü dərk etməsinə xüsusi yer ayrıılır. Çünkü sufiliyin əsas məqsədi – Allahın dərk edilməsi, məhz insanın özünü dərk etməsi vasitəsilə həyata keçirilir. Buna görə də sufilikdə tövsiyə edilir: "Sən özünü dərk et, onda öz Tanrıni da dərk edərsən".

Ərəb-müsəlman təfəkküründə mistisizm iki əsas cərəyanla – unitar və rasionalist cərəyanlarla təmsil olunmuşdur.

Unitar mistisizmin parlaq nümayəndələri Allaha mistik sevgini təbliğ edən Əbu Yazid əl-Bistəmi (875-ci ildə vəfat etmişdir) və Hüseyn bin Mansur əl-Həllac (922-ci ildə vəfat etmişdir) idi.

Həllacın təliminə görə, Allah transsədənt varlıqdır, O, dünyadan hüdudlarından kənardadır. Dünyada nə varsa hamısı mahiyyətçə Allahdır, yəni Onun attributlarının inikasıdır. Lakin insanın mənəviyyatca inkişaf etmək və təkmilləşmək yolu ilə Allah'a çevrilə bilər, yəni o, yer üzündəki bütün günahlardan,

maddiyyatdan, cismani ferdilikdən təmizlənməkla elə səviyyəyə qata biler ki, onda Allaha sevgidən başqa heç nə qalmaz və bu sevgi insanı Ona qovuşdurur. Həllacın poeziyasında Allaha mistic qovuşma barədə misralar var:

*"Mən vurğunu olduğum Oyam,
Vurğunu olduğum O da mənəm.
Biz bir canda iki ruhuq.
Əgər məni görürsənə, Onu görürsan.
Əgər Onu görürsənə, bizim hər ikimizi görürsən".*

İlahilik iddiyasına düşmək kimi yozula biləcək bu cür fikirlərə görə Həllac 922-ci ildə edam edilmişdir. Mühafizəkar ilahiyyatçılar Həllacın maşhur "Haqq mənəm" kəlamına görə onu bağışlamadılar. Lakin D.Massinyon haqlı olaraq deyir ki, Həllac bu fikri söyləyərkən ilahi və başarı təbiətin substansional mənada deyil, məhəbbət mənasında qovuşmasını nəzərdə tuturdu. Vaxtılı Cəlaləddin Rumi (1207-1273-cü illər) də bu barədə demisidir: "Mənsur Allaha sevgi həddinə çatanda özü-özünə düşmən kəsilmiş, özünü mahv etmiş və demisidi: "Haqq mənəm".

Rumi Allah ilə dünya arasında münasibətlərin maraqlı bir konsepsiyasını işləyib hazırlamışdır. Ruminin təlimində Allah sənətkar-yaradandır. O, yoxluq müstəvisində yerləşən transsendent aləmdə, öz emalatxanasında fəaliyyət göstərir. Hissiyat aləmi və həttə insanın fikirləri də ilahi atributların emanasiyası və ya təzahürləri nəticəsində deyil, "sərbəst yaradıcılıq" nəticəsində yaranır, yəni Allah ilə dünya arasında münasibətlər emanasiyadan daha çox yaradıcılıq münasibətləridir.

Rumi Allaha sevgi naminə tərki-dünyalığı təbliğ etmir, dünyadan mistic şəkildə getməyi fərz etə də bu, dünyanın gözəl olmasını bilən, lakin Allahan "yoxluq emalatxanasında" ona

"bizim dünyadan daha zəngin" dünyalar hazırlamış və ya hazırlamaqdə olduğunu güman edən insanın dünyani tərk etməsidir.

Əbü'lqasim al-Cunayd (910-cu ilda vəfat etmişdir) haqlı olaraq rasionalist mistisizmin banisi hesab edilir. Onun fikrincə, mistic təcrübənin mahiyəti bundan ibarətdir ki, mistic Allaha saziş bağlamışdır, özü üçün ölöndə Allah üçün diri olacaqdır. Mistik öz iradəsinə daim Allahın iradəsinə tabe etməklə, özünün varlığını, bəşəri keyfiyyətlərini tamamilə itirir və Allahın içində əriyib gedir. Lakin bundan sonra mükemmel mistic öz yolunu davam etdirməli və sayiqliq vəziyyətinə çatmalıdır. Bu vəziyyətdə onun Allahu dərk etməsi onu daha mükemmel insana çevirə bilər, o, özüne tam nəzərat edə bilər.

Rasionalist mistisizmin ən böyük nəzəriyyəçilərindən biri İbn Ərabî (1240-ci ildə vəfat etmişdir) olmuşdur.

Sufiliyin və ümumiyyətlə, müsəlman fəlsəfi fikrinin tarixində İbn Ərabî şəxsiyyətinin ayrıca yeri vardır. O, sufilik nəzəriyyəsinin sistemləşdirmiş və sufilik ənənələrinin beş əsrlik inkişafına yekun vurmuşdur. İbn Ərabî özünün "Məkkə vəyhələri" və "Müdriklik hemmləri" adlı əsas əsərlərində varlıq və idrak məsələlərinə kifayət qədər inandırıcı cavablar tapmağa müvəffəq olmuş, özü də həmin cavabları öz həmməsləklərini mənəvi kamilliyya çatdırmağa çalışan mütafəkkir kimi şərh etmişdir. A.Knus göstərir ki, İbn Ərabî sufinin Allah - mütləq varlıq qovuşması dialektikasını başçalarından daha mahir tərzdə şərh edir, Tanrırin adları və atributları Kainatın predmetlərində aşyalasdırılır: Onu dərk edənin fasiləsiz dəyişməkdə olan, Mütləq mövcudluğunun və özündürəkin yeni-yeni modullarını hissə qavramışlar soviyyəsində əks etdirən varlıq qarşısında özünü itirməsi, gözənlənilmədən vəhyy gəlməsi və Kainatda həqiqi vəziyyətin dərk edilməsi ilə avaz olunur. Bundan sonra dərin ümidişizlik mərhələsi başlanır. Bu onunla əlaqədardır ki, insan Mütləq varlığın dərk etdiyi xüsusiyyətləri onun saysız-hesabsız cizgilərində yalnız biri olduğunu başa düşmüştür, mütləq varlığı tam dərk etmək isə yalnız onu dərk edənin özünün vəziyyətinin fasiləsiz və sinxron şəkildə dəyişməsi sayəsində mümkünür. Varlıq və Allah haqqı

qında ali biliklərə doğru aparan yol dərk edilən obyektdə düşünüb-düşünmədan, fədakarcasına sevgi yoludur. Bu sevgi dəyişməzdır, o, məstiki hər dəfə məstik ixtirabların zirvəsinə - dərk edilənin və dərk edənin ayrılmaz tam şəklində qovuşmasına gətirib çıxarır.

Öz davamçıları arasında "Ən böyük müəllim" və "Platonun oğlu" kimi məşhurlaşmış İbn Ərabı insanın "kiçik dünya" və Kainatın "konspekti" olması haqqında çox maraqlı bir təlim işləyib hazırlamışdır. Bu "kiçik dünya" Mütlaq varlığın özünüdürkinin və yaranışın son məqsədi olan "Allah obrazı" kimi təsəvvür edilir. Müsəlman xəlastasında "mükəmməl insan" terminini ilk dəfə İbn Ərabı işləmişdir. O, yaranışı İlahi Gerçekliyin varlığının zəruri modusuna hesab edirdi. İlahi gerçəklilik bu modus vasitəsilə özüne sanki kənardan baxaraq onu bir obyekt kimi dərk edir. İlahi mütlaq varlığın bu iki cəhətinə xas olan bütün çizgiliəri özündə bir-ləşdirən mükəmməl insan bu özünüdürk prosesində mühüm rol oynayır. Mükəmməl insan elə bir güzgüdür ki, onda Allah öz adlarını və atributlarını, öz potensiyalarını seyr edir.

Sufiliyin əsas müddəaları Əbu Nəsr as-Sərracın (988-ci ildə vəfat etmişdir), Əbübəkr Məhəmməd əl-Kalabazinin (təqribən 995-ci ildə vəfat etmişdir), Əli əl-Hücvirinin (təqribən 1074-cü ildə vəfat etmişdir) və başqalarının əsərlərində şərh edilmişdir.

Sufilik fəlsəfəsinin əsas müddəalarının obrazlı şərhinə Cami (1492-ci ildə vəfat etmişdir) poeziyasında rast gəlmək olar. Onun sözlerinə görə, "dünya minlərlə attributu (və formaları) əks etdirən İlahi nur şəfaqidir və dünya həmin formalar vasitəsilə özünü də təzahür etdirir. Dünya adlanan bu çoxsaylı və müxtəlif varlıqlar zahirin çoxsaylı görünən, həqiqətdə isə özünün gerçek vəhdətinə məxsus olan Həqiqətin müxtəlif təzahürləridir". M.F.Axundzadə Caminin bu fikirlərini belə şərh edir: "Mənim əzizim! Materiyada və məkanda bir substansiyadan başqa heç nə yoxdur... Bu substansiya Allah, Kainat isə Onun təzahürüdür. Vəhdət yalnız budur, qalan fərziyyələr isə yanlışdır".

Sufilik dünyagörüşünün mahiyyəti ikili xarakter daşıyır. Sufilik insan və onu əhatə edən dünya haqqında müayyən sistem-

laşdırılmış bilik verir, lakin bu bilikdə iki səviyyə olduğunu görmək mümkündür: mütərəkkir-metafizik və mistik və intuitiv səviyyələr. Sufilik mütərəkkirləri bəzi məsələlərin şərhində filosoflara yaxınlaşır, rasionalistlər və xəlastalar kimi çıxış etsələr də, bütövlükdə intuitiv və İlahi mənbəli bilikləri üstün tuturlar. Sufilikdə çox vaxt mistisizm və türki-dünyalıq meyilləri üstünlük təşkil edir.

Sufiliyin bəzi konsepsiyaları, xüsusən "Allahu görmək", "sufi şəxsiyyətinin Allahın simasında görünməsi və əriyib getməsi" və digər oxşar konsepsiyalar ilahiyyatçılar tərəfindən kəskin tanqid edilmişdir və indi də tənqid edilməkdədir. Orta əsrlərdə böyük mütərəkkirlər: Həllac, illüminasiyonizmin azərbaycanlı tərəfdarları Eynəkuzat Miyanaçı (1099-1131-ci illər) və Şihəbəddin Sürəvərdi (1154-1191-ci illər) bu cü tanqidin qurbanları olmuşlar. Sufiliyin ünvanına tanqidlər bu gün də səslənir. Məsələn, Misir Xalq Məclisi 1979-cu ildə fundamentalist ilahiyyatçıların tələbləri qarşısında güzəştə gedərək sufi mütərəkkiri İbn əl-Ərabinin əsərlərinin şəriətə zidd əsərlər kimi bu ölkədə nəşrini və yayılmasını qadağan edən qanun qəbul etmişdir. Lakin bu cür tanqid sufiliyin özünün dünyagörüşü sistemi kimi istiqaməti ilə deyil, çox güman ki, dini-siyasi hadisələrin gedisi ilə bağlıdır.

Yuxarıda şərh edilən materialı yekunlaşdıraraq deyə bilarık ki, xəlastik teologyanın - kələmin nümayəndələri olan "Saf qardaşlar", eləcə də sufi mütərəkkirləri filosofların asas siyahısına daxil edilmir. Ərəb-islam dünyasında filosof dedikdə, qadim yunan fəlsəfəsinin və ilk növbədə, Aristotel fəlsəfəsinin ideya və doktrinalarını qəbul etmiş mütərəkkirlər nəzərdə tutulur.

Şərqi peripatetizminin əsasını Aristotelin ideyaları təşkil edir. Bu ideyalar uzun müddət Orta əsrlər ərəb-müsəlman fəlsəfəsi çərçivəsində davam etmiş, bu fəlsəfə özünün əsas müddəalarının prinsipiəl fərqlərinə baxmayaraq, aristotelizmin həqiqi ruhunu və mahiyyətini qoruyub saxlamış, diçaltımış və avropanıların sonrakı nəsillərinə çatdırılmışdır. Orta əsrlərin xristian fəlsəfəsi tomizmin simasında Aristotelin fəlsəfi ərsini cılızlaşdırılmış, kasıblaşdırılmış və əsas məzmunundan məhrum etmişdir. Şərqi

peripatetizmi kimi məşhur olan müsəlman fəlsəfəsi isə aristotelizmin həqiqi, təhrif edilməmiş şəkildə uyğunlaşdırılması üçün böyük xidmətlər göstərmişdir.

Orta əsrlərin ərəb-müsəlman fəlsəfəsi təbii-elmi təfəkkürlər sənətələrinə həqiqi, təhrif edilməmiş şəkildə uyğunlaşdırılması üçün böyük xidmətlər göstərmişdir.

Həmin dövrün filosoflarının çoxu, eyni zamanda həm də astronom, riyaziyyatçı, həkim alimlər idi.

Qədim və Orta əsrlərdə Azərbaycan fəlsəfəsi. Azərbaycan Ön Şərqi yüksək dərəcədə mədəni inkişafa nail olmuş qədim ölkələrindən biridir. Əlverişli coğrafi mövqeyi və zəngin maddi ehtiyatları sayəsində Azərbaycan tezliklə dünya tarixinə düşmüşdür. Bu ölkənin ərazisində Manna, Midiya, Qafqaz Albaniyasi kimi ətraf dünyasının sivilizasiyaları ilə geniş əlaqələri olan müxtalif dövlətlər yaranmış və mövcud olmuşdur. İran, Hindistan, Yunanistan, ərəb dünyası və Orta Asiya ölkələri ilə səmərəli əlaqələr nəticəsində Azərbaycanda yüksək dərəcədə inkişaf etmiş mədəniyyət yaranmışdır. Bu mədəniyyət nainki başqa mədəniyyətlərin elementlərindən yaradıcı şəkildə istifadə etmiş və onları inkişaf etdirmiş, hətta özü də həmin mədəniyyətlərə ciddi təsir göstərməyə və onların nailiyyətlərinə sanballı töhfələr vermişdir. Azərbaycanın fəlsəfi fikri onun mənəvi mədəniyyətinin ən mühüm tərkib hissələrindən biridir.

Azərbaycanın dini-fəlsəfi fikir tarixini öyrənmək üçün əsas adəbi manbə Zərdüştiliyin məqəddəs "Avesta" əsəridir. Onun qanunları çərçivəsində yaradılmış kitabıda materia və hərəkat, yaranma və məhv olma, məkan və zaman anlayışları, habelə Aristotel fəlsəfəsinin digər anlayışları şərh edilmişdir. Zərdüştilik təlimi təqribən 3000 il bundan əvvəl yaşamış Zərdüştün adı ilə bağlıdır. Həla Platon Zərdüştün qədim dövr filosofu olmasına bildirirdi. Aristotel də Zərdüştün Xeyir və Şər arasında mübarizə haqqında təlimi ilə tanış idi. Məşhur müsəlman yeresiografi Məhəmməd əş-Şəhrəstanı (1153-cü ildə vəfat etmişdir) göstərir ki, Purtuşəspanın oğlu Zərdüşt çar Viştaspın hakimiyyəti dövründə

anadan olmuşdur. Onun atası əslən Azərbaycandan, anası Dukdinova isə Rey şəhərindən idi.

Zərdüştilik və onun məqəddəs kitabı "Avesta" uzun əsrlər boyu formalasmuşdır. Zərdüştilik təliminin əsasını təkcə fiziki təbiətdə deyil, həm də ilahiyyat sahəsində əzəli vəhdət ideyəsi təşkil edir. Zərdüşt göstərir ki, başlangıçda yalnız bir Tanrı – müdrik hökmardar Hörmüz mövcud olmuşdur. Bütün İlahi yaxşılıqlar yalnız onun adı ilə əlaqələndirilirdi, Tanrıların çoxalması və müxtəlifləşməsi isə yalnız şər İlahisi Əhrimənin mövcudluğu ilə bağlıdır. Hörmüz özüne kömək məqsədi ilə digər xeyir allahları, ilk növbədə yeddi "səxavətli ölməz" Tanrılar yaratmışdır. Onlar çox güman ki, dünyanın yaranmasının yeddi mərhələsini aks etdirir – od, su, səma, torpaq, bitkilər, heyvanlar və insan. Od "Ədalət" və ya "Qayda" bildirən Aşa Tanrısı ilə bağlıdır. Odun yaranması "Novruz" – "Yeni gün" adı almış yaz gün durumu ilə eyni vaxta düşür.

Akademik A.Makovelski göstərir ki, "Avesta"ya görə Kainat torpaqdan, okeandan, səmadan, başlangıcı bilinməyən işıqli kürədən və Cənnətdən ibarətdir. O dövrə Yeri dairəvi şəkildə, sərhədləri bəlli olan və okeanla əhatələnmiş ərazi kimi təsvir edirdilər. Bütün təbiət canlıdır, ruh anlayışı təkcə insanlara, heyvanlara, digər canlılara və əşyalara deyil, həm də personalşdırılmış mücərrədlilərə - evlərə, kəndlərə, suya və s. şamil edilirdi. İnsanın ruhu fəvqələdə şəkildə mühüm rol oynayır. İnsanın sağlığında şüurlu fəaliyyət məhz ona məxsusdur: hissələr, təfakkür, nitq, iradə - bu fəaliyyətin növləridir. Ruh badanə hökm edir.

Zərdüştiliyin əxlaq fəlsəfəsi üç sözlə ifadə olunur: Qumat – xeyirxah fikirlər, Qukta – xeyirxah sözlər və Qvarsta – xeyirxah əməllər. Torpağı suvarmaq və becərmək, meyvə ağacları əkmək, həm fiziki təmizliyə (bədənin, paltarnın, otağın və s. təmizliyi), həm də mənəvi saflığa (fikirlərin, sözlərin və hərəkətlərin saflığı) riayat etmək mənəvi borc hesab edilir.

Dünyada Xeyirlə Şər arasında mübarizə gedir, özü də pisliklər və iżtirablar Allahın iradəsi ilə baş vermir, onlar öz xoşbəxtliyinin fəal yaradıcıları olan insanların özündən asılıdır.

Eramızın III-IV əsrlərində Azərbaycanda **zərvanilik** fəlsəfi məktəbi yaranmağa başlamışdır. Bu məktəb Yaxın və Orta Şərqi ölkələrində inkişaf etmişdir. İslamdan sonrakı dövrda həmin məktəb **dəhərizm** adı ilə məshhurlaşmışdır. Zərdüştilik dualizm ilə fərqləndiyi halda, zərvanilik monizmə meyil edir, sonsuz zamanı (zarvana akaranata) bütün varlığın ilk başlanğıcı hesab edirdi. Zarvanist fəlsəfi aqli mühakimələrin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bu təlim zaman və məkanın əbadılıyini təsdiqləyir, təbii qanunauyğunluqları, dünyyanın - mineraların, cismilərin və canlı varlıqların ilk başlanğıcındən təbii yolla yaranmasını etiraf edirdi. Dəhərlər dünyyanın əbadılıyını etiraf edirdilər.

Təxminən həmin dövrə yaranmış manilik təliminin banisi Mani adlı bir müdrik şəxs (216-278-ci illər) olmuşdur. Ən ümumi təlim sayılmağa iddia edən maniliyin tərəfdarları bildirirdilər ki, onun missiyası bütün başqa dinləri avəz etməkdir. Mani öyrədirdi ki, dünyada zülmət şəklində təmsil olunmuş Şəh hökmərənlik edir; İlahi substansiya və ya İlahi nur ilə təmsil olunmuş, həyat və yaradıcılıq mənbəyi olan Xeyir isə zülmətin əsiridir. Xeyiri əsirlikdən yalnız tərk-i-dünya həyat tərzi sayasında xilas etmək olar. Bu yolu seçmiş insan sadə həyat tərzi keçirməli, at yeməməli, şərab içməməli, mülkiyyətdən imtina etməli və nikah bağlamamalıdır.

Bütün Yaxın Şərqi regionunda olduğu kimi, Azərbaycanda da fəlsəfi fikir tarixində V əsrin axırları-VI əsrin əvvəllərində İranda yaranmış **məzdəkizm** hərəkatı mühüm yer tutur. Məzdəkizmin banisi Məzdək (529-cu ildə vəfat etmişdir) əslən Nişapurdan və ya Təbrizdən idi. Məzdəkizmin əsasını işıqla zülmətin mübarizəsi ideyası təşkil edir. Nurlu, xeyirxah başlanğıc iradə və şüura malikdir, zülmət başlanğıc isə kordur. Zülmət başlanğıc bəzən qalib gəlsə də, onun qələbəsi müvəqqəti, təsadüfi və ötəridir. O, gec-tez öz yerini nurlu başlanğıca vermalıdır.

Orta əsrlərdə Maninin və Məzdəkin təlimləri Azərbaycanda fəlsəfi təfəkkürün xarakterinə və xüsusiyyətlərinə çox güclü təsir göstərmişdir.

IV əsrden başlayaraq Azərbaycanın şimalında – Albaniyada xristianlığın mövqeləri möhkəmlənir. Alban kilsəsi tarixən təkcə Qafqazda deyil, bütün xristian dünyasında ən qadim kilsələrdən biri olmuşdur. III əsrda xristianlığın ilk vaizləri Yeruşalimdən və Suriyadan Qafqaza gelir və öz dinlərini bu regionda, o cümlədən Albaniyada yaymağa başlayırlar. Burada xristian-monofitizlərin ilk icmaları yaranır. IV əsrin ortalarından VII əsrin ortalarına qədər, yəni islam dini bu ölkəyə getirilənə qədər Albaniyada rəsmən tanılmış xristianlıq dünyagörüşünün mövcud olmasını nəzərə alsaq, təfəkkürün formallaşmasına bu dinin təsir dərəcəsinə təsəvvür etmək olar.

Azərbaycan xalqının fəlsəfi və sosioloji fikrinin əsasları folklor da müşahidə olunur. Bizim eradan avval VII-VI əsrlərə aid olan Midiya əfsanələri – poetik xalq dastanları məlumudur. "Avesta"da bir sıra mifoloji personajlar haqqında dəqiq məlumatlar vardır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatının görkəmli yazılı abidəsi olmuş "Kitabi-Dədə Qorqud" bütün dünyada məşhurdur. Bu epos islam dininin regiona gəlisişindən bilavasitə avval və islamın ilk üç əsrində baş vermiş hadisələr, qəhrəmanlıqlar barədə həkayətdir. Müdrik Dədə Qorqud bu hadisələrin bilavasitə iştirakçısı və onları epos şəklində təsvir etmiş müəllifdir. Bu eposda müdrik şərqlinin varlıq qanunları barədə düşüncələri, yaranışın məqsədləri haqqında, Allah-insan münasibətləri barədə onun mülahizələri ilə tanış olmaq imkanı əldə edirik. Dədə Qorqudun nəsihətləri çox dərin etik məzmuna malikdir: insanın başına gələn bütün ʃəlakətlər şöhrətpərəstlik, təkəbbür, lovğalıq, tənbəllik, abırsızlıq, acıq və qazəb kimi saxta dəyərlər doğuran bilməzliyin və yanlış təsəvvürlərin nəticəsidir. Eposda belə bir ideya da diqqəti cəlb edir ki, insan bilik qazandıqca onun azadlıq səviyyəsi artır. Eposun tələq etdiyi əsas ibrət dərsi budur: avval özüñə dərk et, onda Allahu da, Onun mütləq iradəsi ilə yaranmış dünyani da dərk edərsən. Kömək üçün Allaha müraciət edəndə, Ona ümidi edilməsi bu həqiqətin dərk olunmasının nəticəsi kimi təzahür edir.

Azərbaycanda əsl fəlsəfi təfəkkür erkən Orta əsrlərdə, ərəblər bu ölkəni istila edəndən və VII əsrin 40-ci illərində burada islam dini

yayılandan sonra yaranmıştır. VIII əsrin əvvəlindən XIII əsrə qədər olan dövr fəlsəfi problemlərin müxtəlifliyi ilə səciyyəvidir. Azərbaycan fəlsəfi fikri özünün ən böyük nümayəndələri Bəhmənyar, Eynəlkuzat Miyanaçı, Şihabəddin Sürəvərdi, Siracəddin Urməvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsiməddin (Nasir ad-Din) Tusi və bir sıra başqalarının simasında antik fəlsəfənin, Şərq peripatetizminin, ümumiyyətlə, həqiqi fəlsəfi fikrin nailiyyətlərinin inkişafında mühüm rol oynamışdır.

Peripatetizmin Azərbaycanda yayılması məsələsi ilə əlaqadır, ilk növbədə XI əsrin görkəmi Azərbaycan filosof-peripatetiki, İbn Sınanın şagirdi Bəhmənyarın adını çəkmək lazımdır. **Bəhmənyar ibn al-Mərzəban al-Azərbaycanı** (1066-cı ildə vəfat etmişdir) noinki Azərbaycanın, hətta bütün Yaxın Şərq regionunun fəlsəfə tarixində fəxri yeri tutur. O, İbn Sınanın ən yaxın davamçılarından biri, onun fəlsəfəsinin bilicisi və tafsircisi idi. O, "İdrak", məntiqə aid "Bəzək", "Sevinc və səadət", "Musiqi haqqında" kitabların və coxsayılı traktatların müəllifidir.

Bəhmənyarın şah əsəri "İdrak" ("ət-Təhsil") kitabıdır. Müəllif bu kitabı öz müəlliminin əsərlərinə, onunla şəxsi səhbətlərinə, elacə də İbn Sina fəlsəfəsinin bəzi qarənlıq məsələlərinin müstəqil tədqiqinə əsaslanaraq yazımışdır. Bu kitabda, ilk növbədə, varlığı, mövcudluğu, yəni "ilkin fəlsəfə"nin mövzusunu Şərq peripatetiklərinin necə tafsir etmələri baradə suala cavab tapırıq. "Metafizikanın predmetinin bütün şeylər üçün ümumi olan cəhətinin, məhz mövcudluq, yəni varlıq" olduğunu qeyd edən Bəhmənyar mövcudluğun iki növünün - zəruri mövcudluğun və ehtimal edilən mövcudluğun olmasını etiraf edir. Zəruri mövcudluğun istər yaxın, istərsə də uzaq səbəbi yoxdur. Zəruri mövcudluq heç nədən asılı olmadan mövcuddur, o, ilk başlangıçdır, özlüyündə mövcud olan, özünün səbəbi olmayan, özü isə ehtimal edilən mövcudluğu təmsil edən bütün başqa varlıqların mövcudluğunun səbəbi olan Allahdır. Düzdür, bu halda Bəhmənyar "Allah" anlayışından və ya başqa dini terminlərdən istifadə etmir, lakin filosof birmənalı olaraq göstərir ki, peripatetiklər ilahi attributlarn

rəmzi şəhi əsasında Allahın zəka, bilik, iradə və qüdrətlilik kimi attributlara malik olmasını bildirirlər.

Bəhmənyara görə, hər şeyin ilk mövcudata aidiyyəti vardır və hər şeyin varlığı da Onurla bağlıdır. Buna görə də şeylərin öz daxilində mövcud ola bilməsinin zəruriliyi və onların səbəbləri üzündən mövcud olmalarının zəruriliyi Ona məlumdur.

Bəhmənyar öyrədir ki, hər bir mükəmməllik və gözəllik insana həzz verir, çünki yaxşı odur ki, hər kəs ona can atır. Hər kəsin can atdığı şey isə varlıq və ya varlığın mükəmməliyidir, çünki yoxluq özüne cəlb etmir. Zəruri mövcud olan isə saf nemətdir, çünki ona heç bir pislik qarışmamışdır. Əgər O, xalis gözəlliyyə və saflığa malikdirsə, O, özlüyündə mütləq nemətdir. O, özünü ən mükəmməl tərzdə dərk edir. Hər hansı mükəmməllik özüne sevgi doğurur, deməli, O, özünü sevir, lakin bu sevgi mahabbət vasitəsilə olmur; Onun üçün "olmaq" Özünü əzablı sevgi ilə deyil, fəal məhəbbətlə sevmək, Özündən zövq almaq deməkdir. Onun sevilən və sevən olması Onun mövcudluğunu eynidir.

Beləliklə, O, ağlin gücü ilə dərk edilə biləndir – ağıl Onu dərk etsə də, etməsə də; O, seviləndir – sevgi obyekti olsa da, olmasa da.

Mövcud şeylər zəruri varlıqdan yaranır və onların mövcudluğu bir peşədir. Hadisələr ondan Onun iradəsi ilə eyni olan bilikləri sayəsində yaranır. Zəruri mövcud olanın attributlarından biri canlı attributudur. Canlı – qavrayan və fəaliyyət göstərəndir; canlının xassələrinə aid olan hərəkətlər Ondan bəhrələnir. Eyni zamanda, zəruri mövcud olan gerçəyin attributuna malikdir. Şeyin gerçəkliliyi Onun varlığının fərdiləşdirilməsindədir.

Buna görə də, özlüyündə Zəruri Mövcud Olandan daha gerçəyi yoxdur. Onunla müqayisədə hər şey qeyri-real, Onun sayəsində hər şey realdır, Zəruri Mövcud Olan gerçək olmağa daha çox layiqdir. Elə buna görə də Onun simasından başqa hər şey fanidir.

Gördüyümüz kimi, Orta əsrlərdə Yaxın Şərqi digər filosof-peripatetikləri kimi, Bəhmənyar da Platonun təsirində azad deyildi. Onun əsərlərində Quran ayələrinə istinadlar olmasa da yənə

görürük ki, o, dini həqiqətləri filosof kimi mənalandırır, fəlsəfəyə aşkar üstünlük verməklə dini və fəlsəfəni barışdırmağa çalışır.

Bəhmənyar ağlı gerçəkliyin dərk edilməsi vasitəsi kimi qəbul edirdi. O, məntiq elminə aid bilikləri yüksək qiymətləndirir və məntiqi məsələlərin həllinə böyük mənə verirdi. O, öz hökmərni zəkanın köməyi ilə, məntiqi üssüla isbat etməyə çalışır. O, məntiqi dərindən tədqiq edir, məntiqin vəzifəsini təfəkkürü səhv'lərdən qorumaqdə görürdü. Onun fikrincə, təfəkkürün həm forma, həm də material baxımından düzgün olması həqiqəti dərk etməyin zəruri şərtidir: istənilən materialdan ev və ya kilsə tikmək, eləcə də müxtəlif materiallardan istənilən formada ev və ya kilsə tikmək mümkün olmadığı kimi (hər bir tikinti üçün müvafiq material və forma lazımdır), müxtəlif materiallardan və istənilən formada düzgün fikir qurmaq da mümkün deyildir. Və əksinə, təfəkkür yolu ilə dərk edilə bilən hər bir predmet üçün ona müvafiq olan material və forma vardır ki, onlara əsasən müəyyən predmet dərk edilir.

Bəhmənyarın fikrincə, insanın qəlbini zəka ilə dərk edila bilənləri bilavasita, maddi şeyləri isə duyğular vasitəsilə dərk edən qeyri-maddi substansiyadır. Ruh həm də bədəni idarə edir.

Orta əsrlər Azərbaycanında fəlsəfi problemlərlə Əfzələddin Xunaci, Nəcməddin Naxçıvani, Sıracəddin Urməvi və adları hələ onların sağlığında Azərbaycanın hüdudlarından çox-çox uzaq larda məlum olan digər görkəmli mütəfəkkirlər məşğul olurdular. Onların çoxu İbn Sınanın əsərlərinə şərhlər yazdıqlarına görə tanınmışdır.

Orta əsrlər Azərbaycan fəlsəfəsini tədqiq etmiş tarixçi Z.Məmmədov göstərir ki, Nacmaddin Naxçıvani (1253-cü ildən sonra vəfat etmişdir) Şərq peripatetizmini mükəmməl öyrənmişdi, lakin o, ardıcıl aristotelçi deyildi. O, İbn Sina fəlsəfəsinin bəzi müddəalarını tənqidi mövqedən araşdırılmışdı. Digər görkəmli filosof Sıracəddin Urməvi (1283-cü ildə vəfat etmişdir) özünün varlıq, idrak və məntiq haqqında təlimi ilə Şərq peripatetizmini zənginləşdirmişdir. Onun əsərlərində

hərəkət, zaman və məkan kateqoriyalarının, idrak və məntiq məsələlərinin nəzərdən keçirilməsi mühüm yer tutur. Onun mühakimələr və aqli nəticələr haqqında təlimi, xüsusən sillogizmlər forması kəsb edən deduktiv aqli nəticələrin təhlili xüsusi maraq doğurur.

Sufilik fəlsəfəsinə xüsusi qeyd etmək lazımdır. Nəzəri sufiliyin ən parlaq nümayəndlərindən biri işrakizm cərəyanının banisi Sıhabəddin Yahya Sührəvərdi (1191-ci ildə vəfat etmişdir) idi. Qərb tədqiqatçılarının əksəriyyəti Sührəvərdini işraki və ya emanasiya sufiliyinin nəzəriyyəcisi hesab edir. Azərbaycanlı tədqiqatçı Z.Məmmədovun fikrincə, bu filosofun 52 əsərindən 13-ü peripatetizmə, 15-i sufiliyə, 8-i emanasionizmə, qalan 16-sı müxtəlif problemlərə aiddir. Bu da Sührəvərdi fəlsəfəsinə sufilik fəlsəfəsi hesab etməyə imkan verir.

Z.Məmmədovun fikrincə, işrakizm təliminə görə işıqlardan və onların kölgələrindən ibarət olan bütün varlıqların zirvəsini Mütələq nur – Nurlar nuru təşkil edir. Digər işıqlar və onların kölgələri (cisimləri) bu vahid işıqdan əmələ gəlir. Burada Platonun emanasiya nəzəriyyəsinin Sührəvərdinin baxışlarına müyyən qədər təsir göstərməsi müşahidə olunur. Buna baxmayaraq, Platonun "emanativizmi" və Sührəvərdinin "işrakizmi" müxtəlif şeylərdir. Platonda Allah təbiətin hüdudlarından kənar çıxarılmış, ona qarşı qoyulmuş olduğu halda, Sührəvərdidə Allah təbiətlə vəhdətdən ibarət olan bölünməz tamdır. Bundan əlavə, işrakizm fəlsəfəsində zəka, ruh və bədəndən ibarət üchadlı sistemə deyil, işıq ilə zülmətdən ibarət ikihədli sistemə əsaslanan yeni emanasiya nəzəriyyəsi yaradılmışdır. İşrakizm təliminə görə, insanın ruhu mütərrəd nurdan yaranan işıqdır. İnsan özünün bütün fəaliyyətini onun daxilində mövcud olan mütərrəd işıq sayəsində həyata keçirir.

Sührəvərdinin təliminə görə, bütün mövcudiyyyəti təşkil edən substansiya materiyadır. Müxtəlif aksidensiyaların sayəsində materianın görkəmi dəyişir. Məsələn, materiya dörd ünsürdə dörd forma – gah od, gah hava, gah su, gah da torpaq forması kəsb edir. Ünsürlər arasında ləğv edilə bilməyəcək manə yox-

dur – onların qarşılıqlı qeyrilişini mümkün hesab edilir. Təbiətdə heç nə yox olmur və tamam məhv olmur.

Sührəvərdi idrakın hissi, aqli və intutiv pillələrini fərqləndirir. O, həmin pillələrin ilk ikisini “tədqiqat fəlsəfəsi” və ya “ibsat fəlsəfəsi”, üçüncü pilləni isə fəvqəltəbii dünyanın sırlarını açan, İlahi həqiqəti aşkara çıxaran “vəhyə əsaslanan fəlsəfə” adlandırır.

Sührəvərdinin fəlsəfi irlində maraqlı və orijinal sosial-etik baxışlar da vardır.

Azərbaycan Renessansı fəlsəfəsi. Azərbaycan tarixində XI-XIII asrlar Renessans dövrü hesab edilir. Həmin dövrə Şərqdə, o cümlədən Cənubi Qafqazda da iqtisadiyyat, mədəniyyət, incəsənat, elm, ictimai-fəlsəfi fikir və poeziya sürətlə inkişaf edirdi. Azərbaycanın Şərqdə ən iri şəhərlər olan Bərdə, Gəncə, Şamaxı, Ərdəbil, Təbriz kimi mədəniyyət mərkəzləri çəkəklənməkdə idi. Sənətkarlıq geniş inkişaf edir, gözel memarlıq abidələri ucaldırıldı. Azərbaycan özünün mədrəsə deyilən təhsil müəssisələri, həkim, tarixçi, astronom, coğrafiyaçı alimləri, mütəfəkkir humanistləri, eləcə də zirvəsi Nizami Gəncəvi dühəsi olan zəngin poeziyası ilə ad çıxarmışdı. Bu dövrə Azərbaycan dili üümumxalq dilinə çevrilir, ölkənin ayrı-ayrı şəhərləri arasında müəyyən təsərrüfat-iqtisadi əlaqələr inkişaf edir və möhkəmənlənir, Azərbaycan xalqı formallaşır.

Həmin dövrə Azərbaycanın fəlsəfi fikri daha çox tərəqqi edir. Onun görkəmli nümayəndəsi **Xaqani Şirvani** (1120-1199-cu illər) olmuşdur. Mükəmməl təhsil almış bu mütəfəkkir Şərq peripatetizmi, sufilik, antik fəlsəfə ilə tanış idi, tez-tez onların ənənələrinə müraciət edirdi, lakin özündən əvvəlki filosofların heç birinin baxışlarına şərık çıxmırıldı. Əksinə, o tez-tez Platonun, Aristotelin, Euklidin, habelə şərqli aristotelçilərin, o cümlədən İbn Sinanın baxışlarını təqnid edirdi. Çox güman ki, onun antik və ərəbiddi fəlsəfə ənənələrinə təqnidini yanaşmasının səbəbini yaratmaq eşiq ilə coşan zəkanı həmin dövrün hakim ideologiyasının – dinin icazə verdiyi hədlər daxilində saxlamaq istəyində axtarmaq lazımdır.

Xaqani fəlsəfəyə şeylərin və hadisələrin mahiyətinin kaşı və öyrənilməsi ilə məşğul olan elm kimi tərif verir. O, Allahın mövcudluğunu qəbul edir, dünyanın yaradıldığına əmindi. Əbədi mövcud olan Tanrıının yaradığı dünya da əbədilik atributuna malikdir, çünki onu yaradan əbədidir.

Xaqaniyə görə, maddi aləm dörd ilkin ünsürdən ibarətdir: torpaq, hava, su və od. Bu dünya, o cümlədən insan özü də İlahi varlığın təzahürü və Allahın varlığının təsdiqidir. İnsan Allahın kiçildilmiş suratıdır. Mütəfəkkir yazır: “Mənim bütün obrazım Odur (Allahdır), mənim bütün keyfiyyətlərim Odur, buna görə də mənim sözlərimdə nə “mən” var, nə də “biz””.

Xaqaniyə görə, ruh “əbədi substansiyadır” və öz tabiatına görə, “xalis işığa” oxşayır. O, ruhun üç növünü fərqləndirir: bitki ruhu, heyvan ruhu və ağıllı, yaxud danışan ruh. Əgər ruh bədəni tərk edərsə, bədən məhv olar.

Mütəfəkkir belə hesab edir ki, həqiqətin dərk edilməsi varlığın on kateqoriyasını dərk etməkdən ibarətdir. Aristotelin irəli sürdüyü və İbn Sinanın fəlsəfi sistemində də rast gəlinən həmin kateqoriyalar bunlardır: mahiyyət, keyfiyyət, kəmiyyət, nisbat, məkan, zaman, mövqə, maliklik, hərəkət və iztirab. “On məntiqi kateqoriyanı dərk etməlisən, çünki (onları dərk edən) həqiqətə yiylənmiş hesab olunur”.

Xaqaniyə görə, idrak prosesində hissələr və zəka iştirak edir və bu və ya digər həqiqətin yaqınlığını yalnız zəka söyləyə bilər.

Böyük Azərbaycan şairi və mütəfəkkiri **Nizami Gəncəvi** (1141-1209-cu illər) erkən Şərq Renessansı fəlsəfəsinin parlaq nümayəndəsidir. Onun yazdığı dərin fəlsəfi məzmunlu beş böyük poeması – “Sırlar xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Maçnun”, “Yeddi gözəl” və “İsgəndərmama” Azərbaycanın və bütün Yaxın Şərqi adəbiyyat tarixinə “Xəmsə” (“Beşlik”) adı ilə daxil olmuş, farsdilli və türkidlili şairlər həmin poemalara çoxsaylı nəzirələr yazımışlar. Nizami poeziyasının fəlsəfi dərinliyini həm şairin varlığın qanunlarını və strukturunu dərk etmək istəyi, həm də mükəmməl təhsil alması ilə izah etmək olar. Bu

təhsil onun Şərq peripatetiklərinin, xüsusən Fərabinin və İbn Sinanın mütarəqqi ideyalarını, eləcə də zardüştilik, qədim hind və qədim yunan fəlsəfəsi ənənələrini mənimsəməsinə və onlardan yaradıcılıqla istifadə etməsinə imkan verirdi.

Heç şübhəsiz, Nizaminin dünyagörüşündə mistisizmin və din fəlsəfəsinin güclü təsiri hiss edilməkdədir. Biz bunu şairin fəlsəfəsinin "zəif və mənfi cəhətlərinin" təzahürü hesab etməməliyik. Bunlar olmasaydı, Nizaminin müəsirləri, sadəcə olaraq, onu başa düşməzdilər. Başlıca məsələ odur ki, dünyanın dərk olunması üçün Nizaminin təklif etdiyi əsas metod meditasiya və ya ənənəvi dini izah deyil, məntiqi təfəkkür idir. Nizami fəlsəfi ümumiləşdirmələr aparmaq istedadına malik olan dahi şairdir. O, öz qarşısında mülahizələr yürütəmək üçün mücərrəd mövzuya kimi həyatın ayrıca bir parçasını deyil, həyatın bütün panoramını, onun bütün sosial mənzərəsini görürdü. Bu, təkçə incəsənətdə tam əks olunmağı deyil, həm də fikrin gərgin işini, fəlsəfi nəticələr çıxarmağı tələb edir. "Leyli və Məcmun" poemasında:

"Ey öz varlığı da bilinməz hikmat,

Zahirə, batınə bir sənsən balaq.

Bütün bu canlılar, cansızlar ki var,

"Yaran" deməyinlə yaranmış onlar", -

deyən Nizami "Xosrov və Şirin" poemasında elə qayda təklif edir ki, ona əsasən Tanrıının yaratdığı dünyani dərk etmək olar:

"Hər şeydən üstündür səbəb" deyirkən,

O böyük qüdrəti sən kiçildırsən.

Varlığın əvvəli ağar səbəbsə,

Bəs səbəb püñhandır neçin hər kəsa?

... O böyük Tanrıdan olmasa fərman,

Məlumdur ki, gəlməz vücudə bir can".

Dərk edilə bilməyən yegənə varlıq Allahdır. O, transsendentdir. Onu dərk etmək mümkün deyil, yalnız Onun yaratdıqlarını dərk etmək olar.

Nizaminin kosmoloji baxışları, eləcə də Yerin səthinin dəyişməsinin səbəbləri haqqında təsəvvürləri böyük maraq doğurur. Şairin bu məsələlərə dair mülahizələri onun mükəmməl təhsilinə, ensiklopedik biliklərə malik olmasına dəlalət edir.

Nizamiya görə, ruh bədənlə bağlıdır və onu hərəkətə gətirir. Hərəkət etdirən hərəkət edəndən ayrı təsəvvür etmək mümkün olmadığı kimi, ruhu da bədəndən ayrı təsəvvür etmək mümkün deyildir. Lakin bədən ölümdən sonra ruh bədənin hərəkətinin səbəbi olmur, o, bir növ pərgara, Götür dairəvi hərəkətinin sababına çevrilir. Nizaminin ruh və bədənin alaqəsi barədə baxışlarında aristotelizm fəlsəfəsinin tasarı aşkar görünür.

Nizaminin əksliklərin vəhdəti barədəki fikirləri da maraqlıdır. Şairin bu məsələyə münasibətdə mövqeyi belədir: dünyada və həyatda bir-biri ilə ayrılmaz şəkildə bağlı olan və əksliklərin vəhdətini taşkı edən işıqlı-müsbat və qaranlıq-mənfi cəhətlər vardır. Yer üzündə xalis sevinc olmur. Burada sevinc həmişə kədərlə, məmənunluq iztirabla, xoşagəlan qüssə ilə qarışmış olur.

Nizami insanın ləyaqatına inanan, yaxşılığın və ədalətin zəfər çalmasına arzu edən humanist idi. Nizami bütün yaradıcılığının ərzində ədalətli hökmər idealı axtarmış və onu İsləmdən obrazında təcəssüm etdirmişdir: Nizaminin bu qəhrəmanı ideal hökmər, müdrik filosof və uzaqqörəndir. Şairin humanizmi dini düzünlülük, azadlıklıq, qadına hörmət ruhu ilə fərqlənit. Mütəfəkkirin humanist konsepsiyasının özəyini taşkil edən əsas ideya insarın böyüklüğünün və gözəlliyinin, fiziki və idraki qüvvəsinin təntənəsidir.

Nizaminin etik baxışları böyük maraq doğurur. Şair tamahkarlığı, hədsiz acgözlüyü, sərvət hərisliyini pişləyir. "İqbalnamə" də "Acgöz olma, sərvət bolluğuna uyma" deyən şair "İsgəndərnamə"nin başqa bir yerində tövsiyə edir: "Çox ver, az al". "Xosrov və Şirin" poemasında o, səxavətli olmayı nəsihət edir: "Dəniz

kimi səxavətli ol, bunun müqabilində mükafat axtarma". "İqbalnamə"də səxavətlilik Aristotelin və Sokratın müdriklilik haqqında fikirlərinə əsasən təsvir edilir. Aristotel pul barəsində deyir: "Sənin yanında olan xəzinə sənin üçün ağır bir yükdür. Əgər onu paylasın, xilas olacaqsan. Pul od kimidir, onu yığmağa dəyməz. O, qıgilcimdir, onu özündən kənarə atmaq lazımdır". Nizami Sokratın dilindən səxavətli olmağı, kuzələri daim su ilə doldurən çeşməyə oxşamıştı. Məsləhət görür; kuzələr sınır, lakin çəşmadəki su tükenmir.

Nizami ideyalarının oxucuların zəkasına və qəlbina uzun müdədat təsir göstərməsinin sırrı ondan ibarətdir ki, o, insanın, insani dəyərlərin, gözəlliyyin və xeyirxahlığının olduğunu barədə suallara kifayat qədər inandırıcı cavablar tapmağa müvəffəq olmuşdur. Şair bu cavabları insanın mənəvi təkmilləşmə yolunu göstərməyə çalışmışdır.

Nasirəddin Tusi (1201-1274) Azərbaycan, İran, ərəb ölkələri və Orta Asiya xalqlarının mənəvi inkişafına ciddi təsir göstərmiş görkəmlü astronom, riyaziyyatçı və filosof olmuşdur. Mənbələrdə onun 150-dən artıq əsərin müəllifi olması göstərilir. Bu əsərlər arasında "Əxləqi-Nasiri", "Qədim şahların adət və hüquqları haqqında traktat", "Abaka xana nəsihət" kimi fəlsəfi əsərləri mühüm yer tutur. N.Tusi özünün bir sıra əsərlərində İbn Sina fəlsəfəsini inkişaf etdirir və onu Fəxrəddin Razi və Məhəmməd Şəhristani kimi tənqidçilərin hücumlarından müdafiə edir.

1235-ci ildə yazılmış "Əxləqi-Nasiri" kitabı xüsusi elmi və tarixi-falsəfi əhəmiyyət kəsb edir. Bu kitabda idrak nəzəriyyəsi, etika və sosiologiya məsələləri şərh edilir. N.Tusinin böyük xidməti ondan ibarətdir ki, o, XIII əsrədə Şərqdə ilk dəfə materiymanın yox olmaması və qarşılıqlı çevrilməsi prinsipini irəli sürmüştür. O, "Əxləqi-Nasiri" əsərində yazırı: "Əgər bir adam diqqətli və kamıl bir tədqiqatçı gözü ilə maddələrin dəyişməsinə, quruluş və tərkiblərin dağılıb yenidən qurulmasına, onlar arasındakı çevriliş və ziddiyətlərə nəzar salsa, maddələr mübadiləsindən, yaranıb yox olma proseslərindən xəbərdar olsa, mütləq görər ki, dünyada heç bir şey tam şəkildə məhv olmur, bəlkə onun formaları, vəziyyəti, tərkibi, quruluşu, rəngi, key-

fiyyatları ya şəriki bir varlığa və ya sabit bir maddəyə çevirilir. Məsələni, su hava olur, hava da od".

N.Tusi dərk edilə bilən dünyanın obyektiv mövcudluğuna şübhə etmir. Onun fikrinə, idrak dünyanın təfəkkür məzmununun dərk edilməsi deyil, xarici şeylərin obrazlarının onları dərk edən hüsslərində və zəkasında inikasıdır. Yalnız mükəmmal zəkaya və sağlam təbiətə malik olan insanlar dünyanı dərk edə bilərlər.

Mütəfəkkir qazanılmış və qazanılmamış bilikləri fərqləndirir. Qazanılmamış biliklər onların əldə edilməsi üçün vasitələrdən istifadə edilmədən yaranan, tərif verilməsinə və isbat edilməsinə ehtiyac olmayan biliklərdir. Aydınlaşdır ki, N.Tusi apriori bilik ideyasını təbliğ edir. Qazanılmış biliklər isə təriflər, təsvirlər və müqayisələr vasitəsilə əldə edilən biliklərdir.

İbn Sinadan sonra N.Tusi elmlərin maraqlı təsnifatını işləyib hazırlamışdır. Təsnifatın əsası kimi o, elmlərin tədqiqat predmetini götürmüşdür. O yazır: "Elmin predmeti elmin mühüm xassələrinin tədqiq edilməsi ilə məşğul olduğu şeydir". N.Tusi üçün elmin predmeti təkçə onun təsnifatının əsası deyil, həm də onun müxtalıf sahələri arasında qarşılıqlı əlaqənin əsasıdır. O, bu ideyalardan çıxış edərək belə hesab edir ki, metafizika-falsəfə bütün elmlərin zirvəsidir və həmin elmi nəzəri və praktiki fəlsəfə böyükdir. Nəzəri fəlsəfə metafizika, riyaziyyat və fizikadan ibarətdir. Məntiq də nəzəri elmlər kateqoriyasına aiddir.

Praktiki fəlsəfə əxlaq fəlsəfəsinə, evdarlıq fəlsəfəsinə və cəmiyyət fəlsəfəsinə bölünür. Fiqh – müsəlman hüquqşunaslığı bu təsnifata aid edilmir, çünki o, rasional problemlərin tədqiqatı ilə məşğul olan elmin – fəlsəfənin kateqoriyaları sırasına daxil deyildir.

N.Tusi Nizami ənənələrini davam etdirərək özünün "azadlıq şəhəri" adlandırdığı göləcək camiyyətə öz baxışlarını şərh edir. "Azadlıq şəhəri"nin hər bir sakını müəyyən hüquqlara malikdir və bu saknların hüquqları bərabərdir. Burada N.Tusinin humanizmi özünü göstərir. O, belə hesab edirdi ki, insan özünün bütün qüsurlarına və zəifliklərinə rəğmən, Tanrıının an nəcib

məxluqdur, o, Tanrıının iradəsi ilə bütün başqa canlılardan ucadadır, onlardan üstündür və onlara hökm etməlidir. Q.E. fon Grünebaumun sözlərinə görə, insanın yarandığı andan ölümün ali məqamına yetişdiyi vaxta qədər keçdiyi hayatı yolunun ən gözəl təsvirini Nəsimreddin Tusinin "Əxlaqi-Nasiri" adlı məşhur traktatında sözün vəsfinə həsr etdiyi bölmədə tapmaq olar.

N.Tusi insanın taleyinin alın yazısı olması və onun həyatında Allahın rolu məsələsinə toxunaraq bildirir ki, insan öz hərəkətlərində sorbastdır və öz hərəkətlərinə görə cavabdehdir. Onun həyatında Allahın rolu ondan ibarətdir ki, Allah öz bəndələrinə özlərinin xeyrinə olan işləri görməyi əmr edir və onlar üçün zərərləri olan işləri görməyi qadağan edir.

N.Tusi İbn Sina fəlsəfəsinin ardıcıl davamçısı idi. Bununla barabər, Tusinin əsərlərində yeni ideyalar, fəlsəfi fikri inkişaf etdirən orijinal konsepsiylər təklif olunur. N.Tusinin dina dərindən inanmasına baxmayaraq, dünyanın əbədiliyi, insan həyatının tale qisməti olması və insanın iradə azadlığı məsələlərini təhlil edərkən zəkaya əsaslanan konsepsiylər irəli sürür, dünyada baş verən hadisələri onların təbii səbəblərindən çıxış edərək izah etməyə çalışır.

Ədəbiyyat

- Бахманийар ал-Азербайджаны. Ат-Тахсил (Познание). Книги I-II. Перевод и комментарии А.В.Сагадеева. Баку, 1986.
В.Буров. Современная китайская философия. М., 1980.
Дао и даосизм в Китае. М., 1982.
М.Диноршоев. Философия Насирэддина Туси. Душанбе, 1968.
А.Игнатенко. Ибн Халдун. М., 1980.
Б.Исматов. Пантеистическая философская традиция в персидско-таджикской поэзии IX-XV вв. Душанбе, 1986.
Z.Маммадов. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978.
Z.Маммадов. Vəhmtənyarın fəlsəfəsi. Bakı, 1983.
З.Мамедов. Азербайджанские философия и мыслители средневековья. Баку, 1993.
Мери Бойс. Зороастрийцы. Верования и обычаи. М., 1987.
Очерки по истории азербайджанской философии. Т. I. Баку, 1966.
A.Rzayev. Nəsimreddin Tusi: hayatı, elmi dünya görüşü. Bakı, 1996.
A.Сагадеев. Ибн Сина. М., 1985.
B.Соколов. Средневековая философия. М., 1979.
Аль-Фараби. Философские трактаты. Алма-Ата, 1970.
Е.Фролова. История средневековой арабо-исламской философии. М., 1995.
Г.Шаймухамбетова. Арабоязыческая философия средневековья и классическая традиция. М., 1979.

III fəsil. Antik fəlsəfə

- *Antik fəlsəfənin dövrlərə bölünməsi*
- *Qədim yunan fəlsəfəsinin təşəkkülü*
- *Fəlsəfənin inkişafında ziddiyyatlı meyillər: dialektika və metafizika*
- *Qədim yunan fəlsəfəsinin klassik əsri*
- *Ellinizm fəlsəfəsi*
- *Qədim Roma fəlsəfəsi*
- *Müasir filosofların əsərlərində antik fəlsəfənin qiymətləndirilməsi*

Antik fəlsəfənin dövrlərə bölünməsi. Qədim Şərqi ölkələrində fəlsəfənin rüşeymlərinin necə inkişaf etməsini, bu ölkələrdə mifoloji və dini tasavvürlərin sərf fəlsəfi baxışlarla necə qarışdığını gördük. Lakin qədim Yunanistanda və qədim Romada mədəniyyətin müstəqil bir hadisəsi kimi yaranmış fəlsəfə bizim eradan əvvəl VII əsrin sonlarından eramızın VI əsrinə qədər uzun inkişaf yolu keçmişdir. Qədim yunan və qədim Roma filosoflarının təlimlərinin məcmusu antik fəlsəfə adı almışdır.

Antik fəlsəfə e.a. VII əsrin sonu – e.a. VI əsrin əvvəllərində Yunanistanın özündə deyil, kiçik Asiyənin qərb sahillərində İoniyanın yunan məskənlərində, ilk növbədə, Miletda yaranmışdır. O, özünün inkişafı dövründə iki əsas və nisbatən uzun mərhələ keçmişdir: birinci mərhələ e.a. VII əsrin axırlarından e.a. II əsrdə qədər davam etmiş qədim yunan ellinist dövrü, ikinci mərhələ e.a. II əsrdən başlamış və b.e. VI əsrin əvvəlində başa çatmış qədim Roma dövrüdür. Bu dövrlərin hər birində antik fəlsəfənin inkişafının bir neçə iri və xırda mərhələsini

fərqləndirmək olar. Məsələn, qədim yunan dövrünün birinci - Milet mərhəlesi (Fales, Anaksimandr, Anaksimen, Efesli Heraklit, Kolofanlı Ksenofan) e.ə. VII-VI əsrlarda başlanmış və e.ə. VI əsrin ikinci yarısında, İoniya şəhərləri öz siyasi müstəqilliyini itirdiyi və yunan fəlsəfəsinin inkişaf mərkəzi İtaliyanın və Siciliya adasının yunanlar yaşayan şəhər-dövlətlərinə keçdiyi vaxtda başa çatmışdır (Pifagorun həmifikirlər ittifaqı, Parmenid və Zenon rəhbərliyi altında eley məktəbi, Aqriqent adasından olan Empedokl).

Antik fəlsəfənin inkişafının növbəti mərhəlesi e.ə. V əsrin ortalarından başlanır. Həmin dövrdə yunan-İran müharibələrindən (e.ə. 500-449-cu illər) sonra Afina Yunanistanın demokratik şəhər-dövlətlərinin - polislərin mədəni hayat mərkəzinə çevrilmişdi (Anaksagor, Sokrat, Platon, Epikur, Aristotel). Afina fəlsəfi məktəbi ilə paralel olaraq Abderdə Levkipp və Demokritin məktəbi inkişaf edir. Antik Yunanistan fəlsəfəsi parlaq çıxırlanmə dövründən sonra Makedoniyalı İsgandərin imperiyasının yaradığı dövrdə də inkişafını davam etdirmişdir. Bundan sonra antik fəlsəfa artıq qədim Romada, bütün Aralıq dənizi regionunda hegemonluğa nail olmuş Roma imperiyasının hakimiyyəti altında inkişaf edir. Qədim Roma fəlsəfəsi (Lukretsi Kar) Romanın respublika dövrünün axırlarında (e.ə. II-I əsrlər) yaranmış və Roma imperiyası dövründə təxminən onun süqutuna qədər (b.e. V əsrin sonu, VI əsrin əvvəli) yunan fəlsəfəsi ilə paralel inkişaf etmişdir.

Göründüyü kimi, antik fəlsəfə dolğun bir fenomen kimi dünya mədəniyyətinin qədim mərkəzləri olan Hindistandan, Çindən və İrandan çox uzaqlarda yerləşən yunan şəhər-dövlətlərində yaranmışdır. Lakin bu faktı istinad edərək demək olarmı ki, antik fəlsəfə başəriyyətin fəlsəfi şüurunun inkişafında tacrid olunmuş bir hadisədir? Əlbəttə, olmaz. Yunanistanın Kiçik Asiyadakı İoniya məskənləri daha qədim sivilizasiyalara, o cümlədən Misir və Babilistan sivilizasiyalarına məxsus Şərqi xalqları ilə geniş ticarət və mədəni əlaqələr saxlayırdı. Onlar həmin xalqlar vasitəsilə astronomiya, riyaziyyat və digər elmlərə aid

biliklərin əsasları ilə tanış olmuşdular. Şərqi fəlsəfi baxışlarının əsasları da bu şəhərlərə gəlib çatmışdır. Məsələn, məlumdur ki, Platon Zərdüşti qədim dövrün filosofu adlandırır, Aristotel isə Xeyir ilə Şər arasında mübarizə haqqında Zərdüştün talimi ilə tanış idi.

Antik fəlsəfə da, öz növbəsində, Yaxın Şərqi ölkələrində fəlsəfi şüurun inkişafına çox böyük təsir göstərmişdir. Aristotel, Platon və Plotinin fəlsəfi talimləri İsgandəriyyədə və Suriyada geniş yayılmışdır. Neoplatonizmən an böyük nümayəndləri Porfir (e.ə. təqrübən 304-cü ildə vəfat etmişdir) və onun şagirdi Yamvix (e.ə. təqrübən 330-cu ildə vəfat etmişdir) əslən suriyalı olmuşlar. Bundan əlavə, V əsrin ikinci yarısında - VI əsrin avvallarında Bizansın hakim dairələri xristianlığı bütürəstliyin hücumlarından qorumaq üçün bütürəst aristotelizmə zərbələr endirmişdir. Məsələn, imperator Zenon 489-cu ildə dekret verərək peripatetiklərin məktəbini, imperator Yustinian isə Afinadakı sonuncu - neoplatonist fəlsəfa məktəbini bağladırmışdır. Bu məktəblərin davamçıları Sasaniilər sülaləsinin hakimiyyətdə olduğu İranda, o cümlədən Nisibin və Hinduşapur şəhərlərində sığınacaq tapmışdır. V-VI əsrlərdə həmin şəhərlərdə fəlsəfa məktəbləri yaranmışdır.

Antik fəlsəfə ideyalarının əsas əhatə dairəsi öz inkişafını beləcə başa vurdu.

Qədim yunan fəlsəfəsinin təşəkkülü. E.ə. VII əsrden IV əsra qədərki dövr qədim Yunanistanın ictimai fikir tarixində əqli inkişafın mifologiya və dindən elmi və fəlsəfi təfəkkürə doğru yönəlməsi ilə səciyyələnir. Ətraf aləmlə səmərəli əlaqələrin qurulması qədim yunanlara qonşuları olan misirşirilərin və babillilərin sənətkarlığını, texniki vərdişlərini və ilkin elmi biliklərini mənimsəməyə imkan vermişdir. İstedadlı yunانların bu nailiyyətlərə yaradıcı yanaşması sərf yunan mədəniyyətinin inkişafına yeni təkan vermişdir ki, bunun da nəticəsində ən mühüm hadisələrdən biri olan qədim yunan fəlsəfəsi meydana gəlmışdır.

Qədim yunan fəlsəfəsinin formallaşmasının və inkişafının başlangıç nöqtəsi Fales (e.ə. təqribən 625-547-ci illər), Anaksimandır (e.ə. təqribən 610-546-ci illər) və Anaksimenes (e.ə. təqribən 588-525-ci illər) təmsil olunduqları Milet məktəbi hesab edilir. Bəşəriyyətin bu ilk filosofları həm də tabiatşunas idilər. Onlar bütövlükdə təbiatın, kosmosun və dünyanan mahiyətini anlamağa səy göstərir, bütün varlıqların əmələ gəldiyi ilkin maddəni müəyyənləşdirməyə çalışırdılar.

Kainatın eyni elementlərdən ibarət olması indi çoxları üçün aşkar və aydındır. Amma görəsən e.ə. VI əsrə **Fales** nəya əsaslanaraq belə bir nəticəyə gəlmışdı ki, bütün varlıqlar sudan yaranır və dağlıqlıda yenidən suya əvərilirlər? Əlbəttə, zəkanın gücünə.

Anaksimandır hesab edirdi ki, ilkin maddə su deyil, apeyrondur - başqa maddələrdən fərqlənən, özünün mümkün vəziyyətlərindən hər birinə münasibətdə qeyri-müayyən olan hüdüdsuz ilk maddə olaraq, bütün maddələrə başlangıç verən isti və soyuğun əksliklərinə ayrılır. O öyrədirdi ki, dünyalar yaranır və dağılır, Günsə sistemi yegana deyil və sonsuz sayıda dünyalar mövcuddur. Dünya əbədi deyil, lakin o dağlında hüdudsuzluqdan yeni bir dünya əmələ gəlir və dünyaların bir-birini belə əvəzləməsi əbədi davam edir. **Anaksimenes** hesab edirdi ki, hava əbədi ilk mövcudiyətdir və onun boşalması və ya qatlaşması hər şeyin - əvvəllər mövcud olmuşların, hazırda mövcud olanların və gələcəkdə mövcud olacaqların əmələ gəlməsinin ilk mənbəyi idir. O, heliosentrik sistem ideyasını birinci olaraq irəli sürərək hesab edirdi ki, Ayda həyat var, yəni həyat kosmosda məskunlaşmışdır və deməli, başqa planetlərdə də insanlar mövcuddur.

Onların ardınca şair-filosof **Ksenofan** (e.ə. VI-V əsrlər) gelir. Bir növ ayrıca yer tutan sima olsa da, o, Eley məktəbinin müjdəcisi idi. O, çoxlu sayıda allahların Olimpdə məskunlaşması haqqında təsəvvürleri tənqid etmişdir. Onun fikrincə, insanlar özlərinə oxşayan allahlar uydurmuş və özlərinə xas olan fiziki əlamətləri onlara da şəmил etmişlər. Amma bir Allah mövcudur ki, o da hər şeydə var və hər şeyi ağlın gücü ilə idarə edir.

Bütün doğulan və böyüyen nə varsa, hamısı torpaq və sudur; insanlar torpaqdan və sudan yaranmışlar. Nə allahların tabiatı haqqında, nə bütün yerdə qalanlar barəsində həqiqi bilik ola bilməz, ancaq fikir ola bilər. O, Homeri və Hesiodu ona görə tənqid edirdi ki, onlar insana xas olan qüsurları allahlara aid etmişlər. Biz Ksenofanın təlimində mütərəqqi mədəniyyət nəzəriyyəsi görürük: "Allahlar bəndələrə hər şeyi əvvəldən açıqlamamışlar, lakin insanlar tədricən, axtararaq daha yaxşı olanı tapırlar".

Pifaqor özü heç nə yazmadı, ancaq o da Sokrat kimi yalnız danışındı. Onun təlimi həm dini təsəvvürleri, həm də fəlsəfi baxışları əhatə edirdi. Pifaqorun dini təlimi ruhun ölməzliyi və ölümündən sonra insan ruhunun başqa canlıların bədənində köçməsi, saymanın əsas elementi olan vahidin ilahi adad olması haqqında təsəvvürleri təbliğ edirdi. Burada Şərq mütərəkkir-lərinin təlimləri ilə müayyən bir oxşarlıq, xüsusən də, buddizmin təsiri nazərə çarpır. Pifaqorun hesab və həndəsə ilə məşğul olması onun fəlsəfəsinə da öz təsirini göstərməsidir. O, dörd substansiya - od, su, torpaq və hava haqqında ideyadan imtiina etmir, lakin hesab edirdi ki, adəd dünyanın bütün şey və hadisələrinin ilk elementidir: əks adədlər cütlüyündən hissə qarvanılan cısimlər yaranır ki, onların da dörd asası var - od, su, torpaq, hava; bu dörd asasın əvərilmələri nəticəsində insan və digər canlılar yaranır. Ədədləri (təbiatın kəmiyyət cahətlərini və qanuna uyğunluqlarını insanın şüurunda ifadə edən mücərrəd təfakkürün məhsullarını) onları doğuran obyektiv mənbədən - konkret şeylərdən və hadisələrdən ayıran pifaqorçular bir idealist kimi adədləri bütün mövcudluğun ilkin, əzəli ünsürləri hesab edirdilər.

Pifaqor insanlara qidalanma və davranış barədə çoxlu məsləhət və əvərilmələri, üç hayat tərzini haqqında təlimi irs kimi qoymuşdur. Bu hayat tərzlərindən ən alıcı praktiki həyat deyil, seyrçi həyat hesab edilirdi.

Pifaqorun aforizmlərindən birində deyilir: "Tərəzinin üstündən keçməyin", yəni bərabərliyi və ədaləti ayaqlar altına salmayın.

Pifaqor dövründən başlayaraq fəlsəfənin inkişafında ikinci xətt – idealist xətt ayndıca təzahür edir. Fales, Anaksimandır və Anaksimenin baxışları materializm xəttini təmsil etdiyi halda, Pifaqor faktiki olaraq idealizm xəttinin banisidir.

Fəlsəfənin inkişafında ziddiyatlı meyillər: dialektika və metafizika. Əksliklər ideyasının ilk dəfə olaraq pifaqorçular tərəfdən adət nisbətdə irəli sürülməsinə baxmayaraq, onlar əkslikləri hərəkətdən kənardı, statika vəziyyətində nəzərdən keçirirdilər. Hər şeyin axması, hər şeyin dəyişməsi və dünyada baş verən bütün hadisələrin mənbəyi kimti mübariza haqqında ilk dəfə fikir söyləyən yunan və dünya fəlsəfəsi tarixində on orijinal mütəfəkkirlərdən biri – **Efesli Heraklit** (e.ə. təqribən 544-483-cü illər) olmuşdur. O, yunan tarixi üçün gərgin və böhranlı bir dövrdə - demosun tayfa aristokratiyasına qarşı kəskin mübarizəsinin sonuncunun hakimiyyətinin devrilməsinə və polis demokratiyasının formallaşmasına gətirib çıxardığı, kiçiksiyalı yunan polislərinin və bütün Elladanın İran şahlığına qarşı azadlıq müharibəsi dövründə yaşamışdır.

Heraklit mənşəyinə və siyasi baxışlarına görə aristokrat idi. O, aristokratiyanın hakimiyyətini avaz etmiş demokratik hakimiyyətə düşmən münasibət başlayır və belə hesab edirdi ki, hakimiyyət "ən yaxşılardan" azlığına mənsub olmalıdır.

Heraklitin fəlsəfi təliminin əsasında bütün varlığın ötəri, dəyişkən xarakteri barədə təsəvvürlər dayanurdu. Hər şey axır, hər şey dəyişir – dünya haqqında ilk dialektik nəticə buradan irəli gəlir. Heraklit güman edirdi ki, dünyada mövcud olanların hamısı maddi ilkin başlangıçıdan yaranmışdır. Bu mənədə o, sadəcə dialektik deyil, dialektik-materialist idi. Lakin bu ilkin maddə nə Falesin dediyi su idi, nə Anaksimandırın dediyi apeyron, nə də Anaksimenin dediyi hava. Heraklit bildirirdi ki, təbiətin əsasını təşkil edən ilk maddə oddur. Dünya və ya təbiət fasilsiz dəyişmə prosesindədir. Bütün təbii maddələr arasında dəyişməyə ən çox qabil olan və ən mütəhərrik olan isə məhz oddur. Heraklit od obrazını bütün dünyaya, bütün kainata bu cür şamil edir: kosmos bütün mövcudiyət üçün eynidir; o, hərdən alovlanan,

hərdən da sənən canlı od olmuş, var və əbədi də olacaqdır. Deməli, bütün kosmos və bütün dünya hərdən közərən, hərdən sənməyə başlayan oddur.

Heraklitin inkişaf etdirdiyi baxışa görə, dünya hərəkətsizlik yox, elə bir prosesdir ki, bu zaman bütün şey və xassələr necə göldi dəyişmişir, onlar əks keyfiyyətə - özlərinin əksinə çevrilirlər. Soyuq isti, isti soyuq, nəm quru, quru isə nəm olur və s. Sadəlövh dialektikdir, amma çalış ki, onu təkzib edəsən. Burada nəyi təkzib etmək olar? Soyuq yalnız isti ola bilər və başqa cür ola bilməz ona görə ki, o, bu vaziyətdə daim mövcud deyil. Eynilə yaş da yalnız quruya çevrilə bilər və s. Günsə özü hər an yeniləşir. Heraklitin təliminə görə, əbədi hərəkat həm də əbədi dəyişiklikdir: "Hər gün çıxan Günsə yeni deyil: o, daim, fasılısız yeniləşir". Ona görə də iki dəfə eyni çaya girmək mümkün deyil: çünkü o, hər dəfə başqadır.

Hər şeyin öz əksinə çevriləməsi insan hayatında sadə keçid deyil, mübarizədir. Heraklitin təbirinə desək, mübarizə hər şeyin atası, hər şeyin şahidi. Məhz əksliklərin mübarizəsi sayasında onların daxili eyniliyi üzə çıxır. Şeylərin bütün keyfiyyətləri nisbətidir. Dəniz suyu bir tərəfdən ən saf və eyni zamanda, ən çirkli sudur: balıqlar üçün bu su qida və xilas mənbəyi, insanlar üçün isə yarasız və təhlükəlidir.

Təbiətin hərəkəti və dəyişməsi qanuna uyğunluqdur. Heraklit bu qanuna uyğunluğu logos adlandırır. Logos həm də insan idrakının həqiqiliyinin əsasıdır, yəni Heraklitə görə, logos idrakın özünün qanuna uyğunluğu kimi çıxış edir.

Təbiəti dərk etməyə, hərəkət proseslərini anlamağa və əks etdirməyə cəhd edən yunan fəlsəfi fikrinin mərkəzi bundan sonra həmin dövrdə Yunanistanın müstəmləkəsi olan Cənubi İtaliyaya keçir. E.ə. VI-V əsrlərdə burada üç böyük filosofun – Eleyli Parmenid, Eleyli Zenon və Samoslu Melisin təmsil etdiyi fəlsəfə məktəbi mövcud idi. Bu məktəbin əsas təlimləri Parmenid və Zenon tərəfdən yaradıldığına görə, onu Eley məktəbi adlandırdılar.

Eley məktəbinin baş filosofu Ksenofanın davamçısı **Parmenid** idi (e.a. təqribən 540-470-ci illər). Onun təliminin bəzi müddəaları pifaqorçulara qarşı yönəlmışdı. Parmenid onlarla əlaqanı kəsmişdi. O, həmçinin Heraklit və Anaksimena qarşı onların materializmənə görə kəskin çıxışlar edirdi. O, aqli biliyi hissi biliyə qarşı qoyurdu, lakin varlığı dünyanın mərkəzində hərəkətsiz vəziyyətdə olan maddi küra şəklində təsəvvür edirdi. Parmenidin fikrinə, dünya məkanı həmşə tamamilə dolu olur, hər bir fikir mövcud olan haqqında fikirdir, buna görə də yoxluq ola bilmaz. Əgər yoxluq mövcud deyilsə, deməli, heç nə yaranmur və heç nə məhv olmur. Dünya vahiddir, onun hissələri yoxdur. Hər hansı çoxluq yalnız hissələrin aldanmasıdır. Hərəkət də mümkün deyil: hərəkət və məhvolma haqqında təsəvvürlər yalnız adı insanların fikridir, yəni dünya haqqındaki güzəran təsəvvürləridir və fəlsəfəni həqiqət haqqında təlim kimi bu cür təsəvvürlərdən fərqləndirmək zəruridir.

Həqiqətən mövcud olanlar haqqında Parmenidin metafizik konsepsiyası belədir. O, hissələrin yaratdığı dünya mənzərəsinə etimadlılığı və hətta müəyyən inkari nəzərdə tutur. Parmenidin özünəməxsus tərzdə zəkanın idrakdakı rolunu yüksək qiymətləndirməsinə baxmayaraq, onun təlimi qeyri-elmi fikirlər və mifoloji anlayışlara görə fərqlənir.

Parmenidə görə, bütün bu hadisələrin əsasında işıq və zülmətin əksliyi dayanır. Yer kürəsini konsentrik şəkildə dövrələyən göy halqları vardır. Bu halqlardan biri saf odla, digeri zülmət qaranlıqla doludur. Onların arasında yerləşən halqada müəyyən qədər od var. Yer dünyanın mərkəzində dayanan cisimdir. Dünyanın mərkəzində hökmən ilahə, yaxud başqa sözlə desək, Həqiqət və Zərurət dayanır. Bu ilahə bütün göy cisimlərinin hərəkətini "püşk atmaqla" idarə edir. O, insanlarda bir-birinə qovuşmaq cəhdini oyadan məhəbbət Allahını - Erosu bütün allahlardan əvvəl yaratmışdır.

Parmenidin bəzi gümanları, məsələn, Ayın qaranlıq təbiəti, onun yalnız Günsə işığını əks etdirməsi və özünün işıq saçmağa qabil olmaması, eləcə də bizim hissələrimizin və ağlımızın öz fiziki

təbiətimizdən və bədən orqanlarının vəziyyətindən asılı olması haqqında güman elmi təsəvvürlərin sonrakı inkişafında böyük əhəmiyyət kəsb etmişdir.

Parmenidin şagirdi **Zenon** (e.a. 480-430-cu illər) buna oxşar, lakin daha güclü fikirləri müdafiə edirdi. O, Parmenidin nəzəriyyəsini müdafiə etmək üçün bir sıra argumentlər irali sürdürdü. Zenon mübahisəni çox bacarıqlı şəkildə aparırdı və Aristotel həqiqatın müəyyən edilməsi üçün Zenonun təklif etdiyi metodu tərifləyərək, onu "dialektika"nın banisi adlandırmışdır. Qədim Yunanıstanda "dialektika" sözü mübahisə aparmaq maharətini, öz müddəalarını əsaslandırmaq və rəqibin dalılıllarındakı daxili ziddiyyətləri aşkar etmək bacarığını bildirirdi. Sonrakı dövrədə, xüsusən de Hegelin əsərlərində "dialektika" sözü başqa məna kasb etmişdir. "Metafizika" sözü də müxtəlif mənalara malikdir. Bu söz Aristotel tərəfindən tətbiq edilmişdir. Deməli, Zenonun dövründə "metafizika" sözü ümumiyyətlə olmamışdır. Aristotel "fizikanın" hüdudlarından kənarda olanları metafizika adlandırırdı. O, elmi əsər yazaraq əşyavi dünyani "fizika" kimi səciyyələndirmiş, öz fəlsəfi müddəalarını isə "Metafizika" əsərində şərh etmişdir. O vaxtdan fəlsəfəni "metafizika" adlandırmışlar. Engels bu sözü hərəkəti inkar edən təlim barəsində mənfi mənada işlətmışdır.

Bələliklə, Zenon dialektikanın banisi olmuşdur. Onun dialektik metodunu "əksindən isbat" riyaziyyat metodu ilə müqayisə etmək olar. Zenon Parmenidin aleyhdarlarının tezislərini şərti olaraq qəbul edir, lakin sonra sübut edir ki, həmin tezislərin qəbul edilməsi labüb olaraq ziddiyyətlərə gətirib çıxarır. Bələliklə, o, həmin müddəaların yalan olmasını əsaslandırır. Hərəkətin mümkünsüzlüyü haqqında Zenonun mühakimələrini çatın həll edilə bilən problemlər mənasında aporiyalar adlandırmaq qəbul edilmişdir, hərçand, o, özü həmin anlayışı işlətməmişdir. Zenon bir neçə bu cür aporiya yaratmışdır: "Dixotomiya", "Axilles", "Uçan ox", "Marhələlər". Zenonun iki min il bundan əvvəl ifadə etdiyi argumentlər antik riyaziyyatın, məntiqin və dialektikanın sonrakı inkişafına güclü təkan vermiş, qarşıya çıxan çatınlıkların

aradan qaldırılması yollarının axtarışı fikrini oyatmışdır. Bu aporilərin məzmun zənginliyi sayasında onlar hərakət haqqında qərarlaşmış təsəvvürlərin dəyişməsində məhək daşı rolu oynamışlar. Çünkü onlara bağlı məntiqi çətinliklərin aradan qaldırılması üçün xeyli səy göstərmək tələb olunurdu.

Eley məktəbinin üçüncü nümayəndəsi **Meliss** (e.a. V əsrin ortaları) olmuşdur. Həqiqi varlığın vəhdəti, əbadiliyi və dərk edilə bilən olmaması haqqında Parmenidin təlimini tekrarladığınına baxmayaraq Meliss sübut edirdi ki, dünya o zaman əbədi, yaranmayan və yox olmayan ola bilər ki, o, sənsiz olsun.

İndi isə materialist istiqamətin başqa səviyyəyə və başqa dövrlə aid daha bir nümayəndəsinin – **Empedoklun** (e.a. təqribən 490-430-cu illər) təlimini nəzərdən keçirək. Öz baxışlarını "Təbiət haqqında" traktdatda şərh etmiş filosof və həkim Empedokl Siciliyanın Aqrıqente şəhərində yaşayıb-yaratmışdır. Bu şəhərdə fəlsəfi fikrin yeni bir istiqaməti inkişaf etməyə başlamışdır. Empedokl həqiqi varlığın əbədi, sarsılmaz və dəyişməz olması barədə Parmenidin fikrinə asaslısan da, varlığın elementlərinin sayı məsələsində onunla razılışdır: Parmenidə görə, həqiqi varlıq yeganədir, Empedokl isə dörd maddi başlangıcı – od, hava, su və torpağı fərqləndirərək, onları "bütün şeylərin kökləri" adlandırır. Şeylərin yaranması, əslində bu, əbədi köklərin birleşməsidir ki, onların da arasında od dən daha mühüm rol oynayır. Köklərdən əlavə dən iki hərəkətverici qüvvə var: növbə ilə dünyada hökmranlıq edən Məhəbbət və Ədavat. Məhəbbət hökmran olduğu dövrə hər şey vəhdət təşkil edir, Ədavatın hökmranlıq etdiyi dövrə isə hər şey çoxalır. Empedokl şeylərin mənşeyində məqsədə uyğunluğu inkar edərək, öz araşdırmalarında cisimlərin yaranması prosesində təsadüfün roluna da toxunmuşdur.

Empedokl kosmologiya və fizika sahəsində Pifaqor və Parmenidə müqayisədə xeyli irəli getmişdir. O, Ay və Günəş tutulmalarını izah etmiş, bu hadisələri Ayın Yer ilə Günəş arasından keçməsinin nəticəsi hesab etmişdir. Heyrətamızdır ki, Empedoklun gümanına görə, işığın məkanda yayılması üçün

zaman zəruridir, amma işiq çox böyük sürətlə yayıldığı üçün biz onun yayılma müddətini hiss etmirik. O bildirirdi ki, bitkilər heyvanlardan daha əvvəl və ixtiyarı şəkildə yaranmışdır. Heyvanların formalarının çoxalması tədricən baş vermişdir. Empedoklun təlimində fizika, kosmologiya və fiziologiya artdıq dindən asılı deyildi.

E.a. V əsrin ortalarından başlayaraq qədim yunan fəlsəfi fikri ilk dəfə olaraq, sözün həqiqi mənasında, Yunanistan zəmininə düşür. E.a. V əsrin əvvəlində iranlıların dəhşətli basqınlarının müzəffər şəkildə dəf olunmasına başlılıq etmiş Afina az sonra siyasi və mədəni həyat mərkəzinə çevrildi. Afina demokratiyasının görkəmli lideri Periklin dövründə burada fəlsəfə də yaranır. Onun ilk görkəmli nümayəndəsi **Anaksaqor** (e.a. təqribən 500-428-ci illər) idi.

Anaksaqor özünəqədərki materialistlər kimi hesab edirdi ki, mövcud dünya ilkin nizamsız, xaotik şəkildə qarışmış maddi hissəcikləri nizama salan "ağlı" fealiyyəti sayısında yaranmışdır. Anaksaqor üçün "ağlı" maddi - mexaniki - hərəkətverici qüvvədir.

Anaksaqor təkcə filosof deyil, həm də elmi tədqiqatçı id. Müəyyən araşdırımlar sayısında onun çıxardığı nəticələr dini postulatlara zidd iddi. Buna görə Anaksaqora böhtan ataraq dini kafirlikdə ittiham etmişdir. Bu ittiham üçün bəhanə Anaksaqorun belə bir fikri olmuşdur ki, göy cisimləri ilahi varlıqlar deyil, Yerdən qopub ayrılmış və havada sürətli hərəkat nəticəsində közərmis nəhəng maddi cisimlər və ya qayalardır. O, mühakimə olunaraq Afinadan qovulmuş, bundan sonra Kiçik Asiyadakı Lampsak adlanan yerdə məskunlaşmış və az sonra orada vəfat etmişdir.

Başqa aləmlərin məskunlaşması haqqında nəzariyyə də Anaksaqora məxsusdur. O, belə hesab edirdi ki, Ayda həyat vardır. Anaksaqor görə, gözlə görünməyən həyatı başlangıç hər yerdə yerləşdirilmişdir. Bütün canlıların yaranmasının mənbəyi də onlardır. Bu isə yənə panspermiya nəzariyyəsi demək idi. Yeri

gəlmişkən, kosmik şular keşf ediləndən və rədasiyanın bioloji obyektlərə təsiri aydınlaşdırılardan sonra kiçik bir həlqə çatışdır, sübut edilsin ki, Yer üzündə həyat heç vaxt yaradılmayıb, o, kainatda hadisədir, an elementar orqanizmlərin yaranması səviyyəsində kainatda əbədi mövcuddur və bu anlamda ona istar zaman, istərsə də məkan məhdudiyyəti yoxdur. Kosmik cismi lərdə və kosmik tozda artdıq həyatın prototipi olan üzvi maddələr aşkar edilmişdir.

Anaksaqor fəlsəfəsinin əsas vəzifəsi eleatlar tərəfindən müəyyən edilmiş həqiqi varlığın əbdiliyi və ötəri olmaması fikrini hissələrin dələlat etdiyi dəyişmə, hərəkət və çoxluqla uzlaşdırmaqdır. Bununla o, metafizik konsepsiyalara qəti surətdə müəyyənləşdirilmiş materialist xarakter və bir qədər dialektik rəng verirdi. O, həm çoxluğun, həm də hərəkətin gerçəkliliyini sübut edirdi. Anaksaqora görə, maddi ünsürlərin sayı sonsuzdur, amma onları hərəkətə gətirən qüvvə təkdır. Bütün əşyalar birləşmə və bölünmə yolu ilə yaranır və məhv olur. Dünya bölünməz deyil, o, hissəciklərin sonsuzluğundan ibarətdir. Hər bir əşyada digər əşyanın bir hissəciyi vardır. Mənidə (maya) tüklər, dırnaqlar, damarlar, arteriyalar, sinir və sümüklər olduğu kimi, bütün başqa əşyalarda da nə isə vardır. Məsələn, ağıda qara, qarada ağ, ağrıda yüngül, yüngüldə ağır vardır. Beləliklə, Anaksaqor Demokritin atomistika haqqında, maddənin atom quruluşu haqqında təlimini hazırlamışdır.

Anaksaqor öz dövrü üçün dahiyanə sayıla biləcək bir fikir də söyləmişdir: İnsanın əlleri olduğuna görə, o, heyvanlardan üstündür. Məsələ heç də onda deyildir ki, insan heyvandan ağıllıdır, hərçənd, bəzən bunu da isbat etmək lazımlı gəlir; o, ağıllıdır ona görə ki, onun inkişaf etmiş əlləri vardır.

Anaksaqor tamamilə şüurlu şəkildə fəlsəfi anlayışları miflərdən xilas etməyə çalışırı.

E.ə. V əsrda Yunanistanın bir sıra şəhərlərində köhnə aristokratianın siyasi hakimiyəti quldarlıq demokratiyasının hakimiyəti ilə əvəz edildi. İlk dəfə məhz bu hakimiyətin yarat-

dığı seckili təsisatların – yeni sosial qaydaların müdafiəsində böyük rol oynamış xalq məclisi və məhkəmənin inkişafı natiqlik məharətinə malik olan insanların hazırlanmasını tələb edirdi. Nitqin düzgünlüyü və natiqlik məharəti baxımından daha çox inkişaf etmiş insanların bəziləri siyasi biliklər və ritorikadan dars deyirdilər. Bu adamları "sofistlər" adlandırdılar. "Sofist" sözü başlanğıcda "mahir insan", "müdrik", "müdriklilik müəllimi" mənasında işlədildi. Lakin sonradan demokratik quruluşu inkar edən mühafizəkar yazıçılar gəncləri məhkəmə və siyasi karyeraya hazırlayan yeni müəllimlərə də düşmən kimi baxmağa başladılar. Onlar öz nitqlərində həqiqəti üzə çıxarmağa deyil, qərəzli, bəzən bilərkəndə yalan baxışları isbat etməyə çalışanları "sofistlər" adlandırmağa başladılar.

Hər hansı həqiqəti isbat etməyi və onu hər hansı yanlış fikrə əvvirməyi bacaran bu sofistlər mükəmməl təhsilləri ilə fərqlənir və öz qazancları ilə dolanırlar. Onlar dedikləri dərsə və camaat qarşısında çıxışlarına görə pul alırlar. Onlar öz ağılları hesabına qazanc əldə edən ilk insanlar, mübahisa aparmaq və məntiqi araşdırımlar sahəsində çox mahir idilər.

Sofistlər bir sıra fəlsəfi traktatlar yaratmışlar. Skeptizm onların dünya baxışlarının fərqləndirici cəhəti idi. Bu, skepsisin və relyativizmin ilk forması idi.

Abderli Protaqor (e.ə. təqribən 490-420-ci illər) sofistikə liderlərindən biri olmuşdur. Bu məşhur kəlam ona məxsusdur: "İnsan bütün şeylərin ölçüsüdür: mövcud olan şeylərin mövcudluğunun, mövcud olmayan şeylərin mövcud olmamasının". Protaqor bu tezisi hər şeyin nisbi olmasına sübut etmək üçün irali sürmüdü. Protaqora görə insanın hər şeyin ölçüsü olması o deməkdir ki, ağıllı və məntiqi fikirləşməyi bacaran fərd hər hansı problemin həlli üçün hər şeydən öz xeyri üçün istifadə edə bilər; deməli, insan həmin şeyin ölçüsü, onun ağasıdır.

Sofistləri iki qrupa böylərlər: böyükler (Protaqor, Qorqi, Qippi, Prodik) və kiçiklər (Likofron, Alkidamant, Antifont, Frazimax). İdrak məsələləri onların diqqət mərkəzində idi. Lakin sosial-

siyasi məsələlərə də az diqqət yetirmirdilər. Likofron insanlar arasında sosial fərqlərin zəruri olmasını inkar edir, sübut edirdi ki, insanlar azad doğulurlar və təbiət heç kəsi kölə kimi yaratmır.

Sofistlərin tarixi xidməti ondan ibarətdir ki, onlar təbiət hadisələrinin, nisbilik haqqında talimin rasionalist izahını inkişaf etdirmiş, əksinə sosial məsələlər qaldırmışlar. Sofistlər birinci olaraq insan problemini qaldırmışlar, lakin onların əsas xidməti Sokratın gəlisi hazırlamaları olmuşdur.

Qədim yunan fəlsəfəsinin klassik asri. Sofistlər rasionalizmi inkişaf etdirməklə, dialektikanı hazırlanmaqla və kosmoloji şüurun əsaslarını laxlatmaqla öz missiyalarını yerinə yetirdilər. Lakin onlar bəzi prinsipsiz, bəzən tamamilə nihilist təlimlər irəli sürməklə özlərinə hörmətdən saldırlar, nüfuzlarını itirdilər. Sofistlərin təlimləri həm idealistlər, həm də materialistlər tərəfindən inkar edilirdi.

İlk böyük idealist mütəfəkkir olan **Sokrat** da (e.a. 469-399-cu illər) sofistlərin relyativizmə və subyektivizmə qarşı çıxırdı. Sofistlərlə Sokrat arasında ümumi cəhat ondan ibarətdir ki, sofistlər kimi Sokratın da nəzərində fəlsəfənin əsas problemi onların sələflərində olduğu kimi kosmoloji problem deyil, antropoloji problem; dünya və dünya nizamı deyil, insan və onun hayatı idi. Onların arasında fikir ayrılıqları "insan", "təbiət və insanın vəzifəsi", "xeyirxahlıq", "mif" və başqa anlayışların şəhri ilə bağlı idi.

Sokratdan sonra onun heç bir əsəri qalmamışdır və onun təliminin məzmununu yalnız şagirdlərinin – Platonun və Ksenofontun məlumatlarına əsasən təxminini müəyyən etmək mümkündür. Platon "Sokratın apolojiyası" silsiləsindən 34 dialoq yazmışdır. Sokrat tez-tez deyirdi: "Mən bilirəm ki, heç nə bilmirəm". Lakin bir rəvayətə görə, Sokratın davamçısı Xerefont Apollonun müqaddəs ziyanatgahına gələrək pifiya – orakula müraciətlə Allahə belə bir sual vermişdir: "Dünyada Sokratdan müdrik adam varmı?". Onda belə cavab eşitmışdı: "Ondan müdrik yoxdur". Sokrat öz əhəmiyyətinə və fəlsəfəsinə görə o qədər nəhəng

simadır ki, tarixçilər filosofları üç qrupa bölgürələr: "Sokratdan əvvəlkilər", "Sokratın müasirləri" və "Sokratdan sonrakılardır".

Sokrat öz təlimini şərh etmiş və öz konsepsiyasını əsaslandırmışdır: insan problemindən başqa heç bir problem yoxdur; kosmoloji şüur əsaslıdır və onun mövzusu yoxdur: insan təbiətə aid məsələlərə qarışmamalıdır – orada Allah hökmərənliq edir və təbiətin qanunlarını öyrənmək insanın işi deyil; insanın əsas vəzifəsi özünü dərk etməkdir. Bu, özündərkdir. Özündərmiş isə qarşıya an köklü məsalələr qoyur. Sən bu dünyaya nə üçün gəlmisinə? Sən nə etməlisən? Sənin taleyin necadır, sənin fəaliyyətinin mənası nədir?

Sokratın baxışlarında mürəkkəb məqamlar çox olmuşdur. Həmin məqamlardan biri belədir: o, bir tərəfdən insan problemini qaldırır, idrakın vəzifəsinin insanın özündərki olduğunu bildirərək, hesab edirdi ki, insandan uca heç nə yoxdur, amma digər tərəfdən isə, mənşəcə aristokrat olmasa da, demokratik partiyyaya deyil, aristokratlar partiyasına mənsub idi. Onun atası daşıyanan, anası isə mamaça idi. Sokrat özü avvalca heykəltərəş olmuşdur. O, demokratiyanın mövcud olmasına ağlabatan hesab etmirdi, çünki demokratiya xalq hakimiyəti deməkdir və hakimiyətin xalqa, yəni fiziki əmək nəticəsində mənəvi, əqli və fiziki cəhətdən şikast insanlara verilməsi ağılsızlıqdır. Dünyanı ağıllı adamlar – filosoflar – mənəvi aristokratlar idarə etməlidirlər. Periklin dövründə Sokratdan dərs almış adamlar çevriliş etmiş, iki dəfə Afinanı idarə etmiş və hər iki dəfə də bu insanlara Sokratın şagirdi başlıqlı etmişdir. Lakin onlar məğlub olmuş və edam edilmişlər.

Sonralar, e.a. 399-cu ildə kafirlikdə, köhnə allahları inkar etməkdə və yeni ilahi qüvvələrə ehtiram göstərməkdə ittihad edilən Sokrat məhkəmənin hökmü ilə bir piyala zəhər içmiş, bundan əvvəl isə bütün gecə kitab oxumusdur. Ondan nə oxuduğunu soruşanda belə cavab vermişdi: "Təzə kitab oxuyuram, orada yeni biliklər şərh edilmişdir". Ondan soruştular: "Nəyə görə oxuyursan, axı sabah sahər səni edəcəklər?" Sokrat onlara belə cavab verdi: "Ela ona görə oxuyuram ki, daha vaxtim yoxdur".

Sokrata məxsus olan bu kəlamlar bütün bəşəriyyət üçün əməli məsləhətlər kimi səslənir: "Özünü dərk et", "Hər işi əndazasında gör", "Fəlsəfəni sev", "Bilik xeyirxahlıqdır", "Heç kəs öz iradəsi ilə pislik etmir". Sokratın hayatı mənası haqqında mühakimələrinin məntiqi belədir: insan həqiqəti dərk etmək, yaxşılıq etmək və bunların hamisini gözəl etmək üçün doğulur. Həqiqətin, xeyirxahlığın və gözəlliyin vəhdəti insanın təyinatının mahiyyətidir. İnsan yalnız o halda insan olur ki, onun üçün həqiqət hər şeydən qiyməli olsun.

Əslində, Sokratın fəlsəfəsi antropologizmdir, lakin bu, etik antropologizmdir. Dünya fəlsəfə tarixində antropologizm dövrü Sokratla başlanır.

Sokratın öz sübutlarında hansı metoddan istifadə etməsi də mühüm məsələdir. O, dialektik idi. Onun anlamında dialekтика anlayışlarının tədqiqat metodu, dəqiq təriflərin müəyyən edilməsi üsuludur. Onun metodu üçün iki üsul səciyyəvidir: istehza, sonra isə həqiqətin təsdiq edilməsi. Mübahisəni elə aparmaq lazımdır ki, onun nəticəsində həqiqət yaransın. Sokrat öz müsahibinə bir neçə istehzalı sual verirdi və həmin adam özünü itirirdi. Məsalən, o, sərkərdə Laxesə belə bir sual vermişdir: "İgidlik nadir?" Laxes belə cavab verir: "İgid o şəxşdir ki, sıradə öz yerində qalmaqla düşmənlə vuruşur və döyüş meydandan qaçın". Sokrat bu fikri təsdiq edir, lakin qeyd edir ki, onun müsahibi igidliyi ayrıca bir hala aid etmişdir, çünki bəzən qaçıb qurtarmaq da igidlik hesab edilə bilər. Məsələn, skiflər düşmən qabağından qaçarkən təqib zamanı heç də vuruşduqlarından az igidlik göstərməmişlər. Sokrat hər dəfə elə faktlar seçir ki, müsahibinin mövqeyinin birtaraflı olması dərhal üzə çıxır. Sonra onun müsahibi igidliyi inadkarlıq kimi tərif verir. Sokrat isə belə bir sillogizm qurur: hər bir mərdlik yaxşıdır; heç də hər bir inadkarlıq yaxşı deyil; deməli, istənilən inadkarlıq mərdlik deyil.

Sokratın həll etməyə çalışdığı məsələlər bu gün də öz aktuallığını itirməmişdir, buna görə də Sokrat bizim də müasirimizdir.

Sokrat idealist idi, Levkipp və Demokrit isə atomist materializmi təmsil edirdilər.

Levkipp (e.ə. təqribən 500-440-ci illər) atomistikanın əsasını qoymuşdur. Atomistikaya görə dünyada hər şey an xırda, sadə və bölünməz hissəciklərdən – atomlardan və boşluqdan ibarətdir. Mütləq boşluq və bu boşluqda hərəkət edən atomlar anlayışlarını ilk dəfə elmi dövriyyəyə gətirən Levkipp olmuşdur.

Atomist materializmin ən böyük nümayəndəsi Levkippin şagirdi və dostu **Demokrit** (e.ə. təqribən 460-371-ci illər) olmuşdur. O, atomların və boşluğun mövcud olmasını, Kainatda atomların sayının sonsuz və onların birləşmə formalarının çox müxtəlif olmasını məntiqi yolla isbat etmişdir. Gördüyüümüz dünyada bütün şəyələr və cisimlər görünən və hiss edilməyən maddi hissəciklərin, müxtəlif keyfiyyətlərə malik olan müxtəlif kiçik mövcudiyətlərin müvəqqəti birləşməsi nəticəsində yaranır. Kainat sonsuzdur və sonsuz dünya məkanında, eyni zamanda, mövcud olan dünyaların sayı-hesabı yoxdur. Bu dünyalar əbədi olaraq öz başlangıç vəziyyətinə qayıdır.

Demokritin idrak haqqında talimi də materialist təlimidir. O, duyuları – şəyələrin hissələrə təsiri nəticəsində yaranan obrazları idrakın başlangıcı hesab edirdi. Lakin ölçüləri çox kiçik olduğunu görə, hissələr üçün əlçatmaz olan şəyələr də mövcuddur. Onların mövcudluğuna ağıl vasitəsilə əmin olmaq olar.

Demokritin atomist baxışları zamanın əbədiyyili anlayışı ilə six əlaqəli şəkildə inkişaf etmişdir. O, zamanın və maddi başlangıçların əbədi olmasına əsas götürərək təbiətdə bütün proseslərin və hadisələrin zəruri olması qənaətinə gəlirdi.

Demokritin təlimi fəlsəfənin inkişafında çox böyük addım olmuşdur. Materiyanın quruluşunun atomistik nəzəriyyəsi sonrakı dövrdə nəzəri təbiətşünaslığın inkişafının əsasını toşkil etmişdir.

Antik fəlsəfənin ən böyük nümayəndəsi görkəmlı mütəfəkkir **Platon** (e.ə. 427-347-ci illər). Sokratın şagirdi və onun çılğın tərəfdarı olan Platon müəlliminin ölümündən sonra Afinanın tərk etmiş, uzun müddət səyahətdə olmuş və 40 yaşında vətanə qayıdan sonra mifik qəhrəman Akademiyin meşəsində fəlsəfə məktəbi yaratmışdır. Sonralar həmin məktəb akademiya adlandırılmışdır.

mışdır. Sokratın 30-dan çox əsəri qalmışdır, onlardan ən məşhurları aşağıdakılardır: "Pir", "Dövlət", "Parmenid", "Timey", "Sofist", "Qanunlar" və s.

Platon anlayışlar filosofudur. O, anlayışın mücerredlik kimi rolunu müsfakklar arasında birinci olaraq başa düşmüş və təfakkürün hissi qavrayışdan fərqlənən anlayışlardan ibarət təbiatını açmışdır. O, ideyaları mütləqləşdirməyə meyil edir, ideyalar dünyasını şeylər dünyasına qarşı qoyur, şeylər haqqında ideyaları şeylərin özündən təcrid edirdi. Buna görə, Aristotel onu tənqid edirdi. Aristotel belə hesab edirdi ki, şeyin mahiyyəti şeyin özündən kənardə ola bilməz.

Lakin Platona görə, təkçə ideyaların mövcud olması hissi aləmə aid şeyləri izah etmək üçün kifayət deyildir. Bu şeylər keçici olduğu üçün onlar təkçə varlıqla deyil, yoxluqla da şərtlənməlidir. O, yoxluğu materia ilə eyniləşdirirdi. Atomistlər atomları cismani hesab edir, yoxluğu isə boşluğa barabər tuturdular. Platonda isə yoxluq materia, varlıq isə cisimsiz ideyalardır. Buna görə də Platonun talimi obyektiv idealizm kimi xarakterizə edilir. Ona görə ki, onun fikrincə, mövcud olan aşya deyil, onun mahiyyəti – ideyadır, lakin ideya özlüyündə mövcuddur.

Platon fəlsəfəsi üçün mühüm məqamlardan biri də onun "gözəlliyi" ali ideyalardan biri hesab etməsidir. Gözəllik ideyası bütün şeylərə gözəllik verir, o, nümunədir, modeldir, paradiqmadır.

Lakin Platona görə ən ali, ən mühüm ideya nemət ideyasıdır. Nemət dərk edilən əşyalara təkçə mövcudluq və ondan mahiyyət kəsb etmək qabiliyyəti vermir. Nemət ideyası hər şeydən ucadır, o, istər dünyada, istərsə də insanların həyatında bütün gözəlliklərin səbəbidir. Bu, o deməkdir ki, dünyada hökm sürən qayda məqsədə uyğun qaydadır: hər şey xoş məqsədlərə yönəlir.

Platona görə, bütün canlı varlıqlar üçün ali məqsəd nemətə malik olmaqdan ibarət səadətdir. Buna görə də hər bir ruh nemətə can atır və nemət namına hər şeyi edir. Ruh nemətə nail olmağa çalışmaqla nemət haqqında biliklərə can atır.

Platonun taleologiyası, obyektiv məqsədə uyğunluq haqqında təlimi, onun teologiyası ilə sıx bağlıdır. Platonun nəzərində Allah təkçə canlı varlıq deyildir. O, nemətlərin mükəmməliyidir. Allah özü nemətdir. Allah gözəldir və gözəlliyi sevir, buna görə də O, özüne oxşar dünya yaradır, çünkü O, yalnız o halda xoşbəxt ola bilər ki, Onun dünyaya baxış etdiyi həyat xoşbəxt olsun. Allah qadır demiuqrqdır – o, ideyaları materiya ilə birləşdirmiş və kosmosu yaratmışdır.

Platonun kosmologiyasının mərkəzində dünya ruhu haqqında – ruhun insan bədənindəki zindana salınması, lakin çevrilməyə qabil olması haqqında təlim dayanır. Ruh üç hissədən ibarətdir: Ulu Tanrı tərəfindən yaratılan idrakı hissə və aşağı səviyyəli allahların yaratdığı səmərəli və ehtiras hissələri. İnsan düzgün təriyə edildikdə ruhun idrakı hissəsi ehtiraslara və xəyallara üstün gələ bilər.

Platonun idrak nəzəriyyəsi onun ruh haqqında təlimindən ayrılmazdır. O, dərk edilən əşyaların fərqlərindən asılı olaraq idrakin növlərini də fərqləndirirdi. Platon görə həqiqi idrak yalnız həqiqətən mühüm ideyalar arasında mümkündür. Bu cür idrakın mənbəyi insanın olmaz ruhunun bədənə köçməsinə qədər seyr etmiş olduğu ideyalar dünyasında xatırlədir. Hissiyata aid şeylər və hadisələr arasında biliq əldə etmək mümkün deyildir, onlar haqqında yalnız ehtimal söyləmək olar. Platon idrak metodu olan dialektikanı iki yol kimi başa düşürdü: anlayışların ümumiləşdirilməsi vasitəsilə ən aliya çatmaq və əksinə, ən ümumi anlayışlardan daha az ümumi anlayışlara doğru aşağı enmək.

Platonun cəmiyyət və dövlət barədə baxışları böyük maraq doğurur. Bu filosofun fikrincə, insanlar öz söyləri sayəsində mükəmməliyə yaxınlaşa bilməzlər, buna görə də qanunlar təsis edən və cəmiyyətin təkmilləşməsi üçün zəruri zəmin yaradan dövlət olmalıdır. Yaxşı dövlət müdrikklik, mərdlik, qaydaları gözləmək və ədalətlilik kimi keyfiyyətlərə malik olur.

Platona görə, ideal tipli cəmiyyət odur ki, orada insanların davranışlarının əsas hərəkətvericisi qüvvəsi maddi qayğılardır və stimullar

deyil, mənəvi prinsiplərdir. Dövlət azad vətəndaşlar arasında əmək bölgüsünə arxalanır. Məhz əmək bölgüsü vətəndaşların hər bir təbəqəsinin fəaliyyətinin cəmiyyət üçün daha faydalı olmasına tömən edir. Aila və xüsus mülkiyyət bir-birinə zidd məraqların mənbələridir və bu səbəbdən onlar cəmiyyətin vəhdətini pozurlar. Cəmiyyətin vəhdətinin ali formasına nail olmaq üçün döyüşçülər və idarəçilər arasında şəxsi mülkiyyəti lağış etmək, arvadların və uşaqların ümumi olmasını tətbiq etmək, böyük mədə olan nəslin tarbiyasını dövlətə həvalə etmək lazımdır. Platonun ideal cəmiyyəti filosofların hökmranlıq etdiyi, əsgərlərin isə özlərini təkmilləşdirmək və mənəvi rəşadətin daha yüksək pilləsinə çatmaq qabiliyyətinə malik olduğu yunan polisidir.

Qədim Yunanistanın ən böyük filosofu **Aristotel** (e.ə. 384-322-ci illər) Platonun şagirdi idi.

Aristoteldən çoxlu əsərlər irs qalmışdır. Onun "Orqanon" adlı kitabına "Kateqoriyalar", "Analitiklər", "Topika", "Mühakimə haqqında traktat", "Sofist sübutlarının təkzib edilməsi" adlı məntiqi traktatları daxildir. Aristotelin "Metafizika" əsəri varlıq haqqında talimə hasr edilmişdir. Filosof tabii-elmi məsələləri "Fizika" kitabında, "Göy haqqında", "Heyvanların hissələri haqqında" traktatlarında; psixologiya məsələlərini "Ruh haqqında" traktatında nəzərdən keçirir. Onun "Nikomaxın etikası" adlı etik traktati çox məşhurdur. "Ritorika" və "Poetika" əsərlərində isə natiqlik sənəti, poeziya və estetika məsələləri təhlil edilir.

Bir filosof kimi Aristotel Platona həm yaxın, həm də ondan uzaqdır. Ona görə yaxındır ki, o, idealizm mövqelərində qalmışdır, ona görə uzaqdır ki, elm haqqında tacribi biliklərə meyil edirdi. Platonun idealizmi dualizmə, materiya və formanın vəhdəti ideyasından çıxış edən Aristotelin idealizmi isə monizmə və empirizmə meyil edir. Aristotelin fikrincə, Platonun sahvi ondan ibarətdir ki, o, ideyaları hərəkətlə səciyyəvi olan hissəyyat aləmindən ayırarəq onların müstəqil mövcudluğunu güman edirdi. Aristotel özü isə fərdləri, məsələn, konkret insanı, konkret atı mahiyyət adlandırdı, növləri və cinsləri isə birincilərdən törəmə olan ikinci dərəcəli mahiyyətlər hesab edirdi. O, şeyin

materiya (substrat) və formadan ibarət olmasını bildirirdi. Tunc heykəldə materiya tunc, forma isə heykəlin çizgileridir. Aristotelin təliminə görə, forma varlığın əsas səbəbi, materiya isə varlığın imkanıdır.

Aristotela görə, hərəkət və dəyişmə dünyanın əsas xassalarıdır. Dünya dörd başlangıçdan ibarətdir: materiya (anlayışın gerçikləşdiyi məkan), forma (imkandan gerçəkliyə keçid baş verəndə materiyanın qəbul etdiyi anlaysı), hərəkətin səbəbi və nəhayət, məqsəd, yəni məlum hərəkətin nəyin namına baş verması.

Aristotel üçün səciyyəvi cəhət ondan ibarətdir ki, o, Allahı hər hansı hərəkətin qeyri-maddi forması və hərəkətsiz mənbəyi kimi başa düşür. Aristotela görə, Allah ali başlangıç, nemət ideyasıdır. Ona əbdilik, identifikasiya, yeganəlik kimi keyfiyyətlər xasdır. Allah hər şeyi ilk dəfə hərəkətə gətirən qüvvə və son gerçəklilikdir. Allah mükəmməllik mücəssəməsidir, buna görə o, həm də zəka mücəssəməsidir. Allaha oxşamaq istəyən insan öz zəkasını inkişaf etdirməlidir.

Allahın bütün mövcudatın əzəli və sonradan yaranmayan səbəbi olması ideyası orta əsrlərdə müsəlman mütafəkkirlərinə islam ehkamlarını fəlsəfi cəhətdən əsaslandırmada kömək etmişdir.

Aristotelin idrak nəzəriyyəsi onun ontologiyasına əsaslanır. Filosof elmi biliyi təcrübə, fərziyyə və fikirdən fərqləndirir. Biliyin əsas cəhətləri – sübutluluq, ümumilik və zərurılıkdır. Hər bir bilik aşyanın doğurduğu duyğudan başlayır. Əgər aşaya müvafiq duyu yoxdursa, deməli, ona müvafiq dəqiq biliklər də yoxdur. Əşyanın mövcudluğu biliyin mövcudluğundan öncədir.

Elmi biliyin səciyyəsinə və onun vəzifələrinə xüsusi diqqət yetirən Aristotelin fikrincə, elmi bilik faktı qeyd etməli, şeyin mövcudluğunun səbəblərini aydınlaşdırmalı, faktın mahiyyətini və faktın mövcud olub-olmamasını müəyyənləşdirən şərtləri tədqiq etməlidir. Elmi bilik mötəbər bilikdir.

Aristotel tarixdə ilk məntiqi sistemi – sillogistikani yaratmışdır. O, sillogistikaniñ əsas vəzifəsini müəyyən şərtlər əsasında etibar-

İl nəticələr çıxarmaq qaydalarını müəyyən etməkdə göründü. Həmin qaydalar belədir: bir-birinə zidd olan hökmər eyni aşşaya münasibətdə doğru ola bilməz; inkar və təsdiqin hər ikisi yalan ola bilməz; düşünülmüş hər bir ifadə mühakimə prosesində eyni mənada işlədilməlidir.

Aristotelin məntiqi terminlər məntiqidir və onun mərkəzində aqli nəticələr və sübutlar haqqında təlim dayanır. Bu, əsrlər boyu elmi sübutun əsas vasitəsi olmuş formal məntiqidir.

Qadim yunan filosofları belə hesab edirdilər ki, kosmosda təsadüfə yer yoxdur, orada hər şey qanuna uyğundur, tale alın yazısıdır və heç nə ona qarşı çıxı bilməz: "Tale xoşluqla getmək istəyəni aparır və müqavimət göstərəni isə sürükliyir". Öz salafılardan fərqli olaraq, Aristotel təsadüf haqqında başqa konsepsiya yaratmışdır: yalnız çox nadir hallarda baş verən və səbəbi aydın olmayan hadisə təsadüfdür; bu cür hadisə vəziyyətin müəyyən axarı sayəsində yaranır: təsadüf elmi cəhətdən izah edilməsi mümkün olmayan fenomendir.

Aristotel Platonun ideal dövlət layihəsində təklif etdiyi arvadların, uşaqların və əmlakın ümumi olması fikrinə etiraz edir və əsas kimi onu göstərirdi ki, arvadların və uşaqların ümumi olması əxlaqa ziddir, əmlakın ümumi olması isə dövlətdə hərc-mərcliyə səbəb olacaqdır.

Aristotel ictimai iğtişasların səbəblərini maddi mənfiət əldə etmək istəyində göründü. O, үşyanlara və vətəndaş iğtişaslarına səbəb olan psixoloji amilləri xüsusi fərqləndirirdi. Məsələn, bərabərliyə can atmaq bu cür amillərə aiddir. Dövlətdə bu və ya digər qrupların hədsiz ucalması, üstünlük hissi və tamahkarlıq, islahatlar aparılmasında qətiyyətsizlik, paxılıq, qorxu və s. siyasi hərəkətlərə və үşyanlara səbəb olur.

E.a. 335-ci ildə Aristotel Afinada Likeyli Apollon məbədinin yaxınlığında özünün Likeya adlı fəlsəfə məktəbini açmışdı. O, məktəbin dövrəsindəki bağın xiyabanlarında var-gəl edərək mühazirələr oxuyurdu. Bununla əlaqədar Aristotelin şagirdlərini "peripatetiklər" ("gəzişənlər") adlandırdılar. Bu məktəb min

ilə yaxın mövcud olmuşdur. Aristotel fəlsəfəsinin davamçıları da peripatetiklər adlanırdı.

Ellinizm fəlsəfəsi. Filippin və İsgəndərin Makedoniyanı fəth etməsi böyük imperiya yaranması ilə nəticələndi. Lakin İsgəndərin ölümündən az sonra bu imperiya parçalandı. Əvvəlcə makedoniyalların işğalına maruz qalmış, sonra isə Romanın tabeliyinə keçmiş yunan şəhər-dövlətləri e.a. IV asrdən b.e. V asrinə qədər davam etmiş ellinizm dövründə dərin tənəzzülə məruz qalmışdır. Siyasi hakimiyətin itiriləsi mənəvi hayatı böhranla müşayiat olunurdu. Eyni zamanda, nəzəri təfəkkür zəifləyir, fəlsəfənin seyrçi xarakteri güclənirdi. O, əsasən şəxsi davranış məsələləri ilə maraqlanır, fərdin daxili azadlığa qovuşması yollarını axtarırdı. Bu şəraitdə ellinizm fəlsəfəsinin dörd məktəbi yaranır: kinizm, epikureizm, skeptizm və stoisizm.

Kinizm məktəbinin adı "kine" – it sözündəndir. Kinik Diogen özünü Diogen-it adlandırmışdı. Platon da ona it deyirdi. Latin transkripsiyasında bu məktəbin nümayəndələri "siniklər" kimi məşhur idi.

Sokratın şagirdi ***Antisfenin*** (e.a. təqribən 435-370-ci illər) davamçıları olan kiniklər ruhi sakitliyə və səadətə qovuşma yolunu axtarmaqla məşğul olur, insanları yalnız ən zəruri şeylərlə kifayətlənməyə çağırırlar. Onlar Sokratın təlimini inkişaf etdirir, bunun üçün öz müəllimlərinin malik olduğu mənəvi keyfiyyətləri – təmkinlilik, sakitlik, yeməkdə və geyimdə isə tələbkər olmamaq kimi xüsusiyyətləri əsas götürürdülər. Onlar səadət anlayışını ictimai normalara etinəsiz yanaşmaqla, sərvətdən və şöhrətdən imtina etməklə əlaqələndirirdilər.

İdeyalara ümumi mahiyyət kimi yanaşan Platonu buna görə tənqid edən ***Sinodlu Diogen*** (e.a. təqribən 400-325-ci illər) kinizmin parlaq nümayəndəsi idi. O, passiv mövcudluğu, tərki-dünya həyat təbliğ edir, aza qane olmağa, hökmədarların qarşısında cəsarətli və müstəqil olmağa çağırırdı. Deyilənə görə, o, özü gildən hazırlanmış çallıyin içində

yaşayırımış. Yunanlar onlara "həyatda ən sadə yol göstərdi - yinə görə" minnətdarlıq əlaməti olaraq Diogena it şəklində abidə ucaltmışlar.

Epikureizm – qədim Yunanistanın ən böyük mütafəkkirlərindən biri olmuş **Epikurun** (e.ə. 341-270-ci illər) təlimidir. Epikuru bütün dünya deyil, tək insan maraqlandırırı.

Epikur materialist idi, dünyani atomizm əsasında dərk etməyə çalışırı. Onun fikrincə, dünya atomlardan və boşluqdan ibarətdir. Atomların forması, ölçüsü və çəkisi var, onlar bölünməzdür və əbədi hərəkət vəziyyətindədir.

İnsanın biliklərinin mənbəyi hissə varlıq, kənar əşyalar və hadisələrdir. İnsan təbiətin qanunlarını dərk etməyə, həm qoca, həm də gənc üçün zəruri olan fəlsəfəni öyrənməyə çalışmalıdır.

Epikurun fikrincə, fizika və məntiq ilə müqayisədə etika fəlsəfənin əsas hissəsidir. Etika xoşbəxtlik, ona nail olmağın yolları və buna nəyin mane olması haqqında təlimidir. Xoşbəxtlik məmənluqdur, lakin bu, mötədil məmənluqdur. Ali məmənluq ruhun sakitliyi – **ataraksiyadır**. İnsanın özünü təmin edə bilməsi – **avtarkiyadır**. Onun vasitəsilə bütün bədbəxtliklərdən xilas olmaq mümkündür.

Sonrakı dövrdə epikureizmin yayılmasında Lukretsi Kar mühüm rol oynamışdır.

Skeptisizm gerçəkliyi dərk etməyin mümkünüyünü şübhə altına alan fəlsəfi fikir carayandır. Bu cərəyanın baniləri **Pirron** (e.ə. təqribən 365-275-ci illər) və **Sekst Empirk** (təqribən 200-250-ci illər) olmuşdur. Onlar bütün fəlsəfi məktəblərin ehkamlarını rədd edir, mühakimə yürütməkdən, biri digərinə zidd olan eynigüclü mühakimələrdən birinə qəti üstünlük verməkdən çəkinməyi tələb edirdilər.

Pirronun skeptisizmi aqnostisizm deyildi. O, hissi qavramanı etibarlı hesab edirdi. Pirrona görə, əgər man bir şeyi acı və ya şirin hesab edirəmsə, bu, mənim mülahizəmdir. "Bu, mənə acı və ya şirin gəlir" ifadəsi həqiqət olacaqdır, lakin əgər bundan

sonra man desəm ki, həmin şey həqiqətən acı və ya şirindir, onda man yanlışmış olaram.

Sekst Empirk skeptisizmin fəlsəfi təlim kimi doğru olmasına sübüt etmək üçün böyük həcmədə empirik material işləmişdir. Bu fakt onun şərhini antik skeptisizm ensiklopediyası kimi qiymətləndirməyə əsas verir.

Stoisizm fəlsəfi məktəbinin əsası **Kitionlu Zenon** (e.ə. təqribən 333-262-ci illər) tərəfindən qoyulmuşdur. Stoiklər özlərinin əsas vəzifəsini fizika və məntiqə əsaslanan etika yaratmaqdə görürdülər.

Stoiklərin fizika təlimi dünyani vahid cisim hesab edirdi. Pnevma – cismani nəfəs hesabına canlanan bu dünya oddan yaranmışdır və vaxtaşını oda çevirilir. Dünya Allahdır, Allah bütün təbiətdir.

Məntiqə və ya stoiklərin idrak haqqında təliminə görə duyğular hissələr vasitəsilə yaranır, nəticələr ağıl vasitəsilə çıxırlar, idrakın mərkəzi isə təsəvvürdədir.

Stoiklərin etikası insanı zərurət buxovlarından xilas etməyə yönəlmüşdi. Onlar belə hesab edirdilər ki, insanı ətraf aləmin hakimiyətindən xilas etmək xoşbəxt həyatın şərtidir. Xeyirxahlığı xoşbəxt olmaq namına deyil, rahatlıq və Yer üzündəki bütün nemətlərə laqeydilik (apatiya) xatirinə axtarmaq lazımdır.

Müdrik insan öz rifahından ucada dayanır, o, hissi məmənluğa can ata bilməz. O, dövlətin rifahını öz şəxsi rifahından uca tutur və cəmiyyətin rifahı namına hətta ölüməndən də qorxmur. Fəlsəfa - ölmək haqqında elmdir.

Qadim Roma fəlsəfəsi. Qədim Romada fəlsəfa daha gec, e.ə. II əsrə yaranmış, e.ə. I əsrə isə Neapol ətrafında Epikur məktəbi açılmışdır. Az sonra stoiklərin məktəbi Romada çox populyar olmuşdur. Bu məktəbin ən görkəmləri nümayəndləri **Seneka** (e.ə. təqribən 5-ci il – b.e. 65-ci il), onun sağcısı **Epiktet** (təqribən 50-138-ci illər) və imperator **Mark Avreli** (121-180-ci illər) idi. Həm Seneka, həm də Epiktet insanın daxili azadlığı ideyasını töbliğ

edirdi. Xoşbəxt olmaq insanın iradəsindən asılıdır. Pislik və yaxşılıq şeylərdə deyil, insanın onlara münasibatındadır.

Romali filosof **Lukretsi Kar** (e.e. təqribən 99-55-ci illər) məşhur "Şeylərin tabiatı haqqında" poemasında tabiatda baş verən hadisələr və onların səbəbləri haqqında düşünür, Epikurun təliminin məzmununu şərh edir və öz müəlliminin müddəalarını inkişaf etdirir.

Lukretsinin fikrincə, dünya atomlardan və boşluqdan ibarətdir. Atomlar materianın əbədi hərəkətdə olan parçalanmaz hissəcikləridir, onlar şeylərin bölünmə dərəcəsinin son həddidir. Tabiatda bütün şeylər boşluqda hərəkət edən atomların müxtalif şəkildə birləşməsinin nəticələridir. Heç nə heçlikdə yaranmir, bütün şeylər toxumlardan əmələ gəlir. Bu toxumlar əbadidir. Bütün cisimlər və ruhlar həmin toxumlardan ibarətdir, lakin cisimlərin toxumları ilə müqayisədə ruhun toxumları daha xırda olur.

İdrakın məqsədi şeylərin tabiatini açmaqdır. Dünyanı dərkinin mümkünlüyünə əsلا şübhə ola bilməz. İdrak hiss üzvləri və şürə vasitəsilə həyata keçirilir. İnsanın biliklərinin mənbəyi ətraf alamadır. Dünyanın dərki biliyin insani cürətli və sakit vəziyyətə yaxınlaşdırmaq imkanı baxımından vacibdir.

Lukretsi Karın etikasına görə, həyatın məqsədi şəxsiyyətin "başqalarının diqqətini cəlb etmədən" mövcud olmasında, dövlət həyatından və siyasi həyatdan uzaqlaşmaqdır. İnsanın xoşbəxtliyi onun müləyim həyat tərzində, ruhi rahatlığındadır.

Neoplatonizm, Roma imperiyasının yaranması mənəvi həyatda dərin dəyişikliklərlə müşayiət olunurdu. Şərq ilə intensiv əlaqələr nəticəsində Qərbda dini təlimlər yayılmaqdır idi. Riyaziyyatın, astronomiyanın, mexanika və tababətin inkişafı nəticəsində xüsusi elmlər fəlsəfədən ayrılmışdır. Fəlsəfə isə dinin təsirinə əvvəlki ilə müqayisədə daha artıq dərəcədə məruz qalır. Pifagorizm və platonizm elementlərindən ibarət müxtalif eklektilik təlimlər yaranır. Belə təlimlərdən biri Plotinin (205-270-ci illər)

neoplatonizm təlimi idi. Bu təlim Platon fəlsəfəsinin dini-mistik məzmununu gücləndirmişdi.

Plotin Misirdə anadan olmuş, İsgəndəriyyədə təhsil almış, 244-cü ildən sonra Romaya köcmüş və orada öz fəlsəfə dərnəyini yaratmışdır.

Plotinin fikrincə, vahid ilahi ilk başlangıç, bütün mövcudiyatın əbədi əsası və mənbəyidir. O, öz fəlsəfəsinin vazifəsini bu ilk başlangıçla əsaslanaraq dünyada mövcud olan bütün başqa şeyləri əsaslandırmakdadır və geriya, ilk vahdətə doğru aparan yolu göstərməkdə görürdü. Plotin öyrədirdi ki, ilahi ilk başlangıç hər şəyə qadir olduğuna görə, kainatın bütün sərvətini – dünyovi ağıldan başlamış tək cisimlərə qadər, onun yoxluq kimi təsəvvür etdiyi materiyaya qadər har şeyi özündən emanasiya edir.

Plotin öyrədirdi ki, insan ruhdan və bədəndən ibarətdir. Ruh bədən orqanizminin funksiyası deyil: o, özlüyündə mövcud olan varlıqdır, bədəni idarə edir, onun ehtiraslarına qarşı mübarizə aparır.

Plotinə görə, idrakın iki üsulu var: hiss və ağıl. İlk başlangıcı isə nə hiss, nə də ağılla dərk etmək mümkün deyildir. O, hər hansı təyinətmədən yüksəkdir. Lakin hər halda Təkcə dərk etmək mümkündür. Ruh ona qədər ucalı bilir, lakin hiss və ya ağılnı köməyi ilə deyil, yalnız diqqəti xüsusi şəkildə cəmləşdirməkla - seyircilik, tərk-i-dünyalıq və vahid olmayan hər şeydən tömizlənmək - ruhu bədəndən azad etmək, onu Təkcə ilə qovuşdurmaq yolu ilə.

Müasir filosofların əsərlərində antik fəlsəfənin qiymətləndiriləməsi. Müasir filosofların əksəriyyətinin yekdil fikrincə, fəlsəfə bu sözün həqiqi mənasında, qədim yunanların dühəsi ilə yaranmışdır.

Yunan sivilizasiyası tarixdə ilk sivilizasiyadır ki, onun daşıyıcıları olan qədim yunanlar elmi, fəlsəfi, estetik və digər təsəvvürləri kifayət qadər yüksək səviyyədə konseptuallaşdırmağa nail olmuşlar. Zehni fəallığın məhz bu tipinin - biliyi kont-

septuallaşdırmaq və bunun sayəsində təkcə faktlar və onların təsvirləri ilə deyil, həm də anlayışlarla əməliyyat aparmaq qabiliyyətinin, yəni nəzəri düşününək bacarığının yaradılmasına və geniş tətbiqinə görə başarıyyat yunanlara borcludur.

Lakin fəlsəfə tarixinə dair müasir əsərlərdə antik fəlsəfənin şərhinə və qiymətləndirilməsinə az diqqət yetirilir. Cox ehtimal ki, məsələyə bu cür yanaşmanın əsasını vaxtilə Hegel qoymuşdur. Hegelin əsərlərində Levkippin və Demokritin təlimlərinə etibarlı münasibət müşahidə olunur. O, Epikurun idrak nəzəriyyəsini "cox bayağı nəzəriyyə", onun ruh haqqında təlimini isə "boş sözlər" adlandırır. Hegel Aristoteli də tənqid edir, lakin vurgulayırdı ki, Aristotel "insanların təsəvvürlərinin bütün dairəsini əhatə edir", "Aristotelin zəkası real universumun bütün cəhətlərinə və sahələrinə nüfuz etmiş, onların dağınıq zəngin müxtəlifliyini anlayışa təbə etdirə bilmişdir". O, təəssüflə deyirdi ki, Aristotelin əsərləri əsrlər boyu tamamilə unudulmuşdur: "Aristotelin fikir xəzinəsi əsrlər boyu ... demək olar ki, naməlum qalmışdır və Aristotel haqqında ən səhv xurafatlar yayılmışdır".

İngilis filosofu Karl Popper antik mütəfəkkirlərin təlimlərinə çox diqqət yetirirdi. Digər ingilis fəlsəfə tarixçisi Çernis bildirirdi ki, Aristotel özünün dörd səbəb (maddi, formal, fəal və məqsəd) haqqında təlimindən çıxış edərək, Sokratdan əvvəlki filosofların təlimini prokuros yatağına pərcim etməyə çalışmış, onları yalnız özünün maddi səbəb haqqındaki təliminin təsdiqi kimi nəzərdən keçirmişdir.

Bakılı alim A.Makovelskinin çoxsaylı əsərlərində antik filosofların təlimləri tədqiq edilir. Onun "Qədim yunan atomistləri" adlı monoqrafiyası (Bakı, 1946) Levkippin və Demokritin fəlsəfi təlimlərinin təhlilinə həsr edilmişdir. O, antik atomistikanı qədim fəlsəfə tarixinin ən mühüm bölməsi, qədim dövrün fəlsəfi fikrinin bu cərəyanının nümayəndələrinin bədii yaradıcılığını həcmində görə ən dəyərli və ən zəngin mənbə hesab edir.

Antik mütəfəkkirlərin fəlsəfəsinin ən yaxşı bilicilərindən olan A.Losev öz əsərlərində Platonun və Aristotelin təlimlərini dəqiq

və hərtərəfli təhlil etmiş, lakin sonuncunun təlimini "ziddiyatlı və düşünülməmiş anlayışlar toplusu" kimi qiymətləndirmişdir. Onun "Antik tarix fəlsəfəsi" kitabında (Moskva, 1977) antik mütəfəkkirlərin zaman və məkan, mədəniyyət və tarixi proses anlayışlarını necə tədqiq etdikləri göstərilmişdir.

Antik filosofların dialektik və elmi dərinliyi V.Asmusun "Antik fəlsəfə tarixi" (M., 1965) və "Antik fəlsəfə" (M., 1976) əsərlərində açıqlanır. V.Asmusun fikrinə, qədim yunan filosoflarında dünyanın və kosmosun şeklärin ölçüsü, harmoniyası və nizamlanmış quruluşu kimi xüsusi anlayışını aşkar etmək olar. Dünyaya bu cür baxış yunanların rasionalizminin səciyyəvi cəhətidir. Bununla yanaşı, onlar cəmiyyətin tarixində və insan fərdinin davranışında irrasional amili lazımlıca qiymətləndirməmişlər.

Stoiklər istər dünyada, istərsə də insanda irrasional olanları principcə inkar edirdilər. Yunan rasionalizminin bu mənfi cəhəti antik dünyadan məhv olmasının və xristianlığın təntənəsinin mənəvi səbəblərindən biri idi.

Antik fəlsəfə problemlərinin öyrənilməsi müasir hayatı və onun problemlərini adekvat başa düşmək üçün əlavə imkanlar və vasitələr yaradır. Tarixi yaddaşın işləməsi sosial-mədəni tərəqqiyə həmisi dayaq olmuşdur.

Ədəbiyyat

- В.Асмус. История античной философии. М., 1965.
В.Асмус. Античная философия. М., 1975.
Д.Джохадзе. Диалектика Аристотеля. М., 1971.
Ф.Кессиди. Сократ. М., 1976.
А.Лосев. Античная философия истории. М., 1977.
Платон и его эпоха. М., 1979.

IV fəsil. Orta əsrlər fəlsəfəsi

- *Teologiya və fəlsəfa: ontologiya və qnoseologiya problemləri*
- *Patriстиka*
- *Latin averroizmī*
- *Tomizm Qərbi Avropada sxolastik fəlsəfənin aparıcı istiqamətidir*
- *Realizm və nominalizm*

Teologiya və fəlsəfa: ontologiya və qnoseologiya problemləri.
Roma imperiyası süqut etdi. İmperianın Roma, Afina, Konstantinopol və İsgəndəriyyə kimi mədəni mərkəzləri avropalı barbarlar tərafından işğal edildi. Antik mədəniyyətin nailiyyətləri, ilk növbədə, onun fəlsəfi fikrinin məhsulları içtimai şürurdan sixıldırmışa başladı. Buna Qərbi Avropada xristianlığın yayılması da şərait yaradırdı.

Xristianlaşmış hökmədarlar ellinizmin bütperəst ideologiyasını boğur və təqib edirdi. Antik filosofların əsrləri unudulmuşdu. Orta əsrlərdə fəlsəfi ideyalara din libası geydirirdilər. Gözəl Avqustin (354-430-cu illər) neoplatoniklərin təlimini xristian teologiyasının ehtiyaclarına uyğunlaşdırılmışdı.

Sonrakı əsrlərdə sxolastik fəlsəfa demək olar ki, min il ərzində rəsmi xristian ideologiyasında şəriksiz hökmranlıq edir.

VIII əsrin əvvəlində ərəblərin İspaniyaya və Siciliyaya soxulması Qərbi Avropanın müsəlman mədəniyyəti ilə intensiv əlaqələrinin əsasını qoymuş oldu. Müsəlmanlarla xristianların əsrlər boyu çiyin-çiyinə yaşıdığı Qranada, Kordoba, Toledo və Sevilya Avropada müsəlman sivilizasiyası mərkəzləri olmaqla, alim və mütəfəkkirləri də cəlb edirdi.

XII əsrin axırları - XIII əsrin əvvəllərində Şərqi müsəlman ölkələrinin sosial-iqtisadi həyatında durğunluq, Qərbi Avropa ölkələrində isə əksinə, iralılış başlanğıcında burada sxolastik fə-

səfə inkişaf etdi. Bundan dərhal sonra mütafəkkirlərin çoxu Aristotel ənənələrinə müraciət etdilər. Buna bir sırə amillər şərait yaratmışdı: əvvələn, Aristotelin Allahın ilk sabəb olması barədə təliminin teoloji ruhudə səslənməsi, onun fəlsəfi baxışlarından xristianlığın ehkamlarının rəsional interpretasiyası üçün istifadə etməyə imkan verirdi; ikincisi, Qərbi Avropa filosoflarının əsas aristotelsünsüslü mənbəyi Averroesin - ərab mütafəkkiri İbn Rüşdün şərhləri idi. Bu isə həmin filosofların bir qismının azad-fikirliyi inkişaf etdirməsinə, digərlərinin katolisizm ehkamlarının köməyi ilə ərəbdilli fəlsəfəni təzkib etmələrinə imkan verirdi.

Yaranmaqda olan xristian fəlsəfəsi dinlərin ehkamlarını müdafiə etmək və əsaslandırmak məqsədini qarşıya qoymuşdur. Erkən xristian filosoflarını apologetlər adlandırdılar. Onlar dini mədh edir, onu fəlsəfəyə qarşı qoyaraq sübut etməyə çalışırdılar ki, xristianlığın əsas prinsipləri yunan fəlsəfəsində qarşıya qoylan suallara daha inandırıcı cavab verir.

Orta əsr filosofları xristian monoteizminin əsasını təşkil edən iki ən mühüm və qarşılıqlı əlaqəli prinsipi – bütərəstlərin fəlsəfi təfakkürünə tamamilə yabancı olan yaradıcılıq və vəhy prinsiplərini elə mənalandırımağă çalışırdılar ki, varlığa və idraka əsas isbat vasitələri kimi ən ümumi təriflər veren metafizik mənalandırımdan fərqli olaraq, müqəddəs kitabda qeyd edilmiş dini həqiqətlərdən çıxış etməklə, onların mənalandırılmasına bu və ya digər fəlsəfi anlayışları cəlb etsinlər. Bu dövrə görkəmli filosofların bütün bir nəslə yaranmışdır: Avqustin, Anselm, Abelyar, Siger Brabantski, Foma Akvinski. Yaranış ideyası Orta əsr ontologiyasının əsasını, vəhy ideyası isə idrak nəzəriyyəsinin təməlini təşkil edirdi.

Patriстиka. Xristian mütafəkkirləri dinin təmel prinsiplərini əsaslandırmak üçün neoplatonizmin bir sırə müddəalarına ehtiyac duyurdular. II-VIII əsrlərdə erkən xristian fəlsəfəsi – patriстиka yarandı. Bu ad latinca "patres" – "atalar" sözündən yaranmışdı.

Patriстиkanın görkəmli nümayəndəsi **Tertullian** (təqribən 160-222-ci illər) dini etiqadla zəkanın bir araya sızmaması məsələsini qaldırmış ilk mütafəkkirlərdən biri idi. O, sübut edirdi ki, din,

ilahi vəhy və insanın müdrikliyi arasında barışmaz fikir ayrılıqları mövcuddur. Tertullian fikirlərin ifadə etmək üçün fəlsəfi anlayışlardan istifadə edirdi: onun nəzərində Allah maddi deyil, cismandır. İnsanın ruhu Allahın köməyi ilə toxundan yaranır. Tertullian "Müdriklik haqqında" terminində Vahid Allah – ata Allah, oğul Allah və Allah – müqəddəs ruhun üçlükdə vəhdəti haqqında ehkami müzakirə edərkən ilk dəfə "ülçük" terminindən istifadə edir.

Patriстиka dövrünün ən böyük filosofu **Avreli Avqustin** (354-430-cu illər) idi. O, XIII əsra qədər Orta əsr Avropa fəlsəfəsinin inkişafına çox güclü təsir göstərmişdir. Avqustin öz əsərlərində sübut edirdi ki, Allah ali varlıq, ali substansiya, ali səadətdir. O, neoplatonizm prinsiplərinə istinad etməklə xristian dini təlimini sistemləşdirməyə çağırırdı. O, insan həyatının manasını səadətə can atmaqla əlaqələndirir, səadəti isə Allahı dərk etməkdə görürdü.

Avqustina görə, Allah dünyani heç nədən, zərurət üzündən deyil, öz istəyi ilə yaratmışdır. Dünya və insan bütünlükə Allahdan asılıdır, Onun mövcudluğu isə təbiətin fövqündədir.

Avqustin öz təlimində ilahi şəxsiyyət atributlarına çox diqqət yitirir. Onun təlimində Allah mütləq qüdrət sahibidir, əbadi və dəyişməz ideyalar Allahdadır, bu ideyalar dünyada mövcud olan qaydanı şərtləndirir. Allah hər şeyi qabaqcadan öz qərarı ilə həll edir.

Avqustinin xeyir və şər məsələləri barədə baxışları maraqlıdır. Allah hər şəxə qadirdir. Lakin onun yaratdığı dünyada hökm sürən pişliyə görə O, cavabdeh deyildir. Allah şəyələri yaradarkən onlara müəyyən ölçü, çəki və nizam baxş etmişdir. Şeylərdə yaxşılıq da vardır. Pişlik isə özlüyündə mövcud olan bir şey deyil, yaxşılığın olmamasıdır.

Deyə bilmək ki, V-VI əsrlərdə insanın azad iradəsinin və Allahın hər şeyi qabaqcadan müəyyənəşdirən iradəsinin qarşılıqlı nisbəti məsələsi latin patriстиkanın əsas nəzəri məsələsi olaraq qalmaqdır idi. Pelagi (təqribən 360-ci il – 418-ci ildən sonra) ilə

Avqustin arasında polemik qarşılurma nəticəsində bu məsələ barasında qızığın diskussiyalar Orontedə (529-cu il) kilsə yığıncağına qədər davam etmişdir. Həmin yığıncaqdə Pelagi təliminin ifrat volyuntarist implikasiyaları pislansa da, insan iradəsinin azad olması barədə müddəanın özü əsla pislənməmişdir. Pelagi insanın niciatunun özünün mənəvi tərk-i-dünyalıq səylərindən bilavasitə asılı hesab etdiyi halda, Avqustin mütləq qəzavüqədərin müdafiəçisi kimi çıxış edərək hesab edirdi ki, bütün insanların mahiyyəti iradədir. İradə insanın nəyisə aldə etmək və itirməmək istəyinə doğru ruhun şüurlu hərəkəti, insanın razılıq və ya narazılığının ifadəsidir. O, əmin idi ki, insana öz qərarları ilə, albəttə, bu qərarın Allahın iradəsinə müvafiq olduğu dərəcədə dayışmak səlahiyyəti verilmişdir.

Avqustin xristian əxlaqcısıdır. Onun fikrincə, dini əxlaq olmayan yerdə niciat yolu yoxdur. Yoxsulluq və miskinlik niciat üçün ən alverişli şəraitdir.

Avqustin dünya tarixinin xristian konsepsiyasını ilahi qismatın naticası kimi inkişaf etdirmiştir.

Son antik dövrün ən böyük filosofu **Boetsi** (480-524-cü illər) olmuşdur. O, elə bir dövrə üzə çıxmışdı ki, Qərbədə qədim yunan dilini unutmağa başlamışdır və latin dili burada mədəniyyətin yeganə dilinə çevriləmkədə idi. Boetsi Aristotelin və Porfirinin bəzi əsərlərini latin dilinə tərcümə və şərh etmişdi. O, həm də özünün teoloji traktatları ilə машhurdur. Ayrılıqda götürülmüş hər bir şeyin mahiyyətinin (essensiya) və mövcudluğunuñ (ekzistensiya) nisbəti haqqında mühüm fəlsəfi məsələ qoymuşdu. Boetsinin fikrincə, məhz mahiyyət varlığın dərk edilməsi və təfsiri üçün ümumi başlangıç kimi hər hansı fərdi şeyin konkret mövcudluğundan daha vacib məsələdir. Varlıq və mahiyyət yalnız sadə substansiya olan Allahda üst-üstə düşür. Yaradılmış şeylərin mövcudluğu və mahiyyəti isə eyni deyildir.

Latin averroizmi. Orta əsrlərdə formallaşmış Avropa xəlastik fəlsəfəsi aristotelizmə çox böyük maraq göstərirdi. Lakin o vaxt Aristotelin təlimi yalnız ərəbdilli peripatetiklərin əsərlərinə

əsasən məlum idi. Buna görə də Orta əsrlərin müsəlman fəlsəfəsi ilə tanış olmağa çalışırdılar. Toledo və Palermo şəhərlərində fəaliyyət göstərən mərkəzlərdə İbn Sina, Farabi, İbn Rüşd və digər ərəbdilli filosof və alimlərin əsərlərini faal tərcümə edirdilər. Platon, Plotin, Prokl, Qalen, Euklid və başqalarının əsərlərinin arəb dilindən latin dilinə tərcüməsinə də böyük diqqət yetirilirdi. Bu məsələdə bəzən ilk latin averroisti adlanan filosof Mixail Skotun (1180-1235-ci illər) xidmətləri böyük olmuşdur.

Aristotelin əsərlərini İbn Rüşdün (onun "latınlaşdırılmış" adı Averroes id) şəhərlə ilə birlikdə tərcümələri mütaffəkkirləri daha çox maraqlandırırdı. Bu tərcümələr materialist meyillərin əsaslandırılması üçün istifadə edilə bilərdi. Bu vəziyyətdə kilsə dəfələrlə həmin tərcümələr qadağaya qoymağa məcbur olmuşdu. Lakin bütün qadağalara rəğmən Aristotelin əsərlərinə averroist şəhərlərin köməyi ilə peripatetizm Qərbi Avropada geniş yayılmışdır.

İbn Rüşd Siger Brabantskinin (taqriban 1240-1282-ci illər) fəlsəfi ilhamçısı idi. B.Bixovskinin təbərinə desək, Brabantski "arəb aristotelçinin əkdiyi azadlıklıq fidanlarını latin məhəlləsi torpağına əkmış və orada onları yetişdirmişdi". İbn Rüşd var səsi ilə bəyan etmişdi ki, keçmişin bütün nailiyyatlarına yiyəlanmadan elmi fikrin inkişafı mümkün deyil, Aristotelin təlimini isə o, "ali həqiqət" adlandırmışdı. Siger və onun tərafdarları İbn Rüşdün baxışlarında Aristotelin baxışlarının autentik təkrarını görürdülər. İbn Rüşdün və latin averroistlərin müdafiə etdiyi ikili həqiqət ideyası həm zəkanın, həm də dini inamın bərqərar edə biləcəyi ikiqat etibarlı həqiqəti deyil, bir-birinə zidd olan və bir-birini qarşılıqlı istisna edən iki həqiqətin mümkün olduğunu, zəka əsasında əldə edilmiş həqiqətin dini etiqada əsaslanan həqiqətlərdən fərqlənməsinin mümkün olduğunu tanımaq hüququnu qəbul edirdi. İbn Rüşdün təlimi XIII əsr Qərbi Avropa filosoflarının, kilsənin sərt nəzarətinə baxma-yaraq, ən mühüm dünyagörüşü məsələləri barədə öz biliklərini əsaslandırmışa, rasionalizm təməlini qoymağa, fəlsəfəni

azadfikirliliyin yolunu kəsən teoloji ehkamçılıqdan və avtoritarizmdən azad etməyə kömək edirdi.

Tomizm Qərbi Avropada sxolastik fəlsəfənin aparıcı istiqamətidir. Tomizm təliminin banisi Dominikan ordeni rahibi **Foma Akvinski** (1225/26-1274-cü illər) olmuşdur. Foma təliminin məqsədi katolisizm fəlsəfəsinə işləyib hazırlamaq və ərəb filosofu İbn Rüşdün təlimini – averroizmi katolisizm mövqeyindən inkar etmək idi. O, həmin məqsədə nail olmaq üçün aristotelizmi xristian-katolik ruhunda yenidən işləmişdi. Tomizmə görə ali başlangıç varlıqdır. Foma varlıq dedikdə, dünyani yaratmış xristian Allahını nəzərdə tuturdu.

Foma dini rasionallaşdırmağa çalışır. Onun təlimində etiqad və zəka həqiqətə nail olmanın metodları kimi bir-birindən fərqlərin. Etiqadın bəzi ehkamları zəka üçün əlçatmazdır. Etiqad öz həqiqətlərini müqaddəs kitabdan götürür. Orada isə heç bir səhv ola bilməz. Deməli, etiqad ilə zəka arasında fikir ayrılığı olduqda yanılan etiqad deyil, zəkadır. Lakin etiqad ilə zəka arasında yalnız qismən fərq vardır. Elə müddəalar və həqiqətlər var ki, onlar həm etiqad, həm də zəka ilə aşkar olunur. Bu müddəə və həqiqətlərin dinin əsas prinsiplərinə birbaşa aidiyyəti yoxdur. Hətta dinin birinci dərəcəli məsələlərində seçim etmək imkanı varsa, onda sadəcə inanmaqdansa, başa düşmək yaxşıdır. Məsələn, o, Allahın mövcudluğu, Onun tək olması və atributları barədə məsələləri isbat edilə bilməyən məsələlər hesab edir. Dünyanın nə vaxt yaranması, insanın ilk günahı, İsa peygəmbərin meraci, ölülərin dirilməsi və mahşər günü məsələləri zəkanın işi deyil – ona görə yox ki, bu məsələlər zəkaya ziddir, ona görə ki, onlar zəkanın fövqündədir.

Fomaya görə, zəka insanın ali qabiliyyətidir. Lakin insan zəkası daim səhv edir, etiqad isə zəkadan üstündür, çünki o, Allah tərəfindən vəhý vasitəsilə insana nazil edilmiş mütləq həqiqətə əsaslanır. Bernard Rassel özünün "Qərb fəlsəfəsinin tarixi" adlı kitabında tomist psevdorasionalizmin xarakterini yaxşı izah etmişdir: "Akvinski filosofluq etməyə başlamazdan əvvəl

həqiqəti bilir: bu həqiqət katolik dini təlimində bəyan edilmişdir. Əgər o, dini təlimin bu və ya digər hissələri üçün inandırıcı rasional arqumentlər tapa bilirsə, lap yaxşı; tapa bilmirsə, Akvinski yalnız vəhýə qayıtmalıdır. Lakin əvvəlcədən məlum olan nəticə üçün arqumentlər axtarılması fəlsəfə deyil, qərəzli arqumentlaşdırma sistemidir".

Foma İbn Rüşdün ərəb azadfikirlilik təliminə öz müəllimi Albertin başlığı hücumu davam etdirmişdi. O, ərəb filosofunun baxışlarına qoşulmağa cəsarət etmiş xristian averroistlərlə polemikaya başlamışdır. O, Aristotelin dəlillərini öyrənir və onlardan katolik ehkamlarının fəlsəfi əsaslandırılması üçün istifadə edir. Foma bu istəyinə etiqad və zəkanın nisbəti məsələsində daha çox nail olmuşdur. Fomaya görə, təbii zəka etiqadə xidmat edir. O, zəkanı sixışdırmaq və etiqadə daha geniş yer verməklə kifayətlənməyərək, zəkanın etiqadə tabe etdirilməsi tələbini qoyur. Zəka həqiqət meyari ola bilməz, çünki həqiqət zəka üçün əlçatmazdır. İbn Rüşd müsəlman ehkamlarına rəğmən Aristotelin təlimini tafsir edirdi, Foma Akvinski katolik sxolastikasında analoji meyillerin qarşısını almağı öz qarşısına vəzifə qoymuşdu. İbn Rüşdə görə, etiqadın və zəkarın təsir dairələri arasında hədd qoyulduğu halda, Fomada zəka tamamilə etiqadə tabedir. Aristotelin fəlsəfəsi haqqında İbn Rüşdün şərhlərində Fomanın əldə etdiyi məlumatlar ərəb filosofunun şərhlərinə tamamilə zidd ruhda interpretasiya edilir. O, peripatetikanın averroist interpretasiyasını səhv interpretasiya kimi təqnid edir, Aristotelin təlimi barədə öz anlayışını həqiqət kimi qələmə verir. Foma averroizmi aristotelizmə qarşı qoyur. Fomaya görə, averroizm təkcə xristianlıq müddəələrinə deyil, həm də fəlsəfənin prinsiplərinə ziddir. O, İbn Rüşdü aristotelizmi təhrif edən filosof kimi təqdim etmişdir.

Xristian kreasionizminin müdafiə edilməsi Akvinskinin əsas vəzifəsini təşkil edir. O iddia edirdi ki, Allah dünyani "heç nədən" yaratmış və bu yaranış ilk materiyanın yaradılmasından başlanılmışdır. Yaranış ərabdilli peripatetiklərin dediklərindən fərqli olaraq, mərhələli proses deyil, birdəfəlik prosesdir. O, Allahın

iradəsi ilə birdəfəyə həyata keçirilmiş aktdır. Allah dünyani yaratdıqdan sonra onu öz istədiyi kimi idarə edir.

Fomaya görə, zəka öz məqsədinə çatmaq üsulu baxımdan iradədən daha yüksək qabiliyyətdir. İradə yalnız idraka can atır, zəka isə idraka malik olur. Hətta fəaliyyətin seçim azadlığı da zəka baxımdan müəyyən əsasa malikdir. İnsanın fəaliyyətinin əsası idrakdır. O, xoşbəxtliyə nail olmayı zəkanın fəaliyyətinin nəticəsindən daha çox, iradənin fəaliyyətinin nəticəsi kimi başa düşür.

Fomanın etik doktrinasına görə, insan heyvanlar aləmi ilə mələklər aləmi arasında orta mövqedədir: insanın hissi ruhu onu heyvanlarla birləşdirir, zəkəli ruh isə mələklərin ölməz varlığına yaxınlaşdırır.

Dominikan ordenində tomizm tədricən, lakin dönmədən üstünlük təşkil edirdi. Foma bu ordenin baş doktoru elan edilmişdi. Paris Universiteti tomizmi öyrənən və yayan mərkəzə çevrilmişdi. 1323-cü ildə Foma Roma Katolik kilsəsinin müqəddəsləri sırasına daxil edilir, onun təlimi isə tədricən rəsmi doktrinaya çevirilir.

Realizm və nominalizm. Orta əsr Avropa təfəkküründə realizm anlayışı bugünkündən tamam fəqli mənə daşıyırı: həmin dövrda realizm təlimi iddia edirdi ki, yalnız insan təfəkküründən asılı olmadan mövcud olan ümumi anlayışlar və ya universaliyalar tam realliga malikdir. IX-XII əsrlərdə xolastiklərin əksəriyyəti realistlər idi. Onların ən nəhəngi əvvəlcə Paris Universitetində, sonra isə Oksford və Kembriç universitetlərində fəlsəfədən və ilahiyyatdan dərs deyən Ioann Duns Skot (1265/66-1308-ci illər) hesab edilir.

Ioann Skotun fikrincə, insan biliyinin iki növünün – din və fəlsəfənin predmetlərinin müxtəlif olmasını nəzərə alsaq, onların arasında heç bir fikir ayrılığı ola bilməz: nəzəri bilik olan fəlsəfə zəkaya əsaslanaraq ətraf aləmi öyrənir, teologiya isə praktiki bilik kimi dini göstərişlərin yerinə yetirilməsi üçün insan iradəsi-

ni hansı yolla daha uğurlu istiqamətləndirmək məsələsini aydınlaşdırmaqla məşğul olur.

Ioann Skotun taliminə görə, metafizika ən ali bilik, maksimal idrakdır. Onun ifadə etdiyi prinsiplər bütün şeylərin dərk edilməsinin əsasını təşkil edir. Metafizikanın əsas kateqoriyası mütləq varlıq anlayışıdır. Bu anlaysı bütün gerçək sahəni ehtiva edir və həm biliyin, həm də etiqadın predmeti kimi mənalandırıla bilər. Varlıq anlayışı Allaha da şamil edilir. Təbiat Allahın təzahür pillələrinin ardıcılığıdır. Genetik və funksional baxımdan bütün varlıqlar Allahdan asılıdır.

Aşkar görünür ki, Ioann Skotun mühəkimələrində fəlsəfi elementlər teoloji ünsürləri üstləyir.

Realizmə əks istiqamətin yaranması iradənin zəka üzərində üstünlüğünün vürgüldənməsi ilə əlaqədar idi və nominalizm ("nomina" – "adlar" latın sözündəndir) adı daşıyırı. Nominalistlər iddia edirdilər ki, "universaliyalar" real şəkildə insandan asılı olmadan mövcud deyildir. Onlar yalnız ümumi adlardır və şeylərdən əvvəl deyil, onlardan sonra mövcud olur. "İnsan" anlayışı yalnız ümumi addır, gerçəklilikdə isə yalnız ayrı-ayrı adamlar – zəka baxış edilmiş canlı varlıqlar mövcuddur. Nominalizmin ən çox inkişaf etmiş formasını Oksford Universitetindən olan xolastik Uilyam Okkam (təqribən 1285-1349-cu illər) işləyib hazırlamışdır.

Okkam ilahiyyatçı idi, lakin o, fəlsəfə ilə teologiyanın qarşılıqlı münasibəti məsələsini özünəməxsus tərzdə həll edirdi: fəlsəfə teologiyadan asılı deyil, çünki onları maraqlandıran haqqıqtər müxtəlidir: dini ehkamlar "təbii zəka"nın köməyi ilə isbat edilə bilməz, lakin onların isbat edilə bilən olmaması na qədər aşkar görünəsə, onlara inam bir o qədər güclü olur. Okkam özünün bu konsepsiyasını Allahın mövcudluğu haqqında ehkama da tətbiq edirdi. Okkam "Allah" dedikdə, saysız-hesabsız müxtəlif şeylərdən üstün olan sonsuz mövcudiyəti başa düşürdü. Allah anlayışı irrasional anlayışdır, Allahın varlığı isbat edilə bilməz. O, hər hansı ümumi varlığın – insan şürünün hüdudlarından

kənarda olan varlıq kimi "universaliyaların" mövcud olmasının mümkünülüünü inkar edirdi. Şüurdan kənarda və ruhdan kənarda olan hər şey təkdir. Bütün reallıqlar yeganədir.

Amma fikirdə universaliyalara keçmək, hər halda mümkün kündür. Mücərrədləşdirilmiş bilik şeylərin mövcud olub-olmamasına ayrıla bilər. Şüur intensiyadır, yəni öz predmet aləmini yaratmaq, məzmun, məna və əhəmiyyət kasb etmək qabiliyyəti sayısında bir çox obyektləri məntiqi ifadə üçün işaralar (terminlər) yaradır. Bununla əlaqədər, Uilyam Okkamin ümumi anlayışlar haqqında təlimi terminizm adlandırılmışdır.

Okkamin terminizmi onun təcrübə haqqında təlimi ilə bağlıdır. Obyektiv cəhətdən yalnız təkcə şeylər real olduğunu görə, dünyadan obyektivliyinin dərk edilməsi təcrübədən başlanır və duyğu kanalları üzrə cərəyan edir. Bu qayda ilə əldə edilmiş bilik biliyin ilkin növü - əyani və ya intutiv bilikdir. Bundan sonra mücərrədləşdirilmiş bilik — ümumi haqqında bilik yaranır.

Okkamin nominalizmi ikili xarakter daşıyırırdı. Okkam bir tərəfdən idrakin mənbəyi olan təcrübə haqqında təlimi inkişaf etdirmiş, digər tərəfdən, bilik vasitələrini "işarələrlə" məhdudlaşdırmışdır.

Uilyam Okkamin təlimi məntiqin və psixologiyanın sonrakı inkişafına çox güclü təsir göstərmişdir.

Ədəbiyyat

- B.Асмус. Античная философия. М., 1976.
Б.Быховский. Сигер Брабантский. М., 1979.
Б.Рассел. История западной философии. М., 1959.
В.Соколов. Средневековая философия. М., 1979.
О.Трехтенберг. Очерки по истории западноевропейской философии. М., 1957.

V fəsil. İntibah dövrünün fəlsəfəsi

- Keçid dövrünün fəlsəfəsi
- İntibah fəlsəfəsinin təkamülünün əsas dövrləri və onların nümayəndələri

Keçid dövrünün falsafəsi. XIV əsrin ortalarından XVI ərinə əvvələrinə qədər olan dövr Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəni inkişafında İntibah dövrü adlanır. Orta əsrlər mədəniyyətindən Yeni dövr mədəniyyətinə keçid epoxası Almaniyada Reformasiya, Fransada Renessans, intibah dövrünün vətəni olan İtaliyada isə Çirkveçento (hərfi mənası "beş yüz") adlanırdı. Bu dövr mənəvi həyatın müxtalif sahələrində, o cümlədən fəlsəfədə də böyük nailiyyatlara əla-mətdar olmuşdur.

Qədim yunan fəlsəfəsinin bu dövrdə dirçəlməsi həmin epoxanın İntibah dövrü və ya Dirçəliş dövrü adlanmasına əsas vermeklə bərabər, İntibah dövrü fəlsəfəsinin Nikolay Kuzanski, Mişel Monten, Nikolay Kopernik, Cordano Bruno, Tommazo Kampanella, Nikolo Makİavelli və bir sıra digər parlaq nümayəndələrinin fəlsəfi baxışlarının formalşamasında antik fəlsəfi əsrlərin həlledici rolunu müəyyən etmişdir. Bu mütəfəkkirlər özlərinin fəlsəfi, etik, estetik və tarixi-siyasi baxışlarını əsaslandırmaq üçün başlıca olaraq, Platonun, Epikurun və Aristotelin əsərlərinə müraciət edirdilər. İntibah dövrü fəlsəfəsi qədim dönyanın aparıcı fəlsəfi istiqamətləri – neoplatonizm, epikureizm, aristotelizm ilə bağlı idi. Ən son dövrün qalıqlarından təmizlənərək bərpa edilmiş bu təlimlər İntibah dövrünün fəlsəfəsinə çox güclü təsir göstərmişdir. İntibah dövrünün filosofları qədim yunan mətnlərini orijinalin dilində öyrəni və onların mənasını dərk edir, bu mətnləri latin dilinə tərcümə edir, antik yunan fəlsəfəsini tabliğ edir və populyarlaşdırır, antik mütəfəkkirlərin əsərlərini "kilsə ataları"nın əsərlərindən üstün

hesab edərək, onları insan təbiətinə ən çox müvafiq əsərlər kimi öyrənməyi tövsiyə edirdilər. Yunan fəlsəfəsi terminlərinin İntibah dövrü filosoflarının təfsirində həmin dövrün dünyabaxışına xas olan ziddiyatlılar öz əksini tapmışdır. Onlar öz təfsirlərini ərab tərcümələri ilə müqayisə etməklə yanaşı, antik dövrün müxtəlif fəlsəfi məktəblərinin təlimlərini də müqayisə etməyə çalışırdılar. Qədim yunan fəlsəfəsi İntibah dövrü filosoflarının dünyagörüşü təlimlərinin formallaşmasında çox mühüm rol oynamışdır. Lakin bu, antik təfəkkürün nailiyyyatlarının sadəcə əzx edilməsi deyildi. XV əsr humanist mütəfəkkirələr qədim mütəfəkkirərin nailiyyyatlarını yaradıcı şəkildə mənalandırır, onların baxışlarını müstəqil surətdə interpretasiya edir və dövrün tələblərinə cavab verən yeni, orijinal təlimlər yaradırdılar.

Orta əsrlərdə fəlsəfə geosentrik sistem, sxolastik biliklər sistemi əsasında yaradılırdısa, İntibah dövrünün fəlsəfəsi sxolastikadan asılı olmadan inkişaf edir, öz tədqiqatlarında Allahla yanaşı insana mərkəzi yer ayırır, öz antroposentrizmi ilə fərqləndiridir. Orta əsrlərin sxolastik fəlsəfəsi ilə Yeni dövr fəlsəfəsi arasında əlaqələndirici vəsihələr olan İntibah dövrü fəlsəfəsinin tarixi əhəmiyyəti də bununla bağlıdır. Sonrakı dövrlərin mütəfəkkirələri İntibah dövrü fəlsəfəsinin nailiyyyatlarından çox şey əzx etmiş və onları yaradıcı şəkildə inkişaf etdirmişdi.

İntibah fəlsəfəsinin təkamülünün əsas dövrləri və onların nümayəndləri Mütəxəssislər İntibah dövrü fəlsəfəsinin təkamülündə üç əsas dövrü fərqləndirirlər: humanizm və ya antroposentrizm dövrü, neoplatonizm dövrü və naturfəlsəfə dövrü.

Humanizm dövrü İntibah dövrünün fəlsəfi fikrinin inkişafında birinci mərhələdir və XIV əsrden XV əsrin ortalarına qədər olan dövrü əhatə edir.

Humanizm insanın bir şəxsiyyət kimi özünü dəyərləndirməsinə, onun azadlıq və xoşbəxtlik hüququna əsaslanan dünyagörüşüdür. Humanistləri insan özü, onun təbiəti, müstəqiliyi və yaradılılığı maraqlandırır. Humanizm fəlsəfəsi Orta əsrlər geosen-

trizmini insanın dünya ilə münasibətlərində ona göstərilən marağa qarşı qoyur.

Humanizmin ilk nümayənlərindən biri italyan mütəfəkkiri **Dante Aligyeri** (1265-1321-ci illər) olmuşdur. Dante özünün "İlahi komediya", "Qonaqlıq" və "Monarxiya" əsərlərində insanın ikili təbiəti – onun ölümü və ölməzliyi, bununla da insanın ikili vəzifəsi barədə fikirlər söyləyir. Dantenin fikrinə, insanın mövcudluğunun məqsədi cənnətə qovuşmaqdır, lakin bu, heç də Yer üzündə nemətlərdən imtina olunmasını tələb etmir. Nemətlərin iki növüne qovuşmağın iki yolu var: mənəvi öyüdlər yolu və fəlsəfə öyüdlər yolu, həyatı mənəvi və intellektual xeyirxah əməllərə uyğun qurmaq. Bu yollardan birincisi, müqəddəs ruhun, ikincisi isə insanın zəkası sayəsində açılmışdır. Mənəvi dəyərlər insanın zəkasından üstündür. Dantəyə görə, insanın təbiəti mükəmməldir və olverişli şəraitdə insanın təbiəti Tanrıının təbiətiindən üstün ola bilər.

Humanizmin inkişafı italyan şairi, "birinci humanist" olmuş **Francesko Petrankanın** (1304-1374-cü illər) yaradıcılığı ilə ayrılmaz şəkildə bağlıdır. Petrarka "İnsanın özünün və başqalarının nadanlığı haqqında" pamphletdə takçə averroist azadfikirliyə qarşı deyil, bütövlükda Orta əsrlərin fəlsəfi bilik sistemini qarşı çıxış edir, çünki o, praktiki fəlsəfəni sxolastik fəlsəfadən üstün tutur. "Rahiblərin asudə vaxtı haqqında" traktatda Petrarka insanın varlığı problemlərinə, etika məsələlərinə müraciət edir. Onu, ilk növbədə, nəcib insan ruhunun "daxili istəkləri" maraqlandırır.

Petrarka "Mənim sərrim" əsərində iki personajın – humanist Fransiskanın və xristian ənənələrinin tərəfdarının dialoqunu təsvir edir. Bu dialoqda o, insanın Yer üzündə həyatının "ən yaxşı sevinclərinə", özünün xeyirxah həyat idealına bəraət qazandırır: "Ehtiyaca dözməmək və izafiliya malik olmamaq, başqalarına əmr etməmək və tabelikdə olmamaq". Petrarkaya görə, Yer üzündəki qayğılar insanın an birinci borcudur və onlar heç bir halda ölümdən sonrakı xoşbəxtlik namına qurban verilməmalıdır.

Niderlandlı mütəfəkkir **Erazm Rotterdamlı** (1469-1536-ci illər) böyük humanist idi. Onun "İsa fəlsəfəsi" dirçəldilmiş

antik ırsa yaxın olub xristian etikasının humanizm mövqeyindən yenidən işlənməsinin natiçəsidir. Erazm Rotterdamının İsası qüssəli və kədərli deyil, həyatsevədir, o, insanlara "mümkün ola biləcək ən xoş və həqiqi məmənluqla dolu hayat" göstərir.

Humanizm siyasi fəlsəfəsinin parlaq nümayəndələrindən biri də Nikkolo Makavielli (1469-1527-ci illər) idi. O, siyasi nəzəriyyəni dindən və əqladından azad etmiş, siyasetçinin qarşısına qoymuş məqsədlərə nail olmaq üçün tətbiq etdiyi vasitələrə bərəat qazandırmış prinsipini ifadə etmiş, siyasi fəaliyyətin məqsəd və vasitələrinin nisbətinin kifayət qədər sərbəst təfsir edilməsini mümkün hesab etmişdir.

Mişel Monten (1533-1592-ci illər) Allah və dünya haqqında, təbiat və insan haqqında yazmış, lakin onun daimi marağının yalnız bir mövzusu var - insan. Özü də səhəbat mücərrəd insan-dan deyil, konkret şəxsiyyətdən gedir. Montenin yaradılığında humanist fərdiyyətçilik özünün tam tacəssümünü tapmışdır. Onun fikrincə, fəlsəfa insana, onun gündəlik həyatına yönəlmış olmalıdır.

Humanistlərin antik filosoflara çox böyük maraq göstərməsi səciyyəvi haldır. Onlar həmin filosofların əsərlərini çox həvəslə şərh edirdilər, lakin bu, Orta əsrlər dövrünə xas olan təfsirdən tamamilə fərqli şərh idi. Humanistləri maraqlandıran əsas məsələ əsərdən səmərəli istifadənin ilkİN şərti olan mətnin əslinin obyektiv elmi müəyyənləşdirilməsi idi.

Humanizm fəlsəfəsinin antroposentrizmiyi əsas diqqətin yalnız ontoloji problemlərdən etik problemlərə yönəldilməsi deyil, həm də dünyanın mənzərəsinin yenidən qurulması demək idi. Bədən ilə ruhun, maddi ilə mənəvinin ayrılmaz təbii vəhdəti olan insanın Yer üzündə hayatı humanistlərin diqqətini cəlb edirdi.

İntibah dövrü fəlsəfəsinin təkmilərinin neoplatonizm dövrü mütəfəkkirlər tərəfindən geniş ontoloji problemlərin qoymuşluq ilə bağlıdır. Bu dövr XV əsrin ortalarından XVI əsrin 30-cu illərinə qədər fəlsəfi fikri səciyyələndirir.

Renessans platonizminin banisi alman mütəfəkkiri Nikolay Kuzanski (1401-1464-cü illər) olmuşdur. "Orta əsrlərin son mütəfəkkiri və Yeni dövrün ilk filosofu" sayılan Kuzanski "Alim bilik-sizliyi haqqında", "Allah axtarışı haqqında", "Yaranış haqqında", "Allahın nəzərləri barədə", "Nur bəxş edən haqqında", "Müdrilik axtarışları haqqında", "Seyrçiliyin zirvəsi haqqında" və başqa fəlsəfi traktatların müəllifidir.

Allah ilə dönyanın qarşılıqlı münasibətləri problemi Nikolay Kuzanski fəlsəfəsinin əsas problemidir. O, neoplatonizmin təsiri ilə Allah haqqında təlimi vahid başlangıçda sonsuz, varlığın maksimumu, hər şeyin gizli mahiyəti olan Allah haqqında təlimdə tədqiq etmişdir. Nikolay Kuzanskiyə görə, sonsuz vəhdət olan Allah əksliklərin vəhdətinin cövhəri, Allahdan fani dünyaya keçid isə bu vəhdətin açıqlanması prosesi, yeganalıkdən çıxılıya, sonsuzdan sonluya keçid prosesidir. O, dünyani Tanrıının yaratdığı ən gözəl varlıq hesab edir, dünyanın gözəlliyi onun harmoniyasında üzə çıxır. Dünyanın harmoniyası İlahi məsləhətlərin ən böyüyü, Allahu və onun yaratdığı dünyani dərk etməli olan insanda ifadə olunur.

Bu dövrədə Platon maraq artır. Platonu sxolastika ənənələrinə qarşı mübarizədə özünün bayraqı elan etmiş humanizm antik dövrün bu böyük filosofunun əsərlərini öyrənməyə başlayır. V. Sestakovun haqqı olaraq qeyd etdiyi kimi, "...italyan humanistləri Platon fəlsəfəsində naturfəlsəfəni, etikanı, estetikanı yeni mənəda dərk etmək üçün nəzəri əsas tapmışlar. Məsələn, onları ən çox maraqlandıran mövzu Platonun məhəbbət haqqında təlimi idi. Onlar bu təlimi panteizm ruhunda təfsir edirdilər".

Platon və neoplatonizm ırsının Renessans fəlsəfəsi tərəfindən mənimşənilməsinin yeni dövrü başda Marsilio Fiçino (1433-1499-cu illər) olmaqla, Florensiya Platon Akademiyasının fəaliyyəti ilə bağlıdır. Fiçino öz şəhərlərində neoplatonizm fəlsəfəsində qarşıya qoymuş əsas problemlərin özünməxsus təsirin verməyə çalışır. Onun neoplatonizmi bir məqsədə - ənənəyə görə, sxolastikanın təsir dairəsində olmuş fəlsəfi sahələri fəth etmək məqsədina xidmət edir.

Renessans fəlsəfəsinin təkamülündə naturfəlsəfə dövrü XVI əsrin ikinci yarısında və XVII əsrin əvvəlində fəlsəfi fikrin inkişafını əhatə edir. **Nikolay Kopernik** (1473-1543-cü illər) özünün “Göy cisimlərinin fırlanması haqqında” kitabında Yerin Günəş ətrafında fırlanması ideyəsini irəli sürərək, bununla təkcə təbiətşünaslığın deyil, həm də fəlsəfənin gələcək inkişafının xarakterini müəyyən etmişdir. Kopernikin heliosentrizm təlimi kosmosun desakrallaşdırılmasına, bütövlükdə dünyadan fiziki manzərəsinə tamamilə yeni baxış gətirib çıxarmışdır. Bu isə Orta əsrlər şüuruna xas olan ənənəvi antroposentrizmin yenidən nəzərdən keçirilməsi ilə nəticələnmişdir.

Kopernikin ardınca **Cordano Bruno** (1548-1600-cü illər) da Kainati sonsuz və hüdudsuz, vahid və rəngarəng, əbadi və tükənməz hesab etdiyini bildirmişdir. Öz dünyabaxışına görə panteist olan Brunonun fikrinə, Allah təbiətə köçür. Bu cür Allah “şeylərdə Allah”dır. Allahı təbiətə qovuşdurən panteizm fəlsəfəsi Brunoya canlı və ruhi başlangıcları təbiətdə tapmaq, inkişafa, təkmilləşməyə can atmaq imkanı verir.

Dünya dərk edila bilər. İdrak yalnız o halda həqiqətdir ki, o, təbiətin öyrənilməsinə əsaslaşın. Həqiqi biliyi yalnız elm verir. Bruno Kainatın sonsuzluğunu insanın azadlığına ilham verən mənbə hesab edir. Brunonun fikrinə, insan təbiətin ayrılmaz tərkib hissəsi, makrokosmosu aks etdirən mikrokosmosdur. Hisslər, düşüncə və zəka (intellekt) idrakin pillələridir. Hissi qavrayış idrakin o qədər də etibarlı mənbəyi deyil, hisslər aldadıcı ola bilər. Düşüncə və zəka idrak prosesində mühüm rol oynamalıdır.

İtalyan filosofu **Tommazo Campanella** (1568-1639-cu illər) naturfəlsəfi baxışlara şərık idi. O, fəlsəfə sahəsində sxolastika ənənələrini kəskin tanqid edir, həm “Platonun miflərini”, həm də “Aristotelin uydurmalarını” eyni dərəcədə rədd edirdi. Campanella qədim klassiklərin nüfuzundan xilas olmağa, elm-lərin tamamilə və əsası şəkildə yeniləşməsinə nail olmağa çağırır. Campanellaya görə, təbiət və Müqəddəs Kitab insanların həqiqəti öyrənməsi üçün iki İlahi mənbədir. O, sensualizm ideyələrini inkişaf etdirmiş, duygunu isə təbiəti dərkin başlıca

vasitəsi elan etmişdir. O, primalitetlər haqqında, yəni varlığın üç əsas atributu – güc, müdriklik və məhəbbət haqqında maraqlı təlim yaratmışdır. Filosofa görə, bütün varlıqlar bu primalitetlərdən ibarətdir. Kampanellanın “Günaş şəhəri” adlı əsərində inkişaf etdirdiyi ideal cəmiyyət haqqında utopiyə xüsusi maraq doğurur.

Qalileyin (1564-1642-ci illər) astronomiya sahəsindəki kaşfları dünyadan aristotelçi-ptolemeyçi mənzərəsinin tərəfdarı olan sxolastlarla onun polemikasının əsasını qoymuşdur. Qaliley iki həqiqət nəzəriyyəsindən istifadə etməklə, elmi dindən tamamilə ayırmışdır. O, təbiətin sonsuz dərkinin mümkünüy qənaətinə galmişdi. Qaliley dərin qnoseoloji məna kəsb edən belə bir ideya irəli sürmüştür ki, həqiqətin dərk edilməsi sonsuz prosesdir. O, həmin prosesdə eksperimentin roluna həlledici əhəmiyyət verirdi. İntibah dövrünün fəlsəfəsi Qalileyin elmi və fəlsəfi faaliyyəti ilə başa çatır.

Sxolastik biliklərin bütün sisteminə qarşı çıxan İntibah dövrü fəlsəfəsi Avropada yeni dövr fəlsəfəsinin yaranması üçün zəmin hazırlamışdır.

Ədəbiyyat

- Античное наследие в культуре Возрождения. М., 1984.
- Л.Баткин. Итальянские гуманисты: стиль жизни и стиль мышления. М., 1978.
- А.Горбунов. Томмазо Кампанелла. М., 1969.
- А.Горбунов. Философия эпохи Возрождения. М., 1980.
- Б.Кузнецов. Идеи и образы итальянского Возрождения. М., 1987.
- Б.Рассел. История западной философии. М., 1959.
- В.Руттенберг. Титаны Возрождения. М., 1976.
- В.Соколов. Очерки философии эпохи Возрождения. М., 1962.

VI fəsil. Qərbi Avropa klassik fəlsəfəsi

- *Yeni dövr fəlsəfəsi*
- *Maarifçilik fəlsəfəsi*
- *XIX əsr Qərbi Avropa fəlsəfəsi*

Yeni dövr fəlsəfəsi. İntibah dövründə Avropa elmin və fəlsəfənin inkişafında çox şeyə nail olmuşdur. XVII əsr həmin prosesdə yeni dövrün başlangıcıdır. Hegel həmin dövrü səciyyələndirərək yazdı: "İnsan özüne, öz təfakkürünə, öz daxilində və xaricində olan hissə təbiətə etibar etməyə başlamışdır. Təbiət və incəsənət sahəsində kəşflər etmək onda məraq oydur, ona ləzzət edir. Dünya üfüqündə mühakimə ulduzu parlamışdır, İnsan öz iradəsini və gücünü başa düşmüş, Yerdən, öz torpağından, öz işlərindən həzz almağa başlamışdır, cünki onlarda adalet və ziya əlamətləri göründü".

Bu dövrün fəlsəfəsi Yeni dövr fəlsəfəsi adlandırılmışdır. Həmin fəlsəfənin əsas istiqamətləri empirizm və rasionalizm idı.

Empirizmin banisi ingilis filosofu Frensis Bekon (1561-1626-ci illər) olmuşdur. Bekon tərafından işlənib hazırlanmış induktiv metod tabiatın eksperimental şəkildə öyrənilməsinə yönəlmüşdür. O yazdı ki, əsl elm tacribi elmdir və o, hissə məlumatlara rasional metodun tətbiq edilməsindən ibarətdir. Rasional metodun əsas şərtləri induksiya, təhlil, müqayisə, müşahidə və eksperimentdir.

Bekon ingilis filosoflarını ona görə tənqid edirdi ki, onlar ilahi və bəşəri dəyərləri qarışdırırı, o dərəcəyə çatmışdır ki, öz fəsəfələrini Müqəddəs Kitabın ehkamları ilə əsaslandırırlar.

Bekona görə, təbiət dərkədiləndir, lakin onun dərk edilməsi yolda insanların şüurunun "bütlərlə", yəni gerçəkliliyin müxtəlif hadisələri barədə yalan və təhrik olunmuş təsəvvürlərlə çirkən-

məsi ilə əlaqədar maneələr vardır. İdrakın bilavasitə vəzifəsi şeklärın və hadisələrin səbəblərini tədqiq etməkdir. İdrak insanın təbiət üzərində hökmranlığını artırmağın ən mühüm amilidir.

F.Bekon əvvəlki fəlsəfi təlimləri yenidən qiymətləndirmiş, materialyanın birinci və ayrılmaz xassasının hərəkət olması ideyəsini irəli sürmüştür. Onun yaradıcılığı Yeni dövr fəlsəfəsinin və elminin inkişafına güclü təsir göstərmişdir.

F.Bekonun təlimi digər ingilis mütfəkkiri **Tomas Hobbsun** (1588-1679-cu illər) əsərlərində daha da inkişaf etdirilmişdir. Hobbs camiyat və dövlət nəzəriyyəsi məsələləri ilə maraqlanır, bu məsələlərin həllini kilsə ehkamları əsasında deyil, təbiət aləminin bir hissəsi kimi nəzərdən keçirilən insanın təbiəti əsasında tapmağa çalışırı.

Hobbs idrak nəzəriyyəsinin əsaslarını işləyib hazırlayarkən belə mühakimə yürüdü: idrak hissələrdən başlayır; hissələrin mənbəyi duygu orqanlarına təsir göstərən maddi dünyadır; lakin duygu kənar obyektiñ təsiri nəticəsində maddi hissəciklərin orqanizm-də hərəkətidir; duyğulardan başlanan idrak zəkada başa çatır ki, o da şeklärin tərkib hissələrini dərk edir. Hobbsa görə, həqiqət şeyi düzgün əks etdirən mühakimədir. Hobbs sensualist-empirikdir, lakin o, ardıcıl deyil və idrakda zəkanın rolunu sünə şəkildə artırmaq, hissələrin rolunu sünə şəkildə azaltmaqla rasionallızm mövqeyindən buditdır.

İdrak nəzəriyyəsi təliminə görə, həqiqi bilik təcrübə və duyğulardan əldə edilə bilməz və bu cür biliyin yeganə mənbəyi yalnız zəka ola bilər. Bu təlim **rasionalizm** adlanır. Avropa rasionallızmanın banisi **Rene Dekart** (1596-1650-ci illər) olmuşdur. Bu mütfəkkir Yeni dövrün riyazi təbiətşünaslığında tətbiq edilmiş təhlil metodlarını fəlsəfi baxımdan mənalandırmış və ilk dəfə olaraq elm adəminin mənlik şüurunun və daxili aləminin geniş mənzərəsini yaratmağa çalışmışdır. Dekart özünün əsas principi olan "Mən fikirləşirəm, deməli, mövcudam" prinsipini irəli sürməklə sübüt edirdi ki, mövcudluğun yeganə həqiqi meyarı fikir, şüurdur.

Dekartın özünəməxsusluğu ondan ibarət idi ki, o, ümumiyyətlə rasionallıq məsələsini deyil, "sərbəst mühakimə yürütməyə" imkan verən rasionallıq tipini, azadfikrilik doğuran və dinin elmi marağı məhv etməkdə aciz olan dini protestantizm ilə əlaqədar təfəkkür tipi məsələsini qarşıya qoymuşdur. Dekartın əsərlərində ilk dəfə olaraq tədqiqat aparan, cəsarətli fərziyyələr irəli sürən, öz nəticələrinin təsdiqlənməsi və ya takzib edilməsi riskindən, bu cür şübhələrdən qorxmayan, sözün ən geniş mənasında, "fikri eksperiment" aparmağa cəsarət göstərən zəka baradə səhbat aparılır.

Dekart əmin idi ki, təfəkkür varlığı dərk edir və təfəkkürün mahiyyəti da elə bundan ibarətdir. Lakin ingilis mütfəkkiri **Con Lokk** (1632-1704-cü illər) buna şübhə edirdi. Lokk aydın fikirlərin fitri olması baradə Dekartın nəzəriyyəsini tənqid edərək sübüt etməyə çalışırı ki, insanların biliklərinin, bütün ideyalarının mənbəyi hissi təcrübədir. Bu halda o, xarici və daxili təcrübəni fərqləndirir və bununla əlaqədar insan ideyalarının iki təcrubi mənbəyinin: duygu və refleksiyanın mövcud olmasını bildirirdi. Duygu ideyaları insandan kənardə mövcud olan şeklärin duygu üzvlərinə təsiri nəticəsində yaranır, məsələn, görmə, eşitmə, lamışa, iyibılma və s. vasitəsilə yaranan ideyalar. Refleksiya ideyaları insan zəkasının onun daxili vəziyyətini və ruhunun fəaliyyətini nəzərdən keçirərək, emosiyaların, arzuların müxtəlif əməliyyatları və s. haqqında ideyalar şəklində yaranır. Lakin daha mürəkkəb ideyalar da mövcuddur: obyektlər ideyası, münasibatlar ideyası, ideya-anlaysıslar bu qəbildəndir.

İdeya-anlaysısların yaranması imkanı ona əsaslanır ki, təcrübədə forma, keyfiyyət və başqa əlamətlərinə görə öz aralarında qismən oxşar olan şeklär çıxdır. Məsələn, "insan" anlaysımının alınması üçün ayrı-ayrı insanlar haqqındaki bütün ideyaların toplanması, eyni olmayan sadə ideyaların isə kənara atılması lazımdır ki, yerdə qalan ideyalar "insan" anlaysını təşkil etsin.

Lokk ideyaların mənbələrini müəyyən etdikdən sonra ideyaların idrak üçün dəyəri məsələsini öyrənir. Ideyalar öz əhəmiyyətində

göra real (və ya fantastik), adekvat (və ya qeyri-adekvat) və həqiqi (və ya yalan) ideyalara bölünür.

Lokk biliyə ideyaların bir-birinə uyğunluğunun (və ya uygun-suzluğunun) qarvanılması kimi tarif verir.

Lokk həm də təbii hüququn prinsiplerini işləyib hazırlamışdır. O, belə hesab edirdi ki, yaşamaq hüququ, azadlıq hüququ və mülkiyyət hüququ insanın əsas hüquqlarıdır və onlara hörmət etmək lazımdır.

Maarifçilik fəlsəfəsi. XVIII əsr Avropanın içtimai fikir tarixinə Maarifçilik dövrü kimi daxil olmuşdur. Əvvəllər insanların məhdud dairəsi - alimlər üçün əlyetarlı olan elmi biliklər artıq incəsənət və adəbiyyat nümayəndələri, səvadlı gənclər arasında yayılmışdı. Cəmiyyətdə elma və maarifə hörmət münasibəti üstünlük təşkil etməyə başlamışdı. Maarifçilik hərəkatı ümum-avropa miqyası almışdı.

Maarifçilik fəlsəfədə əsl inqilab etmişdir. Bu inqilab, ilk növbədə, fəlsəfənin və bütün bilik sahələrinin teologiyadan əsaslı şəkildə ayrılmışından ibarət idi. İkincisi, həmin inqilab bərtərəfli rasiōnalist qnoseologiya və XVII əsr fəlsəfəsinin dini müddəələri arasında ciddi mübarizəni əhatə edirdi. Üçüncüsü, o, deizmin - dünyanın ilkin səbəbi kimi Allahın mövcud olmasını qəbul edən, sonra isə öz qanunları üzrə inkişaf edən təlimin təkamülünə güclü təkan vermişdi.

Maarifçiliyin ən böyük nümayəndələri Volter, Jan Jak Russo, Holbax, Helvetsi, Deni Didro, Lessinq və bir sıra başqaları fəlsəfənin ən mühüm problemlərini hərtərəfli işçılardırmışlar. Onlar yeni içtimai qaydanın bərpə olunmasında biliklərin geniş yayılmasına böyük əhəmiyyət verildilər. Maarifçilər dinin təqidində böyük rol oynamış, orta əsrlərdə fəlsəfədə mövcud məyillərin qalılıqlarına qarşı çıxış etmişlər.

Bu müsbət məqamlarla bərabər, maarifçiliyin bəzi ziddiyyətləri də vardır: maarifçilik ideoloqlarının baxışları bir çox cəhətdən utopik xarakter daşıyırdı; maarifçilər dinin yaranması və yayılmasını yalnız xalqın nadanlığı ilə izah edirdilər.

Volter (1694-1778-ci illər) fransız maarifçiliyinin görkəmli nümayəndəsi idi. O, Allah və din məsələsində deist mövqə tuturdu. Bilik haqqında təlimdə o, bütün biliklərin duyğularından yaranması haqqında tezisin tərəfdarı idi. Lakin eyni zamanda, o bildirirdi ki, mütləq bilik: məntiqi-riyazi bilik və əxlaq haqqında bilik də vardır.

Fransa maarifçiliyinin ən nüfuzlu xadimlərindən biri **Jan Jak Russo** (1712-1778-ci illər) olmuşdur. Russo dünyagörüşü məsələlərində deizmin tərəfdarı, idrak nəzəriyyəsində isə sensualist idi. Onun fikrincə, sosial ziddiyyətlərin həllinin yolu tərbiya sistemini və metodlarını dəyişməkdən ibarətdir. O, belə hesab edirdi ki, mövcud sosial qeyri-bərabərliyə yegana düzəliş azadlıq və hüquqların qeyd-şərtsiz bərabərliy olmalıdır.

Russo fəlsəfəsində dialektika elementləri nazərə çarpırdı. Bu ünsürlər fərdin və növün, insan şaxsiyyətinin və cəmiyyətin azadlığın və məcburətmənin, hüquqi bərabərliyin və hakimiyətin, sosial ədalətin və yabanlılığın nisbəti kimi problemlərin tədqiqində təzahür edirdi. Lakin Russoda bu ideyalar, necə deyərlər, obyektiv şəkildə, onların real predmet məzmununda və ya nəzardən keçirilən problemlərin bilavasitə məzmunu ilə qovuşmuş şəkildə mövcuddur. Russo "dialektika" terminindən çox nadir hallarda istifadə edir və bir qayda olaraq, ona müsbət mənə vermır.

Helvetsi (1715-1771-ci illər) fransız maarifçiliyinin görkəmli siması idi. Helvetsinin fəlsəfi baxışlarının nəzəri əsasları duyğuların təcrübə mənbəyi olması haqqında Lokkun təlimi idi. Təfəkkür beyinin duyğuları müqayisə və kombinə etmək, cəmləşdirmək qabiliyyətidir. Fikirləşmək, mühakimə yürütmək və müqayisə etmək şəyərlər növü ilə görmək, yəni duymaq kimidir. O deyirdi: "Mühakimə yürütmək - duymaq deməkdir..., bütün əqli əməliyyatlar tam duyğulardan ibarətdir".

Helvetsi belə hesab edirdi ki, dünya obyektiv mövcuddur və hisslerin köməyi ilə dərk edilir. İnsanın bütün fikirləri və ideyaları təcrübə prosesində yaranır, buna görə də onun heç bir

fitri ideyası ola bilməz. Dünya dərkədiləndir, onda elə bir şey yoxdur ki, insanlar onu dərk edə bilməsinlər.

Maarifçilik fəlsəfəsinin ən nüfuzlu siması Holbax (1723-1789-cu illər) idi. Onun fikrinə, bütün maddi cisimlər bölünməz və dəyişməz olan atomlardan ibarətdir. Bizim hissərimiz hər hansı şəkildə təsir göstərən nə varsa, hamısı materiyadır. Materiya öz qüvvəsi ilə təsir göstərir və onun hərəkətə galmasi üçün heç bir kənar təkəna ehtiyac yoxdur. Hərəkət materiyanın mövcudluğunun zəruri nəticəsidir.

Bütün biliklərin mənbəyi maddi əşyaların insanın duyuş üzvlərinə təsiri nəticəsində yaranan duyğulardır.

Holbax yazdı ki, dinin yaranması bəzilərinin avamlığının və qorxusunun, digərlərinin yalanının nəticəsidir.

Deni Didro (1713-1784-cü illər), F. Engelsin təbirincə desək, Fransa maarifçiliyi zəminində yaranmış "falsəfa inqilabının" ən böyük xadimi olmuşdur. O, "Elmlərin, sənətlərin və peşələrin ensiklopediyası və ya izahlı lüğəti" kitabında falsəfa tarixinə dair məqalələrin əsas müəllifi idi.

Didro mexanizmin və onunla sıx bağlı olan təbiətin zaman etibarilə dəyişməz olması haqqında metafizik təsəvvürlerin aradan qaldırılması yolu ilə gedirdi. Didro təbiətşünaslığın mexanika ilə əlaqədar olmayan ən yeni sahələrini (ilk növbədə, bioloji fənlər silsiləsini və daha sonra kimyanı) dünyani fəlsəfi baxımdan izah etməyin etibarlı elmi əsası hesab edirdi.

Didronun fransız maarifçiliyinin digər nümayəndlərindən, ilk növbədə, Volterdən və Russodan fərqi ondadır ki, Didro o dövrün təfəkkür əsasını, ilk növbədə "paradoksallıq" metodunu bədii formada təsvir etmək vəzifəsini qarşıya qoymuşdu. Bu sübut əsulundan istifadə edilərkən müəyyən müddəanın doğruluğunu əsaslandırmış cəhdə sanki anlaşılmaz, qəribə, paradoksal bir tərzdə tamamilə əks müddəanın əsaslandırılmasına gətirib çıxarıır. Didro "Fatalist Jak" romanında zərurət və azadlıq, zərurət və təsadüf kimi paradoks-antinomiyalar üzərində ətraflı dayanır.

Didronun fəlsəfəsində dialektik ideyalar çoxdur, məsələn, təbiətin başa düşülməsində dinamizm, təbiətin və cəmiyyətin ümumi inkişafının başa düşülməsində tarixilik ideyaları bu qəbildəndir.

Didro ontologiyasında "hadisələr zənciri" (kainatda hər şeyin hər şeyle əlaqəsi) və "təbii qayda" (dünyada baş verən bütün hadisələrin obyektiv qanuna uyğunluğu) kateqoriyaları mühüm rol oynayır. Didroya görə, təbiətdə sükunət yoxdur, yalnız daxili və xarici hərəkətlərin, dəyişikliklərin müxtəlif növleri vardır. Təbii qayda da dəyişir. Təbiətin bütün bu dəyişmələrində heç bir məqsədyönlülük, qabaqcədan müəyyən edilmiş heç bir harmoniya yoxdur: bu, təbii, labüb olaraq baş verən obyektiv zəruri prosesdir.

Didronun işləyib hazırladığı din nəzəriyyəsi bir çox cəhətdən yenilikçi nəzəriyyə idi və elmi dinişnəslığa yol açırdı. Dinin yaranmasını insanların nadanlığı ilə izah etmiş maarifçilərin çoxundan fərqli olaraq Didro dinin ictimai, qnoseoloji və psixoloji mənbələrinin aşkar etməyə çalışırı. O deyirdi ki, insan özüne xas olan ən yaxşı çizgiləri Allaha aid edir və həmin çizgilərdən vəcdə gələrək, özünü bu məzziyyatlardan məhrum edir. Nəticədə insanların uydurma varlığı aid etdikləri, əslində isə, özlərinə xas olan çizgilər onlar üçün yabançı olur. İnsan zəkasının məhsulları insanlardan təcrid olunmuş şəkildə mövcud olur, onların nəzarətindən çıxır və onlara hökm etməyə başlayır.

Didro insan haqqında maraqlı fikirlər söyləyir. O deyirdi ki, heyvanlardan fərqli olaraq, insan özündən sonra yaşayacaq insanlar üçün yaradır. O, dünyaya gələrkən özündən əvvəlki nəsillərin mənəvi və maddi fəaliyyətinin məhsullarını hazır şəkildə görür və onlardan istifadə edir, öz fəaliyyətinin nəticələrini bəşər mədəniyyəti xəzinəsinə əlavə edir.

Maarifçilik özünün başlangıç mərhələsində, əsasən, zəkanın maarifləndirilməsi, onu "təbii işığa" mane olan xurafat və yanılmalarдан azad etmək vəzifələri ilə bağlı idisə, XVIII əsrin ikinci yarısından etibarən "Maarifçilik" anlayışını daha çox fəal sosial

mübariza və ictimai tərəqqi, əsaslı iqtisadi və sosial dəyişikliklər ilə bağlayırlar. Üstəlik hər bir ölkədə maarifçilik ideologiyasının takamülü saciyyəvi xarakter daşıyırırdı. Məsalən, Fransada maarifçilik ideologiyasının takamülü prosesində "zəkanın siyasilaşdırılması" məsələsi ön plana çıxıldıqda, Almaniyada bu təkamül əsasən praktiki zəkanın nəzəri zəka üzərində primatı ideyasının getdikcə daha geniş yayılmasından, qondarma "populyar fəlsəfə"nin, müxtəlif pedaqoji və dini-əxlaqi konsepsiyların inkişafından, çoxsaylı tarbiyə müəssisələrində, xüsusi məktəblərdə və başqa yerlərdə həmin konsepsiyların praktiki həyata keçirilməsi cəhdlərindən ibarət olurdu.

Maarifçilik insan zəkəsi anlayışının teoloji buxovlardan azad edilməsində, subyektin faallığı və müstəqilliyi, onun varlığı faal və tənqid münasibəti, illi növbədə, mövcud ictimai münasibətlər barəsində öz mövqeyini bildirmək qabiliyyəti ideyalarının ön plana çıxılmasında çox böyük rol oynamışdır.

XIX əsr Qarbi Avropa fəlsəfəsi. Maarifçilik fəlsəfəsi öz missiyasını yerinə yetirdikdən sonra dəyişmiş şəraitdə onun məhdud cəhatləri üzə çıxdı. XIX əsr alman filosofları bu tarixi məhdudluğunu aradan qaldırmak vazifəsini öz üzərlərinə götürdürlər.

Immanuel Kant (1724-1804-cü illər) maarifçilərin ideyalarının bilavasitə varisi idi. O, insan zəkəsi və ləyaqəti, cəmiyyətin manəvi tərəqqisinə inam, təfəkkürdə formal məntiqi ciddiyyə riyət etməyin zəruriliyi, istisnasız olaraq hər şeyi ağlın mühakiməsinə vermək barədə maarifçilik dəyərlərini qəbul etmişdi. Onun devizi belə idi: "Öz ağlından istifadə etməyə cəsarətin çətsin!".

İnsan və onu maraqlandıran aşağıdakı suallar Kantın diqqət mərkəzindədir: mən nəyi öyrənə bilərəm? Azadlıq nə deməkdir?

Kant bilikləri qeyri-mükəmməl və mükəmməl bilik növlərinə böllür. Mükəmməl bilik həqiqi elmi bilikdir, dəqiqlik, ümumilik və zərurilik onun saciyyəvi cəhətləridir. Lakin bu cür biliyi tacribə nəticəsində alda etmək ümidi faydasızdır, bilik qeyri-empirik, yəni aprior xarakter daşıyır.

Kanta görə, bizim şüurumuzdan asılı olmayan "özündə şey" dünyası mövcuddur. İdrak ondan başlayır ki, "şey "özündə şey" duyğu orqanlarına təsir göstərərək hissələr yaradır. Lakin bu halda bizim əldə etdiyimiz bilik "özündə şey" barəsində bilik deyildir. Bu, hissə qavarılanın yalnız bizim şüurumuzun formalarına: duygulara, anlayışlara və mühakimələrə tətbiq edilə bilən tərəfləri, xassaları və münasibətləri barədə bilikdir. Bu formaların tətbiq edilə bilməyəcəyi şəy haqqında isə bizim ümumiyyətlə, heç bir biliyimiz ola bilməz: "özündə şey" dərkədilməzdir. Hiss üçün alçatmaz olan "şey özündə" dünyasından fərqli olaraq, hissələrlə qavarılan dünya dərkədiləndir, lakin bu yalnız onun sayəsində mümkün olur ki, həmin dünya dərk edən subyektin malik olduğu hissə məlumatlarının nizamsız materialından formallaşır. Kant dərk edən subyektin müstəqilliyini transsəntental (yani, tacribədən avval yaranan, lakin ona tətbiq edilə bilən) sürət adlandırır, əslinda isə bu, təkcənin şüurunun məhdudluğunun nəticəsidir; bu ümumbaşarı güc müəyyən dərəcədə hər bir fərdə xasdır. Beləliklə, Kant bir tərəfdən idrakda praktikanın rolunu qəbul edir, digər tərəfdən praktikanı şüurun, təfəkkürün fəaliyyəti hesab edir. Bu, aqnostisizmdir, həmin təlimə görə, "özündə şey" həmişə bizim idrakımızın hüdudlarından kənardə olmuşdur və həmişə belə olacaqdır.

Kant azadlığın nə demək olması barədə sualı da özünəməxsus tərzdə cavab verir. I.Narskinin qeyd etdiyi kimi, Kantın fəlsəfəsində azadlıq haqqında an azı dörd müxtəlif anlayış vardır.

Birincisi, bu azadlıq xüsusi transsəntental qabiliyyətdir. Bu, ağlın bir sira hadisələrin səbəblərindən asılı olmayan, həmin sıranın hissə şərtlənməyən nizamlayıcı başlangıç rolunda çıxış etmək imkanıdır ki, bu da ona səbəbiyyəti transsəntental fəaliyyətin apriori nəticəsi kimi daxil edir.

Ikinciisi, Kant hadisələr almamda "nisbi" azadlıq anlayışını qəbul edir. Bu dünya ciddi zəruratlə dolu olduğu üçün orada azadlıq yalnız tacribədə dərk edilmiş zərurət kimi mövcud ola bilər. Kant bunu "kosmoloji mənada" azadlıq adlandırır.

Üçüncüsü, bu, özündə şey aləminin zəka ilə dərk edilə bilən dünyasındaki azadlıq, "azadlığın ali prinsipi", "azadlıq vasitəsilə səbəbiyyətdir". İnsanlar transsident azadlıqda iştirak etməlidirlər: mən özümü yalnız borc anlayışına na qədər çox məcbur edirəməsə, azadlıq ideyası məni bir o qədər ağıl gücünə dərk edilən dünyanın üzvünə çevirir.

Dördüncüsü, azadlıq empirik dünyada istədiyi kimi hərəkət etmək qabiliyyətidir. Bu, insan iradəsinin hissiyyatın müxtəlif məcburılıkları arasında seçim etmək, yaxud ümumiyyətlə, hissiyyatın məcburılıkdən asılı olmamaq imkanıdır. Bu, yalnız mənfi mənada azadlıqdır, əxlaqa zidd davranışın səbəbidir.

Kant fəlsəfəsindəki bir sıra müsbət məqamlar qeyd edilməlidir: camiyyata bütöv sistem kimi yanaşma, ictimai tərəqqinin sürətləndirilməsi ideyası, ziddiyyətlərin cəmiyyətin inkişafı baxımından hərəkətverici qüvvə kimi təsəvvür edilməsi.

Kant fəlsəfəsi fəlsəfi ideyaların sonrakı inkişafında iki yolun başlangıcı olmuşdur: birinci yol öz ifadəsinə pozitivizmdə tapmış XIX asırın hamar-takamül nəzəriyyələrinə doğru aparır; ikinci yol inkişaf nəzəriyyəsinin dialektik tədqiqinə yönəlmədir.

Alman burjuaziyasının dəyişikliklərə meyil etməsinin ifadəçisi olmuş **Johann Gottlieb Fichte** (1762-1814-cü illər) təhkimçilik hüququnun lağrı edilməsinə, vətəndaş azadlıqlarının müəyyən edilməsinə, Almaniyadan dirçəldilməsinə və birləşdirilməsinə tərəfdar idi. Fixtenin idealı an yüksək başəri dayar olan azadlıqdır. O yazardı: "Özünü başqalarının ağası hesab edən hər kəs özü kölödir. Əgər o, haqiqətdə həmişə belə olmasa da, onun ruhu kölə ruhudur və özündən daha güclü, onu kölə vəziyyətinə sala biləcək hər kəsin qarşısında o, iyrənc şəkildə sürünəcəkdir. Yalnız o kəs azaddır ki, ətrafindəki insanların hamisini azad etmək istəyir". Bu, hadisələrin həqiqi mahiyyətinə dərin fəlsəfi nüfuz etmək nümunəsidir.

Fixte öz təlimini bütün başəri biliklərinə əsas cəhətlərini əzx edən "elmi təlim" kimi şərh edirdi.

Fixte varlığın dərkinə qəti əmin idi. O, Kantın dərkədilməz "özündə şey" konsepsiyasını bir kənarə ataraq, idrəkin müxtəlif formalarını bir başlanğıcından hasil etməyə çalışır. V.Asmus göstərir ki, Fixte düşünülə biləcək hər şeyi özündə ehtiva edən fəal subyekti və ya "Mən" i nəzərdə tuturdu. "Mən" in fəaliyyəti başlangıç vəziyyətdən əks vəziyyətə, oradan isə ilk iki vəziyyətin vahdəti (va ya sintezi) olan üçüncü vəziyyətə doğru hərəkət kimi başa düşülür. Bu halda ilkin "Mən" dan başqa hansısa "qeyri-Mən" də olmalıdır, hansı ki, nəinki mövcud olan, həm də "Mən" a təsir göstərən və müəyyən mənada onun fəaliyyətini təyin edən varlıq kimi qəbul edilməlidir. "Mən" in ona qarşı duran "qeyri-Mən" tərəfindən müəyyən "təkan" göstərildiyini hiss etməsi zəruridir.

Bununla belə, Fixte vurgulayırdı ki, biz "qeyri-Mən" tərəfindən verilən "təkan" in bizi "Mən" in fəaliyyətini necə təyin etdiyini anlayışlar vasitəsilə dərk edə bilmərik. "Qeyri-Mən" tərəfindən "təkan" in bu təsirini bizi bilavasita hiss edirik, lakin dərk etmirik. Onda belə çıxır ki, nəzəri fəaliyyətin asasını qeyri-şüuri fəaliyyət təşkil edirmiş. Fixte "Mən" in fəaliyyəti dedikdə, ilk növbədə, subyektiñ əxlaqi davranışını başa düşür. İnsan fəaliyyətinin məqsədi əxlaq qanunlarının icra edilməsi, borcun yerinə yetirilməsidir. Fixteyə görə, insanın təbii meyilləri bu qanunların icrasına mane olur. Həmin meyillərin mənbəyi insanın bütün dünya ilə bağlı olan fiziki təbiətidir. "Mən" a qarşı duran və onu fəaliyyətə sövq edən "qeyri-Mən" elə budur.

Georg Hegelin (1770-1831-ci illər) fəlsəfəsi alman klassik fəlsəfəsinin inkişafında zirvədir. Bu fəlsəfa alman fəlsəfi fikrinin ən yaxşı ənənələrini sistemləşdirir və ümumiləşdirir.

Hegel dünyanın mənzərəsini təsvir edərkən belə hesab edirdi ki, insan təfəkkür sayasında ruh ilə təbiətin, subyekt ilə obyekti eyniliyini aşkar edir. Hegel bu eyniliyi ideya adlandırır. A.Makarov Hegelin bu konsepsiyasını səciyyələndirərək yazar: "İdeya öz inkişafı prosesində müxtəlif mərhalalardan keçir, öz məzmununu getdikcə daha tam açıqlayır. O, əvvəlcə özlüyündə

inkışaf edir, sonra təbiət – qeyri-üzvi və üzvi dünya və insan forması kəsb edir, daha sonra dövlət, incasənat, din və fəlsəfə formasında təzahür edir. Beləliklə, Hegelin konstruksiyasına görə, bütün çoxşaxalı dünya yaradıcı qüvvə və onun müxtəlif təzahür formalarının məcmusu kimi ideyanın özünün inkışafının məhsuludur”.

Təfəkkürün və varlığın eyniliyi prinsipi yaranış haqqında xristian ehhəmi ilə bir araya sığdır, çünkü bu prinsip an aşağı varlığın ilahi ruhun iradası ilə yaradılması haqqında tezisə ziddir. Lakin Hegel bunu başqa cür izah edir: an aşağı mücərrəd “varlıq”dan teleoloji mülahizələr əsasında kateqoriyaların strukturunu, ondan təbiət, sonra isə insan ruhu yaranır.

Hegel dialektikdir. Onun dialektikası fasıləsiz hərəkətdə olan, biri digarına keçən, döyişən, özünün əksinə çevrilən, onlara daxilən xas olan və onların inkışafının hərəkətverici qüvvəsini təşkil edən ziddiyyətləri üzə çıxaran ideyalar və anlayışlar dialektilikasıdır.

İnkar və inkarın inkarı inkışaf prosesinin müəyyən mərhələsidir. İnkarın inkarı nəticəsində əvvəlki inkar müəyyən dərəcədə “aradan qalxır” və əvvəllər inkar edilən yeni əsasda və yeni formada bərpa olunur. Lakin bu, köhnənin təkrarı, başlanğıc nöqtəyə qayıdış deyil, inkışafın yeni, daha yüksək pilləsidir. İnkarı inkar aşağıdakı sxem üzrə baş verir: tezis – antitezis (inkar) – sintez (inkarın inkarı).

Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi **Lyudvig Feyerbax** (1804-1872-ci illər) olmuşdur.

Feyerbax fəlsəfəsinin mühüm nailiyyəti olmuş antropologizm materializm ilə humanizmin sintezi prinsipi hesab edilməlidir. O, birinci, şeylərin və ya mahiyyatların hərəkətinin daxili mənbələrinin; ikinci, tabii səbəblərin və onların doğurduğu şeylərin və ya mahiyyatların keyfiyyətcə müəyyənliliyini; üçüncüsü, inkışafın keyfiyyət dəyişikliyi və sadədən mürəkkəbə, ibtidaidən aliya keçid, müəyyən son varlığın müəyyənliliyinin inkarı kimi qarşıdurma vasitəsilə keçid olmasını qəbul edir.

Feyerbax obyektiv qanuna uyğunluqların müxtəlifliyini qəbul edir. O, astronomik, fiziki, kimyəvi, geoloji, üzvi, fizioloji və hətta antropoloji qanuna uyğunluqların adını çəkir.

İnsan güclüdür, onun fəaliyyəti daim tərəqqi edən prosesdir, lakin bu proses heç vaxt insanların yaradıcıya və təbiətin qanunvericisine əvvrilmasına gətirib çıxmayaçaqdır.

Feyerbax insanın zəkəli olması məsələsini yeni şəkildə qarşıya qoyur. O, insana ağıl vasitəsilə tarif vermekdən imtina edir. Feyerbax üçün insan heyvandan təkcə təfəkkürlə, təkcə zəka ilə fərqlənmir – insanın bütün varlığı heyvanın varlığından fərqlidir. O, universal canlıdır. Lakin bu universallıq təkcə təfəkkürdən ibarət deyildir, çünkü təfəkkür insanın varlığının xüsusiyyətlərindən yalnız biridir. İnsanın universallığının mənbəyi və fəallıq mərkəzi onun xislətindəki ictimai mahiyyətidir. Ayrıca götürülmüş insan bəşəri mahiyyəti ehtiva etmir, bəşəri mahiyyət yalnız ünsiyyətdə, insanın insanla vəhdətində üzə çıxır.

Feyerbax varlığı sözün geniş mənasında, təbiət kimi, təbii şeylərin həqiqi dünyası kimi müəyyənmişdir. İnsan da bu cür təbii şeylərdən biridir. Bu mənada insan idrak obyektidir. Cismani dünyanın bir hissəsi, obyektlərdən biri olan insanın malik olduğu qabiliyyət onu həm də idrakin subyektinə çevirir, o, hissiyyata malikdir. Məhz hissiyyat obyektiv aləmin insan idrakında mövcudluq formasıdır.

Feyerbax sensualizmi bəşəri anlayışları hissələrin ixtiyarı kombinasiyaları hesab edən XVII-XVIII əsrlər mütəfəkkirlərinin sensualizmindən fərqlənir. Feyerbax üçün “hissiyyat”, ilk növbədə, həyatın və təcrübənin tamlığı deməkdir, çünkü insan dünyada təkcə öz zəkası ilə deyil, özünün bütün varlığı ilə mövcuddur. İnsanın məkan-zaman dünyasında mövcudluğu məhz hissiyyat üçün etibarlı şəkildə üzə çıxaraq universumda meyillərin vasitəsi kimi çıxış edir.

Feyerbax fəlsəfi fikir tarixində ilk dəfə olaraq, insanın yanılmalarının izah edilməsi üçün inikas prinsipini şüurlu şəkildə tətbiq etmiş, din aləmini fani dünyasının illüzor inikası, dini isə insanın

haqqı mahiyyətinin təhrif olunmuş inikası kimi səciyyələndirilmişdir. Feyerbaxa görə, Allah insanın olmaq istədiyidir; O, insanın özündən kənara çıxarılmış və yadlaşdırılmış mahiyyətidir. "Teologianın sırrı antropologiyadır". İnsana sevgi, nəslə sevgi elə bir hissdir ki, Feyerbax onu xristianlığın Allaha can atması yerinə qoyur.

Alman klassik fəlsəfəsinin xidməti əvvəlki rasionalizmin metafizik və formal-məntiqi məhdudluğunu aradan qaldırmış rasionalizmin yeni, an yüksək tarixi formasını yaratmaqdan ibarət olmuşdur. Bu fəlsəfa hüdudsuz rasionalizmin maneələrini qəbul etməyən perspektiv yaratmaqla məntiqi kompetensiya sahəsini genişləndirmiştir.

Ədəbiyyat

- В.Асмус. Иммануил Кант. М., 1973.
А.Гулыга. Кант. М., 1977.
А.Гулыга. Гегель. М., 1970.
История диалектики. Немецкая классическая философия. М., 1978.
Кант и кантианцы. Критические очерки одной философской традиции. М., 1978.
И.Нарский. Западноевропейская философия XIX века. М., 1976.
Л.Субботин. Фрэнсис Бэкон. М., 1974.
Философия Гегеля: проблемы диалектики. М., 1987.
В.Шестаков. Очерки по истории эстетики от Сократа до Гегеля. М., 1979.

VII fəsil. Qeyri-klassik fəlsəfə

- *Marksizm və neomarksizm*
- *Maks Veber və onun marksizmin alternativi olan təlimi*
- *A.Berqsonun "Həyat fəlsəfəsi"*
- *Ogüst Kontun və Herbert Spenserin pozitivizmi*
- *Şopenhauer və Nitsşenin volyuntarizmi*
- *Fenomenologiya*
- *Ekzistensializm – mövcudluq fəlsəfəsi*
- *Personalizm*
- *Freydizm və neofreydizm*
- *Strukturalizm*

Marksizm və neomarksizm. Yeni ictimai formasiya – kommunizm haqqında fəlsəfi təlim kimi marksizm **Karl Marks** (1818-1883-cü illər) və **Fridrix Engels** (1820-1895-ci illər) tərəfindən yaradılmışdır. Marksizmin vətəni Almaniya idir. Marks bir sıra yeni problemlər qarşıya qoymuş və onları həll etməyə cəhd göstərmişdir: sosial qeyri-bərabərliyin, istismarın, zülmün, yabançılığın, zehni və fiziki əmək, şəhər və kənd arasında ziddiyatların aradan qaldırılması, ictimai münasibatların ağlabatan tərzdə yenidən qurulması və s. Bu işdə ona F.Engels kömək edirdi.

Marks dialektikanı Hegeldən öyrənmişdi, lakin belə hesab edirdi ki, Hegel dialektikasını başı üstə çevirmək lazımdır. Hegelin və Marksın iqtisadi-fəlsəfi baxışları arasında da müəyyən varislik mövcuddur. Hər iki mütəfəkkirin inkişaf etdirdiyi əmək, insanın daxili dünyası və hissələri konsepsiyası, eləcə də hərəkətə insanın özünüüsədə vəsiti kimi baxmaları onları bir-birinə yaxınlaşdırır. İstər Hegel, istərsə də Marks təbiəti tarixdən ayırmır, onlar hər ikisi tarixə mədəniyyətin tarixi kimi baxırı. Bu tarixdə insanın

tələbatı çoxsaylı mədəni formaların yaradılması üçün açıq olan əsas struktur təşkil edir, həmin formalar da, öz növbəsində, tələbatın ekzistensial xarakterini formalasdırır, lakin insanın yaradılıcılıq və ünsiyyətə həqiqi tələbatı istiqamətində fəaliyyət göstərir.

Marksizm tarixdə şəxsiyyətin rolunu azaldır, fərdi, şəxsi dəyərləri sosial dəyərlərə, subyektiv obyektiv, yaradıcılık mexanikiyə çevirir. İctimai inkişaf qanunlarının obyektivliyi haqqında Marksın söylədiyi müddəə "xarici" və "daxili", fərdi və ictimai, subyektiv və obyektiv problemləri tarixi aspektədə təhrif olunmuş şəkildə izah edir.

Marks kapitalizmi humanizmə zidd quruluş hesab edirdi. O əmin idi ki, antihumanizm öz yerini humanizmə könlüllü şəkildə verməyəcəkdir, öz ağılığının vasitəsi kimi zorakılıqlıdan istifadə edənlərə zorakılıq tətbiq etmək lazımdır. İngilabi zorakılıq əsl humanizmdir. Marks sosialist inqilabı, proletariat diktatürasını haqqında öz təlimini bu inam üzərində qurmuşdur.

Marks idrakın əsası olan praktikaya böyük əhəmiyyət verirdi. İnsan öz mühakimələrinin yanlış və ya doğru olmasını praktikada yəqin edir. Praktika həqiqəti yanılmadan fərqləndirməyə imkan verən material mənbəyidir.

Marksa görə, maddi istehsal cəmiyyət həyatının həlledici əsasıdır, sosial inkişafda praktikanın əhəmiyyəti də bununla bağlıdır. K.Marks və F.Engels ictimai tərəqqinin perspektivlərini nəzərdən keçirərək belə nəticəyə gəlirlər ki, başarıyyətin həyatında çox dərin dönüş mərhələsi yetişməkdədir. Bu dönüşün mahiyyəti bütün əvvəlki tarix ərzində, cəmiyyətin inkişafı "təbii zərurət" çərçivəsində insanların öz təbii tələbatlarını və onlarla əlaqədər başqa maddi ehtiyaclarını təmin etmək üçün hələ də çatışmayan vasaitlər uğrunda mübarizə çərçivəsində həyata keçməsi vəziyyətini aradan qaldırmaqdandır ibarətdir. Bu, bəşər cəmiyyətinin inkişafını maddi istehsaldan o qədər asılı vəziyyətə salırdı ki, ictimai inkişafın məzmunu maddi istehsalın özünü, onun əşyalaşmış möhsuldalar qüvvələrinin inkişafı ilə müəyyən edildirdi.

Sonralar marksizm V.I.Leninin (1870-1924-cü illər) və I.V.Stalinin (1879-1953-cü illər) əsərlərində inkişaf etdirilmişdir. V.I.Leninin təlimi – leninizm XIX əsrin axırları XX əsrin əvvəllerində Rusiya şəraitinə tətbiqən marksizmin davamı və inkişafı hesab edilir. Lenin marksizmi daha da inkişaf etdirərkən sosialist inqilabi və proletariat diktatürasını konsepsiyasını yaratmışdır. Rusiyada azadlıq hərəkatının sınıfı tərkibi ilə müəyyən edilən dövrlərə: zadəgan, raznoçın, proletar hərəkatı dövrlərinə bölünməsi Leninin adı ilə bağlıdır.

Partiya haqqında, proletariatın müttəfiqləri, milli məsələnin həlli yolları, müxtəlif ictimai quruluşlu dövlətlərin dinc yanaşı yaşamasının prinsipləri haqqında təlim Lenina maxsusdur. Lenin Rusiyada kapitalizmin inkişafının səciyyəvi cəhətlərini müəyyən etmək üçün çox böyük iş görmüşdür. Leninin "Materializm və empiriokritisizm", "Falsafa daftərləri", "Mübariz materializmin əhəmiyyəti haqqında" və digər əsas fəlsəfi əsərlərində müxtəlif fəlsəfi və sosial konsepsiyalarla mübarizədə marksizm-leninizmin mövqeləri müəyyən edilmişdir.

Leninizm sovet camiyyətində fəlsəfənin inkişafının ana xəttidir. Bu camiyyətin dağılması və postsovet dövründə fəlsəfi fikrin sonrakı inkişafı leninizmin müəyyən nöqsanlarını və yarımqiç cəhətlərini üzə çıxarmışdır. Leninin təliminin ifrat ideolojiləşdirilməsi və partiyalı olması sovet elmində, xüsusən humanitar biliklər sahəsində bu saxta tədqiqat stereotiplərinə, ehhəmiliğin güclənməsinə, səmərəsiz sxolastikaya və ideoloji əzbərciliyə gətirib çıxarmışdı.

Lenin özündən əvvəlki rus mütəxəssislərinin sosioloji fikirlərinin dərinliyini kifayat qədər təsəvvür etmir, hətta özünün müəsirləri olan Kautski, Plexanov, Martov və onların davamçıları tərəfindən marksizmin Rusiya şəraitinə tətbiqi ilə bağlı irəli sürürlən konsepsiaları qətiyyətlə rədd edirdi.

Keçən əsrin 90-ci illərinin hadisələri, marksizm ideyaları əsasında qurulmuş SSRİ-nin dağılması inandırıcı şəkildə göstərdi ki, baş verə biləcək bütün dəyişiklikləri əvvəlcədən düzgün sezmayı

təmin edə biləcək dolğun və toxunulmaz sosial nəzəriyyə yoxdur və ola da bilməz.

Neomarksizm Avropa şəraitində inkişaf etməyə başlamışdır. Neomarksizmin ən məşhur nümayəndələri D.Lukaç, A.Qramşı, L.Altuşsər, Y.Habermas və başqalarıdır.

Lukaç marksizmin tarixi-dialektik interpretasiyasını verməyə çalışır, Altuşsər isə Marksın təlimini "formalist" mövqedən başa düşür və bu cür interpretasiya edirdi. Altuşsər üçün marksizm sadəcə "tarixin elmi" deyil, həm də nəzəri formasiyaların özünün təbiəti və onların tarixi haqqında, deməli, özü haqqında hesabat vera biləcək və özünü obyekti kimi nəzərdən keçirə biləcək fəlsəfadır. Altuşsər görə, marksizm bəşər tarixinin "üzvi" ideolojiyasına çevriləməli olan elmdir.

Maks Veber və onun marksizmin alternativi olan təlimi.

Marksdan fərqli olaraq digər alman alimi Maks Veber (1864-1920-ci illər) belə bir ideyanı əsas götürdü ki, varlıqla şurun qarşılıqlı əlaqəsi subyekt və dəyərin müəyyən münasibəti əsasında qurulur. Buna görə də o, hesab edirdi ki, hər hansı hadisənin mahiyyəti təkcə onun iqtisadi cəhətləri ilə deyil, ilk növbədə, onun mədəni bilikləri ilə müəyyən edilir, yəni iqtisadi dəyərlərlə yanaşı, təhlil edilən materiali dini, əxlaqi, estetik dəyərlərlə də müqayisə etmək lazımdır.

Veber kapitalizmin modelini xeyir alda etməyə rasional cəhd əsasında qurmağa çalışırı: vaxt puldur; pul təzə pul gətirir; əxlaqın ali neməti varlanarkən pulun gətirə biləcəyi həzzlərdən tam imtina etməkdir.

Veberin cəmiyyət haqqında "başa düşən sosiologiya" adı ilə məşhur olan autentik elm programı özündən əvvəlki sosial konsepsiyanın hamısına qarşı qoyulur. Veberə görə sosiologiya elə bir elmdir ki, o, sosial təsiri interpretasiya etməklə bərabər onu başa düşür və bununla da həmin təsirin istiqamətini və nəticələrini səbabiyət mövqeyindən izah etməyə çalışır. Veber "sosial təsir" dedikdə, başqa insanların davranışına yönəlmüş hərəkətin hərəkət edən subyekt üçün əhəmiyyət kəsb etməsini

başa düşür. Başqa sözlə desək, hərəkətin subyektiv mənası sosioloğun işi üçün əsas material olmalıdır.

Məsələn, Veber odun doğrayan insanın hərəkətini interpretasiya edərkən odunçunun müxtəlif subyektiv fikirlərini, onun planlarını və fəaliyyət motivlərini başa düşür.

Veberə görə, sosial fəaliyyət iki məqamı əhatə edir: subyektiv motivasiya və başqalarına oriyentasiya. O, həmin baxışları hakimiyət anlayışına da şamil edir. Sosial fəaliyyətin atributu başqalarının ehtimallarına yönəlmış olduğuna görə, hakimiyət siyasi münasibətlərdə iştirak edən tərəflərin qarşılıqlı niyyətlərini nəzərdə tutur. Hakimiyət yalnız bu halda legitim olur: idarə edənlər gözlayırlar ki, onların komandalarına tabe olacaqlar; idarə edilənlər isə ağlabatan direktivlər gözləyirlər.

A.Bergsonun "Həyat fəlsəfəsi". Fransız mütəfakkiri Anri Bergson (1859-1941-ci illər) XIX əsrin sonu - XX əsrin əvvəlində Fransa fəlsəfəsinin ən nəhəng nümayəndələrindən biridir. Onun "Şüurun bilavasitə məlumatları" (1889-cu il), "Materiya və yaddaş" (1896-ci il), "Yaradıcı təkamül" (1907-ci il), "Əxlaqın və dinin iki mənbəyi" (1932-ci il) və digər əsərlərində işləyib hazırladığı təlimi şərti olaraq, "Həyat fəlsəfəsi" adlanan istiqamətə aid edirlər.

Filosof A.Bergsonun maraq dairəsinin mərkəzində qnoseologiya, psixologiya, təkamül nəzəriyyəsi məsələləri dururdu. Lakin A.Bergsonun fəlsəfəsində əsas yeri "həyat" anlayışı tutur. O, həmin anlayışı tədqiq edərkən təbiətin və insanın inkişafının təkamülü, onların vəhdətini yeni qaydada izah edən dünya mənzərası yaratmağa çalışır. Filosof sosial həyatın "bioloji təməlini" öyrənir; bioloji təkamül metodunu tətbiq etməklə, cəmiyyətin mənşəyini həyatın məqsədləri ilə əlaqələndirir.

Bergsona görə, "həyat" elə bir bütövlük, kontinuum (fasılısızlıq), axın, qarşısılınmaz təşəkkül prosesidir ki, bu prosesdə təbiətdə təkrarlanmayan məqamlar yaranır və qorunub saxlanır. O, "həyat" anlayışını fasılısız yaradıcı təşəkkül kimi izah edir. "Yaradıcı təkamül" hayatı istəklərlə materiyamın əlaqəsindən

irəli gəlir: materiya "müqavimət göstərir", lakin hər halda həya-
ta tabe olur, bir növ takamül üçün trampolin rolunu oynayır.

Natıçədə A.Berqsonun təsvir etdiyi dünya fasılısız inkişaf edən
və "yaradıcı şəkildə" yeni-yeni formalar doğuran vahid aləm
kimi təsəvvür edilir.

A.Berqsonun bir sira ideyaları müasir Qərb fəlsəfəsinin təsəvvür-
lər sisteməna daxil olmuşdur, hərçənd yeni kontekstə uyğun
olaraq dəyişmiş bu ideyalar digər forma və bir çox hallarda isə
tamamilə yeni mənə kəsb etmişdir. Humanitar-antropoloji
istiqamət üçün səciyyəvi olan müasir təfakkür üsulunda
Berqsonun təsiri aşkar hiss olunur. Özü də bu təsir təkcə elmin
məhdudluğunun və idrakın intellektual metodunun təqnidinin
əsasını qoyanlardan biri kimi deyil, həm də o dövrda cəmiyyətin
mənəvi təsəvvürlərinin mənzərasını yaratmış filosofun təsiridir.

A.Berqsonun təlimi Uilyam Cems, Teyyar de Şarden, Marsel
Prust və ruhən bir-birindən çox fərqlənən digər mütefakkirlərə
təsir göstərmişdir. Xüsusən filosofun yaradıcılığının sonrakı
dövründə inkişaf etdirilmiş bir sira anlayışlar (məsələn müddət,
yaddaş, konkret və s.) və müddeələr müasir personalistlərin
təsəvvürləri ilə həməhəngdir; Berqsonun konsepsiyası ilə ekzis-
tensializm arasında da oxşar məqamlar müşahidə olunur.

Ogüst Kontun və Herbert Spenserin pozitivizmi. Qəribi
Avropanın qeyri-klassik fəlsəfəsində bəzi filosoflar xüsusilə
seçilirlər. Onlar belə hesab edirdilər ki, fəlsəfənin anlayışları,
müddəalələr və onun qarşıya qoymuş məsələlər həddən artıq
mütərrəddir və heç bir yolla həll edilə bilməz. Beləliklə, onlar fəl-
səfənin idrakı dəyərini, sistematiq idrakın mümkinliliyünü inkar
edir və fərz edirdilər ki, həqiqi (pozitiv) biliyi yalnız xüsusi,
konkret, empirik elmlər verə bilər. "Pozitivizm" termini özü də
belə yaranmışdır. Bu termini ilk dəfə fransız alimi **Ogüst Kont**
(1798-1857-ci illər) işlətmüşdür.

Kont və ingilis **Herbert Spenser** (1820-1903-cü illər) sübut
etməyə çalışırdılar ki, dünyagörüşü problemlərinin tədqiqat

vasitəsi kimi elmin fövqündə dayanan hər hansı fəlsəfəyə ehti-
yacı yoxdur; kauzal fəlsəfi biliq sintezi təsviri töbii-elmi sintezi,
şeylərin mahiyyətinin dərk edilməsi nəzəriyyəsi isə hadisələrin
nizamlanması metodikası ilə əvəz edilməlidir.

Pozitivistlər çox vaxt gələcək elmşünaslığın ayrı-ayrı problemləri
qabaqcadan duyurdular. Onlar sosiologiyaya mühüm yer
ayırırlırlar. Onlar töbiat elmlərinin və ictimai elmlərin
metodologiyasına müyyən qədər təsir göstərmişlər.

A.Kovalyov O.Kontun və H.Spenserin sosiologiyasının
mühüm cəhətlərini açıqlayaraq yazar: "O.Kontun sosial statistikası
belə bir prinsipə əsaslanır ki, cəmiyyətin təsisatları, etiqadları
və əxlaqi dəyərləri vahid tam şəklində qarşılıqlı əlaqəlidir. Əgər
hər hansı sosial hadisənin digər hadisələrlə yanaşı necə mövcud
olması qanunu təsvir edilməmişsə, bu halda həmin sosial hadi-
sənin mövcudluğu izah olunur. H.Spenser orqanizmdə və
cəmiyyətdə baş verən proseslər arasında funksional analogiya-
lardan istifadə etmişdir. Cəmiyyətin və orqanizmin təşkil olun-
ma qanunları homoloji qanunlardır. Orqanizmin təkamül yolu
ilə inkişaf etdiyi kimi, cəmiyyətdə strukturun differensi-
asiyasının güclənməsi də müvafiq funksiyaların differensi-
asiyasının güclənməsi ilə müşayiət olunur. Spenserin fikrinə,
həm cəmiyyətdə, həm də orqanizmdə hissələrin qarşılıqlı üzvi
asılılığı və tam (struktur) ilə onun hissələrinin nisbi müstəqilliyi
barədə danışmaq olar. Canlı orqanizmlərin inkişafında olduğu
kimi, sosial təkamül prosesləri də töbii və genetik proseslərdir,
onları qanunvericiliyin köməyi ilə sürətləndirmək mümkün
deyildir. İnsan bu proseslərin gedisiyi yalnız təhrif edə və ya
ləngidə bilər.

Təkamülün cəmiyyət-mexaniki sxemini (yeri golmişkən,
Darvindən asılı olmayaraq) keşf etmiş Spenser həmin sxema
əsaslanaraq müasir funksionalist neoevolusionizmin bir sira
problemlərini – struktur mürəkkəbliyi, sosial differensiasiya və
inteqrasiya proseslərinin qarşılıqlı nisbəti və digər problemləri
qabaqcadan hiss etmişdir.

XX əsrin əvvəlində pozitivizm öz populyarlığını itirmiş, onun müxtalif növləri – empiriokritisizm-maxizm (Max və Avenarius) və neopozitivizm (Karnap və b.) yaranmışdır.

Şopenhauer və Nitsşenin volyuntarizmi. XIX əsrin bəzi filosofları zəkanı mədh edir, mənəviyyat, hüquq və insanın mahiyyəti problemlərini öyrənir, sosial inqilabların zəruri olmasına dənisişirdi. Eyni zamanda, başqları inqilabların və onların nəticələrinin tamamilə mənasız olması barədə mühakimələr yürüdür, üçüncülər onları maraqlandıran məsələlərin həllini tapmaq üçün insanın iradəsi, onun fəaliyyət və davranışının motivləri problemlərinə müraciət edirdilər. Alman filosofu Artur Şopenhauer (1788-1860-ci illər) də irada məsələsini xüsusi vurğulayırdı. Onun "həyat fəlsəfəsi" Kantın, Platonun və buddizmin təsiri altında yaranmışdır. Şopenhauer praktiki zəkanın nəzəri zəkadan üstün olması barədə Kantın tezislərində özünün iradi başlangıçın ilkinliyi haqqında təlimin rüşeymlərini görürdü. Buddizmdə isə ona xoş galən cəhət nirvana haqqında təlim idi.

Şopenhauerin təliminin mahiyyətini belə şərh etmək olar: şəxsiyyətin hayatının əsasını zəkadan asılı olmayan, insanın cismani mövcudluğundan ayrılmaz və həqiqətən bütün mövcudatın məzmununu təşkil edən dünya iradəsinin dərkəndil məzüyinin təzahürü olan iradə təşkil edir.

Şopenhauerə görə, hadisələr dünyası subyektlərin – insanların hiss-i-intuitiv təsəvvürlərinin məcmusudur. Bu hadisələrin arxa-sında "özündə şey"lər dünyası dayanır ki, İradə də həmin dünyadır. O, dərkələnməzdür, hər hansı varlığın mütləq başlangıçını təşkil edir, hadisələri və ya təsəvvürləri doğurur. Təsəvvürlərlə birlikdə biri digərini nəzərdə tutan, qarşılıqlı münasibətdə olan obyekt və subyekt yaranır. Bu vaxtdan etibarən obyektsiz subyekt və subyektsiz obyekt yoxdur. İnsan təşəkkül etdiğə, şüur yarandıqca, "təsəvvür edilən dünya" yaranır. O vaxta qədər iradə olan dünya indi dərk edən subyektiñ obyektiña və ya təsəvvürüna çevrilir.

Volyuntarizmin digər nümayəndəsi, alman mütəfəkkiri **Fridrix Nitsşse** (1844-1900-cü illər) də "hakimiyyət istəyi", insanın fealiyyətinin stimulunu və əsas qabiliyyətini müəyyən edən "həyat" anlayışını öz fəlsəfi axtarışlarının mərkəzi hesab edirdi.

Fenomenologiya XX əsrə ən geniş yayılmış fəlsəfi cərāyanlardan biridir. Fəlsəfədə fenomenologiya məktəbinin banisi **Edmund Qusserl** (1859-1938-ci illər) olmuşdur. Qusserlin təlimində insan ruhunun böhrənlı vəziyyəti ilə əlaqədar dörin təşviş əlaməti, onun şübhə və ümidsizlikdən xilas olacağına çılğın ümidi və bizim dövrda də aktual olan mühakimə və ideyaları görmək olar.

Bu gün fenomenologiya problemləri məhz insan problemi, humanizm problemi ətrafında cəmləşir. Fenomenologiyanın mərkəzi anlayışı şüurun "intensial" olmasıdır. İntensiallıq, yəni nəyəsa meyilli olmaq şüurun əsas xassasıdır. Qusserlə görə, şüurun iştirak etdiyi strukturlar sırf predmet strukturlarından prinsipcə fərqlənir. O deyirdi ki, Mən – yəni qavrayan, düşünən, işləyen fərd predmetlərə onların bir-birinə münasibətdindən fərqli şəkildə münasibət baslayıram. Həqiqətən, predmetlər arasında münasibəti hamim predmetlərin xassələri ilə müəyyən edilən münasibət hesab etmək olar, halbuki şüurun predmeta nisbatı bu qayda ilə müəyyən edila bilməz. Əgər predmetə münasibətin strukturunu ilkin fakt kimi çıxış edən tərəflərə aid edilmişdirsə, şüurun predmeta münasibəti halında bu ilkin fakt həm predmeti, həm də şüurun özünün xarakterini "konstitusiyalaşdırın" münasibətin özüdür. Bu halda şüur müqayisə edilən tərəflərdən biri kimi, ümumiyyətlə, fakt qismində çıxış etmir. Deyə biliarık ki, şüura xas olan meyillilik, eyni zamanda, həm də əks istiqamətdə meyillilik deməkdir: şüur predmetə tərəf yönəlməklə bir növ özündən kənara çevrilmiş olur. Buna görə də mənəli tərəmələrin təsvirində predmet strukturlarının təsvirinin adı üsulu yaramır, yəni təsvir edilən struktur tamamilə müəyyən fakt, təsvir özü isə həmin faktın xalis formasının fiksə edilməsi kimi nəzərdən keçirilir, bu da praktiki olaraq sonsuz və ixti-

yarı şəkildə təkrarlanması təmin edir. Strukturun təkrarlanmasıın zəruri şərti şüurun təkrarlanan struktura nisbətən xüsusi vəziyyətini nəzərdə tutur. Fenomenologyanın bu vəziyyəti transsentalist şüur kimi işarə edilir. Burada şüur ilə onun predmeti arasında nisbat mənalandırma prosesi kimi nəzərdən keçirilir.

Mədəniyyət problemleri baxımından "intensallıq" yaradıcı mədəni şüur sahəsini möhdudlaşdırın müəyyən qadağalardır. Bu sahənin hüdudlarından kənarda nə isə başqa mühit vardır. Birinci qadağ: şüur, mənə və ya mahiyyət prinsip etibarılə biza hazır şəkildə çatdırılıbilməz, kənərdən verilə bilməz. Məddi əşya biza hazır şəkildə verildiyi halda, mənə və mahiyyəti bu cür ala bilmərik, yəni heç kəs bir şeyi başqasının əvəzindən başa düşə bilməz. Bu o demək deyil ki, hər kəs hər şeyi özünəməxsus tərzdə başa düşür; əksinə, bu o deməkdir ki, anlamanın bəzi ümumi strukturları mövcuddur, lakin onlar yalnız fərdi tacruba, təhsil, hayat, mədəniyyət tərzi əsasında fəaliyyət göstərir. İkinci qadağanın mahiyyəti ondan ibarətdir ki, intensiyaların iki növünü qarışdırmaq olmaz, yəni qırmızı ev və ya qırmızı çıçək ideyasından qırmızı ideyasını hasil edə bilmərik. Üçüncü qadağ o deməkdir ki, mədəniyyətin obyekti (bədii obraz, elmi nəzəriyyə, mənəvi prinsiplər və s.) yalnız intensiyaların dolayı şəkildə çevriləməsi sayəsində mövcuddur.

Qusserlin həqiqət haqqında təlimi biliyin özünün varlığı, şüurun özünün ontologiyası haqqında təlimidir. Qusserl bu konsepsiya təsvir anlayışını daxil edir və bu əsas anlayışın köməyi ilə həqiqət haqqında təlimi açıqlayır. O, sadəcə "şeyləri" deyil, mənə qurumlarını təsvir edir.

Fenomenologiya məktəbi XX əsrə M.Haydeqger, N.Hartman, M.Şeler, M.Merlo-Ponti, J.Derrida və digər məşhur mütəfakkir-filosoflar yetişdirmiştir.

ABŞ-da bir qrup fenomenoloq-məntiqşunas uğurla işləyir: D.Fellesdal, X.Dreyfus, D.Smit, J.Hayqeland, J.Miller və başqları Frege, Qusserl və Hintikkinin ciddi təsirini hiss edir,

mümkün dünyalar problemi, üfüq və üfüqilik problemi ilə maraqlanırlar. Onlar fenomenologiya sahəsində məntiq və riyaziyyat sahəsinə keçmişlər.

XX əsrin 80-ci illərindən başlayaraq, fenomenologiya daha geniş yayılmışdır. Fenomenoloqlar müasir bəşəriyyətin mövcudluğunu, sivilizasiyanın taleyi, sivilizasiyanın vahdatı problemlərinə getdən daha çox maraq göstərməyə başlamışlar. Onlar insanın mənəvi hissə böyük əhəmiyyət verirlər. Bu hissə istər instinctlərlə, istərsə də emosiyalarla eyniləşdirilmir və əxlaqi hərəkətlərin mürəkkəb, kompleks motivasiyası kimi başa düşülür.

Fenomenologiya öz hərəkətində ekzistensializm ilə qarşılıqlı təsirdədir. Fenomenologiya fəlsəfəsinin antispekulativ və antimetafizik yönümlü olması müasir Qorb təfəkkürünün az qala bütün istiqamətlərində "fenomenologiya motivi"nin güclənməsini şərtləndirir.

Ekzistensializm - mövcudluq fəlsəfəsi. Keçən əsrin 20-ci illərində Almaniyada yaranmış ekzistensializm müasir irrasionalizmin ən geniş yayılmış formasıdır. Ekzistensializmin baniləri Martin Haydegger (1889-1976-cı illər) və Karl Yaspers (1883-1969-cu illər) olmuşdur.

Ekzistensializm dünyagörüşü S.Kyerkeqorun (1813-1855-ci illər) fəlsəfi-teoloji düşüncələrinin, F.Nitschenin "Həyat fəlsəfəsi"nin və E.Qusserlin fenomenologiyasının təsirinə məruz qalmışdır.

M.Haydegger "Ekzistensial fenomenologiya" baradə əsas ideyani "Varlıq və zaman" kitabında ifadə etmişdir. O, autentik (həqiqi) və qeyri-autentik (həqiqi olmayan) mövcudluğu insanın varlığının ziddiyyətli modusları kimi nəzərdən keçirmiştir. Haydegger "Humanizm haqqında məktub" adlı əsərində insanın mahiyyətini "Ekzistensiyada" görür.

Ekzistensializmə görə, təfəkkür konkret gerçəkliliyi dərk edə bilməz; onun təfəkkür yolu ilə aydınlaşdırılması üçün göstərilən hər hansı cəhd elə ziddiyyətlərə gətirib çıxarıb ki, onları həll

etmek mümkün deyil ve təfəkkür onların qarşısında acizdir. Masələn, Yaspers belə hesab edirdi ki, elmi idrakın dəqiqliyi barədə deyilənlərin hamisi yalan çıxmışdır. O yazdırdı: "Öz həyatının əsaslarını, öz hərəkətlərinə rəhbərliyi, varlığın özünü elmdə axtaran hər kəs aldanmalı idi".

A.Bogomolov göstərir ki, K.Yaspersin "Zəka və ekzistensiya" adlı əsərindən başlayaraq, dəfələrlə eskizini çəkdiyi dünyadan və insanın həmin dünyadakı təsviri ona gətirilir ki, həcmli, yəni mütləq gerçəklilik **özündə varlığı** (dünya və transsəndensiya, yəni Allah) və **bizim özümüzün varlığımıza** ayrılmış şəkildə qarşımızda dayanır və sonuncu da öz növbəsində mövcud varlığı, yəni həyatı, fizioloji funksiyalarla, psixi yaşıntılara, davranış vasitələrinə, dilə, vasitalarə, hərəkatlara bölünür; subyekta və obyekta bölünməklə ümumilikdə şüur; bizim dünyamı təsəvvür etmək üsulları olan "ideyaların hayatı" kimi başa düşülən **ruh**; nəhayət, ekzistensiyanın mənası ondan ibarətdir ki, biz empirik şəkildə obyektiv yaranan mövcud varlığın fövqündə, ümumiyyətlə, şüurun və ruhun fövqündə dayanan ilk başlangıç sayasında yaşayırıq; ekzistensiya özünün polyarlılığını, "transsəndensiyasına" münasibatda mövcuddur. İnsanın varlığının yuxarıda sadalanan dörd sahəsində idrakın müxtəlif üsulları fəaliyyət göstərir: mövcud varlıq gündalıq ünsiyyətdə olduğumuz şəyər haqqında biza adı biliklər verir; ümumiyyətlə, şüur biza aşkar və məcburi, ən ümumi və zəruri biliklər verir; ruh mühakimənin pərakəndə məlumatlarını, yəni ilk iki sahədə yaranan bilikləri birləşdirir. Nəhayət, "mən özümü özümə bəxş edilmiş transsəndensiya kimi nə dərəcədə dərk edirəmə, ekzistensiya kimi nə dərəcədə mövcudam".

Bu cür fikirlər Sartr, Kamyu, Marsel, Fromm və digər ekzistensialistlər üçün da səciyyəvidir.

Erix Fromm (1900-1980-ci illər) "Azadlıqdan qaçma", "Sağlam cəmiyyət", "Malik olmalı, yoxsa mövcud olmalı", "Özü üçün insan", "Psixoanalizin böhrəni" və digər əsərlərində belə bir suala cavab tapmağa çalışır: "İnsanın təbiəti nədən ibarətdir?". O, öz sualına özü cavab verir və bu halda insana xas olan

cəhətlərin aşağıdakı təzahürlərini fərqləndirir: insan zəkəli varlıqdır; insan sosial varlıqdır; insan törətmək qabiliyyətinə malik olan heyvandır; insan rəmzlər yaradan heyvandır. İnsanların üzləşdiyi mövcudluq şərtləri onları bu qədər fərqləndirsə də, onlar insan olaraq qalır.

Fromma görə, bu şərtlər heyvanın və insanın varlığındakı fərqlərdən irəli gəlir. Kənar şərtlər heyvan üçün heç vaxt təhdid sayılmır, heyvan təbiətlə harmoniyada mövcuddur, o, dünyanın vəziyyəyatına qovuşur, özünün uyğunlaşma qabiliyyətinə inkişaf etdirir. İnsan isə heyvani mövcudluğu səciyyələndirən "harmoniya"nı pozan şüura malikdir. İnsanın mənlik şüuru onu təbiətdən təcrid edir, onun köməksiz olmasını və mövcudluğunun hüdudlarını üzə çıxarır. İnsan dünya ilə bir ölçülü bilməz, o, faciəvi təcridi yaşayır, regress və təraqqi arasında, heyvani vəziyyəyatına qayıtməq ilə insan kimi mövcudluğa keçid arasındaki labüb seçim onun üçün səciyyəvidir. İnsan heyvan vəziyyəyatına qayıda bilmir, çünki o, artıq keyfiyyət sıçrayışı edərək heyvandan insana çevrilmişdir. İnsan vəziyyəyatına keçmək isə mürəkkəb məsəldədir. Buna baxmayaraq, insan öz seçimini edir, çünki artıq o, təbiətə uyğunlaşa bilməz, o, özünü təyin etməlidir. Bu isə insanın özünü təşəkkülü, itirilmiş müvazinətin axtarışıdır. Xarici şərait insanın təşəkkülünə ciddi təsir göstərir.

Fromm belə hesab edir ki, insanın zakası onun rifahi və eyni zamanda, onun lənatıdır: zəka insanı daim həll edilə bilməyən üç əsas dixotomiyanın həllini axtarmaqla məşğul olmağa məcbur edir.

Birinci dixotomiya hayat ilə ölüm arasında ziddiyyətdir. İnsan fikirləşir ki, hər şeyin sonu olacaqdırsa, nəyənə can atmaq nəyə gərəkdir; həyat sonladursa, yaşamam qəyə gorəkdir; qarşıda onu yoxluq gözləyirsə, xoşbəxtlik necə mümkün ola bilər?

İkinci dixotomiya insanın nəyi reallaşdırıa biləcəyi ilə gerçək həyatda reallaşdırıldığı arasında, insanın planları və onların həyata keçirilməsi arasında ziddiyyətdir.

Üçüncü dixotomiya insanın tənhalığı ilə onun başqa insanlarla münasibatı arasındaki ziddiyatdır. Bu dixotomiya yadlaşma fəlsəfi ideyəsi ilə əlaqələndirilir.

Bu dixotomiyaların heç birinin həlli mümkün deyildir. Fromm bu vəziyyətdən çıxış yolunu onda görür ki, insan haqiqi varlığa elə can atmalıdır ki, onun fəaliyyətinin totallığı ekzistensial mahiyyət ilə mövcudluğunu bir-birinə uyğunlaşdırır.

Bir sözə, ekzistensializmə görə, elm həyatın mənəni haqqında, müasir insanın üzələdiyi tarixi falakətlər qarşısında necə yaşa-malı olması baradə suallara cavab verməkdə acizdir. Ekzistensializm bu məsələlərin həll yolu "mövcudluq" (ekzistensiya) kateqoriyasında görür. Bütün problemlərin mahiyyətə - insana xas olan varlıq əsəri mövcuddur. Terminoloji mənada bu mahiyyəti insanın varlığı adlandırmak olar. Deməli, elm haqqında, onun predmeti haqqında, dünya haqqında danışmadan əvvəl onların əsasını, "insan varlığını" - şüuru nəzərdən keçirmək, sonra isə bu əsasda mövcud olanların hamisini insanın mövcudluğuna müvafiq mövcud olanlar kimi başa düşmək lazımdır.

Ekzistensializmin iradə azadlığı problemini necə həll etməsi da maraq doğurur. Ekzistensializm üçün iradi qabiliyyət ideyalar sahəsində, mühitdə, adət və irlsiyyat nəticəsində yaranı biləcək hər hansı həlledici təsirlərdən asılı olmayan sırf spontanlıqdır. Erik Fromm özünün "Azadlıqdan qaçış" əsərində bildirir ki, insanın mövcudluğunu və azadlıq lap əvvəldən ayrılmazdır. O göstərir ki, Bibliyada cənnət bağları haqqında rəvayətdə olduğu kimi, başarıyətin tarixi də seçim etməkdən başlanır.

Ekzistensializm insana xas olan faal iradi başlanğıçı, onun narahat özfaaliyyəti gedəndə özü-özünü təşkil etməsini, müxtəlif "layihələr" yaratmasını, azadlıq nümayiş etdirərək seçim həyata keçirməsini vurgulayır. Düzdür, bu halda faaliyyət konkret tarixi məzmundan məhrum olur; predmetlər şəklində ifadə olunmuş hər hansı şüurun və davranışın obyektiv, şəxsiyyətdən asılı olmayan məzmunu yoxdur. Lakin ekzistensializm insan iradəsi-

ni, onun psixikasını, şüurunu, onun əməli tərəfini insanın özü tərəfindən sosial determinantlardan asılı olmayan həqiqətən mövcud olan özünü tənzimləmə qabiliyyəti kimi özünəməxsus tərzdə qeyd edir.

Personalizm. Personalizm bir fəlsəfi tolim kimi XX əsrin 30-cu illərində Fransada yaranmışdır. Onun əsas nümayəndələri **Emmanuel Munye** (1905-1950-ci illər), **Pol-Lui Landsberg** (1901-1944-cü illər), **Qabriel Madinye** (1895-1958-ci illər) və başqalarıdır.

Personalizmin fərqləndirici cəhəti şəxsiyyəti bütün mövcudatın ilk mənbəyi, mərkəzi, ali mənəvi dəyər, varlığın təcəssümü kimi qəbul etməsidir. Bu təsəvvüra görə, ruh ilə bədən ayrılmaz vəhdət təşkil edir. Personalistlər şəxsiyyətin dindarlığını onun İlahi varlığa aidiyyəti olmasının nəticəsi kimi izah edirlər. Məsələn, Jan Lakrua şəxsiyyəti bilavasita həyat eşqinin bir növü və ya Tanrıının mənəvi enerjisinin məhsulu kimi səciyyələndirir.

Şəxsiyyət fəlsəfəsi olan personalizm həm də şəxsiyyətlərin qarşılıqlı fəaliyyət fəlsəfəsidir, çünkü personalistlərin təsəvvür etdiyi şəxsiyyət tacrid olunmamışdı, bu fəlsəfədə "Mən" həm də "Sən" deməkdir. Burada əksliklərin vəhdəti müşahidə olunur.

Personalizmin qnoseoloji təliminin əsasını Lakruanın təklif etdiyi "etiqad nəzariyyəsi" təşkil edir. İ.Narskinin göstərdiyi kimi, həmin nəzariyyədə etiqad "həm hər hansı adekvat idrakın bazisi, həm də onun ali nəticəsi kimi şərh edilir. Özü də bu ali nəticə kimi adekvat idrak bilavasita dini etiqadə çevrilir".

Lakruaya görə, dini etiqadlar aşkar görünür və bunu görə də onların tənqidini mövqədən yoxlanılmasına ehtiyac yoxdur. Hər hansı xüsusi "etiqad" yalnız onun əsas fenomenə uyğunluğu - Allaha inam sayasında mümkündür. Dərkətmenin hər bir növü elm ilə inamın qarşığıdır. Elm hər hansı etiqadın yalnız zəruri elementidir, lakin kafi element deyildir.

Personalistlərin fəlsəfi maraqları ontoloji və qnoseoloji problemlər ətrafında deyil, dini-etik problemlər ətrafında cəmləşmişdir.

Personalistləri an çox maraqlandıran insan şəxsiyyətinin azadlığı məsələsidir. Personalistlərin nəzərincə, əsas problem özünün xalq etdiklərinə seçim azadlığı veren Tanrıının iradəsidir. Yaradan öz bəndələrinə dünyada Allaha xoş galən əməllərin iştirakçıları olmaq imkanı vermişdir.

Freydizm və neofreydizm. Freydizm avstriyalı psixiatr və psixoloq Zigmund Freydi (1856-1939-cu illər) təlimi, onun psixoanaliz nəzəriyyəsinin və müvafiq metodun adıdır. Mütəxəssislər freydizmi şəxsiyyətin sinir-psixi hayatı haqqında mütərəqqi elm, şəxsiyyətin, onun məqsədlərinin, şüurlu və qeyri-şüuri "komplekslərinin" bütöv halda öyrənilməsinə yönəlmış bir elm kimi səciyyələndirirlər.

Freydə görə, qeyri-şüurinin psixologiyası insanın ən böyük intellektual nəqliyyatlarından biri olmaqla, təkcə tibbi praktikaya və biologiyaya deyil, həm də din, adəbiyyat, boyakarlıq, mifologiyanın tədqiqi kimi sahələrə nüfuz etmişdir. Keçən əsrin 30-cu illərinin avvalında psixoanaliz nəzəriyyələri demək olar ki, bütün intellektual fənlərdə bu və ya digər dərəcədə mənim-sənilmiş və o dövrün ziyalılarının geniş dairələrinin şüurunun ayrılmaz tərkib hissəsinə çevrilmişdi. Freydiñ uzaqgörənliyi humanitar biliyin antropologiya və fəlsəfə, sosiologiya və estetika kimi sahələrini dərindən işqalandırmışdı. Mütəxəssislər çox vaxt Freydi novator və ixtiraçı hesab edir; onu Aristotel, Kopernik və Nyutonla müqayisə edirdilər.

Freydin əsərləri təfəkkürün bir sıra stereotiplərinin həyatda davam etməsi səbəblərini anlamaq üçün bir növ açar olmuşdu. Freydiñ şəxsiyyətin sosiallaşması proseslərini, eləcə də humanizm və azadlıq kimi fundamental hadisələri tədqiq etmişdi.

Freydizmin müsərir tərəfdarları – neofreydistlər (K.Horni, H.Salliven, E.Fromm) Freydiñ təliminin bəzi müddəalarına yenidən nəzər salsalar da, fərdi-şəxsi və ictimai strukturların tədqiq edilməsinin psixoanalitik metodunu qoruyub saxlamış və inkişaf etdirmişlər.

Freydizmin əsas müddəalarının təqidi şəkildə yenidən nəzərdən keçirilməsi nəticəsində Qərb fəlsəfəsinin müxtəlif istiqamətlərinə meyillənən bir neçə cərəyan yaranmışdır. Müsərir freydizmin təkamülünü başa düşmək üçün çox vacib olan belə cərəyanlardan biri ekzistensial psixoanaliz adlanır. Ekzistensial psixoanaliz nəzəriyyəsi aşağıdakı əsaslar üzərində qurulur. Psixoanalitiklər insanların şüurlu hərəkatlarını, onların davranışının niyyət və məqsədlərinin təhlil edərək Freydiñ tövsiyələrinə əməl edərək, bu hərəkatları şüursuz meyil hesab etməyə məcbur idilər. Lakin tədqiq edilən pasiyentlərin davranışı və onların təfəkkürü üzərində praktiki müşahidələr nəticəsində elə fenomenlər aşkar edilmişdir ki, onları Freydiñ qeyd etdiyi qeyri-şüuri meyil hesab etmək mümkün deyildir. Freydiñ terapiya praktikası – qeyri-şüuri hərəkatların səbəblərini onların şüuruna çatdırmaq cəhdləri bu cür hadisələr qarşısında yararsız olur. Belə vəziyyətdə Freydiñ davamçıları psixologiya və təbabət elminin yeni məlumatlarına rəğmən Freydiñ nəzəriyyəsinin bütün əsas müddəalarını ya qeyd-şartsız qəbul edərək psixoanaliz təcrübəsinə davam etdirməli, ya da müsərir elmi məlumatları nəzərə almaqla, həmin nəzəriyyəyə düzəlis etmək məqsədi ilə onun ən arxaik hissəsinə yenidən nəzər salmalı, yaxud da onu insan haqqında yeni təlimlə əvəz edərək, bütövlükdə "metapsixiologiya" təlimini rədd etməli idilər. Bu yeni təlim, eyni zamanda, psixoanalitik psixoterapiyanın əsas prinsiplərini toxunulmaz vəziyyətdə saxlaya bilərdi. Freydiñ şagirdləri sonuncu yolu fəlsəfi baxımdan daha maraqlı hesab edərək həmin yolu seçmişlər. Psixoanaliz ilə ekzistensializmin qarşılışması da bu yolda baş vermişdir.

İsveçrəli məşhur psixiatr K.Yung (1875-1961-ci illər) hesab edirdi ki, Freydiñ insanların bütün fəaliyyətini seksual instinctə aid etməkla səhvi yol vermişdir. Əslində həmin instinct bioloji təbiətə deyil, rəmzi təbiətə malikdir. Freydiñ digər davamçısı Alfred Adler də psixoanalizin banisinin ifrat biologizmə qarşı çıxmışdır. Lakin freydizmin "sociologiləşməsi" psixoanalitiklərin növbəti nəsilin

- Vilhelm Reyx, Karen Horni, Harri S.Salliven və başqalarının fəaliyyəti ilə daha çox bağlıdır.

V.Reyx freydizmi marksizmin bəzi ideyaları ilə birləşdirməyə çalışır. Onun bu işini E.Fromm davam etdirmiştir. Bir sira müəlliflər E.Frommın yaradıcılığını Freyddən sonrakı psixoanalitik fəlsəfənin zirvəsi hesab etməyə meyillidirlər.

Freydizm həm onun çoxsaylı aleyhdarları, həm də adeptləri tərəfindən ciddi tənqidə məruz qalmışdır. Lakin əsasən freydist metapsixologiyaya və antropologiyaya qarşı yönəlmış bu tənqid bir tərəfdən Freyd təliminin əhəmiyyətli dərəcədə təkamülünə, digər tərəfdən, onun antropogenezin, mədəniyyətin, sosiallığın, əxlaqın, dindarlığın mənşəyi və digər problemlərin təhlili ilə əlaqədar bir sira fəlsəfi və elmi istiqamətlərə təsirinin yayılması nağtib çıxarmışdır. Freydizmin fəlsəfədə və sosiologiyada yayılması Qərbdə insan haqqında ən yaxşı təlim hesab edilmiş və indi də belə hesab edilən fəlsəfi antropologiyanın formallaşması ilə six əlaqəli şəkildə davam etmişdir.

Strukturalizm keçən əsrin 60-ci illərində Fransa fəlsəfəsində yaranmış yeni cərəyanıdır. Strukturalizmin fərqləndirici cəhətləri obyektivlik və elmi ciddilikdir. Strukturalizm, sözün həqiqi mənasında, fəlsəfə deyil, ilk növbədə linqvistikada konkret elmi-metodoloji oriyentasiyadır. O, tədqiqat obyektiinin mücarədəlaşdırma yolu ilə strukturunu, yəni gizli münasibətlərin mənasunu tələb edir.

Əsl fəlsəfi strukturalizm struktur metod linqvistikadan başqa elmlərə şamil edildiyi və insan fəaliyyətinin müxtalif sahələrində aşkar edilən eyni tipli və ya hətta eyniyyat təşkil edən strukturların statusu haqqında məsələ yarandığı vaxtdan inkişaf etməyə başlamışdır. Fəlsəfədə strukturalizm nəzəri biliyin əsaslandırılması problemlərinin həllində tətbiq edilir. Fransız alimləri – etnoloq Klod Levi-Sross, mədəniyyət tarixçisi Mişel Fuko, psixoanalitik Jak Lakan, ədəbiyyatşunas Rolan Bart psixoanaliz məsələlərinin fəlsəfi mənasının dərk edilməsi, struk-

turalizm metodlarının köməyi ilə biliyin qeyri-şüuri əsaslarının aşkar edilməsi sahəsində çox böyük işlər görmüşlər.

Y.Kaqramanov göstərir ki, keçən əsrin 60-ci illərində strukturalizmin "yeni filosoflar" deyilən bəzi nümayəndləri "fəlsəfənin ölümü" ideyasını irəli sürmüştərlər. Onlar elə güman edirdilər ki, fəlsəfə institutionallaşdırılmışdır və bu fəlsəfəyə qarşı ən yaxşı mübarizə vasitəsi məhz institutionallıqdan kənar, "köçəri", "yatağa düşməniş" filosofluq əsuludur.

K.Levi-Sross həmin dövrda "antipodların" ekzotik mədəniyyətlərini, J.Lakan qeyri-şüürünün psixologiyasını, M.Fuko ağlışlığı və cinayətkarlığı, J.Derrida ekzotik dil praktikalarını öyrənirdi. Bu predmetlərin hər biri İnstitusiyaya (burjuua sivilizasiyasına) münasibətdə bu və ya digər şəkildə ona yabançı və eyni zamanda onunla intim bağlı olan, onu əhatə edən bir növ protoplazma kimi çıxış edir.

Strukturalizm, ilk növbədə, xüsusi elmi tədqiqatlar deməkdir. Strukturalistləri birləşdirən onların obyektiv biliklərə, dəqiq və yoxlanıla bilən həqiqətə marağıdır. Lakin strukturalizmin öz dünyagörüşü zəminləri vardır, onların arasında hakimiyətin mənbəyindən və təzahür formalarından asılı olmayaraq, ona düşmən münasibət baslanması xüsusilə seçilir. Strukturalistlərin əsas hədəfi insan-subyektdir. Onlar humanizm, elmi baxımdan antropomorfizm müharibə elan edir, düşünürler ki, bu sonuncuları tamam məhv etmək lazımdır. Onlar özüna, dünya haqqında və özü haqqında biliklərinə güvənən insanın "ölümü" barədə konsepsiya irəli sürürlər. Bu vaxtdan etibarən insan həmin strukturların kor-korana oyuncağı, mədəniyyətin ramzi şabakalarının əsiri vəziyyətində mövcud olmağa məhkumdur.

Fransada ən nüfuzlu intellektual cərəyan olan strukturalizmin tarixlə münasibətləri mürakkəbdür. Strukturalistlər əvvəllər istorizm termini ilə ifadə olunan har şeydən şüurlu şəkildə imtiyənə edirlər. Şəxssiz dil strukturları təkcə tarixi prosesin subyektiyi deyil, tarixi şüur mərkəzlərinin hamisini məhv edir. Tarix struktura çevirilir, strukturu isə mərkəzdən məhrum edirlər.

Jak Derrida tarixin mərkəzsizləşdirilməsi barədə strukturalist konsepsiyanı təsbit etmişdir. Onun fikrincə, struktur haqqında fikirlər mərkəz haqqında fikri istisna edir, mərkəz haqqında fikir isə öz növbəsində, onun strukturalist anlamlında mövcud olan və ya "mövcud-iştirakçılıq" haqqındaki, mərkəz məkandakı yer yox, güman ki, müəyyən funksiya kimi birmənalı şəkildə Yer haqqında müəyyən edilmiş fikri istisna edir. Lakin bir halda ki, mərkəz, ilk başlanğıç, mənbə yoxdur, onda əhəmiyyətli və əhəmiyyətsiz, mühüm və qeyri-mühüm, mərkəz və periferiya arasında ənənəvi hədlər də aradan qalxır, hər şey eynimənalı dilə çevirilir. Bu mərkəzsizləşdirilmiş və subyektsizləşdirilmiş dil də strukturalist ideologiyası çərçivəsində subyektin və onun atributlarının – şüurun və tarixiyyin əvəzedicisi kimi çıxış edir. Digər strukturalist P.Noraya görə, tarix lazım deyil, çünki o, mümkün deyildir. P.Noranın tədqiqatının predmeti tarix deyil, məhz hafızadır. Bu, prinsipial əhəmiyyətli məqamdır: tarix və hafızə zaman sırasında müxtəlif yerlər tutur və müxtəlif xronoloji principlər tabe olurlar – tarix keçmişə, hafızə isə həmişə yalnız indiki zamana aid olur. P.Noranın fikrincə, hafızadən tarixa keçid onunla bağlıdır ki, hər bir sosial qrup özünü yenidən təyin etmək zərurəti ilə üzəlşir, bu isə yalnız əsl tarixin yenidən dərk edilməsi, canlandırılması vasitəsilə mümkündür. Hafızə borcu hər kəsi özünün tarixçinə çevirir.

Ədəbiyyat

- Б.Быховский. Кьеркегор. М., 1972.
 М.Вебер. Протестантская этика и дух капитализма. М., 1993.
 Н.Винер. Кибернетика. М., 1983.
 Ю.М.Каграманов. Структурализм, гуманизм и "новые философии". – Вопросы философии, 1979, №4.
 Е.Коссак. Экзистенциализм в философии и литературе. М., 1980.
 Критика современной буржуазной теоретической социологии. М., 1977.
 В.Кузнецов. Жан-Поль Сартр и экзистенциализм. М., 1969.
 В.Кузнецов. Французская буржуазная философия XX века. Ч.П.М., 1970.
 И.Нарский. Западноевропейская философия XIX века. М., 1976.
 Б.Рассел. История западной философии. М., 1959.
 А.Руткевич. От Фрейда к Хайдеггеру. М., 1985.
 Т.Сахарова. От философии существования к структурализму. М., 1974.
 О свободе. Антология западноевропейской либеральной мысли. М., 1995.
 Л.Сэв. Современная французская философия. М., 1968.
 Современная буржуазная философия и религия. М., 1977.
 Современная буржуазная философия. Под ред. А.Богомолова, Ю.Мельвиля, И.Нарского. М., 1978.
 А.Филиппов. Философская антропология Жан-Поля Сартра. М., 1977.

VIII fəsil. XIX əsrin sonu – XX əsrin əvvəlində rus fəlsəfəsi

XIX ərin sonu – XX ərin əvvəlində rus fəlsəfəsinə maraq qanuna uyğun haldir. Həmin dövrə Rusiya imperiyasının müstəmləkələrində maskunlaşmış xalqların fəlsəfi fikri böyük rus mütəfəkkirlərinin fəlsəfi yaradıcılığının təsiri altında formalılmışdır. Nəzərdən keçirilən dövrə rus fəlsəfəsi Azərbaycan fəlsəfi fikrinin formalşmasına böyük təsir göstərmişdir. Buna görə də həmin fəlsəfənin əsas anlayışlarını, istiqamətlərini və xarakterini dərinlənə bilmək əhəmiyyətli məsələdir.

Rus fəlsəfəsi dünya fəlsəfi fikrinin orijinal şaxəsidir. Elmi rus fəlsəfəsi ənənələrinin XVIII əsrin ikinci yarısında yaranmasına baxmayaraq, rus fəlsəfəsi təqribən minillik tarixə malikdir. 1755-ci ildə Moskva Universiteti yaradıldığı vaxtdan fəlsəfənin sekul-yarlaşması prosesi başlanır, universitetin fəlsəfə fakültəsində N.Popovskinin rəhbərliyi ilə fəlsəfə kadrlarının hazırlanması işi keyfiyyətə genişlənir, fəlsəfəyə aid elmi və tədris ədəbiyyatı nəşr edilir. XIX əsrin əvvəllərində Vilno, Kazan və Peterburg şəhərlərində bir-birinin ardınca universitetlər açılır, digər ali məktəblər yaradılır.

Rusiya tarixinin bu dövrü üçün fəlsəfənin tərəqqisi xarakterik əlamətdir. Universitetlərdə Avropanın məşhur filosofları dərs deyir, fəlsəfəyə aid jurnallar nəşr edilir, müasir mütəfəkkirlərin ən yaxşı kitabları tərcümə olunurdu.

Nəzəriyyənin bir sıra sahələrində rus elmi dünya elmi ilə bərabər səviyyədə inkişaf edirdi. XIX əsrin rus alimlərinin çoxu təbiət haqqında metafizik təsəvvürlerin aradan qaldırılmasına mühüm töhfə vermişdir. Məsələn, İ.Dyadkovskinin əsərlərində Şellingin natural fəlsəfəsi kəskin təqnid edilmişdir. XIX ərin sonu – XX ərin əvvəllərində riyaziyyatda P.Çebişevin, mexanikada N.Jukovski və S.Çapliginin, fizikada A.Stoletov və F.Lebedevin, kimyada D.Mendeleyev və A.Butlerovun, kristalloqrafiyada F.Fyodorovun, torpaqşünaslıqda A.Karpinskinin, mineraloqiyada

və geokimyada V.Vernadskinin, fiziologiyada İ.Seçenov və İ.Pavlovun elmi məktəbləri formalşamışa başlamışdır.

XX əsrin əvvəllərində, xüsusən tələbə iğtişaşlarından sonra tətil-lərdə iştirak etmiş tələbələrin təhsilinin davam etdirilməsinin qadağan olunması ilə əlaqədər onların xaricə, osasən Almaniyaya güclü axını başlayır. Ruslar və Rusiyadan olan mühacirlər hər şeydən əvvəl, alman fəlsəfi məktəbinin, xüsusən Marburq yeni neokantçılıq və fenomenologiya məktəblərinin təlimlərinin takca Fransada, İngiltərədə və İtaliyada deyil, Almaniyadan özündə da populyarlaşdırılması işinə sanballı töhfələr vermişlər. Berlində, Gettingenda, Maqdeburqdə və digər universitet şəhərlərində rus tələbələrin koloniyaları vardı. XX əsrin əvvəlində S.Frank, V.Stepun, B.Yakovenko, S.Hessen, B.Fox tərəfindən rus filosofları həmin şəhərlərdə təhsil almışdır. Onların bir qismi vətəna qaydır, digərləri (N.Bubkov, D.Koygen) qalib müəllimlik edirdilər. Rusiya universitetlərində gənc müəllimlərin iki il müdədatına hökmən xaricə ezam edilməsi qaydası qəbul olunmuşdu və onların çoxu Almaniyada təcrübə keçirdi. Bütün bunlar Rusiyada özlərini Koygen, Rikkert və Qusserlin davamçıları hesab edən filosofların yaranmasına kömək edirdi.

Rusiyada Şellingin və Qusserlin ideyalarına oxşar ideyaları VL.Solovyov (1853-1900-cü illər), S.Trubetskoy (1862-1905-ci illər), N.Losski (1870-1965-ci illər), S.Frank (1877-1950-ci illər) inkişaf etdirildilər. **Oustav Špet** (1879-1940-ci illər) Qusserlin yanında təcrübə keçməklə yanaşı, həm də uzun müddət onunla yazmışdır. Şpet fenomenologiya prinsiplərini dərinlən mənim-səyərək, onu yeni ontologiya istiqamətində tədqiq edirdi. Bu cərəyan gerçəkliliyi təsvir edərkən, onu tafsir olunmağa ehtiyac duyulan işarələr kimi nəzərdən keçirirdi.

XIX əsrənətibarən rus fəlsəfi şüurunun ilk burjuva inqilabları dövründə Qərbi Avropada baş vermiş proseslərlə tipoloji baxımdan oxşar inkişaf mərhəlesi müşahidə olunur. Bu inkişaf Qərbi Avropa mədəniyyətinin təsiri altında modifikasiyaya məruz qalsa da, rus fəlsəfəsi öz milli xüsusiyyətlərini qoruyub saxlamışdı. Rus fəlsəfəsinin özünəməxsusluğunu xeyli dərəcədə həm də onun-

la izah edilir ki, digər Avropa ölkələri ilə müqayisədə Rusiya ümumavropa universumuna gec qoşulmuşdu. Baxtin, Vernadski, Viqotski, Qolosovker, Losev, Oldenburq, Florenski, Şpet qədim rus fəlsəfəsinə xas olan mövzuları – ruh, şəxsiyyət, onun təfəkkürü, mənə axtarışları mövzularını inkişaf etdirmişlər.

Rus mütəfakkirlərinin inkişaf etdirdiyi ideyalar rus fəlsəfəsinin zənginliyini göstərir. Gertsen keçmişlə indiki dövrün yaradıcı sintezi ideyasını tarixin mənəsi kimi müdafiə edirdi; Dostoyevski rus fikrinin, rus sözünün və sonatının ideal nümunəsi kimi "ümumbəşərilik" ideyasını təkmilləşdirmişdir; L.Tolstoyu insan da rasional ilə təbiinin harmoniyası ideyası maraqlandırırdı; VL.Solovyov "müsəbat vəhdət" ideyasını dünya fəlsəfi fikrinin bütün tarixinin humanistcəsinə ümumiləşdirilməsi üçün ən yararlı ideya hesab edirdi.

XIX əsr rus fəlsəfəsində slavyanofillar – **I.Kireyevski** (1806-1856-ci illər), **K.Aksakov** (1817-1860-ci illər), **A.Xomyakov** (1804-1860-ci illər) xüsusil yeri tutur. Onlar Avropa fəlsəfi cərəyanları ilə, xüsusən alman klassik fəlsəfəsi ilə genetik mənəndə bağlı idilər. Xomyakov Şellingin təsiri altında dinişnəsliyi, miflərin tədqiqini mədəniyyət tarixinin öyrənilməsi üçün ən mühüm vasitə hesab edir. Ayrılma bütün bəşəriyyət tarixindən keçib gələn inkişafın mənəhus bir meylidir. Baş verən ayrılma tarixin fundamental qanunauyğunluğunun təzahürüdür, yəni, azadlıq və zərurəti manifest kimi bəyan edən iki dini başlangıç arasında mübarizə gedir: əgər dünyadan kənardə mövcud olan sarbst yaradıcı başlangıç qəbul edilirsə, o, dünyada azadlığın tominatıdır; lakin əgər ilahi varlıq dünyada panteistik şəkildə Ariyib gedirsa, onda dünyada hər şey üzvi zərurətə tabedir. Birinci halda irada azadlığı, məsuliyyət, mənəviyyat mövcuddur, ikinci halda isə nə azadlıq yer var, nə də oxlaqa.

XIX əsrin sonu XX əsrin əvvəllərində ən görkəmləi rus filosofları VL.Solovyov, N.Berdyyayev, P.Florenski olmuşdur.

Vladimir Solovyov (1853-1900-cü illər) ziddiyatlı təşəkkül yolu keçmişdir: gənclik illərində o, dini etiqad məsələləri ilə

maraqlanır, Moskva Ruhani Akademiyasında ilahiyat və fəlsəfə fanlarından mühazirələri dinləyirdi, sonra materialist təbiətşünaslığa maraq göstərmiş, lakin bu marağı da ötəri olmuş və din fəlsəfəsi ilə ciddi məşgül olmağa başlamışdır. O, hind fəlsəfəsini, qnostik və orta əsrlər fəlsəfəsini dərindən öyrənmişdir.

"İlahi insanlıq haqqında qiraət", "Bütöv biliyin fəlsəfi əsasları" və "Mücərrəd başlangıcların tənqid" adlı əsərlərində VI.Solovyovun maraqları, əsasən ilahiyat və mistisizmə istiqamətlənmişdir. O, mühakiməyə əsaslanan idrakın tənqidini məsəllərində slavyanofillərə yaxın idi, lakin onların "mədəni-tarixi tiplər" sxemini tənqid edirdi. Y.Raşkovski göstərir ki, Solovyov dini problemlərə münasibət məsələsində avvəlcə pravoslav-slavyanofillərin mövqeyində dayanmış, lakin 1880-ci illərdən etibarən pravoslav-katolik vəhdəti mövqeyinə keçmiş, hətta bu keçidə katolik obertonları daha güclü olmuşdur. Onun "Hayatın dini əsasları" əsəri, xüsusən Qərb və Şərqi kilsəlerinin birləşdirilməsi barədə baxışları həm ilahiyatçı və qərbpərəst dairələrdə, həm də slavyanofillər arasında ciddi etirazlara səbəb olmuşdur.

Idealist filosof VI.Solovyov dualizm və spiritualizm kimi ifratçıqlara qarşı çıxırdı. Onun dünyagörüşündə naturfəlsəfa, tarixi fəlsəfa və sosial fəlsəfə ideyaları üstünlük təşkil edirdi. Materianının, təbiətin, tarixin, sosial-adalat prinsiplərinin məhz mənəvi dəyərinin əsaslandırılması da böyük rol oynayındır.

VI.Solovyovun "Ümumi vəhdət fəlsəfəsi" "məhiyyət" in rifah kimi başa düşülməsindən irəli gələn xeyirxahlığı bərət veriləməsinə yönəlmüşdür. Bu fəlsəfəyə görə, mütləq yeganə olan müsbət mənada ümumi vəhdəti tacəsüm etdirən Allahdır. Rifah, həqiqət və gözəllik vəhdət təşkil edən mütləq dəyərlərdir. Bu vəhdətin mənəsi sevgidir.

VI.Solovyova görə, ümumi vəhdət dönyanın ideal quruluşudur. Bu quruluş varlığın zahirən görünən, empirik şəkildə uzalaşdırılmamış və bir-biri ilə münaqışdə olan ünsürlərinin və kortəbi qüvvələrinin prinsip etibarilə birləşməsini, barışmasını və harmoniya təşkil etməsini nəzərdə tutur. "Müsbat ümumi vəhdət"

dünyanın ideal və ifadə edilə bilməyən layihəsidir. İfadə edilə bilməmək boş sözlər deyil, bu, varlıqdə mövcud olan bütün canlılara və həqiqilərə yönəlmüş, onların bütün müxtəlif təzahürəri ni ehtiva edən məshumdur.

VI.Solovyovun fəlsəfəsi mənəviyyata müstəsnə diqqət yetirməsi ilə fərqlənir. VI. Solovyova görə, mənəviyyat hüquqdan, siyasetdən və iqtisadiyyatdan üstündür.

Nikolay Berdyayevin (1874-1948-ci illər) fəlsəfəsinin əsas mövzusu insandır. N.Berdyyayev "İnsanın təyinatı haqqında. Paradoksal etika təcrübəsi", "Yaradılığın mənəsi" və "Azadlıq fəlsəfəsi" kimi əsərlərdə şəxsiyyətin mənəvi azadlığı məsələlərini nəzərdən keçirir. Berdyayev azadlıq ideyasını spesifik tərzdə vurğulayır. O, azadlığı insan ilə varlıq arasında çox müxtəlif və sözlə ifadə edilə bilməyən əlaqanın mahiyyəti kimi təsəvvür edir.

N.Berdyyayevin fəlsəfi baxışları dini ekzistensializmin inkişafına çox təsir göstərmişdir.

Pavel Florenski (1882-1943-cü illər) Azərbaycanın Yevlax şəhərində doğulmuşdur. Onun atası o vaxt Zaqafqaziya dəmir yoluunu inşa etmişdir. P.Florenski Moskva Ruhani Akademiyasını bitirmişdir. O, rus din filosofu idi. Özünü platonçu hesab edir, Platonun ideyaları haqqında tolimini dəstəkləyirdi. VI.Solovyovun bəzi ideyalarına da şərık idi, məsələn, "vəhdət fəlsəfəsi" ideyasının anlamı məsələsində onunla ortaqlı fikirləri vardi. O, həmin ideyanı "konkret fəlsəfə" dərəcəsinədək inkişaf etdirmişdi. Kilsəyə münasibətdə da onların baxışları ortaqlı idi. Onun dini-fəlsəfi təfəkkürünün əsas cəhətləri "köklü elmlilik", "biliyin mənəviyyati", "badii obrəzlilik" və "konkret simvolizm" kimi xarakteriza edilir.

Subyektin daxili hayatı ilə ictimai həyatın harmonik nisbətinə cəhd etmək XIX əsrin sonu – XX əsrin əvvəlində rus fəlsəfi fikrinin əsas özəyi idi. Bu sosial fəlsəfə konkret insanın daxili zənginliyinin və bənzərsizliyinin zəruri ilkin şərti kimi insanlar arasında qarşılıqlı kömək və qarşılıqlı anlaşılma problemi ilə məşgul olurdu.

Ədəbiyyat

- Н.Бердяев. О назначении человека. М., 1993.
 Н.Бердяев. Смысл истории. М., 1990.
 В.Вернадский. Философские мысли натуралиста. М., 1988.
 А.Гумилев. История людей и история природы. М., 1993.
 И.Киреевский. Критика и эстетика. М., 1979.
 А.Лосев. Соловьев. М., 1983.
 А.Лосев. Имяславие. – Вопросы философии, 1993, №9.
 И.Пантиш, Е.Плимак, Б.Хорос. Революционная традиция в России. М., 1986.
 Е.Рашковский. Владимир Соловьев: учение о природе философского знания. – Вопросы философии, 1982, №6.
 Е.Рашковский. Вл. Соловьев о судьбах и смысле философии. – Вопросы философии. 1988, №8.
 Русский космизм и геосфера. М., 1989.
 Вл. Соловьев. Сочинения. В 2-х т. М., 1988.

IX fəsil. Yeni dövrdə Azərbaycan fəlsəfi fikrinin təşəkkülü

- XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfi fikri
- XIX əsrda və XX əsrin əvvəlində Azərbaycan fəlsəfəsi

XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfi fikri. Bu gün biz tarixi keçmişin, mənəvi mədəniyyətin, ictimai-fəlsəfi fikrin düzgün qiymətləndirilməsinə və yenidən qiymətləndirilməsinə həmişəkindən daha çox ehtiyac duyuruq. Tarixi bilməyimiz müstəqilliyi möhkəmləndirmək, milli mənlik şüurunu dərinləşdirmək, mənəvi həyatımızı milli mədəni ənənələr və dünya mədəniyyətinin müasir nailiyyatları əsasında inkişaf etdirmək səylərimizə şərait yaradın fəal və konstruktiv amil olmalıdır.

XIII-XVIII əsrlər fəlsəfəsi Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində xüsusi yer tutur. Həmin dövrdə Azərbaycan fəlsəfəsinin əsas mövzusu Allah-insan münasibətləridir. O dövrdə Azərbaycan fəlsəfəsinin on mühüm forqləndirici cəhati əxlaq problemlərinə müstəsna diqqət yetirilməsidir.

XIII-XVIII əsrlərdə Azərbaycan dünyaya bir sıra məşhur və görkəmli mütəfakkirlər vermişdir. Onların arasında Mahmud Şəbüstəri, Əvhədi Marağayı, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Yusif Qarabağı, Məhəmməd Əli Saib Təbrizi, Zeynalabdin Şirvani xüsusi yer tutur. Bu görkəmli mütəfakkirlərin çoxu sufilik fəlsəfi məktəbini təmsil edirdi.

Azərbaycanın fəlsəfə tarixçilərinin bir qismi hələ də bu sufi mütəfakkirlərin baxışlarını panteist baxışlar hesab edir, güman edirlər ki, sufilik fəlsəfəsində panteizm daha geniş və dərin yayılmışdır. Lakin bu fikirlərlə əslə razılaşmaq olmaz, çünki onlar xristian mədəni ənənələri çörçivəsində yaranmış meyarların tətbiqinin nəticəsindən başqa bir şey deyildir. Panteizm mütləq gerçəklilik ilə yaradılmış dünya arasında sub-

stansional ümmümlilik olmasını tələb edir: "Hər şey Allahdır və Allah hər şeydir". Sufi mütəfəkkirlərinin baxışlarında isə bu cür ümmümlilik yoxdur. Sufiliyin rus tədqiqatçısı A.Kniş sufi mütəfəkkiri İbn Ərəbinin baxışlarının öyrənilməsi əsasında inandırıcı şəkildə sübut edir ki, suflik fəlsəfəsində özlüyündə götürülmüş mütləq gerçeklik hər hansı keyfiyyətlərdən və təriflərdən tamamilə məhrum edilmiş transsendent mahiyyətdir, onun barəsində heç bir mühakimə yürüdülə bilməz. O, öz-özüne reflex prosesində onun əzəli keyfiyyətlərinə müvafiq olan, lakin onunla eyniyət təşkil etməyən adaların və atributların məcmusu şəkildə özündə Özüdür. Adaların və atributların təbiəti onlar üçün elə tətbiq sahisi tələb edir ki, orada onlar Mütəqəx xas olan, onların "adlandırdığı" xarakteristikaları zaman və məkan daxilində üzə çıxara bilsinlər. Maddi kainat məhz belə bir sahədir. Adalar və atributlar kainatda müxtəlif maddi əşyalarda obyektivləşir. Onlar özlərinin mühüm keyfiyyətlərinə görə bir-birindən fərqlənir, bu isə panteizmin təfsirlərinin əksəriyyətinə ziddir. Kainat mütləq varlığın adalarının və atributlarının yalnız inikasıdır, onun mahiyyəti isə prinsip etibarilə dərkədilməz və transsendentdir. Bu inikas müstəqil dəyəri olmayan, müstəqil şəkildə mövcud olmayan solğun inikasdır, kabusdur. Eyni zamanda, maddi varlıqlar mütləq varlıqla müqayisədə, yəni özlərinin ona yönəlmış aspektində varlığın və özünüdürkən onun üçün zəruri olan modusudur. Axi, mütləq varlıq yalnız özünün maddiləşdirilmiş adalarında obyekt keyfiyyəti kasb edir və özünün kamiliyyini tam seyr edə bilir. Varlıq mütləq varlığın yeni-ye ni adalarının və atributlarının sonsuz təzahürlər zəncirinin şorṭləndirdiyi fasılıs transformasiya prosesindədir. A.Kniş şərhini belə tamamlayırlar: "Bir sözlə, Şeyxin (İbn Ərəbinin) metafizikasında heç bir panteizm aşkar edə bilmərik". Alimin bu qənaətinin bütövlükda sufilik fəlsəfəsinə, o cümlədən azərbaycanlı sufi mütəfəkkirlərinin baxışlarına da tam şəkildə aid etmək olar.

Mahmud Şəbüstəri XIII əsrin axırları - XIV əsrin əvvəllərində Azərbaycan dini-fəlsəfi fikrinin görkəmli nümayəndəsi olmuşdur. Real varlığı - Allahu ali dərəcədə dərk etmiş bu sufi mütəfəkk-

kiri vaxtilə o qədər böyük nüfuz qazanmışdır ki, sufiliyə mənsub olan digər həqiqət axtaranlar tez-tez ona suallarla müraciət edir və onun cavablarına hörmətlə yanaşırırdılar. Şəbüstəri bir sira maraqlı traktatların müəllifidir, lakin onu an çox məşhurlaşdırılan "Gülşəni-rəz" ("Sirlər gülüstanı") adlı şah əsəridir. Bu əsərdə o, özünün "vəhdət əl-vücud" ("varlığın vəhdəti") təlimini fəlsəfi mövqedən izah edir. Bu təlimin mahiyyəti Allahın və dünyanın vəhdətini "hər şey Allahdır, Allah hər yerde mövcuddur, Allah hər yerdə zühur edir" mənasında panteistik isbat deyil, bütün varlığın Allah tərəfindən yaradılması aktlarının vəhdətinin isbatıdır. Şəbüstərinin vəhdət əl-vücud təlimi Allahın və onun yaratdığı dünyanın ontoloji vəhdəti demək deyil, o, Tanrıının yeganəliyinin təzahüri kimi dünyanın yeganəliyinin insan tərəfdən dərk edilə bilməsini nəzərdə tutur.

Filosof idrak haqqında öz təlimini da bu əsasda qurur. Azərbaycan fəlsəfa tarixçisi Ə.Əminzadənin haqlı olaraq qeyd etdiyi kimi, "M.Şəbüstəri "mütləq ən ümumi" dedikdə, Allah, "xüsusi" dedikdə isə, Allahın yaratdığı bu və ya digər əşyaları nəzərdə tuturdu. Ona görə də mütəfəkkir bu qənaətə gəlir ki, insanın axtarıb tapmalı və dərk etməli olduğu həqiqət insana həqiqəti dərk etmək qabiliyyəti, seyr etmək və fikirləşmək bacarığı bəxş etmiş Allaha özüdür". Allaha dərk edilməsi insanın özünü dərk etməsi yolu ilə baş verir:

*"Soruşursan, bu yolun yolcusu kimdir,
Deyirəm: öz mahiyyətini dərk edən kasdır".*

İnsanın özünü dərk etməsi onun mənəvi təkmilləşməsi yolu ilə həyata keçirilir. Bu, o qədər xoş vəziyyətdir ki, insan həmin vəziyyətə çatanda "mükəmmal insan" olur.

Şəbüstərinin traktatlarında biliyin iki növünün fərqləndirilməsi meyli aşkar görünür: hissi-rasional təcrübənin nəticəsi olan rasional bilik və mistik təcrübənin nəticəsi olan, etiqada əsaslanan

bilik. Rasional bilik dünyayı tam dərk etmək iqtidarında deyildir. Bu, dəqiq olmayan bilikdir və onun dəqiq olmaması Göyərin yaratdığı zəka nürunun zəif və solğun olması ilə əlaqədardır:

"Bil, Həqiqət nürunun ziyyəsidir bu dünya,
Onda gizlənibdir Həqiqət olmasın aşkar...
Ağıl da dayana bilməz onun parlayan surəti qarşısında,
Görmək üçün onu sən get başqa gözlər axtar".

Mahmud Şəbüstəri insanı ucaldır, kainatda ona mikrokosmos kimi azəldən yer ayırmamasını, Allahan mərhəmətindən onu Allahan yer üzündəki elçisi (**xəlifət-Allah**), yaranmışların ən yaxşısı (**əşrəf-əl-məhluqat**) seçilməsini xaturladır.

M.Şəbüstərinin "Gülşəni-raz" poeması hələ XVIII əsrə Avropa şərqsünaslarının diqqətini cəlb etmiş, XIX əsrden başlayaraq dəfələrlə alman dilinə (Leypsiq, 1938), ingilis (London, 1960), fransız (Paris, 1969), rus (Bakı, 1977) və başqa dillərə tərcümə edilmişdir.

"Cami-cəm" adlı fundamental əsərin müəllifi **Əvhədi Marağayı** (1274-1338-ci illər) XIV əsrin böyük Azərbaycan mütəfəkkiridir. Onun fəlsəfi maraqlarının əsas mövzusu Allah-insan sistemində münasibətlər, insanın mənəvi təkmilləşmə yollarının axtarıdır.

Ə.Marağayı Azərbaycan mütəfəkkiri Şihabəddin Sührəvərdinin emanasiyon sufilik təliminin, Nizami və Xaqani poeziyasının humanist ideyalarının ciddi təsirinə maruz qalmışdır. Mənəviyyat şairi Ə.Marağayı sufilik rəmzlərindən istifadə edərək, dünyanın yaranmasının mənasını izah, humanizm və azadfikirlilik ideyalarını isə təbliğ edir.

Marağayı yaradıcılığında güclü rasionalist meyil hiss olunur. Filosofa görə, Günəş Aylı necə işıqlandırırsa, zəka da insanın ruhunu məhz bu cür işıqlandırır.

Marağayı dünyagörüşü məsələlərinin izahında peripatetizm mövqeyindən çıxış edir. O, varlığın növləri, dünya nizamının iyerarxiyası, ilk dörd ünsür, substansiya və aksidensiya, zəka, ruhun və bədənin nisbəti haqqında İbn Sinanın talimini yaxşı bilirdi. İbn Sinanın ardınca o da səmavi - qeyri-insanı zəka ilə fani - başarı zəkanı bir-birindən fərqləndirir. Emanasiya nəticəsində avvalca ilkin mücərrad substansiyalar, o cümlədən - universal zəka, sonra isə konkret və praktiki olan həqiqi insan zəkəsi yaranır, bu zəka insanı idarə edir, onun hərəkətlərini və davranışını tənzimləyir. Marağayı "elm" anlayışını da bilavasitə praktiki zəka ilə əlaqələndirir.

Marağayı namuslu olmayıçı insan ləyaqətinin başlıca meyari hesab edir. Əgər insanlara namuslu luq meyarına görə qiymət verilsə, ağaların çoxu kölə, kölələr isə ağa olardı. Bilik əldə etməsi insanı ucaldır.

Orta əsrlərdə təkəcə Azərbaycanda deyil, həm də Yaxın və Orta Şərqi Azərbaycanla qonşu ölkələrində geniş yayılmış ən iri ideoloji cərəyan olan hürufiliyin səciyyəvi dini-fəlsəfi konsepsiyaları xüsusi maraq doğurur.

Hürufilik dini-mistik cərəyan olmaqla bərabər, həm də teymurilərin hökmranlığına (1370-1506-ci illər) qarşı yönəlmış siyasi hərəkat idi.

Hürufiliyin banisi **Fazlullah Nəimi** (1339-1394-cü illər) öz təliminin əsas müddələrini "Cavidannama" ("Əbədiyyət haqqında kitab") əsərində şərh etmişdir. Hürufiliyin səciyyəvi xüsusiyyəti ərab alif-basının harflərinə (hüruf) mistik məna verilməsidir. Bu harflərin köməyi ilə Quran mətninin ezoterik izahı dünya sırlarını açmağa açar verir. Hürufiliyə görə, ilahi başlangıç insanın özündə təzahür edir. Kainat əbədidir. Kainatın hərəkəti və boşorılıyotin tarixi təkrarlanan zaman silsilələrindən keçir. Hər bir silsilənin başlangıcında Adəm yaranır, sonda Qiymət günü olur. Eyni zaman silsiləsinə aid hadisələr və şəxslər növbəti silsilədə əbədi qayıdış prinsipi üzrə təkrarlanır. Tanrıının təzahürləri ardıcıl olaraq peyğəmbərlik, müqəddəslək və Tanrıya çevrilə formaları kəsb edir: peyğəmbərlik Məhəmmədlə, müqəddəslək Əli bin Əbutilibdən Həsən əl-

Əsgəriya qadər on bir imamlı, Tanrıya çevrilmək Fəzlullah Nəimi ilə təmsil olunur. Nəimi Tanrıya çevrilmiş ilk insandır.

Nəiminin "Məhabbatnamə" adlı digər əsərində bütün dünyanın mahiyyəti kimi hərflərlə yanaşı, məstik sevgi çıxış edir: Allah dünyanı gözal yaradandan sonra Özü ona vurulmuş, Məhəmmad Peyğəmbər isə gözəlliyi sevən Allah, Yusif Züleyxaya və bütün insanlar bir-birlərinə vurulmuşlar. Məhabbat təkcə Adəm övladlarını əlaqələndirməklə bitmir, o, çox geniş əhatəlidir və bütün yaranmışları - göyləri, Yeri, məlekələri və insanları bir-biri ilə bağlayır: "Kor olmayan şəxs görər ki, şəriət (dini qanunlar) bütünlükla məhabbat haqqında hekayatdır".

Nəimi Teymurlangi və onun oğlu Miranşahı öz təliminə cəlb etməyə çalışmış, lakin böyük günah işlətməkdə təqsirləndirilərək həbs edilmiş və 1394-cü ildə Naxçıvan yaxınlığında Əlinca qalasında edam edilmişdir.

İmadəddin Nəsimi (1369-1417-ci illər) hürufiliyin görkəmlə tərəfdarı olmuşdur. Nəsimi özünün ilk fəlsəfi qəzəllərində bu dünyanın sevinclərini tərənnüm edir, insan zəkəsi qarşısında baş ayırdı. Az sonra o, sufilik vasitəsilə hürufiliyə qoşulur və bu təlimin əsas müddəələrini təbliğ edir.

Nəsiminin təlimi insana yönəlmüşdür. Humanizm, insana məhabbat, mükəmməl insan konsepsiyası bu təlimin əsasını təşkil edir. Nəsiminin nəzərində insan fəal yaradıcı qüvvədir. O, öz zəkəsi, nitqi və fitri istedadı sayasında hərflətin mahiyyətini və formasını dərk edir, özünün ilahiliyini başa düşür, ilahi qüvvə insanda əks olunur. Bu insan öz mahiyyətindən tamamilə xilas olur və Allahan daxilində arıyır, yalnız Allaha şamil edilə biləcək parametrlər kəsb edir. Nəsimi öz fikrini bu cür ifadə edir:

"Məndə siğar iki cahan,
Mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm,
Dövri-məkana sığmazam".

Nəsimiyə görə, dünyanın sirlərini o kəs dərk edə bilər ki, o, özünü dərk etmiş olsun, özünün mövcudluğunun məqsəd və vəzifələrini başa düşmüş, mənəvi kamilliyyətmiş olsun. Yalnız bundan sonra insan Tanrı obrazına çevrilir və deyir: "Ənəlhəq" ("Haqq mənəm"). Nəsimi yaradıcılığının tadqiqatçısı Z.Quluzadənin qeyd etdiyi kimi, şair Allahan və onun yaratdığı hər şeyin insanda mövcud olmasına, insanın hər şey demək olmasına şübhə etmirdi.

Hürufilər "Ənəlhəq" formulu özlərinin mistik təmirlərinə daxil etmişdir. Onlar öz nəfəslərinə nəzarət edərək, onu müəyyən bədən hərəkətləri ilə, tarazlaşma və təzimlərlə əlaqələndirərək bu formulu təkrar etməklə ekstatik trans vəziyyətinə çatır və bu vəziyyətdə hürufi Allahta "görüşür", ona qovuşurdu. Onlar əmin idilər ki, insan Tanrının təcəssümüdür, insan haqqıdır, haqq mənəm, haqq sənsən; harada insan varsa, orada haqq vardır. Deməli, haqqı zaman və məkan hüdudlarından kənardır deyil, təbiətdə, mükəmməl insanın mənəviyyatında axtarmaq lazımdır.

Məhəmməd Füzuli (1494-1556-ci illər) Azərbaycanın böyük şairi və mütəfəkkiridir. Onun poetik irsi lirik poeziyanın bütün növlərini – qəzəl, rübai, qəsida, alleqorik və lirik poema janrlarını əhatə edir. Füzuli yaradıcılığında "Mətləül-etiqad" ("Etiqad çeşması") adlı fəlsəfi traktat xüsusi yer tutur. İnsan zəkasının dünyanın böyük sirlərini dərk etmək qabiliyyətinə dərindən əmin olan Füzulinin əsərlərinin əsas məzmunu dünyagörüşü və mənəviyyat xarakterli məsələlərdir (ontologiya, qnoseologiya, etika).

Füzuli varlıq və gerçəklilik məsələsini anlamağa, Allahan, insmanın və dünyanın, eləcə də onların arasındaki qarşılıqlı münasibətlərin mahiyyətini dərk etməyə çalışır. Şərq peripatetizmi ənənələrinə sadıq qalan Füzuli Allahu bütün mövcudatın ilkin sabobi, "sabəblər sabəbi" kimi təsəvvür edir. Allah özü yaradılmamışdır, O, dünyani yaradılmışdır. Bütün mövcudat dayışıklılığı və məhvə məruz qaldığı halda, yalnız Allah əbədi, sonsuz və yeganə mahiyyət, maddi dünya isə yalnız Allahan inikasıdır. Allahan varlığı həqiqi varlıqdır, dünyanın varlığı isə kabus və illüziya xarakterlidir.

İntellektin xüsusi funksiyası olan idrak barədə Füzulinin mülahizələri maraq doğurur. Onun fikrincə, idrak mənəvi zövq və insanın kamilləşmə yoludur. O, hissi və rasional idrakı fərqləndirir və bu halda rasional yolla idraka aşkar üstünlük verir. Füzuli idrak dedikdə, gerçək dünyaniın predmet və hadisələrinə müvafiq bilik başa düşürdü. Elm bu cür biliyi zəkanın köməyi ilə əldə edir.

Humanizm, insanın problemlərinə səmimi maraq Füzuli yaradıcılığının saciyyəvi cəhətləridir. Şairin sosial baxışları da humanizmə əsaslanır. Onun fikrincə, yoxsulluq insanı nəcibləşdirir. Allah bütün insanları bərabər yaratmışdır, onlar yalnız nə dərəcədə namuslu hərəkat etmələri ilə fərqlənir. Yalnız namuslu insan hörmətə və ehtirama layiqdir.

XVII əsr Azərbaycan fəlsəfə tarixində **Yusif Qarabağı** (1645-ci ildə vəfat etmişdir) xüsusi yer tutur. O, fəlsəfəyə, mənqiqa, hüquqə aid bir sira orijinal əsərlərin, eləcə də islam ehkamlarına və leksikoqrafiyaya aid əsərlərə şərhlərin müəllifidir.

Yusif Qarabağının fəlsəfə baxışlarında həm Şərqi peripatetizminin, həm sufiliyin, həm də şia fəlsəfəsinin təsiri aşkar görünür. Yusif Qarabağının fəlsəfəsində Allah yeganə reallıq kimi, kainat isə bu realliğin kabusu kimi çıxış edir. İnsan "kiçik dünya" və Kainatın "konseptidir". O yazar: "Dərin zəkətlə insanların nəzərində bədən (insan bədəni) böyük dünyaniın konseptidir". Qarabağı mikroaləmin və makroaləmin eyniyyəti fikrini təsdiqləyərək insan orqanizmi ilə kainat arasında paralellər aparırlar: "Universal canlılıda Günəş - ürək, Ay - mədə, Saturn - dalaq, Jupiter - qara ciyər, Mars - öd kisəsi, Venera - böyrək, Merkuri - beyin adlanur".

Yusif Qarabağı öz əsərlərində dünyaniın dərk edilməsi ilə bağlı ən mühüm məsələlərin hamısını ehtiva edir: böyük dünyaniın həqiqətən dərk edilməsi kiçik dünyaniın həqiqətən dərk edilməsi ilə eynidir. İnsanın özünü həqiqətən dərk etməsi onu Allaha doğru aparırlar.

Azərbaycan fəlsəfə tarixçisi Ə.Əminzadə qeyd edir ki, Qarabağının fəlsəfə baxışları kimi, etik baxışları da əsasən öz

dövrünün mütərəqqi ideyalarının inikası olmaqla, Azərbaycanda ictimai fikri davam və inkişaf etdirmiştir.

XVII əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixində **Saib Təbrizi** (1601-1677-ci illər) dərin iz qoymuşdur. Şair və mütafəkkir Saib Təbrizi öz fəlsəfi fikirlərini lirik qazəllərdə şərh etmişdir. O, sufiliyin, xüsusən məşhur sufi, Allah'a mistik sevgini təbliğ etdiyinə və özünü ilahiləşdiriyinə görə edam edilmiş Mənsur Həllacın (858-922-ci illər) təliminin güclü təsirini hiss etdi. Lakin Saib Təbrizi rasionalistdir, o, idrakda zəkanın və praktikanın rolunu yüksək qiymətləndirir, insan təfakkürünü gerçək həyatla əlaqələndirir, insanın iradə azadlığı konsepsiyasına tərəfdar çıxır. Onun yaradıcılığı azadfikirlilik və sərbəst düşünmə ruhu ilə fərqlənir.

Azərbaycan fəlsəfə fikir tarixində çox parlaq simalardan biri də **Zeynalabidin Şirvani** (1779-1838-ci illər) olmuşdur. Səyyah-alim Z.Şirvani müxtəlif ölkələrin coğrafiyasını və tarixini, həmin ölkələrdə məskunlaşmış xalqların məsiətini, adət-ənənələrini, fəlsəfi və ictimai fikrini öyrənirdi. Onun məşguliyət növü öz fikirlərini başqlarının dili ilə ifadə etməyə imkan verirdi. Z.Şirvaninin fəlsəfə, ictimai və etik baxışları humanizm, dini düzümlülük, azad fikirlilik, biliklərə və tərəqqiya can atmaq kimi cəhətlərə səciyyəvidir.

Yuxarıda şərh edilən materialı yekunlaşdıraraq qeyd etməliyik ki, XIII-XVIII əsrlərə Azərbaycan fəlsəfə fikri dini təfakkürdən təcrid edilmiş şəkildə öyrənilə bilməz, çünki həmin dövrdə din insanın bütün dünyagörüşünün əsasını təşkil edirdi. Bu dövrün görkəmli Azərbaycan mütəfəkkirləri o vaxt ictimai şüurun bir-birinə qarşılıqlı nüfuz etmiş bu formaları arasında heç bir fərq qoymadan dini və fəlsəfəni vəhdətdə təsəvvür edirdilər.

XIX əsrdə və XX əsrin avvalında Azərbaycan fəlsəfəsi. XIX əsrdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin fəaliyyəti geniş vüsət almışdır. Bu, yeni təhsil sisteminin, dünyəvi teatrın, milli mətbuatın təşəkkülü dövrü idi. Bütün bu dəyişikliklər Azərbaycanın ictimai fikrinə çox güclü təsir

göstərmişdir. Həmin dövrədə ictimai fikrin əsas problemləri milli və sosial tərəqqi yolları idi.

Bəzi mütəfəkkirlər bu tərəqqi yolu cəmiyyətin islamlaşdırılmasında göründü. Onlar 1879-cu ildən nəşr edilən "Ziya" ("Nur") qəzetiñin ətrafında qruplaşmışdır. Sonralar həmin qəzetiñ adı dəyişdirilərək "Ziyavi-Qafqaziyə" ("Qafqaz nuru") adlandırılmışdır.

Mütəfəkkirlərin digər qismi, o cümlədən Əhməd bay Ağayev, Əlibay Hüseynzadə pantürkizm mövqelərindən çıxış edirdi. Üçüncülər öz ümidiñini Avropa modelləri üzrə məariflənmə və demokratikləşmə ideyaları, sosial-mədəni tərəqqi ilə bağlayırırdı.

Ölkənin milli və sosial dirçəliş məsələlərini dərk və ifadə etməyə ilk dəfə cəhd göstərən Abbasqulu ağa Bakıxanov (1794-1847-ci illər) olmuşdur. O, tərəqqinin yeganə yoluñ elmdə və məarifdə görür, Avropada inkişaf etmiş təbiət elmlərinin öyrənilməsini zəruri hesab edir, ictimai elmlərə, xüsusən tarix və fəlsəfəyə də böyük əhəmiyyat verirdi.

A.Bakıxanovun şah əsəri olan "Gülüstani-İrəm" Azərbaycan tarixinə, "Kainatın sirləri", "Zövqlərin yaxşılaşdırılması" adlı əsərləri isə fəlsəfə və etika məsələlərinə həsr edilmişdir. Bu əsərlərin sonuncusunda müəllif bütün hadisələrin səbəbiyyatla şərtləndiyini bildirir, təbiətdə müəyyən qanunauyğunluq görür: "Baş verənlərin hamısı təbiətin ümumi qanunlarının nəticəsidir".

A.Bakıxanov islam ənənələrinə sadıqlik məsələsinə böyük əhəmiyyət verir, lakin o, artıq yeni tarzdə düşünür, tərəqqi yolu axarışlarında Avropaya istiqamətlənir, mənəvi kamilliyyə çatmaq üçün məarifi, dünyəvi təhsili və elmi zəruri hesab edirdi. Bu mənəvədə o, Azərbaycanda maarifçiliyin banisi hesab edilə bilər. Onun siyasi-hüquqi baxışları da maarifçilik ideyalarına əsaslanır.

Məşhur alim, şərqşünas və maarifçi Mirza Məhəmmədəli Kazım bay (1802-1870-ci illər) Azərbaycan fəlsəfi fikir tarixində mühüm yer tutur. O, 100-dən çox elmi əsərin müəllifidir. Bu əsərlər əsasən müsəlman xalqlarının ictimai-siyasi və fəlsəfi təfəkkürü

məsələlərinə həsr edilmişdir. Onun dünyagörüşünün səciyyələndirilməsi üçün "Bab və babilər", "Dərbəndnamə", "Firdovsiyə görə farsların mifologiyası", "Alim imam", "İslam tarixi", "Müridizm və Şamil" və digər əsərləri xüsusi əhəmiyyat kasb edir.

Kazım bay gənclik illərində dini təhsil almış, özünün ilk əsərlərini islam ehkamlarının təfsirinə həsr etmişdi. Lakin az sonra o, dinin ilahiliyini tamamilə təkbib etmiş, maarifçilik ideyalarının müdafiəçisinə və təbliğçisinə çevrilmişdir. Kazım bayın dina münasibəti bilavasita onun maarifçiliyindən irəli gəlir. Kazım bay dinin əleyhina deyildi, o, maarifin, elmin və rasionalizmİN tərəfdarı idi.

Alim rasional idrakın mühüm rolunu göstərərək yazdı: "Zəka marağı imkan daxilində təmin etmək üçün ondan asılı olan bütün vasitalardan istifadə edir. O, cism və hadisələri avvalca ayrılıqda nəzərdən keçirir, onlar haqqında anlayış yaratır və sonra həmin anlayışların bir-biri ilə münasibətinə və bu münasibətlərin nəticələrinə əsasən mühakimə yürüdür".

Nəzərdən keçirdiyimiz dövrədə Azərbaycan fəlsəfi fikrinin ən parlaq nümayəndəsi Mirza Fətəli Axundzadə (1812-1878-ci illər) olmuşdur. Onu "Puşkinin ölümüñə" poeması məşhurlaşdırılmışdır. Bundan sonra bir-birinin ardınca altı komediya yazmış M.F.Axundzadə Azərbaycan dramaturgiyasını təməlini qoymuşdur. Artıq yetkin yaşlarında fəlsəfə və sosial məsələlərlə ciddi məşğul olan Axundzadənin fəlsəfi əsərləri – "Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu, İran şahzadəsi Cəlalüddövləyə farsı dilində yazdığı üç məktub və Cəlalüddövlənin ona cavabı", "Həkim-i-İngilis Yuma cavab", "Yek kəlmə haqqında", "Mollayi-Ruminin və onun təsnifinin babında", "Babilik doktrinasi haqqında", "İnsanın ehtiyacı haqqında" və digər əsərlər mütəfəkkirin cəmiyyətdəki naqışlıklarından qaldırmaq, onun adətlərini, məişətini, təfakkür əsərlərini məarifçilik ideyalarının, Avropanın tohsilinin və elminin yayılması yolu ilə aradan qaldırmaq istəyini nümayiş etdirir. Onun fikrincə, tarixi inkişafın başlıca səbəbi elmdir, maarifdir. "Bəşəriyyətin tərəqqisi ağlın məhsuludur". O, dünyani dünyadan

özünə əsasən izah edir: "Görürük ki, Kainat mövcuddur..., o, özlüğündə, öz qanunları üzrə mövcuddur, yəni, onun mövcud olması üçün başqa, kənar, ayrıca mövcudiyyətə ehtiyacı yoxdur..." O, Şərqiñ sufi mütəfəkkirləri Cəlaləddin Rumi, Əbdülrahman Cami və Mahmud Şəbüstərinə də bu mövqedən tənqid edir, səhvən onları panteizmin nümayəndələri hesab edirdi.

XIX əsrin sonu, XX əsrin əvvəlində **Həsən bəy Zərdabi** (1837-1907-ci illər) Azərbaycan fəlsəfi fikrinin görkəmli nümayandəsi olmuşdur. O, Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinə bitirmişdi, Rusyanın mütəraqqı xadimlərinin çoxu ilə şəxsən tanış idi. Vətənə qayıdından sonra 1875-ci ildə Bakıda "Əkinçi" qəzetinin nəşrinə başlamışdı. Bu qəzet o dövrə Azərbaycan dilində ilk mətbü orqan idi.

Maarifçi-demokrat H.Zərdabi dini-sxolastik təfəkkür metodlarına qarşı qətiyyətli çıxışlar edir, insanın təbiəti dərk etmək üçün hadsiz imkana malik olmasına vurgulayırdı. Xalqın maarifləndirilməsi uğrunda mübarizə H.Zərdabinin əsas xidmətidir.

A.Bakıxanov, M.Kazım bəy, M.F.Axundzadə və H.Zərdabinin baxışlarının təhlili XIX əsrə və XX əsrin əvvəlində Azərbaycanda maarifçilik ideyalarının sürətlə inkişaf etməsini inandırıcı şəkildə təsdiqləyir. Qeyd etmək lazımdır ki, XIX əsrin ikinci yarısından XX əsrin 20-ci illərinə qədər Azərbaycan ədəbiyyatı humanitar biliyiň başqa sahələrinin funksiyalarını da öz üzərinə götürdü. Fəlsəfi məsələlər də ədəbiyyatın axtarış sahəsinə təbii şəkildə daxil olmuşdu.

Azərbaycan ədəbiyyatçılarının fəlsəfi nəzəriyyələrinin xarakteri bir çox cəhətdən həmin dövrə Azərbaycanda peşəkar fəlsəfənin olmaması ilə müəyyən edilirdi.

Ədəbiyyat

Ə.Əminzadə. Azərbaycanda fəlsəfə və iqtimai-siyasi fikir tarixindən (XII-XVIII əsrlər və XX əsrin birinci rübbü). Bakı, 1972.

İz istorii srednevekovoye vostochnoi filosofii. Bakı, 1989.

Ş.Ismayılov. Filosofiya Məhəmməd Şəbəstəri. Bakı, 1976.

Ş.Ismayılov. İdeи peripatetizmə və tərəfdarlılıq. Azərbaycanda XIV ə. İzvestiya AN Azərbaycan.

Seriesi istorii, filosofii və prava. 1979, №3.

M.Kəzəm bək. İzbrannye proizvedeniya. Bakı, 1985.

Z.Kuluzadə. Nəsimsi - filosof və poem Vostok. Bakı, 1973.

Z.Kuluzadə. Xurufizm və predstaviteeli və Azərbaycanda. Bakı, 1970.

Z.Kuluzadə. Zakonomernosti razvitiya vostochnoi filosofii XIII-XVI əv. və problema Zapad-Vostok. Bakı, 1963.

Ş.Mamedov. Razvitiye filosofskoy mysli v Azərbaycane. İzdательство МГУ, 1965.

Ocherki po istorii azərbaycaneskoy filosofii. Bakı, 1966.

A.Rzaev. Mühammed Alik M.Kəzəm bək. M., 1989.

A.Rzaev. İstoriya politicheskikh v pravovyx uchenii v Azərbaycane ot istokov do XX veka. Bakı, 2000.

X fəsil. XX əsr fəlsəfəsi

- *Neopozitivizm*
- *Məntiqi pozitivizm*
- *Postpozitivizm*
- *Praqmatizm*

Neopozitivizm pozitivizmin müasir formalarından biri kimi XX əsrin 20-ci illərində Avstriyada (M.Şlik, L.Vitgenşteyn), İngiltərədə (K.Popper) və Polşada (A.Tarski, Y.Lukaseviç, K.Aydukeviç) yaranmışdır. Neopozitivistlər idräkin qavrayışdan ibarət olduğunu hesab edirdilər. Onlar hissi məlumatları hər hansı idräkin zəruri ilkin şərti hesab edərək, ümumiyyətlə həmin şərtlərin xarici mənbələri məsələsinin mövcud olmasını inkar edirlər. Onların nəzərində həqiqi fəlsəfə təbii-elmi biliyin ciddi nümunələrinə istiqamətlənən fəlsəfədir.

Neopozitivistlər keçmiş filosofları fəlsəfəni yarımistik anlayışlarla mürakkəbəlaşdırmaqdır, onu faydasız mübahisələrə cəlb etməkdə günahlandırırlar. Buna görə də onlar deyirlər ki, köhnə metafizikanın imtina etmək, onu "pozitiv" bılıklı avaz etmək lazımdır. Müasir fəlsəfə yalnız dilin təhlili üzrə faaliyyət kimi mümkündür. Məsələn, L.Vitgenşteynə görə, dil təfakkürün sərhədidir; yalnız bir dünya var – təbiət elmlərinin təsvir etdiyi faktlar dünyası.

Məntiqi pozitivizm, Neopozitivizm özünün mövcud olduğu ilk onilliklarda "Məntiqi pozitivizm" adı ilə məşhur idi. Mur, Vitgenşteyn, Frank və Karnapın məntiqi pozitivizmi Maxin pozitivizmindən onunla fərqlənir ki, yeni nəslə mənşub olan pozitivistlər obyektiv gerçəkliliyin mövcud olması və onun şüura münasibəti məsələsinin dərk edilmiş olmasına inkar edirdilər. Digər tərafdan məntiqi pozitivizm dilə fəlsəfi tadqiqatın asas obyekti kimi baxır, belə hesab edir ki, elmdəki bütün cümlələr ya

analitik, ya da sintetik cümlelerdir, felsefənin cümleləri isə nə analitik, nə sintetikdir. Buna görə də felsefədən elmin xeyrinə imtiyaz lazımdır, yeganə əsaslandırılmış bilik elmdir.

Neopozitivistlər verifikasiya – cümlelərin doğruluğunun yoxlanması prinsipinin təhlilinə böyük diqqət yetirirlər. Həqiqiliyin iki anlayışı irəli sürürlər: birinci - həqiqilik anlayışı cümlənin hissi məlumatlara müvafiqliyidir; ikinci - həqiqilik anlayışı cümlələrin məntiqi cəhətdən qarşılıqlı şərtlənmmiş olmasıdır.

Məntiqi pozitivizmin nəzəri-idrakı konsepsiyasında **verifikasiya** – hər hansı hökmün hissi məlumatlarla müqayisə edilməsi yolu ilə onun həqiqiliyinin yoxlanması prinsipi xüsusi rol oynayır. Pozitivistlər belə hesab edirdilər ki, idrak ümumiyyətlə hissi təcrübə hüdudlarından kənara çıxa bilməz. Onlar idrakda hissi və rasional məqamların bir-birinə qarşı qoyulması məqsədina böyük əhəmiyyət verirdilər. Pozitivistlər müərkkəb mətni elementar cümlelərlə bölrək, əvvəlcə cümlənin hissi məlumatları və ya "fakta" müvafiq olmasına yoxlaysıv, sonra isə cümlələrin məntiqi cəhətdən uzlaşmış olmasını aşkar etməyə çalışırlar. Məsələn, neopozitivistlər "Nəbatat bağındaki bütün xurma ağacları 100 kilogramdan çox məhsul verir" cümləsinin düzgünlüğünü həmin prinsip üzrə belə yoxlayardılar. Əvvəlcə onlar həmin cümləni aşağıdakı cümləyə çevirirdilər: "Nəbatat bağındaki xurma ağacı 100 kilogramdan çox məhsul verir". Əgər Nəbatat altında 50 xurma ağacı varsa, onda 50 elementar cümlə alınır, onların həqiqiliyini təcrubi yolla, yəni hər bir xurma ağacının məhsulunu çəkmək yolu ilə müəyyən etmək olar. Lakin bütün bunları faktlara əsasən yoxlamaq çətin və faydasızdır. Belə halda asas prinsipə əməl olunmalıdır mı? Məntiqi pozitivistlər özlərinin "Hər şeyi faktlara yoxla" prinsipinin yumşaldılmış, elmi müddəələrin qismən təsdiqlənməsi tələbi variantı ilə, razılaşmağa məcbur idilər.

Məntiqi pozitivizmin ən böyük nümayəndələri Rudolf Carnap (1891-1970-ci illər) və Lyudviq Vitgensteyn (1889-1951-ci illər) idi.

Carnap "Felsefədə xəyalı problemlər" (1928), "Dilin məntiqi təhlili yolu ilə metafizikanın aradan qaldırılması" (1931), "Felsefə

və məntiqi sintaksis" (1935) və digər əsərlərində felsefənin ilkin səbəblər haqqında elm olmasını inkar edir. Onun təklifi etdiyi təsnifatda cümlelər qeyri-həqiqi, qeyri-elmi və elmi cümlelərə bölünür. Elmi cümlelər doğru və yalan ola bilər. Felsefi cümlelər faktlara müqayisə edilə bilməyən və buna görə də yoxlanıla bilməyən qeyri-elmi cümlelər sinfinə daxildir, yəni, onları əsaslandırmış olmaz. Bunu asas götürən Carnap anovanı felsefədən elmin xeyrinə imtiyaz edilməsini zəruri sayır, çünki elmin cümleləri elmi baxımdan mənalıdır.

L.Vitgensteyn "Felsefi tədqiqatlar" kitabı Qərb felsefəsində çox populyardır. Mütəfakkir hamim kitabda məntiqi pozitivizmin bəzi konsepsiyalarına yenidən nəzər salır, gündəlik dilin öyrənilməsinin pragmatik aspektində əsaslanaraq dili felsefədən xilas etməyə çalışır. İ.Narskinin qeyd etdiyi kimi, "L.Vitgensteyn əsas fikri ondan ibarət idi ki, müəyyən millətə mənsub olan bütün insanların, o cümlədən hər hansı ixtisas üzrə alımların danışdığı dil (çünki onlar öz ana dilini bilmədən alım ola bilməzdir) oyundur, felsefənin "incasənət" kimi anlayışı da bu fikrə müvafiqdir". L.Vitgensteyn yazırı: "Felsefi problemlər arasında söylənilən cümlelərin və sualların əksarıyyəti yalan deyil, mənasızdır".

L.Vitgensteyn aradıca linqvist pozitivistlər felsefə ilə bu və ya digər şəkildə əlaqəsi olan hər şeyin təbii dillərdən kənarlaşdırılmasını tələb etmiş, felsefəni manasız şey elan etmişdilər. Çünki felsefə həqiqiliyi və yalanlığı yoxlanıla biləcək yeganə elmi cümlelərdən ibarət ola bilməz.

XX əsrin 50-60-ci illərində pozitivizm öz acizliyini göstərir. 1953-cü ildə Con Uisdom "Felsefə və psixoanaliz" adlı kitab yazır. Bu kitabda müəllif felsefi münaqışların linqvistik təfsirlərinin adekvat olmamasını etiraf edərək, linqvistik təhlilin psixoanalizlə əvəz olunmasını təklif edir. Bundan sonra, linqvistik pozitivizmin bir sıra nümayəndələri felsefədən uzaqlaşaraq dini hissələrə apelyasiya etməyə başlayır.

Postpozitivizm məntiqi pozitivizmə bərət vermək məqsədini qarşıya qoymuşdu. Postpozitivistlər birləşdirən onun etiraf

edilməsidir ki, əbədi bilik əldə edilə bilməz, nəzəriyyələr bir-biri-ni əvəz edir; elmi biliyin artmasını təmin etmək lazımdır.

Postpozitivizm rəngarəngdir. Bu fikir cərāyanının bir forması rasional biliyin tənqid edilməsi və təkmilləşdirilməsi əsasında onun prinsiplərini izah etmək iddiasında olan tənqidini realizmdir (K.Popper, C.Uotkinsk). Bu prinsiplər arasında hər hansı elmi biliyin hipotetikliyinin etiraf edilməsi prinsipi, eləcə də hipotezlərin tənqidini təhlili əsasında onlardan birinin digərləri ilə müqayisədə üstünlük dərəcəsinin müəyyən edilməsini nəzərdə tutan prinsip xüsusi diqqətə layiqdir.

Hər hansı elmi biliyin kafi olmadığını, yəni zaman keçdikcə təkzib edilə bilməyəcək heç bir elmi müddəanın olmadığını etiraf edən Karl Popper məntiqi pozitivistlərin irali sürdüyü verifikasiya prinsipinə qarşı falsifikasiya (saxtalasdırma) prinsipini və ya elə empirik şərtlər göstərilənə üsulunu təklif edirdi ki, həmin şərtlər daxilində hipotezər və ya ümumi təkliflər həqiqi deyil, yalan olacaqdır. K.Popper hipotezlərdən deduksiya qanunları əsasında faktlarla müqayisə etmək mümkün olan müddəalar çıxarılmamasını təklif edirdi. Bu halda alınan nəticələr faktlara zidd ola (deməli, nəzəriyyə həqiqətə oxşardır), eləcə də həmin nəticələr faktlarla saxtalasdırıla bilməz (bu onu göstərir ki, nəzəriyyə yalandır, psevdо-elmdir və ondan imtina etmək lazımdır). Buna görə də K.Popper dİN və MİFƏ MÜRaciƏT edir, çünki onları heç bir faktla təkzib etmək mümkün deyildir. I.Narski göstərir ki, təsdiqlənə bilən (həqiqi) biliyklər üçün saxtalasdırıla bilmək həmin biliyklərin təsdiqlənməsi üçün həqiqətən mühüm vasitədir. Çünkü psevdо-təkliflər prinsip etibarılə istər onları təsdiqləyən, istərsə də təkzib edən faktlarla müqayisə edilə bilməz və bu səbəbdən onlar fantaziyalar, dini illüziyalar kimi hər hansı faktlarla birgə mövcuddur. Deməli, həqiqi cümlələr üçün təkcə onları təsdiqləyən real faktların olması deyil, həm də onları təkzib edən, təxəyyüldə canlanan faktların mövcud olması, yəni həmin cümlələrin saxtalasdırıla bilməsi zəruridir. Prinsip etibarılə hər hansı, heç olmasa, uydurma faktlarla təkzib edilə bilməyən nəzəriyyə elm deyil, mifdir, dindir, nağıldır.

Postpozitivist fəlsəfənin digər forması N.Xomskinin transformasiya modelində ifadə olunur. Bu model subyektiñ ətraf mühitlə qarşılıqlı əlaqəsindən ibarət ikitərəflı vahid prosesin qnoseoloji və faaliyyət aspektlərini özündə birləşdirir. N.Xomskinin modeli K.Popperin hipotetik-deduktiv modeli ilə müqayisədə daha çox ümumiləşdirilmiş modeldir və əsasən özünün evristikiyi ilə səciyyələnir. N.Xomskinin təliminin əsas anlayışları bunlardır: dili bilməyi nəzərdə tutan "dil kompetensiyası"; sonsuz sayıda cümlələrin formasını və daxili manasını müəyyənləşdirmək məqsədilə qarşılıqlı faaliyyətdə olan qaydaları nəzərdə tutan "yaradıcı grammatika"; təfəkkürün fitri xassəsi hesab edilən ümumi dil nəzəriyyəsi qismində çıxış edən "universal grammatika".

N.Xomskinin təklif etdiyi model dil prosesi modelini ümumfəsəfi faaliyyət nəzəriyyəsi kontekstində daxil etməyə şərait yaratır, dilin təbiətini və təfəkkürlə dilin qarşılıqlı münasibətlərini izah etməyə imkan verir.

Praqmatizm biliyin əhəmiyyətini onun praktiki nəticələri ilə müəyyənləşdirən fəlsəfi cərāyan kimi XIX əsrin son 25 ilində ABŞ-da yaranmışdır. Onun ideyaları ümumi formada **Carlz Pirs** (1839-1914-cü illər) tərəfindən təklif edilmiş və XIX əsrin axıralarında **Ulyam Cems** (1842-1910-cu illər) tərəfindən işlənib hazırlanmışdır. XX əsrin əvvəllərində praqmatizm hələ nüfuz qazanmamışdır. Bu cərāyan XX əsrin 20-60-ci illərində fəlsəfi təlim forması kəsb edərək yayılmışdır. Bu dövrədə praqmatizmin əsas müddəələri **Con Dui** (1859-1952-ci illər) və **Corc Herbert Mid** (1863-1931-ci illər) kimi mütəfəkkirlərin faaliyyəti sayəsində şərh edilmişdir.

Praqmatizmi bir fəlsəfi təlim kimi sistemləşdirən Dui olmuşdur. Onun təfəkküründə maraq mərkəzi insan və onun praktiki problemləri idi. Dui insanın bütün faaliyyətini, o cümlədən mənəvi və intellektual faaliyyətini da mahiyyət etibarılı mühito uyğunlaşma faaliyyəti hesab edirdi. O, idrakın inikas kimi mümkünliyünü və zəruriliyini inkar edir, intellektə yalnız uyğunlaşdırıcı məna verir, onun funksiyasını gələcəkdə ətraf mühitin obyektləri ilə ən

səmərəli və sərfəli münasibətlər yaradılmasının yollarını müəyyən etməkdə göründü.

Düi idrak fəaliyyəti ilə qiymətləndirmə fəaliyyəti arasında mən-tiqi fərq olmasını inkar edirdi. Onun mövqeyinə görə, həqiqətə aparan yol dayərlərə aparan yolla üst-üstə düşür.

Düinin fəlsəfəsinin çıxış nöqtəsi tacribədir. Tacribə onda əks olunan hər şeyi, hadisələr və şəxslər dünyasını, hətta tacribədə qavranılan dünyani, insanların fəaliyyətini və taleyini ehtiva edir. Tacribənin müxtəlif – siyasi, intellektual, dini, estetik, sənaye və digər növlərinin mövcud olması bununla bağlıdır.

Düi xarici aləmin dərk edilməsi məsələsinin qoyuluşunu mənasız elan edir, belə hesab edir ki, elmin və intellektin vəzifəsi “başarı problemlərin” həll planlarını tərtib etmək və onların praktikada hayata keçirilməsi üçün yollar və vasitələr axtarmaqdır.

Corc Herbert Mid praqmatizm prinsiplərinin tədqiqində Düidən daha çox irəli getmişdir. Eklektik mütəfəkkir olan Mid Qərbi Avropanın maarifçilərinin – Hegelin, Darvinin, Bergsonun baxışlarının təsirinə məruz qalmışdır. Midin təlimini onun sələflərinin konsepsiyalarından fərqləndirən əsas cəhət sosial dəyərlərin fərdi dəyərlərdən üstün olmasıdır. O, insan təfəkkürünün və şəxsiyyətinin sosial təbiəti, şəxsiyyətin başqa adamlarla ünsiyyət prosesində və onrla birgə fəaliyyətdə formallaşması haqqında müd-deələri hərtərəfli işləyib hazırlamışdır.

Bu fəsildə nəzərdən keçirdiyimiz fəlsəfi cərəyanların fərqləndirici cəhəti ondan ibarətdir ki, onların hər biri insanın elmi-fəlsəfi baxımdan öyrənilməsinin nəzəri-metodoloji yollarını cidd-cəhdə axtarırdılar.

Ədəbiyyat

Введение в философию. Учебник. В. 2 ч. Ч. 1. Под ред. И.Фролова, М., 1989.

Л. Витгенштейн. Логико-философский трактат. М., 1958.

А.Дубров, В.Пущин. Парapsихология и современное естествознание. М., 1990.

В.Капле. Философия. Учебник. М., 2000.

Проблема человека в современной философии. М., 1969.

А.Славин. Проблема возникновения нового знания. М., 1976.

Д.Словин, Дж.Грин. Психолингвистика. М., 1976.

Современная буржуазная философия. М., 1978.

В.Швырев. Неопозитивизм и проблемы эмпирического обоснования науки. М., 1966.

Это человек. Антологія. М., 1995.

**III HİSSƏ
MÜASİR FÖLSƏFƏNİN
ƏSASLARI**

XI fəsil. Müasir dövrün mənəvi mühiti

- *Elmi-texniki tərəqqi və başarı dayarları*
- *Dövlət aparatının qüdrətinin artması*
- *Müasir cəmiyyətin üzləşdiyi təhdidlər və təhlükələr*

Elmi-texniki tərəqqi və başarı dayarları. Elmi-texniki tərəqqi əmək məhsuldarlığının və istehsalın səmərəliliyinin artırılmasına, Yer kürəsi əhalisinin əsas kütləsinin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradır. Sosial-iqtisadi proseslər sürətlə inkişaf edir. Toplanmış biliklər potensialından, elm və texnikanın ən yeni nailiyətlərindən, mütarəqqi texnologiyalardan və çəvik kommunikasiya sistemlərindən istifadə ediləsi nəticəsində müasir dövrə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında əvvəllər bir neçə minillik ərzində baş vermiş dəyişikliklərdən xeyli artıq dəyişikliklər baş verir. Son 50 ildə başəriyyət öz ictimai inkişafında bütün əvvəlki dövrəkündən qat-qat çox irəliləmişdir. Mütəxəssislər sivilizasiyanın möhtəşəm tərəqqisini, tarixi tədricilikdən yeni postsanaye cəmiyyətinə - bolluq, asuda vaxt, peşələrin dəyişdirilməsi, elmi axtarışlar, istedadların inkişafı və rasional tətbiqi cəmiyyətinə sıçrayışla keçid haqqında danışırlar. Lakin bu tərəqqinin məhsullarından planet əhalisinin yalnız məhdud, mahiyyət etibarilə imtiyazlı hissəsi istifadə edir. "Varlı" və "yoxsul" ölkələr arasında sosial qeyri-bərabərlik kəskinləşir. Yer kürəsi əhalisinin 60 faizinin yaşıdığı geridə qalmış ölkələrdə adam başına orta galır səviyyəsi ildə 350-370 dollardan çox deyildir; nisbətən geri qalmış ölkələrdə bu göstərici 2300-2500 dollar həddindədir, halbuki Avropanın inkişaf etmiş ölkələrində, ABŞ-da və Kanadada müvafiq rəqəm ildə 20 min dollardır. Bu, ziddiyatlıları kəskinləşdirir və dünyani fəlakət həddinə yaxınlaşdırır.

Bundan əlavə, insanın yaşadığı mühitlə qarşılıqlı fəaliyyətinə nəzarət edilməməsi nəticəsində qlobal ekoloji tarazlıq pozulur. Texnogen və təbii fəlakətlər daha böyük iqtisadi itkilərə sobə olur.

Elmi-texniki tərəqqinin nəhəng nailiyyətlərinin şərtləndirdiyi sosial dəyişikliklər nəticəsində bir-birinə zidd meyillər – apologetik proqrettizm və tərəqqinin inkarı meyilləri müşahidə olunur. Bir tərəfdən elmi-texniki tərəqqi ideyaları müxtalif sosial utopiyalarla qovuşaraq nikbin ümidişlər doğurur, digər tərəfdən müasir sənaye cəmiyyətinin tərəqqi, mədəniyyət və digər dəyərlərinin yaradıldığı ümidişsizlik mövzusu kütləvi hal alır, ictimai fikri, sözün hərfi mənasında gərginləşdirir.

Lakin elmi-texniki tərəqqi nəticəsində yaranmış böhranlı vəziyyətin asas xüsusiyyəti onunla bağlıdır ki, tərəqqinin əlaqə meyarları maddi meyarlarla əvəz olunur. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə ümumi milli məhsulun (ÜMM) istehlak miqyası və adambaşına galır göstəriciləri getdikcə daha çox həllərdə tərəqqinin başlıca meyarına çevrilir. Filosofların çoxu yekdilliklə qeyd edir ki, bu gün reallıq elmi-texniki tərəqqinin miqyası ilə müəyyən olunur. Lakin "tərəqqi" anlayışı yalnız texnika sahəsində öz avvalki mənasını saxlayır. Texnikanın inkişafına aludəçilik və başarı dəyərlərə münasibətdə etinasızlıq cəmiyyətin mənəvi dayaqlarının sarsılmasına, həyat keyfiyyətinin pislaşmasına, insanların öz vəziyyətdən narazı olmasına, birləşməsi normallarının eroziyasına gətirib çıxarır. Bütün bular tərəqqiya, başlıca problemlərini texniki, təbii-elmi və iqtisadi vəsítələrin köməyi ilə həll etməyin mümkün olmasına inamın əsaslarını sarsıdır.

Dövlət aparatının qüdratının artması. Elmi-texniki tərəqqi bir tərəfdən cəmiyyətin hayat və mədəni səviyyəsinin artırılması üçün çox olverişli şərait yaradır, digər tərəfdən texniki aparata və onları idarə edən sosial qruplara çox böyük üstünlük verir.

Elmi-texniki tərəqqi şəraitində cəmiyyət hədsiz genişlənmiş, bütün ictimai praktikani əla keçmiş "texnokratik" və ya "menecəral" dövlətə çevrilir. Texniki tərəqqinin an yüksək ifadəsi dövlətin vətəndaşlar üzərində misli görünməmiş nəzarətidir. Kompyuterlər insanın hər bir addımına, hər bir hərəkatına nəzarət etməyə imkan verir; kütləvi informasiya vəsítələrindən insanların emosiyaları ilə

manipulyasiya etmək, onların zəkasını standartlaşdırmaq üçün bacarıqla istifadə olunur.

Müasir cəmiyyətin üzələşdiyi təhdidlər və təhlükələr. Bu gün başarıyyət postsənaye sisteminin qlobal böhranı ilə üzəlmişdir. İnsanların bir-biri ilə, cəmiyyət və təbiətə qarşılıqlı əlaqələrinin bütün kompleksini ahət etmiş bu böhran müxtalif fəlsəfi və futuroloji konsepsiyalarda da öz əksini tapır. Həmin konsepsiyalarda nəinki "texnoloji progressizm", hətta tərəqqinin özü də kasıkin təqid edilir.

Hava müharibəsi, qarşısalınmaz iqlim dəyişiklikləri, atmosferin ozon təbaqəsinin dağılması kimi dünya miqyaslı ələfəkatlılar haqqında bəzi futuroloqların proqnozları diqqəti cəlb edir. Belə proqnozların çoxu sonradan düz çıxmışdır. Məsələn, Artur Hershof hələ 1975-ci ildə yeni ölümcsən virusun yaranacağını söyləmişdi. Bu proqnozdən heç beş il keçməmiş, 1980-ci ildə dünyada ilk dəfə qazanılmış immun çatışmazlığı sindromu (QİCS) deyilən xəstəliyin tərədicisi – insanda immun çatışmazlığı virusu qeyd olunmuşdur. Bu dəhşətli xəstəlik bütün dünyada sürətlə yayılmış və o vaxtdan bəri 30 milyondan çox insan bu bələdaya düşür olmuşdur. Hazırda hər il təqribən 2 milyon insan bu xəstəlikdən ölürlər.

Filosoflar və sosioloqlar müasir cəmiyyət üçün səciyyəvi olan bir sıra problemlər göstərir – inflayasiya, işsizliyin artması, biganəlik, süstlüklər, narazılıq, dəyərlərin böhranı, alkogolizm, narkomaniya, fahışalık, korrupsiya, mənəvi deqradasiya, usaqlar arasında ölüm hallarının artması, təbiətə texnogen təsir, ətraf mühitin cırklənməsi, nüvə qış, insanların həyat təminatı üçün zəruri olan resursların - içməli su, elektrik enerjisi, arzaq və s. qılıqlı. Bunlar cəmiyyət üçün təhlükə doğuran problemlərin heç də tam olmayan siyahısıdır. Bu problemlərin böyük bir qismi ələfəkatlı, çoxu qüsurludur. Mütoxəssislər ailə və nikahın mütaşəkkiliyinin və interqrasiyasının zoifləməsi, ailə-nikah münasibətlərini, cinsi davranışları tənzimləyən ənənəvi əlaqə normallarının ifası problemlərinə xüsusi diqqət yetirirler.

Müasir cəmiyyət üçün əsas təhdid mənbəyi arasında nüvə müharibəsi təhlükəsi, eləcə də insanların təbii yaşayış mühitinin

məhv olması qorxusu daha ciddi diqqət obyektidir. Bu təhlükələrin hər ikisi eyni dərəcədə falakətlidir. Çünkü onlar insanı fəaliyyət azadlığından məhrum edilmiş və talebinin necə həll olunacağını gözlayan girova çevirmişdir. Hələlik onlardan birincisi – nüva təhlükəsi bütün insanlar tərəfindən daha aydın dərk edilir. V.A.Engelqardt alimin öz fəaliyyətinə görə cəmiyyət qarşısında məsuliyyət daşıması barədə məsələ qaldırmaqla yanaşı, həm də bəşəriyyətin kollektiv zəkasına müraciət edir, necə deyərlər, "ağlınu başına yığmağı" və nüva müharibəsi təhlükəsinin qarşısını almağı xahiş edir. Çünkü "ilk nüva partlayışları labüd olaraq zəncirvari reaksiya prinsipi üzrə genişlənərək nüva müharibəsinə çevrilə bilər. Sağlam düşüncəli bütün insanlar başa düşürlər ki, bu, bəşəriyyətin intihar etməsi aktı olacaqdır... İndi bəşəriyyət qarşısında insanın həyatını necə yaxşılaşdırmaq və mənəvi cəhətdən necə zənginlaşdırmaq məsələsi deyil, başarı övladının Yer üzündə ümumiyyətlə mövcud olması, yoxsa minirlərə atom və istilik-nüvə bombasının alovunda yanub məhv olması məsələsi qoyulmuşdur".

Müasir cəmiyyət İnsan ilə Təbiətin zəkəli və faydalı qarşılıqlı fəaliyyətdə olduğu cəmiyyət olmalıdır. Yalnız bu cür cəmiyyət onu gözləyən təhlükələri dəf etməyə qadirdir.

Ədəbiyyat

Араб-Оглы Э.А. Обозримое будущее. Социальные последствия НТР; год 2000. М., 1986.

Степин В.С., Горюхов В.Г., Розов М.А. Философия науки и техники. М., 1996.

Чумаков А.Н. Философия глобальных проблем. М., 1994.

Энгельгардт В.А. Наука, техника, гуманизм. – Проблемы мира и социального прогресса в современной философии. М., 1983.

XII fəsil. XX əsr fəlsəfəsində dil, şürə və ünsiyyət problemləri

- *Dil fəlsəfəsi*
- *Dilin hermenevtik şərhi*
- *Dilin fenomenoloji anlamı*

Dil fəlsəfəsi. Əvvəlcə dilə tərif verməyə və "Dil nə deməkdir" sualına cavab tapmağa çalışaq.

Mütəxəssislər dilə müxtəlif cür tərif verirlər. "Fəlsəfə lügəti" ndə dilin ən ümumiləşdirilmiş tarifi belə ifadə edilmişdir: "Dil – insanın faaliyyət prosesində idrak və kommunikasiya (ünsiyyət) funksiyalarını yerinə yetirən istanilən fiziki təbiəti işarələr sistemidir". Dilin əsasını, onun spesifikasının mahiyyətini qrammatik quruluşu və əsas lügət fondu təşkil edir. Sözlər, cümlələr və onlardan təşkil edilmiş mətnlər dilin struktur vahidləridir. Bu gün dünyada 2500-dən çox müxtəlif təbii dil və çoxsaylı sünə dillər, məsələn, programlaşdırma dilləri və ya 1887-ci ildə varşavalı hakim Lüdviq Zamenhof tərəfindən yaradılmış esperanto dili mövcuddur.

Dil həmisi filosofları maraqlandırılmışdır. Demokrit, Platon, Aristotel, Hegel və bir sıra digər filosoflar, xüsusən təfəkkür problemi ilə əlaqədər dili öz müləhizə obyektləri sırasına daxil etmişlər. Fəlsəfənin dilə güclü marağı zamanəmizdə də davam edir. Bəs bu maraqlı nadən irəli gəlir?

Müasir fəlsəfənin dilə marağının artması ən azı iki mühüm amillə izah edilir. Əvvələn, dilin təbiəti barədə uzun müddət davam etmiş intensiv debatların gedişində insanlar kommunikasiyada, idrakda, mədəniyyətin təşəkkülündə və inkişafında dilin müstəsnə rolunu daha dəqiq dərk etməyə başlamışlar. Məsələyə bu cür yanaşdıqda dil ünsiyyət və dünyanın dərk edilməsi vasitəsi, həqiqətən insana xas olan nadir qabiliyyət kimi tədqiqat

obyektidir. Dilin tahlili problemlerinin, ilk növbədə, dünyanın dördü problemlerindən təcrid edilə bilməyən dil kimi başa düşmək problemlerinin şorhi o deməkdir ki, dil fəlsəfəsi idrak fəlsəfəsinin üzvi hissəsi hesab olunur.

İkinci, vaxtın kasıkin möhdud olduğu şəraitdə insanın sonlu sayıda dil vahidi və qaydaları toplusu əsasında sənsuz sayıda cümlələri necə qura bildiyini anlamaq cəhdinin güclənməkdədir. Məsələyə bu cür yanaşdıqda dil daxili mənəvi fəaliyyətlə six bağlı olan yaradıcı proses hesab edilir. Bu mənənədə dillər tökez artıq dörd olunmuş gerçəklilik ifadə etmək vasitəsi deyil, həm də bundan daha çox, əvvəllər məlum olmayanların dördü vasitəsidir. Bu ona görə baş verir ki, dil artıq qərarlaşmış elementlərlə yanaşı, əlavələrdən ibarətdir ki, onların köməyi ilə idrakın yollarını və formalarını göstərən mənəvi fəaliyyət davam edir. Nisbilik məzəriyyəsi və kvant fizikası yaradıldıqdan qərarlaşmış təsəvvür-ləri tamamilə alt-üst etmiş yeni biliklər özünün dil ilə daha tam ifadə olunmasına töhfə edirdi. Bu, dil ilə insanın idrak fəaliyyəti arasında münasibətlərə dair mühakimələrin düzgünüyünnü yaqın etməyə imkan verir.

Bəs dil ilə təfəkkür arasında əlaqə nədən ibarətdir?

Dil təfəkkürün inkişafında və fəaliyyətdə mühüm rol oynayır. Lakin qarşılıqlı münasibətlər problemində dil və təfəkkür iki ayrıca və avtonom, hər birinin hüdudları kifayət qədər dəqiq müəyyən edilmiş anlayışlar kimi çıxış edir. Onlar bir-biri ilə six bağlıdır, qarşılıqlı təsirdirdir və hətta ola bilsin ki, biri digarını şərtləndirir. Buna baxmayaq, hər biri ayrıca anlayış kimi qalır. Dil təfəkkürün sonrakı sintezinə heç də həmişə daxil olmayan, lakin müəyyən forma kimi təfəkkürü onun gələcək hərəkət yollarını istiqamətləndirən və müəyyənloşdırıran bilikləri təsbit edir.

Dilin təhlilində əsas diqqət sözlərə deyil, həqiqi biliyin yeganə daşıyıcısı olan cümləyə yönəldilir. Bu halda əsas məqam cümlənin həqiqiliyi şərtlərini bilmək, yəni onun həqiqi mənasını dərk etmək qabiliyyəti ilə bu qrammatik kateqoriyanın gerçek istifadə praktikası arasında əlaqənin açıqlanmasıdır. Təbii dil üçün mənə

nəzəriyyəsi dilin daşıyıcısına sənsuz sayıda mənali cümlələri başa düşmək və onları konstruksiya etmək imkəni verən prinsipləri və strukturları aşkar etməlidir.

Dilin hermenevtik şorhi, Hermenevtika şorhetmə məharəti və nəzəriyyəsi deməkdir. Bu tolim dil probleminin həllinə özünməsus tərzədə yanaşır. Antik dövrün filosofları kimi, hermenevtiklər də aşyaların mahiyyətini və dili bir-birinə qarşı qoyurlar.

Bəs bu yanaşma hansı yeniliyi koş edir?

Hermenevtikanın aparıcı nümayəndələrindən biri, "Haqqıqt və metod" adlı fundamental əsərin (1960) müəllifi Qadamerin fikrincə, sözün mənası konkret şəraitdən irali golur. Məsələn, "çıçəklənmə" sözünü iki cür başa düşmək olar: "ağacın çıçəklənməsi" bir prosesi ifadə etdiyi haldə, "cəmiyyətin çıçəklənməsi" tamam başqa məna kosb edir. Platon deyirdi ki, dil predmetin mahiyyətinin ifadəsidir. Qadamer isə dili anلامının baş verdiyi universal mühit, yəni mahiyyətin mövcudluğu hesab edirdi.

Qadamer öz talimini "dünyanın mahiyyəti – dil - duyğular" triadasının daxili vohdotına əsaslanı qururdu. Dil hər dəfə kortobii şəkildə şütrün bir hissəsinə üzə çıxarır və bununla da dərk edilmiş duyğuların hər hansı başqa imkanını qapamış olur.

Hermenevtikanın mahiyyəti dərk edilmiş refleksiyadır. O, tökez özündən kənardə mövcud olan predmetlər haqqında düşününməkla kifayətlənəməyib, həm də özü-özünün predmetidir və deməli, öz hüdudlarını dərk edə bilər.

Qadamerin fəlsəfi hermenevtikasında Qusserlin və Haydeggerin ideyalarının ciddi təsiri hiss olunur. Bu hermenevtika həm inideyaların yaradıcı davamıdır. Qadamer "şeylərin özünü oxumaq" metodunu onlardan əzət etmişdir və o, şeyləri şütrün dilə təraf hərəkəti kimi şorh edir. Məlum olduğu kimi, Haydegger "Varlıq və zaman" adlı əsərində hermenevtika metodunun köməyi ilə (1927) varlığın strukturunu təhlil etmiş və izah etmişdir ki, varlıq mahiyyət etibarılı hermenevtikdir. Tosadüfi deyil ki, Haydeggerin "təfəkkür yolu" dilin hermenevtik

təhlilindən keçir. Onun təbirincə desək, məhz dil böyük şairlər vasitəsilə danışır və indi Haydeqger üçün "varlıq evi"dir.

Dilin hermenevtik təsvirinə kanadlı filosof İ.Qotyedə da rast gəlmək olar. Onun fikrincə, hermenevtika universallığa və anla-mağə, dildə bərqərar olmağa meyil edir, çünki varlıq yalnız dildə və onun sayəsində mövcuddur. Varlıq ilə dil arasında tarazlayıcı izomorfizm yoxdur.

Dilin fenomenoloji anlamı. Dilin, dünyanın və insanın özünün qarvanılması və başa düşülməsi, insan qabiliyyətlərinin öyrənilməsi sahəsində intensiv tədqiqatlar aparılır. Bu halda fenomenoloqlar şüurun işinin təhlilinə xüsusi əhəmiyyət verirlər.

Fenomenologyanın tanılmış nümayəndələri Qusserl, Haydeqger, Brentano, Riker və başqlarının əsərlərində dil müvafiq mənənin ifadəcisi kimi nəzərdən keçirilir. Belə bir konsepsiya irəli sürürlür ki, dil intensiallıqdan - şüurun dünyadakı mövcud və ya ehtimal edilən obyektlərə və vəziyyətlərə istiqamətlənməsindən yaranmışdır. Mütəxəssislər fenomenoloqların bu məsələyə dair mövqelərini belə şərh edirlər: fikirlərin, biliklərin, arzuların və digər keyfiyyətlərin intensial vəziyyətləri vasitəsilə özümüzü dünya ilə müqayisə etmək qabiliyyətimiz bioloji və məntiqi baxımdan verbal qabiliyyətimizdən - dildən istifadə qabiliyyətindən daha asaslıdır. Bu baxımdan dil fəaliyyətinin hər hansı kifayat qədər dolğun nəzəriyyəsi insan zəkası ilə dünya arasındaki nisbatın izahını tələb etdiyinə görə, dil fəlsəfəsi şüur fəlsəfəsinin bir qolu hesab edilir.

P.Rikerin fenomenoloji-hermenevtik və ya hermenevtik-fenomenoloji konsepsiyasının mərkəzində insan varlığının gizli mənəsinin dərk edilməsi, dilin açıqlanması ilə əlaqədar interpretasiya problemi dayanır. Riker belə hesab edir ki, fenomenologiya dil reallığı ilə işləyir. Burada məna fenomenologyanın tərkib hissələri olan bütün fenomenlərin əsası və mahiyyət xarakteristikasıdır. Buna görə də onlar həmin reallığın interpretasiyasını tədqiqatçıları istiqamətləndirən başlangıç nöqtə hesab edirlər.

Ədəbiyyat

Алексеев П.В., Панин А.В. Философия. М., 1997.
Канке В.А. Философия. М., 2000.

Кукушкина Е.И. Познание, язык, культура. Некоторые гносеологические и социологические аспекты проблемы. М., 1984.

Павлёнис Р.И., Петров В.В. Язык как объект логико-методологического анализа: новые тенденции и перспективы. – Вопросы философии, 1987, №7.

Павлёнис Р.И. Проблема смысла. М., 1983.

Феноменология и ее роль в современной философии (Материалы "круглого стола"). – Вопросы философии, 1988, №12.

Язык. Наука. Философия. Вильнюс, 1986.

XIII fəsil. İdrak nəzəriyyəsinin müasir problemləri

- *İdrak nəzəriyyəsinin problemləri və müasir şəhrləri*
- *Elmi nəzəriyyələrin həqiqətə oxşarlığı konsepsiyası*
- *Yeni paradigmənin köhnəsi üzərində zəfəri konsepsiyası*

İdrak nəzəriyyəsinin problemləri və müasir şəhrləri. İdrak nəzəriyyəsi idrak, insan biliklərinin hüdudları, bu biliyin əldə edilməsi üsulları və onun yaqınlık meyarları haqqında fəlsəfi təlimdir. Yunan dilinə tərcümədə bu nəzəriyyə qnoseologiya (yunanca gnosis – bilik və logos – təlim deməkdir) və ya epistemologiya (yunanca episteme – bilik, logos – təlim deməkdir) adlanır. Bu gün “epistemologiya” termini daha tez-tez istifadə edilir və “qnoseologiya” termini ilə müqayisədə onun elmi mənası çox aydın şəkildə ifadə olunmuşdur.

İdrak nəzəriyyəsinin şəhrləri müxtalidir. Fəlsəfi məktəblərin fəlsəfədə idrakın obyekti, reallığı dərk etməyin metodları, alınmış nəticələrin həqiqiliyinin yoxlanmasının üsulları və digər problemlərə yanaşmalar arasında ciddi fərqlər vardır. Bu problemlərlə bağlı klassik fəlsəfə, marksizm və müasir ümumfəlsəfi cərəyanlar ziddiyətli mövqə tuturlar.

Dialektik Hegel real dünyani ideyanın təzahürü kimi, fəal və inkişaf etməkdə olan mütləq ideyanın özünü dərk etməsindən ibarət tarixən inkişaf edən proses kimi başa düşürdü. Marksizmin materialist dialektikası idrak haqqında fəlsəfi təlim olaraq sübut etməyə çalışırdı ki, təfakkür və şüur maddi gerçəklilikin insan beynində inikası, insanların onları əhatə edən mühitə və bir-birinə fəal münasibətinin ifadəsidir. Bəs müasir ümumfəlsəfi cərəyanların bu məsələyə dair mövqeləri necədir?

Ümumfalsafi cərəyanlar – praqmatizm, ekzistensializm, pozitivizm və fenomenologiya XX əsr fəlsəfəsini yeni ideya və nəzəriyyələrlə zənginləşdirərək onun inkişafına sanballı töhfə vermişdir. Dil fəlsəfəsi, insan bədəninin fəlsəfəsi, intensiallıq, intersubyektivlik, şüurun strukturları problemləri müasir fəlsəfənin əsas mövzularıdır.

Ümumfalsafi cərəyanlar dünyanın naturalist şərhindən imtina etmiş, idrak nəzəriyyəsinin ənənəvi-fəlsəfi izahlarına qarşı çıxmış, ənənəvi fəlsəfəni "incəsənat surroqatı", filosofları isə "müsiki qabiliyyətindən məhrum olan müşiqiçilər" adlandırmışdır. Məsələn, neopozitivist Karnaپ ənənəvi fəlsəfəni pseudoproblemlər toplusu adlandırdı. Vitgenşteyn ümumiyyətlə fəlsəfə ilə özü arasında hər hansı əlaqə olmasını inkar edirdi. Müasir ümumfalsafi cərəyanların obyektivizmdən, onun "varlığı mübtəla olmasından" imtina edilməsi, intellektualist fəlsəfənin və onun universal şüuru konstruksiya edən, real təcrübəni nivellirləyən və "sonluluq fenomenini" heçə endirən "spiritualizmini" təqnid etmək bu cərəyanların səciyyəvi cəhətidir.

Müasir fəlsəfə cərəyanlarının nümayəndələri öz konsepsiyalarını dilin təhlili, insanın fikirləri və hərəkətləri ilə, bütövlükdə dünya ilə dilin əlaqələrinin müəyyən edilməsi əsasında qururlar. Məntiqi-linqvistik təhlilin istiqaməti də dəyişmişdir: filosoflar dil formalarının məzmun və məna baxımından şərh edilməsi zərurətinə daha çox meyil etməyə başlamışlar. Fəlsəfə dilin elə ümumi nəzəriyyəsini yaratmağa istiqamətlərin ki, həmin nəzəriyyə idrak problemlərinin həlli, biliyin mənim-sənilməsi, işlənməsi və transformasiyası proseslərinin izah edilməsi üçün adekvat olsun. Əslində, insan zəkasının mahiyyətini məhz bu proseslər təşkil edir. Müasir ümumfalsəfi cərəyanlara xas olan həlledici təhlil rakursu ənənəvi fəlsəfə metodalarla ifadə edilə bilməyən məna probleminə müraciət edilməsidir.

Bələliklə, idrak nəzəriyyəsinin izahları çıxdır. Onların müasir şərait baxımından müəyyən maraq doğuranlarını nəzərdən keçirək.

Elmi nəzəriyyələrin haqqında oxşarlığı konsepsiyası. Bu konsepsiya ingilis neopozitivist filosofu Karl Popper tərəfindən işlənib hazırlanmışdır. İ.Narski göstərir ki, neopozitivistlərin fəlsəfi baxışlarının məcmusunda əsas rolu onların nəzəri-idrak konsepsiyası, sonuncuda isə əsas rolu haqqıqat (haqqılıq) anlayışı deyil, hərçandıq, onsuq da ötüşmək mümkün olmamışdır, fikirlərin müəyyən monalar sinifinə mənsub olmasına yoxlanması (verifikasiyası) prinsipi oynayır. Neopozitivistimin idrak nəzəriyyəsinin müüm xüsusiyyətlərindən biri onun təkamülünün ilk dövründə idrakda hissə və rasional məqamların bir-birinə qarşı qoyulması idi. Lakin bu, neopozitivistimin tərəfdarlarına hissə məlumatların işlənməsi üçün rasional vasitələrin təklif edilməsinin nəticəsini elmi nəzəriyyələrdə görməyə mane olmurdu.

K.Popper özünün "Fərziyyə və təzkib" (1963), "Obyektiv idrak" (1972) və digər əsərlərində elmi biliyin funksiyasına və inkişafına neopozitivistlərin fəlsəfi baxışlarını inkişaf etdirmişdir. O, verifikasiya prinsipi əvvəzində saxtalaşdırma prinsipini irəli sürmüştür. O, hesab edirdi ki, elm zamanın sınaqlarından çıxmış köhnə elmi nəzəriyyələrdən yenilərinə kecid, elmin bəzi müdədələrinin başqa müdədələrlə avaz edilməsi yolu ilə inkişaf edir. L.Q.İoninin sözlərinə görə, Popper elmi nəzəriyyələrin hipotetik-deduktiv yayılma metodunu aşağıdakı şəkildə tətbiq edirdi: problem elmi inkişafa stimul yaradır; elmi problemin həll edilməsi üçün nəzəriyyə yaradılır; həmin nəzəriyyə əsasında yeni problemlər barəsində forziyyələr irəli sürürlür; nəzəriyyənin izah edə bilmədiyi faktlarla münaqişəsi, yəni, irəli sürülmüş forziyyənin təzkib edilməsi nəzəriyyənin saxtalaşdırılmasına, onun eliminasiyasına və bütün faktların məcmusunu nəzəri cəhətdən izah etməyə imkan verən yeni nəzəriyyə ilə əvəz edilməsinə doğru aparır. Bu yeni nəzəriyyə də öz növbəsində, yeni problemlə vəziyyətlərdə saxtalaşdırılır.

K.Popperin hipotetik-deduktiv metoduna əsasən, həqiqi hökmər üçün təkcə onları təsdiqləyən real faktların mövcud olması deyil, həm də onların təsəvvür edilən faktlarının təzkib edilməsi

zəruridir. Elmin elə bir müddəası yoxdur ki, gələcəkdə onu saxtalaşdırmaq mümkün olmasın. Deməli, elm biliklərin toplanması yolu ilə deyil, elmi inqilablar yolu ilə inkişaf edir. Elmin tarixi həqiqətə yaxınlaşma yoludur, lakin obyektiv həqiqi idrak qeyri-mümkündür.

K.Popper tərəfindən takamüllə dəyişmənin və elmi tərəqqi haqqında təlimin şərhinin əsasında sübut edilmiş, etibarlı biliyin qeyri-mümkün olmasını nəzərdə tutan fallibilistik tənqid principi dayanır. Popperə görə, hər bir nəzəriyyə an yaxşı halda müəyyən həddə qədər "təsdiqlənə" bilər. Lakin praktik olaraq əminliklə deyə bilarik ki, bir vaxt müəyyən eksperimental natiçalara əsasən həmin nəzəriyyə "saxtalaşdırılacaqdır". Popperin sözlərinə görə, heç bir nəzəriyyə bu qismətdən qaça bilməz və ölü nəzəriyyələrin uzun ardıcılılığı kimi təsəvvür edilə biləcək elmin tarixi buna sübətdür. Eyni zamanda, Popper elmi nəzəriyyələrin saxtalaşdırılmasının labüldüyü haqqında özünün konsepsiyası hüdudlarından elmin tərəqqi anlayışına bərəət qazandırmağa çalışır. O, takamül yolu ilə dəyişmənin modelini təklif edir: problemləri vəziyyət (*hipotez*) → *sınaq* (*hipotezin tənqid*) → *xata* (*hipotezin eliminasiyası*) → *yeni problemləri vəziyyət* və s. Bu sxemda iki məqam diqqəti cəlb edir. Birinci, həm əvvəlki sahə bilik, həm də yeni, sahvlər əsasında təlim prosesində qazanılmış bilik hipotetik və etibarsızdır (fallibilizm principi). Lakin sonuncu bilik həqiqətə daha çox oxşayır və həqiqətə yaxınlaşma ola bilər. İkinci, hipotezin eliminasiyası yeni, alternativ hipotez irəli sürməyin zəruri olması deməkdir. Belə çıxır ki, takamül yolu ilə hər hansı dəyişiklik bir növ koqnitiv inqilabdır. Bu dəyişikliklərin toplanması irimiqyaslı "elmi inqilablar" gətirib çıxarıı, onlar idrakı yeni, keyfiyyatca fərqli səviyyəyə çatdırır. Həyatın "aməbdən Eynşteynə doğru" takamül yolu belədir.

Popper özünün sonrakı əsərlərində "elmi nəzəriyyələrin həqiqətə oxşarlığı" ideyasını irəli sürmüştür. Onun fikrincə, bu ideya elmi biliyin təbiatını düzgün əks etdirə bilər. Bu baxımdan elmin tərəqqisi nə vaxtsa həqiqətə çatmağa ümid etmədən ardıcıl olaraq həqiqətə yaxınlaşma prosesi kimi başa düşülməlidir.

K.Popperin epistemologiyasının səciyyəyi cəhətləri bunlardır: daim həqiqətə can atmaq; əldə edilmişlər heç vaxt qane olma- maq; biliklərimizin qəti asaslandırılmasının mümkün olmaması hissi; bütün mövqə və baxışların (o cümlədən insanın öz mövqə və baxışlarının) mütəmadi tənqid, onları təkzib etmək istəyi; alternativ təfakkür, yəni, insanın özünün xüsusi yanaşma nöqtəyi-nəzərlərindən fərqli yanaşmaların və nöqtəyi-nəzərlərin mümkün və səmərəli olmasının nəzəra alınması, mövcud olanların hamisini öz həllərini gözlöyan problemlərin məcmusu kimi nəzərdən keçirən problemlər haqqında düşünmək; inqilabilik, yəni, şeklärın mövcud vəziyyətinə daha tam şəkildə yenidən baxmağa və həmin vəziyyəti dəyişməyə çalışmaq (bax: L.Ionin, s. 182-189).

Yeni paradigmənin köhnəsi üzərində zəfəri konsepsiyası. Bu konsepsiyanın müəllifi postpozitivizmین amerikalı nümayəndələrindən biri, "Elmi inqilabların strukturu" kitabının müəllifi Tomas Kundur. K.Popperin nəzəriyyəsi ilə razılışmayan Kun elmi idrakın gerçək tarixi ilə bağlı faktlardan geniş istifadə edilməsinin tərəfdarı kimi belə hesab edir ki, elmi nəzəriyyələr ona görə yaşamır və möhv olur ki, onlar elmi-tədqiqat prosesində alınmış yeni məlumatları izah edə bilmir və ya faktiki məlumatlarla münaqışa girirlər. Yeni nəzəriyyələr yalnız o halda təklif edilir ki, "paradigmalar" və ya "fənn matrisləri", yəni müəyyən məqamda hökmranlıq edən əsas elmi təsəvvür-lər, anlayışların və metodların məcmusuna tədricən köhnəlir və tükənir. Bu məqamda yeni ideya və anlayışlar yaranır və onlar alimlərin yeni nəslinin diqqətini cəlb edir. Həmin ideyalar yarananda onların xeyrinə olan empirik məlumatlar çox məhdud və hətta mübahisəli olur, lakin onların faal töbliği nəticəsində elmi birliliyə qətiyyətə və zorla qəbul etdirilir, nəticədə isə elə təsəvvür yaranır ki, elmi tərəqqi inqilabdır, rasionəl faaliyyətin nəticəsi deyildir.

Kunun konsepsiyası Popperin konsepsiyası ilə səslişir. Popper kimi Kun da idrak prosesində varisliyi inkar etməyə meyillidir. O bildirir ki, elmin inkişafında yeni bilik başqa, kafi səviyyədə

olmayan bilik növünü deyil, çox güman ki, nadanlığı əvəz edir. Popperin "verifikasiya edila bilmək" anlayışının əvəzinə Kun "yeni paradiqmanın köhnəsi üzərində zəfəri" prinsipini təklif edir. Lakin Kun bir şeyi etiraf etmir ki, yeni müddəalar təcrübədə tənqidi yoxlamadan keçirilməlidir və əgər onlar həmin yoxlamadan uğurla çıxmasalar, onları təkzib etmək lazımlı olacaqdır. Əksinə, Kun bildirir ki, yeni paradiqma köhnə üzərində qaləbə qazanan kimi və hətta ona zidd olan eksperimental nəticələr olduqda belə, əgər yeni paradiqma kifayət qədər maraqlı "tapmacalar"ın həllini tapmağa imkan verirsə, bu yolla özünün səmərəli olduğunu göstərisə, o, öz hökmranlığını qoruyub saxlayır.

Göründüyü kimi, Popperin "verifikasiya edila bilmək" anlayışının əvəzinə, Kun "yeni paradiqmanın köhnəsi üzərində zəfəri" prinsipini təklif edir.

Ədəbiyyat

- Ионин А.Г. "Критический рационализм": социальная философия и политика. — Проблемы мира и социального прогресса в современной философии. М., 1983.
- Капике В.А. Философия. М., 2000.
- Кезин А.В. Идеалы науности наунауки. — Научные и вненаучные формы мышления. М., 1996.
- Кузнецов Б.Г. Гуманизация неклассической науки. — Проблемы мира и социального прогресса в современной философии. М., 1983.
- Кун Т. Структура научных революций. М., 1983.
- Нарсский И.С. Неополитика. — Современная буржуазная философия. М., 1978.
- Поппер К. Логика и рост научного знания. М., 1983.
- Эволюционная эпистемология: проблемы, перспективы. М., 1996.

XIV fəsil. Müasir sosial fəlsəfənin xüsusiyyətləri

- *Sosial fəlsəfa və sosial elm*
- *Sosial gerçəklilikin klassik obrazından postklassik obrazına doğru*
- *İntersubyektivlik anlayışı*
- *Modernizm və postmodernizm*

Sosial fəlsəfa və sosial elm. Cəmiyyət mürəkkəb sistemdir. Ona görə də ictimai hayatın öyrənilməsi ilə müxtalif konkret elmlər – tarix, etnoqrafiya, sosiologiya və cəmiyyət haqqında digər elmlər – ictimai və ya sosial elmlər məşğul olur.

Sosiologiya (latınca *societas* – cəmiyyət və yunanca *logos* – təlim sözlərindən) müstəqil sosial elmdir. O, müxtalif sosial hadisələr arasında qarşılıqlı əlaqələri, insanların sosial davranışının xarakterini öyrənir.

Sosiologyanın banisi Ogüst Kont (1798-1854-cü illər) olmuşdur. "Sosiologiya" terminini elmə gətirən də Kontdur. Sosiologiya bir elm kimi fəlsəfa bazasında yaranmış, lakin ondan ayrılmış, eləcə də spekulyasiya elementlərindən – biliyin sərf aqli mühakimələr yolu ilə qurulmasından imtina edərək, özünün praktika və elm ilə əlaqəsini vurğulamaya başlamışdır.

Bir sıra sosial proseslərin və hadisələrin öyrənilməsində riyaziyyatın və kompyuter texnikasının geniş tətbiq edilməsi üçün sosiologiya çox iş görmüşdür. Modeləşdirmə, imitasiya, ssenarilər yaradılması, faydalılıq şkalalarının tətbiq edilməsi bu və ya digər hadisənin inkişafının ehtimal edilən gedisi barədə dəqiq hesablamalar aparmağa, müəyyən nəticələr çıxarmağa imkan verir.

Problemlerin yaranması və kəskinləşməsi nəticəsində sosial inkişafın prioritet istiqamətlərinin aşkar edilməsi prosesində qeyri-trivial suallar qarşıya çıxır və bu mənada sosial elmlər, onların konseptual aparatının, məntiqi strukturunun işləniş hazırlanmasına və digər məsələlərə getdikcə daha çox əhəmiyyət verilir. Məhz sosial elmlər ictimai həyat proseslərinin öyrənilməsinə sanballı töhfə verməlidir, bu isə bütün mümkün amillərin – həm təsadüfi, həm də zəruri elementlərin rolunun əhəmiyyətinin nəzərə alınmasını tələb edir. Məsələn, bu gün Azərbaycanın 1920-ci il aprel hadisələrindən yaxa qurtara bilibilməyəcəyi, həmin hadisələrin tasadüf olması, yoxsa tarixi zərurət üzündən baş verması haqqında mübahisələr gedir.

Lakin indi bizi konkret elm kimi sosiologiya deyil, sosial fəlsəfə maraqlandırır. Sosial fəlsəfə xüsusi bilik sahəsi kimi bəzi cəhətdən konkret elmlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Fəlsəfə atraf aləmdə baş vermiş konkret hadisələrin səbəbləri haqqında suala cavab vermək vazifəsini qarşıya qoymur. O, Kainat haqqında və insanın Kainatda yeri haqqında fikirləşir, insanın mövcud olduğu dünyaya münasibətini aydınlaşdırır, ən ümumi principləri və kateqoriyaları tədqiq edir, dünyani anlamağın metodoloji əsaslarını işləyib hazırlayır. Sosial fəlsəfə ictimai həyatı və tarixi inkişafın meyillərini öyrənir. Müasir dünyadan reallıqlarının və inkişaf meyillərinin fəlsəfi baxımdan dərk edilmesi insanın fəaliyyətinin ağıllı və məqsədyönlü fəaliyyət kimi həyata keçirilə bilməsi üçün mühüm şərtlərdən biridir.

İnsanlar haqqında və insanlar üçün elm olan sosial fəlsəfə insana cəmiyyət üzvlərinin şərik olduğu təsəvvürlər haqqında biliklər verir, insanları elə etibarlılıq meyari ilə təmin edir ki, onun köməyi olmadan etibarlılıq alçatmaz oları.

Sosial fəlsəfə insanlara onların azadlığının və məsuliyyətinin həddini göstərir. Sərbəst fərdi seçim başqa insanların qarşısında məsuliyyət müləhizələrindən irəli gəlir. Filosofun maarifçilik fəaliyyəti insanın özünü və özüne oxşar başqalarının "şəxsiyyət kimi birləşməsinə" hörmət bəsləməyi öyrənməyə kömək edir.

Sosial gerçəkliliyin klassik obrazından postklassik obrazına doğru. Biliklərin artması və diferensiasiyası ilə əlaqədar fəlsəfənin "elmlər elmi" kimi başa düşülməsi meyli zoifləmişdir. Mənəvi mədəniyyətin tərkibində fəlsəfənin yerini və rolunu daha dərindən dərk etmək, onun problemlərinin əhatə dairəsini (fəlsəfənin predmetini) və metodologiyasını yenidən təhlil etmək, fəlsəfənin ənənəvi sahəsi olan sosial fəlsəfəni canlandırmak istəyi genişlənmişdir. İctimai inkişafın hamı tərəfindən qəbul ediləcək, cəmiyyətin həyat qabiliyyətinin modifikasiyası və inkişafi üçün baza ola biləcək ümumi sxemlərin təpilmasına cəhdələr göstərilmişdir.

Cəmiyyətə adalatlılıq ideyasının təcəssümü kimi baxan antik fəlsəfədən (Platon, Aristotel) fərqli olaraq, insan və cəmiyyət haqqında klassik elmlər naturalist yönülü idi, onlar sosial gerçəkliliyin təbiətin gerçəkliliyinə analoji qaydada nəzərdən keçirir, sosiologiyanın obyektiini – sosial münasibətləri və sosial strukturları – insanın şüurlu faaliyyətdən asılı olmayaraq, təbii-elmi yanaşmaya yaxın anlayışlarla şərh edir, təbiətin və cəmiyyətin tədqiqi metodlarının tamamilə və mütləq mənada eyni olmasına iddia edirdi. Bu elmlər insanı az və ya çox dərəcədə passiv, sosial strukturların təsir göstərdiyi obyekt kimi nəzərdən keçirirdi. Bu cür sosial elm nə insanın dünyada öz yerini başa düşməsinə kömək edə, nə də insana və başarıyyatla mövcudluğun mənasını haqqında heç nə deyə bilməzdi.

Hegel tarixi "ruhun özünü inkişaf etdirməsi", dünya Zəkasının tərəqqisi hesab edirdi. Marks və Engels cəmiyyətin iqtisadi strukturunu təşkil edən istehsal münasibətlərinin bircinciliyini vurgulayaraq hesab edirdilər ki, öz inkişafı ilə kapitalizmdən sosializmə keçidi təmin edən ictimai əmək insanları cəmiyyətdə bir-birilərinə "bağlamışdır".

Cəmiyyətin özünəməxsusluğunun interpretasiyasına bu cür yanaşmalar yaxın vaxtlara qədər filosofların ideya qurmalarında üstünlük təşkil edirdi, indi həmin yanaşmalar getdikcə daha artıq dərəcədə konkret sosial gerçəkliliyin spesifikasını nəzərə almaq zərurəti ilə şartlanan sosiomədəni təsəvvürlərlə tamamlanır.

Sosial gerçekliğin an yeni falsafi interpretasyolarının temelini Maks Veber qoymusdur. O, hesab edirdi ki, sosiologiya bir elm kimi sosial tasirin axarını ve nöticalerini səbəbiyyat baximından izah etməyə çalışaraq həmin təsiri interpretasiya edir. Veber "sosial təsir" dedikdə, insanın fəal subyekt üçün mənə kəsb edən davranışını nəzərdə tuturdu. Bu hərəkatın mənası onu hayata keçirən fərdə təsir edir. Veberə görə sosial tasirin subyektiv mənası başqa insanların davranışına aiddir. M. Veberin "anlayan sosiologiyasını" "anlama" obyekti də məhz belə sosial təsirdir.

J.Qureviç, T.Adorno və digər sosioloqlar ənənəvi empirik sosiologiyani hərtərəflı təqnid etmişlər. Ən əksin təqnidin manbayı Frankfurt məktəbinin nümayəndələri (Maks Horkhaymer, Erik Fromm, Yurgen Habermas, Valter Benyamin, Adorno və b.) idi. Onlar göstəridilər ki, sosial gerçeklik öz mahiyyətinə görə dialektikdir və daim dəyişməkdə olan sosial hayatın spesifikasını əks etdirməyə imkan verən vasitələr axtarmaq lazımdır. K.Popper ilə T.Adorno arasında 1961-ci ildə başlanmış polemika funksionalist ideyalarla müqayisədə yeni metodoloji ideyaların geniş yayılmasına şərait yaratmışdır.

İnsanın davranışı kənar stimullara sadəcə reaksiyalar toplusundan ibarət ola bilməz. Çünkü insan öz davranışının stimullarının seçilməsində iştirak edir. Bu fikir sosioloqları sosial davranış fəaliyin şəraitin bu və ya digər aspektlərinə verdiyi manadan əsili olaraq şərh etməyə sövq etmişdir. Onlar məsələyə bəcür yanaşmanı əsaslandırmış üçün insan praktikasının strukturunda çox sıx əks olunmuş "hayati dünya"ni sosial fəlsəfənin əsas obyekti hesab edən E.Qusserlin fenomenologiyasına müraciət etmişlər.

Sosial dünyanın dildə ifadə olunmuş mənaları dünyası olduğunu və buna görə də dilin sosiologiya elminin əsas obyekti kimi qəbul edilməsi ideyasını dəstəkləyən linqvistik fəlsəfə də öz fəaliyyəti genişləndirmiştir.

Karl Popperin sosial fəlsəfəsi də maraqlıdır. O, belə hesab edirdi ki, üç dünya mövcuddur: 1) təbii hadisələr dünyası, 2) psixi

hadisələr dünyası və 3) obyektiv bilik dünyası. Həqiqətən gerçək olan yalnız ideyalar, konsepsiyanlar, forziyyələr dünyası, insanın aktual və potensial bilik dünyasıdır. Popper bu əsasda iddia edirdi ki, sosial hayatıda yalnız ideyaların daşıyıcıları olan fəndlər və təsisatlar - ənənələrin, təfəkkürün qorarlaşmış modellərinin və üsullarının tacəssümü mövcuddur.

Popperə görə, bütün sosial hadisələr "kollektivlərin" (xalqın, millatın, sinfin və s.) deyil, bəşər fəndlərinin qorarlarının hərəkətlərinin və məqsədlərinin nəticəsi kimi başa düşülməlidir.

K.Popper cəmiyyətin interpretasiyasında iki postulatdan: metodoloji fərdiyatçılık postulatından (bütün sosial hadisələr insanın davranışının nəticəsi kimi başa düşülməlidir) və insan davranışının rasionallığı postulatından (insan rasional varlıq kimi təsvir edilməlidir) istifadə edir və bununla da o, demək istəyir ki, fərdin sosial davranışını psixoloji və başqa anlayışları cəlb etmədən, onun davranışının şəraitə uyğun olmasının əsaslandırılması üçün rasional şəkildə yenidən qurulması yolu ilə izah etmək lazımdır.

Bələliklə, K.Popper sosial inkişafı sosial idrakın inkişafı, sosial davranışın izahi vasitələrinin sınaqlar və səhvlər əsəri ilə təkmilləşdirilməsi kimi şərh edir. Fərd problemlə vəziyyətlə üzlaşdıkdə həmin vəziyyəti nəzəri cəhətdən dark edir (forziyyə irəli sürür); həmin forziyyəni praktikada yoxlayır və yoxlama əsasında əvvəlki forziyyəni kənarə atmaqla və ya dəyişdirməklə yeni forziyyə (yeni izah) irəli sürür. Bu halda sosial təkamül idrakın "amöbdən Eynşteyn doğru" ümumi təkamülünün bir ünsürüne çevirilir. "Amöb" ilə "Eynşteyn" arasında fərqli ondan ibarətdir ki, amöb başa düşmür, o, sınaqlar və səhvlər metodu üzrə hərəkət edir; Eynşteyn isə biliklərin artırılması kimi hipotetik-deduktiv prosesin təbiatını başa düşür. Məhz bu sabobdan o, təkamül prosesinin daha yüksək pilləsində dayanır.

Sosial təkamülün gedisində də buna oxşar münasibəti – adı sosial fərdlə sosioloq arasında münasibəti izləmək olar. Onlar hər ikisi sosial davranışını nəzəri cəhətdən izah edir, lakin sosial fərdin

mövqeyi metodoloji ve epistemoloji baxımdan sadalövh mövqe olduğu halda, sosioloğun mövqeyi metodoloji ve epistemoloji baxımdan yetkin mövqedir. Sosial problemlerin sosioloq tərəfindən dərinəndən başa düşülməsi onun həm konkret sosial vəziyyətlərə, həm də bütövlükdə sosial inkişafın xüsusiyyətlərinə münasibatına əhəmiyyətli dərəcədə təsir edir. Bu dərinəndən başadışma sosioloqa sosial təkamülün gedişinə təsir göstərməyə də imkan verir.

Popper sosial təkamülün gedişinə məqsədyönlü təsir göstərmək metodlarını "sosial texnologiya" adlandırır. "Sosial texnologiya"nın vəzifəsi problemlərin hallinin adı sosial fərdlər tərəfindən təklif edilən metodlarının mahdudluğunu nümayiş etdirməkdən ibarətdir – təklif edilən həllin natiçələrini əvvəlcədən duymaq mümkün deyildir. Buna görə də, həmin həllin elə varianti tapılmalıdır ki, onun natiçələrini əvvəlcədən görmək və onlara nəzərat etmək mümkün olsun. Odur ki, "sosial texnoloq"un vəzifəsi sosial gerçəkliliyin mövcud təsvirlərini toxunulmaz vəziyyətdə saxlamaq məqsədi ilə problemlərin təklif edilən həll və fərziyyələrinin təqnid edilməsidir. Bu, səhvəz sinəq üsuludur. (bax: L.Ionin, s.186-188).

İntersubyektivlik anlayışı. "İntersubyektivlik" anlayışı mədəniyyət aşyalarında təcəssüm olunmuş fikir və ideyaları nəzərdə tutur. İntersubyektivlik mövzusu ilə bağlı olan fenomenoloji problemlər müasir fəlsəfənin diqqət mərkəzindədir. Bu gün fenomenoloqlar intersubyektivliyin, başqa "Mən"in dərk edilməsi, başqa "Mən"ə münasibətdə mənəvi məqsədlərin müxtəlif problemlərini tədqiq edirlər. İntersubyektiv münasibətlər hayatı dünyannın ilkin əsası kimi mənalandırılır.

Postklassik fəlsəfə şüurun məhz mənəvi-praktiki meyarlarının tədqiqini dərinləşdirir. İntersubyektivlik fəlsəfəsi bu yolda Haydeggerin "ekzistensial destruksiya", J.Derridanın "dekonstruksiya" konsepsiyaları kimi fəlsəfi konsepsiyalar vasitəsilə inkişaf edir. Bu və digər konsepsiyalar subyektivliyin arzu, maraq, istək və iradə kimi struktur elementlərinə müstəqil məzmun verməklə insanın özünüñ və başqa-

larının gündəlik reallığa integrasiya dərəcəsi barədə anlayışını genişləndirir və dərinlaşdırır.

Gündəlik reallıq intersubyektiv dünyadır. Bu dünyada comiyəytin hər bir üzvü onu başqaları ilə bölüşür. Məhz bu intersubyektivlik onu fərdi varlığa xas olan başqa reallıqlardan kəskin şakıldə fərqləndirir. Gündəlik reallıq insanın özüñə oxşar başqaları ilə daim qarşılıqlı fəaliyyətdə və ünsiyyətdə olmasına imkan verir.

Modernizm və postmodernizm. "Modern" "müasirlik", "postmodern" "müasirlikdən sonra" deməkdir. Modernizmi əsrin (və ya günün) tələblərinə müvafiqlik kimi başa düşmək olar; burada qiymətləndirmə ön plana keçir və o, güclənə, yaxud zəifləyə bilər.

"Postmodernizm" termini ilk dəfə alman filosofu Rudolf Panviksin "Avropa mədəniyyətinin böhrəni" adlı əsərində işlədilmişdir. Filosof həmin əsərində tənəzzülü aradan qaldırmalı olan yeni insan barəsində danışır. Sonralar adəbiyyatda, sosiologiya və fəlsəfədə müxtəlif postmodernist konsepsiyalar yaranmışdır.

Fəlsəfədə biliyin postmodernist konsepsiyası geniş yayılmışdır. Vaxtilə Hegel deyirdi: "Həqiqət – tam deməkdir". Postmodernistlər isə bunun əksini iddia edirlər. Onların fikrincə, tam – fikrin təhlükəli yanılması deməkdir, totaliqliq ideyası totalitarizmə doğru aparır, oradan isə əlini uzatsan, terrora çatarsan. Həqiqət plüralistdir.

Hegel belə hesab edirdi ki, fəlsəfa bütün təsadüfləri aradan qaldırmalıdır. A.Qulqanın sözlərinə görə, postmodernistlər isə təsadüflərlə dolu olan adı həyat fəlsəfəsinin tərəfdarlarıdır. İnsan seçimdən daha çox təsadüf deməkdir. Bu konsepsiya öz təleyini şüurlu şakıldə seçən, sərbəst şəxsiyyətə umid baslayan fərdiyyətçiliyin müxtəlif növlərinə qarşı yönölmüşdür. Postmodernizmdə öz qarşısına şüurlu şakıldə məqsədlər qoya bilən və iradəli subyekt anlayışı yox olur. Burada mənəvi həyatın qeyri-şüuri komponentləri ön plana keçir.

Postmodernizm müasir cəmiyyətin aparıcı meyilləri olan standartlaşdırma və plüralistləşdirməni təhlil edərək plüralizmə tərəfdar çıxır. Postmodernizm keçmişə, tarixə yeni münasibətin tərəfdarıdır.

Frankfurt məktəbinin bəzi nümayəndələri, o cümlədən Yurgen Habermas postmodernizmin əleyhdarı idi.

Ədəbiyyat

Бергер П. Понимание современности. – Социологические исследования. 1990, №7.

Гулыга А.В. Что такое постсовременность? – Вопросы философии, 1988, №12.

Ионин Д.Г. "Критический рационализм": социальная философия и политика. – Проблемы мира и социального прогресса в современной философии. М., 1983.

Нарский И.С. Неопозитивизм. – Современная буржуазная философия. М., 1978.

Сорокин П.А. Человек. Цивилизация. Общество. М., 1992.

Феноменология и ее роль в современной философии (Материалы "круглого стола"). – Вопросы философии, 1988, №12.

- Tarix fəlsəfəsinin maraq dairəsi
- İdrak və tarixin interpretasiyası məsələləri
- "Tarix", "inkişaf" və "müasirlilik" anlayışları

Tarix fəlsəfəsinin maraq dairəsi. Çox vaxt fəlsəfa dedikdə, tarix elminin qulluqçusu kimi tarixçilərin peşə maraqlarına xidmət etməli olan yardımçı bilik sahəsi başa düşülür. Bu baxışa görə, agar tarixçi tarixlə müəyyən reallıq kimi işləyirsə, filosof yalnız tarixçinin şüuru ilə, onun idrak fəaliyyətinin üsulları və metodları ilə əməliyyat aparır.

Lakin bu, sohv baxışdır. Fəlsəfa antik dövrdən başlayaraq, özünün bütün tarixi ərzində tarixi gerçəklilik haqqında müstəqil mühakimə yürütmək hüququnu özündə saxlayır. Tarix fəlsəfəsi – tarixi prosesin nazariyyəsidir və tarixin monası, başarıyyətin inkişafının istiqaməti problemləri ilə məşğul olur. L.İ.Novikova haqlı olaraq qeyd edir ki, tarix özü bir elm kimi qalmalı və elmi statusa iddia etməklə ilkin biliklər yaradı bilməz. Bunun üçün materialın hüdudlarından kənara çıxməq, metatarix sahəsinə daxil olmaq lazımlı gəldi, lakin tarix elmi bunsuz mövcud ola bilməz. Tarixin ilkin başlangıclarının, dəyər oriyentasiyalarının və son məqsədlərinin müəyyən edilməsi tarix fəlsəfəsinin ən mühüm funksiyalarından biridir (ictimai inkişafın müəyyən mərhələsində fəlsəfanın bir növü kimi çıxış edən ilahiyat da bu funksiyani öz üzərinə götürür). Onun əsasını empirik məlumatları, o cümlədən tarixin özünün məlumatlarını başarıyyətin mədəni tacrübəsinə əsaslanan yaradıcı intuisiyanın köməyi ilə tamamlayan bütöv dünya manzərası təşkil edir. Fəlsəfa özünün universal anlayışlarının dili ilə möhz bu cür dünya manzərası yaradır. Tarix elmi dünyanın həmin manzərəsindən aşkar və ya implisit şəkildə yaranaraq, bu manzərənin kateqoriyalar aparatına söykənir və onda müəyyən

edilmiş döyərlər sistemina yönəlir. Tarix elmi bu və ya digər şəkildə dünyanın həmin mənzərəsinə daxil olur.

Tarix fəlsəfəsinin işlətdiyi əsas kateqoriyalar təşəkkül, hərəkat, inkişaf, dəyişmə və digərləridir. Bunlarsız nəinki tarix fəlsəfəsinə yaratmaq, hətta bu çərçivələrlə məhdudlanan mədəniyyət fəlsəfəsi də mümkün deyildir. V.M. Mejuyevin verdiyi tarifə görə, tarix fəlsəfəsi inkişaf ideyasının və ya tarixin inkişaf kimi başa düşülməsinin rasional-nəzəri əsaslaşdırılmasıdır.

İdrak və tarixin interpretasiyası masalaları. Filosoflar tarixi müxtəlif şəkildə başa düşmüş və interpretasiya etmişlər. Bəzi filosoflar tarixi qanunauyğunluq principini tarixin təkrarlanması haqqında təlimlərdə (ərəb mütfəakkiri İbn Haldunun və italyan filosofu D. Vikonun təslikli nəzəriyyəsi), digərləri (fransız filosofu Konderse, alman filosofları İ. Herder və Hegel) tarixi prosesin ibtidai barbarlıqdan burjua sivilizasiyasına doğru cərəyan edən xətti anlamında konkretləşdirmişlər.

Hegel tarixi ruhun işinin, onun özünü inkişaf etdirməsinin nəticəsi kimi təhlil edərək bəşəriyyətin irəliləmə inkişafı haqqında ideyanı ardıcıl olaraq inkişaf etdirmiş, cəmiyyəti idarə edən tarixi zərurət barədə fikirləşmişdir. Hegel belə hesab edirdi ki, insan azad və xeyirxah məxlüq kimi doğulmur. İnsanın azadlığı yalnız nəzərdə tutulur. Azadlıq isə insanların içtimai fəaliyyətinin tarixi nəticəsidir. Hegelin tərəqqinin insanların tərbiyə olunma qabiliyyəti əsasında təkmilləşməsi prosesi kimi antropoloji mahiyyətini təqnid etməsi də bu müdədə ilə bağlıdır.

Hegelin tarix fəlsəfəsi onun universal qanunauyğunluqda təzahür edən tarixi prosesin substansional əsası kimi mütləq ruh haqqında təlimi ilə üzvi şəkildə bağlıdır. Hegel ümumdünya tarixini azadlığın dərk edilməsində ruhun tərəqqisi kimi başa düşür: bu proses dolayı yolla, müxtəlif xalqlar vasitəsilə həyata keçirilir. Ruhun nail olduğu azadlığı dərkətənən dərəcəsi konkret xalqlın təcəssüm etdirdiyi ümumdünya tarixinin mərhələsini müəyyən edir. Azadlığın dərk edilməsinin dərinlaşması ilə para-

ləl olaraq dünyada Allah ilə insanın barışmasına şərait yaranan dini etiqadların dəyişməsi prosesi cərəyan edir.

Bununla bərabər, Y.M. Poçtanın göstərdiyi kimi, Hegel öz tarix fəlsəfəsində ərəb-müsəlman cəmiyyəti üçün, din tarixində isə islam üçün ayrıca yer tapmamışdır. O, müsəlman cəmiyyətinin tarixini islam və xristianlığın əkslikləri analogiyası kimi - Qərb inkişafının əksliyi, antitezəsi kimi, onun bəsitleşdirilmiş və çıxılmazlığı məlum olan variantı kimi şərh edir.

Marks və Engels cəmiyyətin iqtisadi strukturunu təşkil edən və bütün başqa münasibətləri müyyənənəşdirən istehsal münasibətlərinin primatını vurğulayırdılar. Marksə görə, məhsuldar qüvvələrin inkişafı cəmiyyətin ibtidai icma quruluşundan quldarlıq, daha sonra ardıcıl olaraq feodalizm, kapitalizm və kommunizm formasiyasına qədər təraqqisini tömən edir.

Ənənəvi fəlsəfə bilavasita mövcud olan vəziyyəti sosial həyatın zamanın fövqündə dayanan mahiyyəti xarakteristikaları kimi nəzərdən keçirir, tarixi sosial formaların fasılısız yeniləşməsi prosesi kimi başa düşü bilmir, indiki zamanın tarixin "yaradılması" prosesi kimi yaradıcı xarakterini görməyi bacarmır. Marksizm isə belə hesab edirdi ki, məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında ziddiyatların təhlili əsasında nəinki cəmiyyətin hər bir konkret tarixi vəziyyətində onun nizamlanmış mənzərəsi problemini həll etmək, hətta bunun sayısında içtimai formasiyaların inkişafının və bir-birini əvəz etməsinin qanunauyğunluqlarını da müəyyən etmək olar. Bu halda marksizm zamanatlı tərəqqiyə inam mövqeyindən çıxış edirdi, yəni fərəz edirdi ki, məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında ziddiyatların hədsiz koşkınlaşması ümumdünya-tarixi miqyaslı sosialist inqilabına gətirib çıxaracaq, kapitalizm aradan qaldırılacaq və sosializm təməli qoyulacaqdır.

Popper Marksın bu ideyasını təqnid edərək sübata yetirməyə çalışırı ki, kommunist ideologiyasının banisi Platondur, onun ideyalar nəzəriyyəsi və həmin nəzəriyyə ilə əlaqədar ideal cəmiyyət haqqında təlimi marksizmin sosial idealının müjdəcisidir. Popper

Platonun talimini tarixi labüdüllük konsepsiyasını, şəxsiyyətin azadlığını və cəmiyyətin gələcəyinə görə məsuliyyəti əsaslandıran "qapalı cəmiyyətin orakul fəlsəfəsi" hesab edir, cəmiyyətin gələcəyinin qabaqcadan müyyən olduğunu elan edirdi.

Lakin həm tarixi təcrübə, həm də nəzəriyyə göstərməşdi ki, mənvi həyatın və mədəniyyətin cəmiyyətin maddi tarixindən asılı olmasını az-çox inandırıcı şəkildə nümayiş etdirmək mümkün deyildir. Əksinə, son dövrlərdə filosoflar getdikcə sosial prosesin maddi cahətləri ilə əlaqədar qanuna uyğunluqlardan daha çox sosial və ya sosial-mədəni sistemlər haqqında danışırlar.

Son dövrlərdə filosofların əksəriyyəti tarixi inkişafın əsasını istehsal üsullarından daha çox sosial və ya sosial-mədəni sistemlərdə axtarmağa meyil edirlər.

İngilis sosioloqu Arnold Toynbi (1889-1975-ci illar) tarixin təkrarlanması ideyasını dünya tarixinin irəliləmə hərəkəti ideyası ilə əlaqələndirməyə çalışır, ümumdünya tarixini eyni fazalardan: yaranma, artım, iflas, parçalanma və məhvolma mərhələlərindən keçən sivilizasiyaların ardıcıl sırası hesab edirdi. Toynbi dünya tarixinin mütərəqqi xarakterini yalnız din sahəsində, dirlərin inkişafi prosesində görürdü. Onun fikrincə, bütün ali dirlər (buraya zərdüştilik, iudaizm, buddizm, xristianlıq və islam aididir) arasında ən uğurlu inkişaf edən xristianlıqdır. Qərb cəmiyyətinin mahv olmaqdan yaxa qurtarmasına yalnız xristianlıq kömək edə bilər, bütün bəşəriyyəti yalnız o xilas edə bilər. İslam universal din kimi yaranmışdır. Lakin islamın banisinin din xadimindən siyasetçiye çevrilmesi və islamın fani dünyadakı maraqlar tərəfindən mahv edilməsi ilə əlaqədar bu dinin banisinin faciəli uğuru onun talimi üçün də faciəli olmuş, islamın mənvi inkişafını məhdudlaşdırılmışdır.

Müasir rus tarixçisi A.Y.Qureviç cəmiyyəti sistem kimi nəzərdən keçirir. Bu sistemin gerçek və eyni zamanda, məntiqi mərkəzi ictimai insandır. Onun fikrincə, təsərrüfat, siyaset, din, incəsənat, məsiş - bütün bunlar insanın, insan qruplarının davranışının müxtəlif formalarından başqa bir şey deyildir. Qureviç belə

hesab edir ki, davranış kateqoriyası həlli dəci əhəmiyyət kəsb edən kateqoriyadır. Sosial davranış kateqoriyasının tarixi tədqiqat kontekstində daxil edilməsi fərdin və qrupun davranışının həm maddi, həm də subyektiv ilkin şartlarının töhlükələnməsini nəzərdə tutur. İnsanların hərəkətləri avtomatik şəkildə baş vermir. Onların davranışını özlərinin dərk edilmiş maraqları və emosiyaları ilə yanaşı, həm də ənənələr, dil, tərbiyə, din vasitəsilə müyyən edilən dünyənin mənzərəsi ilə şərtlənmişdir; dünyənin mənzərəsinin məntiqi baxımdan aşkar edilməməsi, bu mənzərənin köklərinin çox vaxt kollektiv qeyri-süuri dəyərlərlə bağlı olmasının insanın davranışının güclü amilinə çevirir.

"Tarix", "inkişaf" və "müasirlik" anlayışları. Tarix inkişaf etməkdə olan gerçəklilik, təbiətin və cəmiyyətin təroqqisi prosesidir.

Y.B.Raşkovskinin sözlərinə görə, tarix təkcə iqtisadiyyatın obyektiv strukturlarının, səsiallığın və hakimiyyətin hərəkəti deyildir. İnsan düşünən və özünü dərk edən varlıq olduğu üçün tarix labüb surətdə özü-özünü dəyişdirən ruhun daxili işi ilə əlaqədar olan xüsusi insan substratını ehtiva edir. Tarixin bu mənvi aspekti nəzərə alınmasa, monastırların və elmi laboratoriyanın necə tikildiyini, sivilizasiyaların necə mahv olduğunu və yeni torpaqların necə mənimşənilidinyi başa düşmək mümkün deyildir. Bir məqamı başa düşmək lazımdır ki, zamanın fövqündə inkişaf edən insan ruhunun bəzəni ifadə edilə biləməməsi tarixinən mühüm konstitusiyalıdan biridir.

Tarix təkcə biza qədər olub keçənlər deyil, həm də bizim özümüzün etdiyimiz, bizimla əlaqədar və bizim sayımızda baş verən hadisələrdir. Biz tarixi indiki dövr və galəcəklə əlaqəli şəkildə, yəni öz fəaliyyətimizlə əlaqəli şəkildə nəzərdən keçirməsək, onu keçmişin ayrıca bir fragmenti kimi öyrəna bilmərik. Bir tərəfdən, insanlar özləri öz tarixlərini yaradırlar. Digər tərəfdən, tarix şüurdan asılı olmadan həyata keçən təbii-tarixi prosesidir. Tarix fəlsəfəsi üzrə mütəxəssis də tarixi öyrənərək müxtəlif dövrlərin əlaqəsini bərpa etməyə, indiki dövrlə galəcəyi fikrən də olsa birləşdirməyə çalışır. Onun boyan etdiyi inkişaf ideyasının mənbəyi budur.

Bəs inkişaf ideyası nə deməkdir? İnkişaf tarix fəlsəfəsinin kateqoriyaları aparatında asas anlayışdır. Spesifik bilik sahəsi olan tarix fəlsəfəsi filosofların inkişaf ideyasını nəzəri cəhətdən əsaslandırmış cəhdinin məhsulu kimi həyata vəsiqə almışdır. Filosof ardıcıl və nəzəri əsaslandırma ilə indini keçmişdən, gələcəyi isə indidən çıxararaq inkişafı aşkar edir.

A.F.Losevin sözlərinə görə, inkişaf istiqamətlənmis dəyişiklikdir. Onun başlangıç fazada ehtiva etdiklərinin hamısı sonradan bu prosesin nəticələrində üzə çıxır. İnkişaf əvvəlcə geniş yayılmış, gizli imkanların və potensiyaların aşkar edilməsi və gerçəkləşməsi deməkdir. Konkret hallar və hadisələr inkişaf ideyası ilə əlaqələndirilmədən düzgün və obyektiv öyrənilib qiymətləndirilə bilməz. İnkişaf ideyası tarix elminin "işlək" principinə çevrilimalıdır.

İnkişaf ideyasının iqtisadiyyatla, sosial-iqtisadi formasiyalarla əlaqələndirilməsi zəruri deyildir. Bu ideyanın mənbəyi xüsusi bir sahədir – ruh, mədəniyyət, insanın mentallığı sahəsi. Tarix elmi insan həyatının bu təzahürləri ilə məşğul olur.

"Müasirlilik" anlayışı fəlsəfə tarixi üçün xüsusi əhəmiyyət kəsb edir. A.V.Qulqaya görə, indiki dövr mənasında başa düşülən müasirlilik gələcəkdən keçmişə kecid anıdır. Müasirlilik həm də əsrin (və ya günün) tələblərinə müvafiqlik kimi şorh edilir; burada qiyamətləndirmə öz plana kecir, o isə güclənə və ya zəifləyə bilər.

Bu mənada daha çox (və ya daha az) müasir olmaq mümkündür. Burada şiddətləndirmə dərəcəsi - ən yüksək müasirlilik, ifrat müasirlilik barədə də danışmaq olar.

Müasirlilik anlayışı özünü cəmiyyətin inkişafının əvvəlki dövr-lərinə qarşı qoyan epoxanın - Yeni dövrün məhsuludur. Tarixilik - hər hansı hadisənin onun yarandığı konkret şərait və irəliyə doğru ümumi hərəkət baxımından nəzərdən keçirilməsi tələbi məhz həmin dövrdə yaranmışdı.

Ədəbiyyat

Гуревич А.Я. Историческая наука и историческая антропология. – Вопросы философии, 1988, №1.

Каннэ В.А. Философия. М., 2000.

Философия и историческая наука (Материалы "круглого стола"). – Вопросы философии, 1988, №12.

- *İnsan mövzusu fəlsəfənin mərkəzi mövzusudur*
- *Fəlsəfi antropologiyani insan haqqında təlimlərdən fərqləndirən cəhətlər*
- *İnsan varlığın xüsusi növüdür. İnsanda başlıca cəhətlər*
- *İnsanın mahiyyəti*

İnsan mövzusu fəlsəfənin mərkəzi mövzusudur. İnsan mövzusu fəlsəfəni həmişə maraqlandırmışdır. Sokratdan və Demokritdən, Kantdan və Hegeldən başlamış Sartra və Karl Popperə qədər elə bir fəlsəfi məktəb yoxdur ki, o, insan probleminin özünəməxsus həllini verməyə çalışmasın. Bu problem ənənəvi fəlsəfi "əbədi" problemlərdən biri deyildir. O, mahiyyət etibarilə fəlsəfi bilik problemidir və "İnsan nədir, onun vəzifəsi, həyatın mənası nədir?" suali ətrafında çoxsaylı təfəkkür səylərini bildirir.

İnsan probleminə marağın artması XX əsr fəlsəfəsi üçün xüsusilə səciyyəvidir. Fəlsəfəni insanın tədqiq edilməsi metoduna çevirməyə çalışan Maks Şeler bu marağı XX yüzillikdə "nəzarət bilikləri"nin, yəni təbiətşünaslığın mütləqləşdirilməsi, "madəniyyət bilikləri"nin, yəni antropologianın lazıminca qiymətləndirilməməsi və "nicat bilikləri"nə, yəni insanın Allah'a çatması haqqında biliklərə etinasızlıqla əlaqələndirir.

Filosofların "insan nədir" sualına həqiqətən elmi cavab tapmaq cəhdləri də təsadüfi deyildir. Müasir dövrda, cəmiyyət həyatının böhranlı, insanın bütün mənəvi və fiziki qüvvələrinin maksimum gərginləşməsini tələb edən keçid dövrlərində insan problemi xüsusi şəkildə qarşıda durur. Bu gün fəlsəfi sistemlərin çoxu vaxtilə İ.Kant tərəfindən irəli sürülmüş və getdikcə daha artıq dəracədə fəlsəfənin əsas məsələsinə çevrilmişdir.

Fəlsəfə və elmi fikir insanın sosial-fəlsəfi problemlərinin həlli üzərində fasılısız çalışır, çünki rus filosofu N.Berdyayevin qeyd etdiyi kimi, "insanın sırrını öyrənmək – varlığın sırrını öyrənmək deməkdir". Vaxtilə islam peygəmbəri Məhəmməd deyirdi: "Özünü dərk et, onda öz Tanrıni da dərk edərsən".

Son zamanlar insanın məhiyyəti haqqında təlim olan fəlsəfi antropologiya geniş yayılmışdır.

Fəlsəfi antropologiyamı insan haqqında təlimlərdən fərqləndirən cəhətlər. Fəlsəfi antropologiya (yunanca antropos – insan və logos – təlim sözlərindən) insan haqqında təlimdir. Fəlsəfi antropologiyanın ən məşhur nümayəndələri sirasına M.Şeler, A.Helen, Q.Plessner, J.-P.Sartr və başqları aiddir. Onları fəlsəfi antropoloqların ilk nəslə hesab etmək olar.

Fəlsəfi antropologiyanın irəli sürdüyü fəlsəfi konsepsiyada insanın ətraf aləmdə yeri və ona münasibəti müəyyən edilir.

Fəlsəfi antropologiyanın banilərindən biri olmuş alman fenomenoloqu Maks Şeler (1874-1928-ci illər) "İnsanın kosmosda mövqeyi" adlı əsərində (1928) müasir dövrda insanın böhranını onunla əlaqələndirirdi ki, cəmiyyət təbii və elmi bilikləri mütləqləşdirir və insanla mədəniyyətin münasibətləri barədə bilikləri, yəni antropologiyani lazımlıca qiymətləndirmir, "nicat bilikləri"nə, yəni dini qabilədən olan biliklərə etinasızlıq göstərir. M.Şeler antropoloji konsepsiyasında, ilk növbədə "İnsan nədir" sualına cavab tapmağa çalışır. O, həmin suala belə cavab verir: "İnsan o qədər geniş, rəngarəng və müxtəlidir ki, ona verilmiş məlum təriflərin hamisi yetərinə uğurlu deyildir". Şelerə görə, insan varlığının davamlı olmaması mahz insan haqqında sintetik təlimin yoxluğu ilə bağlıdır. Fəlsəfi antropologiya bu boşluğu doldurmalıdır, çünki "fəlsəfənin bütün mərkəzi problemlərinin məhiyyəti insanın nə demək olması, onun varlıq, dünya və Allah məcmusunda metafizik mövqeyinin nədən ibarət olması məsələsinə çevrilir".

Yalnız fəlsəfi antropologiya dünya haqqında bütün biliklərin dünyagörüşü əsasına çevrilə bilər, çünki dünyadanın sırrı insan-

dadır. Antropologiya məhiyyət haqqında və insan məhiyyətinin strukturunu haqqında elmdir. Fəlsəfi antropologiya insanı özüna, subyektlərarası əlaqələrə, ətraf aləmə və kosmosa münasibətdə subyekt kimi nəzərdən keçirir. Üstəlik, fəlsəfə insanı bütöv halda tədqiq edir və onun özünü naya çevirməli olması məsələsini həll edir.

Fəlsəfi antropologiya Helmut Plesnerin "Üzvi aləmin pillələri və insan. Fəlsəfi antropologiyaya giriş" adlı əsərində (1928) daha da inkişaf etdirilmişdir. Onun fikrinə, insan ruha, deməli, dünya, həyat və özü barədə distansiyaya malik olmaq qabiliyyətinə nə dərəcədə yiyələnmişdir, o, həmin dərəcədə insan olur. Buna görə də şəxsiyyət öz daxilindəki fərdi "Mən" ilə ümumi "Mən" i fərqləndirməlidir.

Fəlsəfi antropologiyanın nümayəndələri P.Landsberq, Erik Rothaker, J.-P.Sartr və başqları insanın sintetik konsepsiyasını yaratmağa istiqamətlənir, insanın öz varlığı baxımından öyrənilməsinin zəruri olması məsələsini qarşıya qoyurlar.

J.-P.Sartrın antropologiyasında təkcə ilə universal arasında əlaqələrin pozulması insanın ekzistensialist təfəssirinin özünəməxsus cəhətlərini təyin edir. Fəlsəfi baxımdan bu, insan anlayışını hər hansı təbii, mənəvi və təfakkür karakterli substansial təriflərdən təmizləmək və fərdin daxili aləminin ilkinliyini, onun kənardan öyrənilə bilməyəcək avtonomluğunu təsdiqləmək qərarında ifadə olunurdu.

Sartrın fəlsəfi antropologiyası, ilk növbədə, fərdin dəyər oriyentasiyasının mənəsi problemi, insanın dünyası müasir gerçilikdə necə duyması məsələsi ilə məşğuldur. Sartr "Emosiyalar nazariyyəsi ocerki" (1939), "Dialektik zəkanın təqnidi" (1960) və "Varlıq və Heçlik" (1943) əsərlərində öz fəlsəfəsinin antropoloji iddialarını daim təsdiqləyir.

M.Şelerin və Q.Plessnerin ideyalarından qaynaqlanan fəlsəfi antropologiya bu və ya digər elmlər – biologiya, psixologiya, sosiologiya, həmçinin başqa elmlər, cərəyanlar və məktəblər çərçivəsində insan haqqında təlimdən (o cümlədən ekzisten-

sialistdən) həm özünün mühüm məqsədləri ilə, həm də nəzəri natiçolərə görə fərqlənir.

Əvvələn, fəlsəfi antropologyanın əsas fəlsəfi problemi "İnsan nadir?" problemidir. İnsan haqqında fəlsəfi antropoloji məsəla insanın malik olduğu bəşəri dəyərlərin hüdudları məsələsidir.

İkincisi, fəlsəfi antropologiya nəzəriyyəçiləri insanın öyrənilmişinin həm nəzəri, həm də qeyri-nəzəri üsullarının sintezindən ibarət olan universal, geniş ahatalı bir təlim yaratmağa çalışırlar. "İnsan nadir" suali bir neçə səpkidə işçiləndirilməlidir: "İnsan necadır?", "O, nə üçün lazımdır?", "O, necə mövcuddur?".

Üçüncüsü, fəlsəfi antropologiya insana perspektiv imkanlar yarada biləcək, ona müsbət istiqamət göstərə biləcək siyasi, əxlaqi və dini prinsiplərin işləniləb hazırlanması məqsədinə tabe edilmişdir.

İnsan varlığının xüsusi növüdür. İnsanda bəşəri cəhətlər. Fəlsəfə tarixində təbiətə baxışlar çox müxtəlif olmuşdur: "kiçik dünya" (antik fəlsəfə, islamda sufilik), "fövqəlbəşər" (Nitsse), "qiyamçı varlıq" (postmodernizm), "şüursuz varlıq", "erotik varlıq" (Z.Freyd), "Konstitutiv xəstə heyvan; həyat bu heyvanda sahə addim atmış və dalana düşmüştür" (M.Şeler), "zərərli varlıq" (K.Lorents). Lorents öz baxışını bu şəkildə əsaslandırır: "Heyvanlar təkamül prosesində elə bir təhlükəli silah alda edirlər ki, onu işə salan ford bir zərba ilə özünə oxşayan başqasını öldürə bilər. Bununla eyni vaxtda növün qorunub saxlanması məqsədi ilə bu cür silahdan istifadə edilməsinə mane olan çəkindirici xüsusi mexanizmlər inkişaf edir... Yer üzündə yaşayan bütün canlı varlıqlardan yalnız birində silah onun orqanızminin tərkib hissəsi deyil, deməli, instinkt onun tətbiqinə məhdudiyyət qoymur. Bu varlıq insandır. İnsanın malik olduğu silah cəmi bir neçə onillik müddətində ölümsəçən dəhşətli qüvvəyə çevrilmişdir və bu qüvvə fasılış artmaqdə davam edir".

Fəlsəfi-antropoloji konsepsiyalarda insana yalnız heyvanın xüsusi bir növü kimi baxılır. Onun bioloji baxımdan ixtisaslaşmış olmaması (əməyin nəticəsi) onu "zərərli varlıqla" çevirir. İxtisas-

laşmanın olmaması səbəbindən, məsələn, Yer kürəsinin hər bir guşəsində - qütb'lərdə və ekvator da, suda və quruda, meşədə və havada, dağlarda və çöllərdə insan özünün həyat qabiliyyəti ni nümayiş etdirə bilir. Heyvanın yaşayış mühiti insanın mədəniyyətinin məkanıdır. Mədəniyyət insanın üzvi qüsurlarını kompensasiya edir. İnsan nə üçün hərəkatın bu qədər müxtəlif formalarına malikdir? Ona görə ki, insanın hərəkətlər şkalası ixtisaslaşmamışdır.

Mədəniyyət insana daxilən xas olmayan, onun təşəkküldən və varlığından ayrıla bilməyəcək qurum deyil, yalnız fondur.

İnsan özünün sünü şəkildə yaratdığı mədəniyyət aləmi ilə münaqışa girir. Buna görə də sənayenin inkişafı fatal zorakılığı və insanın ümumi böhranına gətirib çıxarır. Həyat ilə ruh, canlı ilə cansız arasında əbədi antropoloji münaqışa yaranır.

İnsanın əsas istəkləri problemi fundamental antropoloji problemlərdən biridir. Fəlsəfi antropologyanın bəzi nümayəndləri bunu azadlığa, digərləri sabitliyə, üçüncülər sonsuzluğa can atmaqdə görür və s. Sartr ekzistensializm mərcəsində şüur psixoloji materialdan və qeyri-şüuridən azad edir, psixoloji mexanizmləri şururdan kənarə çıxarır. Bu təlimin mahiyyəti ondan ibarətdir ki, insan tam azaddır və xarici şəraitdə asılı olmayıaraq özünün bütün hərəkətlərinə görə məsuliyyət daşıyır.

İnsanda bəşəri dəyərlər, həqiqi insani keyfiyyətlər məsələsi fəlsəfi antropologiya nümayəndləri arasında ciddi diskussiyalara səbəb olur.

İnsanın mahiyyəti. Beləliklə, insan əslində nadir? Onun mahiyyəti nədən ibarətdir?

Bəzi filosoflar belə hesab edirdilər ki, insanın fəaliyyəti dərk edilmiş zərurət və eyni zamanda, onun insani mahiyyətinin təzahürü, onun düzgün başa düşülmüş fərdiyyətinin, yəni şəxsi maraqlarının, istək və qabiliyyətlərinin ifadəsi kimi çıxış edir.

Marks belə hesab edirdi ki, insanın mahiyyəti bütün ictimai münasibətlərin məcmusudur. O, xüsusi vurgulayırdı ki, şəxsiy-

yətin mahiyyəti mücərrəd fiziki təbiət deyil, onun sosial keyfiyyətidir və bütün tarix insan təbiətinin fasılısız dəyişməsindən başqa bir şey deyildir.

Maks Şeler insanın mahiyyətini ruhda, onun şüurunda gördü. E.Rothakerin fikrincə, insan "fəallıq məqsədi"nin daşıyıcısıdır. Bu fəallığın manbayı isə insanın şüurundadır. İnsanın mahiyyəti ruhdadır, onun kökləri bütün kainatı ehtiva edən iradənin yaranması kimi hayatı proseslərə gedib çıxır. Bunlar olmasaydı, insan ayaqları altındakı torpaqdan möhrum olar, dünyadan təcrid olunardı.

Bütün bu tərifləri ümmümlaşdırırək deyə bilərik ki, insanın mahiyyətini onun daxili və xarici xarakteristikalarının vəhdətində axtarmaq lazımdır. Bu xarakteristikaların formalasdırıldığı insan obrazı fərd, fərdiyyət, şəxsiyyət kimi anlayışlarda əks olunur. "İnsan fəlsəfəsi" adlanan fəsildə bu anlayışlardan bəhs edəcəyik.

Ədəbiyyat

- Бердяев А.И. Смысл творчества. М., 1989.
Гуревич П.С. Человек. М., 1995.
Любутин К.Н. Философская антропология. – Современная буржуазная философия. М., 1978.
Смирнов С.А. Опыты по философской антропологии. Новосибирск, 1996.
Фромм Э. Душа человека. М., 1992.
Шелер М. Избранные произведения. М., 1994.
Это человек. Антология. М., 1995.

XVII fəsil. Mədəniyyət fəlsəfəsi

- *Mədəniyyətin fəlsəfi dərkinin aktuallığı*
- *Mədəniyyət nədir?*
- *Mədəniyyətin tipləri, formaları və funksiyaları*

Mədəniyyətin fəlsəfi dərkinin aktuallığı. Mədəniyyət mövzusu müasir dövrə fəlsəfənin ən aktual mövzularından biri olaraq qalır. Filosoflar mədəniyyətin böhranı mövzusuna daha çox diqqət yetirirlər. Bu mövzunu hələ XIX əsrə A.Şopenhauerin və S.Kyerkeqorun əsərlərində qaldırılmış və F.Nitsşenin "həyat fəlsəfəsi" təlimində inkişaf etdirilmişdir. Mədəniyyətin böhranı əsasən mənəvi sahada böhranla əlaqələndirilir.

Müxtəlif kulturoloji konsepsiyaların məzmununun təhlili aşağıdakı məntiqi izləməyə imkan verir: insanın maddi tərəqqiyə, bütün sosial-mədəni problemlərin elmi-texniki tərəqqi yolu ilə həll edilməsinin mümkünüyünə qeyd-şortsız inamı mövcud dəyərlərin və əxlaq normalarının dayışmasına şərait yaratmış, bəşər cəmiyyətinin böhranının əsası kimi mənəviyyatın və mədəniyyətin böhranına səbəb olmuşdur.

Bu əhətə dairəsinə daxil olan məsələlərlə bağlı diskussiyalarda Frankfurt məktəbinin nümayəndəsi Herbert Markuze da faal iştirak edir. İ.Narski göstərir ki, H. Markuze mədəniyyətin dövlətin dəstəklənməsi vasitəsi və zəkaların oriyentasiya şablonu olması məsələsini qaldırılmışdır. Markuze Nitsşenin "dəyərlərin yenidən qiymətləndirilməsi" ideyasına əsaslanaraq bəşər mədəniyyətinin və ümumiyyətlə fəlsəfənin inkar edilməsi fikrinə düşmüştür.

Mənəvi mədəniyyətin kəskin böhranını aşkar gorənlər tökcə filosoflar və sosioloqlar deyildir. Bu gün həmin məsələ bütün kütləvi informasiya vasitələrində müzakirə edilir. Belə bir böhranın funksional əsası fikir ilə əməli iş arasında fərqlər, inkişafın əxlaq-etiğ aspektlərinə lazımlıca diqqət yetirilməməsi deməkdir.

Mədəni-tarixi prosesin şüurlu subyekti olan insanın inkişafı təkəcə təhsil səviyyasını, mütəxəssislərin, orta və ali məktəblərin, xəstəxanaların, qəzet və jurnalların sayını, kitabların tirajını, istehlakin, bolluğu və asudə vaxtin miqyasını deyil, mənəviyyatın, əxlaqi dövrlərin, demokratiya vərdişlərinin, insanların bir-birinə münasibətdə dözümlülükün, onların ictimai işlərin idarə edilməsində iştirakının səviyyəsini xarakterizə edir. İnkışaf ideyasının mənbəyi mənəviyyat, mədəniyyət, insan mentallığı sahəsi deyilən xüsusi sahədir.

Bütün bunlar bu nəticaya gəlməyə imkan verir ki, cəmiyyətdə hər hansı böhran son nəticədə mədəniyyətin böhranıdır. Bu qənaat mədəniyyətin insan probleminin həllinin şərti kimi hərtərəfli və fəlsəfi mənada dərindən dərk edilməsini, onun ziddiyatlı, mürəkkəb və çoxşaxəli cəhətlərinin açıqlanmasını aktuallaşdırır.

Mədəniyyət nədir? Mədəniyyətin tərifləri çoxdur. Bəzi filosofların fikrinə, mədəniyyət hər şeyin: iqtisadiyyat, siyaset, hüquq, məsiət, adət-ənənələr və incasənətin qarşılıqlı təsirdə olduğu sistem hesab edilməlidir.

Mədəniyyətin marksist konsepsiyesi onu bəşəriyyətin varlığının və şururın bütün sahələrində gerçəklilikin dəyişdirilməsinə, başarı tarixinin sərvətlərinin şəxsiyyətin daxili sərvətinə çevrilməsinə, insanın gücünün mahiyyətinin hərtərəfli aşkar edilməsinə və inkişaf etdirilməsinə yönəlmüş yaradıcı fəaliyyəti kimi izah edir.

Bəzən güman etmək olardı ki, mədəniyyət haqqında hər şey artıq deyilmişdir və onun bu tərifləri ilə razılaşmaq olar. Lakin filosofların çoxu, xüsusən müasir dövrda mədəniyyətin bu cür xarakterizə edilməsi ilə razılaşmırlar.

Məsələn, ekzistensialist sosioloq E.Tirikyan bəzən hesab edir ki, mədəniyyət simvolların çoxlaylı sistemidir, bu simvolların hər biri müəyyən dəyər orientasiyاسının mahiyyətini ifadə edir. Həmin simvolların mövcud olduğu mühit intersubyektiv "sosial-psixoloji" gerçəklilikdir. Simvollar bu gerçəklilikin müxtalif səviyyələrində yerləşir. Səviyyə na qədər dərin olsa, şəxsiyyət

strukturlarının dərin səviyyələrinə müvafiq olan mədəni gerçilik bir o qədər çox psixi və rəmzi xarakter daşıyır.

Strukturalizm və neopozitivizm mədəniyyəti sosial ünsiyyət şəbəkəsi vasitəsilə insanların tələbatının tömən edilməsi üsullarının və məhsullarının arsenalı kimi şərh edir. Mədəniyyətin kommunikativ və informativ translyasiya sistemi kimi təfsiri də buradan irəli gəlir.

Amerikalı filosof D.Böll mədəniyyəti müəyyən ruhi vəziyyət kimi səciyyələndirir. O, bəzən hesab edir ki, cəmiyyət, qrup və ya şəxsiyyət üçün mədəniyyət məntiqi cəhdən davamlı estetik baxışlar, mənəvi "Mən" konsepsiyesi və bu konsepsiyanın insanı bəzəyən aşyalarda, onun yaşayışında, həbələ zövqlərində ifadə edən həyat tərzini sayasında mümkün olan bütövlük vasitəsilə fərdiyyətin dəstəklənməsindən ibarət daimi prosesdir. O yazır: "Mədəniyyət hissəyyat, emosiyalar, mənəvi temperament və bütün bu hissələri nizamlayan zəka sahəsidir".

Mədəniyyətin bütün bu tərifləri ilə razılaşmaq olar. Çünkü onların hər biri mədəniyyət deyilən çoxlaylı sistemin laylarından biri üzərində diqqəti comloşdırır. Bu sistemin mözəmənə həm maddi, həm də mənəvi dövrləri ehtiva edir. Lakin mənəvi dövrlər daha vacibdir, çünkü onlar insanın daxili aləmi ilə bila-vasita bağlı və daha davamlıdır.

Mədəniyyətin tipləri, formaları və funksiyaları. Mütəxəssislər başqa cəmiyyəti tarixinin müxtalif dövrlərinə müvafiq olaraq mədəniyyətin bir neçə tipini fərqləndirirlər: Qədim Şərqi mədəniyyəti, Orta əsrlər mədəniyyəti, İntibah dövrünün mədəniyyəti, Yeni dövrün mədəniyyəti və Müasir mədəniyyət.

Müxtalif dövrlərin mədəniyyətləri arasında əlaqə varislik xətti üzrə hayata keçirilir; tarixən əvvəl gələn mədəniyyət bütünlükə yox olmur, onun ən yaxşı nailiyyətləri sonrakı dövrün mədəniyyəti tərəfindən qəbul edilir. Əvvəlki nəsillərin yaratdığı və hər bir cəmiyyətin səsiomadəni prosesinə daxil edilmiş dövrlərin məcmusu mədəni irs adlanır.

Kulturoloqlar mədəniyyətin qrup və fərdi, kütləvi və elitar formalarını fərqləndirirlər. Elitar mədəniyyət yalnız intellektual elita üçün əhəmiyyətlidir və geniş xalq kütlələri üçün əlçatmazdır. Xalq kütlələri yalnız kütləvi mədəniyyəti başa düşür və qəbul edirlər.

Bundan əlavə, məhdud mənə kəsb edən əmək mədəniyyəti, hüquq mədəniyyəti və istehsalat mədəniyyəti də fərqləndirilir.

Mədəniyyətin əsas funksiyası nəsillərin mənəvi təcrübəsini qoruyub saxlamaq, sonrakı nəsillərə çatdırmaq və mənimmsəməkdir. Mədəniyyət idraki, informativ və adaptasiya funksiyalarını yerinə yetirir. Mədəniyyət dəyərlər istehsal edilən bir sahə kimi mövcuddur, o, həmin dəyərlər sayasında cəmiyyəti istiqamətləndirir və tənzimləyir, gerçəkliliyin predmet və hadisələrini qıymətləndirir, onları bəyanır, yaxud pişləyir.

Ədəbiyyat

Бучилю Н.Ф., Чумаков А.Н. Философия. М., 1998.
Гуревич П.С. Культурология. М., 1995.

Каган М.С. Философия культуры. Спб., 1996.
Нарский И.С. Социальная философия франкфуртской школы, или "критическая теория" общества. – Современная буржуазная философия. М., 1978.
Сорокин П.А. Человек. Цивилизация. Общество. М., 1992.

XVIII fəsil. Qlobal problemlər fəlsəfəsi

- “Qlobal problemlər” anlayışı
- Qlobal problemlərin tədqiqi metodologiyası.
Qlobal modelləşdirmə
- Qlobal problemlərin təsnifikasi
- Müasir globalistikada insana tarəf dönüş
Qlobal şüur

“Qlobal problemlər” anlayışı. Bu anlayış keçən əsrin 60-70-ci illərindən başlayaraq yayılmışdır və Yer kürəsindəki bütün ölkələr və xalqlar üçün həyatı əhəmiyyət kəsb edən keyfiyyətə yeni müraciət problemlər barəsində işlədirilir (latınca Globus - Yer kürəsi deməkdir). Bu problemlər insanın və bəşəriyyətin gələcəyi məsələsinə meydana çıxarmış və həqiqətən qlobal xarakter kəsb etmişdir. Həmin problemləri hətta iqtisadi baxımdan on çox inkişaf etmiş ayrı-ayrı dövlətlərin parakonda sayıları ilə həll etmək mümkün deyildir. Məhz bu sabəbdən onlar qlobal problemlər adlanır. Bu problemlərin öyrənilməsi və həlli ilə bir sira tədqiqatçılar, ictimai və dövlət xadimləri, beynəlxalq və qeyri-hökumət təşkilatları, bütöv institutlar məşğul olur. Hətta antiqlobalistlər hərəkatı da formalılmışdır.

Heç də bütün problemləri qlobal problemlər sırasına aid etmək olmaz. Fəlsəfə bu və ya digər problemin qlobal problem kimi müəyyən edilməsi üçün müvafiq meyarlar işləyib hazırlanır. Həmin meyarlar arasında, ilk növbədə seçilən odur ki, qlobal problemlər həm bütün planet, həm də onun istonilən regionu üçün aktualdır. İkincisi, bu problemlər iqtisadi, siyasi, sosial, hüquqi və mənəvi xarakterli məsələlərin geniş dairəsini əhatə edir. Üçüncüüsü, qlobal problemlər bilavasitə xalqların öz arazisi, resursları, ətraf mühiti üzərində hakimiyəti necə başa düşməsi, onların “rəqabət” anlayışının məzmununun nədən ibarət olduğunu hesab etməsi,

xalqlar və dövlətlər arasında hansı münasibətləri insana layiq olmayan və insaniyyət haqqında təsəvvürlə bir araya sızmayan münasibətlər kimi pisləməsi, hansı qarşidurma münasibətlərini məqbul münasibətlər hesab etməsi ilə bağlıdır. Dördüncüsü, qlobal problemlər dünya inkişafının obyektiv amilidir, mövcud və ya galəcəkdə gözlənilən vəziyyətlərdən irali gələ bilər. Bu halda inkişafın tarazlığının pozulması və disfunkşional vəziyyətlər fəlakətli nəticələr vermiş və ya yaxın galəcəkdə bu cür nəticələr vera bilər. Beşinciisi, qlobal problemlərin həll edilməməsi gələcək nəsillərin taleyi üçün təhlükə doğura bilər. Altıncısı, qlobal problemlərin həll edilməsi üçün planetin bütün xalqlarının və dövlətlərinin söyləri, həmin problemlərin indiki məqamda bu və ya digər ölkə üçün aktuallıq və kəskinlik dərəcəsindən asılı olmayaraq birləşdirilməlidir, çünki onlar planetar miqyaslı problemlərdir.

Müasir dövrün on mühüm qlobal problemləri arasında ilk növbədə aşağıdakılardır göstərirler:

- istilik-nüvə müharibəsi təhlükəsinin qarşısının alınması;
- demoqrafik dinamika ilə məhsuldar qüvvələrin inkişafı arasında kəskin fərqin aradan qaldırılması;
- Şərqi və Qərbi ölkələrinin iqtisadi və mədəni inkişaf səviyyəsində get-gedə artan fərqin aradan qaldırılması;
- planetin sayca sürətlə artmaqdə olan əhalisinin ərzaq, elektrik enerjisi, içməli su və təhsil ilə təmin edilməsinin çətinlikləri;
- ətraf mühitin – atmosferin, torpağın, su hövzələrinin çirkəlnəməsi; antropogen amillərin təsiri nəticəsində ekoloji böhran;
- təhlükəli yoluxucu xəstəliklərin, narkomaniya və alkogolizmin yayılması;
- elmi və texniki tərəqqinin mənfi nəticələrinin qarşısının alınması.

Qlobal problemlərin bu siyahısını davam etdirmək olar. Bu gün, xüsusən 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda, Vaşinqtonda baş vermiş faciəli hadisələrdən sonra həmin siyahıya terrorizmi də daxil edirlər.

Qlobal problemlərin tədqiqi metodologiyası. Qlobal model-ləşdirmə. Qlobal problemlərin dünya sivilizasiyasının taleyi üçün əhəmiyyəti onların tədqiq edilməsini zərurətə çevirir. Qlobal proseslərin elmi baxımdan öyrənilməsinin genişləndirilməsi aktual nəzəri və praktiki məsələdir. Bu məsələnin həlli müasir elmi biliklər sistemi qarşısında yeni üfüqlər açır, tabiat elmləri, texniki və humanitar elmlərin daha da integrasiya etməsinə şərait yaradır; fundamental və tətbiqi tədqiqatların dialektikasını, elmi və sosial yanaşmalar arasında qarşılıqlı əlaqəni üzə çıxarıır; gələcəyin integrativ-sintetik elminin əsaslarını və ilkin zəminini formalasdırır. Bu elmin zəruriliyi indiki dövrdə aşkar görünür.

Qlobal problemlərin falsafi təhlili onların həqiqətən elmi baxımdan öyrənilməsi, o cümlədən planetar miqyaslı ziddiyatların mövcudluğunun və kəskinlaşmasının səbəblərinin aşkar edilməsi üçün zəmin yaradır.

Bu halda dönyanın inkişafı ilə əlaqədar qlobal proseslərin nəzəri-falsafi təhlili üçün son dərəcə əhəmiyyətli olan bir sira metodoloji prinsiplər (tarixilik, evolyusionizm və s.) fərqləndirilir.

Qlobal problemlərin planetar xarakteri, onların bütün bəşəriyyət üçün aktuallığı **modelləşdirməni** ideal modellərin konstruktiv şəkildə işləniləp hazırlanması və yoxlanılması vasitəsi kimi zərurətə çevirir, insan həmin modellərin köməyi ilə dünyamı dəyişdirməyə çalışır. Tabiatın dəyişdirilməsi layihələri onların həyatə keçirilməsinin bütün mümkün nəticələrinin hərtərəfli tədqiq edilməsini tələb edir. Bundan ötrü isə həmin layihələrin cəmiyyətin bütövlükdə təbəətlə qarşılıqlı fəaliyyətinin mürakkəb sistemli təşkilci çörçivəsində fəaliyyətini və inkişafını təhlil etmək zəruridir. Modelləşdirmənin dəyişdirici funksiyası insanın planlaşdırma fəaliyyəti, onun öz qarşısına məqsəd qoyması,

məqsədlərin irəli sürülməsi və qərarlar qəbul edilməsi prosesləri ni tənzimləyən dəyərlərlə sıx əlaqədardır.

Müxtəlif keyfiyyətli sosial, təbii və texniki sistemlərin qarşılıqlı faaliyyətinin modelləşdirilməsinin fəlsəfi əsası təbiətin və cəmiyyətin vəhdəti haqqında təsəvvüvlərdir. Təbiətin modellaşdırılması və dəyişdirilməsi zamanı çox sərt məqsədlər qarşıya qoymağa dəyməz. Çünkü dəyişikliklərin predmetinin modellaşdırılması müvafiq dəyişikliyin məqsəd və vəsitişlərinin modellaşdırılması ilə, gələcəkdə ideal istehlak modelləri ilə vəhdətdə nəzardan keçirilməlidir. Bununla bərabər, təbiətin dəyişdirilməsi faaliyyətinə təkcə modelləşdirmənin dəyişdirici funksiyası və onuna əlaqədar məqsədlər, dəyərlər, gələcək istehlakın obraxları ilə əlaqəli şəkildə deyil, həm də müasir elm və texnikanın ekoloji istiqamətinin dəyişdirilməsi, ekoloji məsuliyyətin, eləcə də onun ideya və mənəvi-emosional əsaslarının formallaşması kimi fəlsəfi əhəmiyyətli proseslərlə əlaqəli şəkildə nəzardən keçirilməlidir.

Elmin və texnikanın başqa mədəniyyətinin fenomeni kimi ekoloji rolunu da sayıqlıqla dərk etmək lazımdır. Ekoloji baxımdan potensial mənfi nəticələr doğura biləcək xarakteristikalar sırasına elmi biliyin simasızlığı; subyekt-obyekt münasibətlərində insana fəal rol ayrılmazı, təbiətin isə aşkar passiv mövqə tutması kimi spesifik hal; elmin analitik yönümü və eksperimentlər zamanı tədqiq edilən obyektin sünü şəkildə tacrid olunması amilləri aiddir.

Qlobal inkişaf proseslərinin modelləşdirilməsinə müasir elmin ən mühüm nailiyyətlərindən biri kimi baxmaq olar. Mütxəssis-lər bu nəticəni aşağıdakı kimi əsaslandırırlar: əvvələn, dünya inkişafının müxtəlif aspektlərinə və cəhətlərinə aid məlumatlar bankının yaradılması işi başlanılmışdır; ikincisi, həmin məlumatlardan istifadə edilməsinə şərait yaranan müvafiq texniki sistemlər işlənilər hazırlanmışdır; üçüncüsü, qlobal proseslərə və onların yüksək məhsuldarlıqla malik müasir kompyuterlərdə əks etdirilməsinə adekvat olan yeni riyazi metodlar inkişaf etmişdir; dör-düncüsü, dünya problemlərinin böhranlı xarakteri həmin prob-

lemərin səmərəli həll edilməsi üçün müasir elmin bütün potensialının cəlb olunmasını tələb edir.

Modelləsdirmə əlaqəli faktlar, hadisələr və proseslər sisteminin uzunmüddətli proqnoz hesabatları üçün mühüm və faydalı vasitədir. Gələcəyin konturunu dünya inkişafının qlobal proseslərinin müasir səviyyədə modelləşdirilməsi olmadan təsəvvür etmək çatdırır.

Qlobal problemlərin təsnifikasi. Qlobal problemlərin yaranması səbəblərinin ciddi elmi təhlili, bu halda tarixilik, evolyusionizm və digər metodoloji prinsiplərin nəzərə alınması tədqiqatçıların həmin problemlərin tipologiyasının işlənib hazırlanmasında irliləşməsinə imkan verir. Bu və ya digər qlobal problemin kəskinlik və aktuallıq dərəcəsini, bəzi qlobal problemlərin digərləri ilə müqayisədə prioritetini, onların iyerarxiyasını və tabelik münasibətlərini təyin etmək üçün həmin problemlərin təsnifikasi aparılır.

Qlobal problemlərin biri ilə əlaqədar proseslərin bir və ya bir neçə başqa qlobal vəziyyətlərə xas olan proseslərin dinamikasını əks etdirən xarakteristikalarla təsirinin təsvirinə həsr edilmiş çoxlu tədqiqatlar aparılır. Əlbəttə, bu onu göstərir ki, qlobal problemlərin təsnifikasi dolğun xarakter daşıyır. Lakin təsnifat əsas məqsəd deyil, o, inkişafa xas olan ziddiyyətlərin kəskinlaşmasının aydın görünən sahələrinin üzə çıxarılmasına idmət edir. Təsnifat qlobal problemlərin qarşılıqlı əlaqəsini və bir-birini şərtləndirməsini müəyyənləşdirməyə kömək edir, bununla da bu və ya digər qlobal problemin ən yaxın nəticələrini və uzaq perspektivlərini aşkar etməyə şərait yaradır, onların izahını və həll yollarını tapmağa imkan verir.

Sosİoloji adəbiyyatda qlobal problemlərin müxtəlif tipologiyaları mövcuddur. V.A.Engelqardt belə hesab edir ki, ekoloji problemlərin çoxu müxtəlif elmlərin keşflarına və nailiyyətlərinə əsaslanan müasir istehsal texnologiyasının nəticəsi kimi yaranır. O, maddi və mənəvi xarakterli qlobal problemləri fərqləndirir, bunlardan birincisinə xammal, energetika, arzaq və ekologiya

problemlerini, ikincisine isə informasiya, dezinformasiya, identifikasiyin böhranı, yəni, insanın daim dəyişən müasir dünyada öz yerini və rolu haqqında aydın təsavvürünü itirməsi, işsizlik natiqəsində yaranan mənəvi düşkünlük və s. problemləri aid edir. Bəzi tədqiqatçılar qlobal problemləri dörd qrupa bölr və eyni zamanda, onları müyyəyan iyerarxiya üzrə təqdim edirlər: 1) sülhün qorunub saxlanması və möhkamlanması; 2) ictimai təraqqi şəraitinin təmin edilməsi (dinc yanaşı yaşama prinsiplərinin həyata keçiriləsi, iqtisadi və mədəni geriliyin aradan qaldırılması); 3) şəxsiyyətin seçim azadlığının müdafiəsi (elmi-texniki təraqqinin humanistləşməsi, əsas tələblərin təmin edilməsi); 4) ictimai və fərdi mövcudluğun təbii şəraitinin qorunub saxlanması (sosial-iqtisadi ziddiyyatların aradan qaldırılması).

Bəzi mütəxəssislər qlobal problemləri onların kəskinlik və aktuallıq dərəcəsinə görə təsnif edir və bu halda üç qrupu fərqləndirirlər: 1) intersosial qlobal problemlər (istilik-nüvə müharibəsinin qarşısının alınması, yeni beynəlxalq iqtisadi qaydaların müyyəyen edilməsi); 2) "cəmiyyət-təbii" sistemi ilə əlaqədar qlobal problemlər (əhalinin enerji, içməli su ilə təmin edilməsi, digər iqtisadi problemlər); 3) "insan-cəmiyyət" sistemi ilə əlaqədar qlobal problemlər (demoqrafiya, sahiiyyə, təhsil problemləri və s.).

Göründüyü kimi, fərqləndirilən problemlərin qrupları arasında qarşılıqlı əlaqə vardır. Lakin eyni zamanda, bu problemlər onlardan an kəskin və aktual olan – sülhün qorunub saxlanması və dünyada istilik-nüvə falakətinin qarşısının alınması probleminin həllindən asılıdır.

Qlobal problemlərin təsnifatı onların öyrənilməsində və həlliində müyyəyan ardıcılıq gözlənilməsini diktə edən səbəb-natiqə əlaqələri prizmasından yanaşmağa imkan verir. Lakin son illər tədqiqatçılar bəşəriyyətin mədəni inkişafının zamandan geri qalmasına təkidlə diqqəti cəlb edirlər. Bu geriləmə natiqəsində bəşəriyyət dünyada özünən yaratdığı reallıqlara tam uyğunlaşma bilmir. Məsələn, Roma klubunun prezidenti A.Petçei bütün dünyada "insan keyfiyyətinin" müvafiq inkişafı ideyasını irəli sürür. "İnsan keyfiyyəti"nin bərqərar olması vasitəsi kimi insan-

la təbiət arasında harmoniyani bərpa etməli, mənəvi, fəlsəfi, etik və sosial xarakterli yeni dəyərləri həyata gətirməli olan "yeni humanizm" prinsipi elan edilir.

Müasir globalistikada insana taraf dönüş. Global şiir. Ekoloji problemlər müasir insanın sarvət meyillərinə müyyəyen dəyişikliklər və düzəlişlər edir. Bu gün hər bir insanın şəxsi maddi rifahı barədə anlayışına təkcə yaşayış mühitinin keyfiyyətini deyil, bütövlükdə Yer kürəsinin keyfiyyətini daxil etməsi həmşəkindən daha vacibdir. Bu amilin nəzərə alınmasının mürəkkəbliyi və onunla əlaqədar hər bir insanın psixologiyasının əsaslı şəkildə yenidən qurulması zərurəti o halda daha arılaşlı olar ki, "Homo sapiens" deyilən bioloji növə xas olan fərdiyyətçilik, ailə və qabilə psixologiyasının an aži bir neçə milyard il ərzində formalasdığını yada salaq. Bu amillər şəxsiyyətin psixologiyasında demək olar ki, genetik şəkildə təsbit olunmuşdur. Müasir vəziyyət isə tələb edir ki, bəşəriyyətin şüurunda cəmi bir neçə onillik ərzində yenidənqurma baş versin. Əks halda Yer kürəsində təbii şəraitin pisləşməsi bəşəriyyətin labüb depopulyasiyasına gətirib çıxaraqdır.

Yeni şüur insanların beynində müdriliklə ilahəsi Afina Zevsin başından tam hazır və qüvvələrinin çıxırları vəziyyətdə qıxdığı kimi hazır şəkildə yaranı bilməz. Yeni şüurun formalasması üçün kifayət qədər uzun müddət lazımdır. Deyə bılərik ki, yeni şüur özünün "inşaat pilləkənləri" ilə birləşdə yaranır, sonradan onlar atılıcaqdır, lakin onlarsız yeni şüur, sadəcə olaraq, yaranı bilməz. Yeni ideyaların, prinsiplərin və normaların hazır və aydın şəkildə təqdim olunmasına adət edənlər uğura təminat verməyən yol və istiqamətlərin mürəkkəb çülgəşməsini görəndə məyus ola bilərlər. Bu, intellektual sahənin keçid vəziyyətidir və onun təşəkkülü üçün çox səy göstərmək tələb olunur.

Beləliklə, qlobal problemlərin həlli yeni qlobal şüurun formalasması zərurəti ilə bağlıdır. Qlobalist tədqiqatçıların əksariyyəti üçün "insanın yeni keyfiyyətləri"ni vurgulamaq səciyyəvidir. Yeni bəşəri dəyərlər səviyyəsinə çıxış "qlobal insanıyyat" cəmiyyətinin formalasması üçün ilkin şərt hesab edilir. Müasir şüurda inqilab qlobal problemlərin həlli üçün başlangıç məqam

hesab edilir. Əhali artımına nəzarətin, bərpa edilə bilməyən resurslara qənaatçıl münasibətin zəruriliyinin başa düşülməsi kimi yeni şür formallarının inkişafı yeni, dolğun, həqiqətən ümumbaşarı özünüdürəkin yaranması üçün zəmin ola bilər. Təklif edilən fəaliyyət programında fərdi meyilli və qısamüddətli məqsədlərdən bütün insanların mənafeyi naminə uzunmüddətli, başarıyyatlı meyilli məqsədlərə tərəf dönüs etmək nəzərdə tutulur. Bu programda müvafiq olan yeni dünya nizamı etimada və həmrayılı, dövlət fəaliyyətinin ən mühüm sahələrinin hamisində normaya çevriləcək yeni humanizm standartlarını əsaslanan yeni qlobal şürur yaranması nəticəsində başlamalıdır.

Planetdə həyatın qorunub saxlanması hər cəhətdən – sosial, siyasi, fəlsəfi və etik baxımdan müasir sivilizasiyanın ən birinci vəzifəsidir. Məhz bu imperativ iştir fərdi, iştirədə də ictimai şürun əli dəyəri, insan, cəmiyyət və tabiat arasında qarşılıqlı münasibətlərin ən mühüm cəhətlərini əhatə edən elmi fəaliyyətin və sosial praktikanın çox vacib elementi və prioritətlərin seçiminin əsası kimi çıxış edir.

Qlobal problemlər sisteminin səmərəli və konstruktiv həlli əla üzunmüddətli programın hayata keçirilməsini nəzardə tutur ki, onun elementləri öz aralarında əlaqələnmiş və əsas məqsədə – bəşər övladının fiziki mövcudluğu üçün adekvat şəraitin təmin olunması məqsədinə tabe edilməlidir. Bəşəriyyətin qarşısında duran məsələlərin həllində sabit və dinamik meyilli qlobal fəaliyyət üçün zəruri olan bu programın əsasını qlobal qərarlar qəbul edilməsi kimi mürəkkəb prosesin bütün iştirakçıları tərəfindən bayonilmış ümumbəşəri mədəni dəyərlər sistemi təşkil edə bilər. Başqa sözlə desək, qlobal problemlər fenomeninin şərhində və həllində sosiomədəni yanışma dünyagörüşü dəyər və mənəvi məqsədlərin humanist başlangıclar əsasında integrasiyası üçün zəmin yaradır. Bu, sivilizasiyanın ümumbəşəri problemlərinin dərk edilməsinin mühüm elementidir.

Ədəbiyyat

- Араб-Оглы Э.А. Обозримое будущее. Социальные последствия НТР: год 2000. М., 1986.
Бестужев-Лада И.В. Мир нашего завтра. М., 1986.
Мамедов Н.М. Экологическая проблема и технические науки. Баку, 1982.
Печен А. Человеческое качество. М., 1980.
Проблемы мира и социального прогресса в современной философии. М., 1983.
Степин В.С., Горюхов В.Г., Розов М.А. Философия науки и техники. М., 1996.
Чумаков А.Н. Философия глобальных проблем. М., 1994.

XIX fəsil. Şüur, qnoseologiya və antropologiya

- "Şüur" anlayışının mənası
- Bilik idrak fəaliyyətinin nəticəsi kimi
- Hissi və rasional idrak
- İzah etmə və anlama
- İdrakda dilin əhəmiyyəti
- Mənlik şüuru
- Fəlsəfi və elmi idrak
- Adi şüurun əsas elementləri
- Adi və elmi bilik
- Empirik və nəzəri bilik
- İdrakda biliyin və həqiqətin rolu
- Həqiqət və inam
- Təfəkkür üslubu
- Şüuri və qeyri-şüuri
- Yaradıcılıq və intuisiya
- Fəlsəfa və aksilogiya. Dəyərlər problemi

"Şüur" anlayışının mənası. Şüur insana xas olan psixi fəaliyyətin spesifik formasıdır. Şüuru öyrənərkən bir sıra çətinliklər qarşıya çıxır. Bu, ilk növbədə onunla əlaqədardır ki, psixi hadisə olan şüur maddi deyil – onu ölçmək, duymaq və ya müşahidə etmək qeyri-mümkündür. Lakin şüurun mahiyyəti məsələsi prinsipial məsələdir. Buna görə də həmin məsələyə müxtəlif yanaşmalar mövcuddur və bununla əlaqədar "şüur" anlayışının müxtəlif mənələri fərqləndirilir.

Materialist filosoflar “ümumiyyətlə materiya”ya müvafiq olan “ümumiyyətlə şür” barədə danışırlar. Digərləri şür dedikdə, insan beyninin funksional xassasını, gerçekliyin ideal inikasını, insanın məqsədyönlü fəaliyyətinin tənzimləyicisini nəzərdə tuturlar. Üçüncü qrupa aid filosoflar, ümumiyyətlə, şürun ətraf aləmlə əlaqəsinin subyekt-obyekət terminləri vasitəsilə təsvirini inkar edirlər. Onların fikrinə, şür elə varlıqdır ki, onun mövcudluğunun özü bu varlığın onun özündən fərqli varlığı hansı dərəcədə implikasiya etməsi sualını doğurur (Sart).

Şür ham də mürakkab ideal informasiya prosesi kimi müəyyənləşdirilir. Şür insanın baş beyninin fəaliyyəti ilə bağlıdır. İnsanın beynində 100 milyarddan artıq sinir hüceyrəsi fasılısız işləyir və onların hər biri öz növbəsində daha 10 min digər hüceyrə ilə informasiya və siqnallar mübadiləsi aparır.

Bilik idrak fəaliyyətinin nəticəsi kimi. İnsanın gerçəkliyi idrakı münasibəti onu digər varlıqlardan fərqləndirir. İnsanın idrak fəaliyyətinin nəticəsi bilikdir.

Bilik gerçəkliyi dayışdırma yən mühüm vasitasıdır.

Hissi və rasional idrak. Filosofların əksəriyyəti belə bir nöqtəyinə nəzər dəstəkləyir ki, idrak hissələrdən, təcrübədən, empiriyadan başlanır, məhz bundan sonra fikri fəaliyyət anlayışlarının, abstraksiyaların, ideyaların və s. yaranmasına yönəlir. Yəni, bu qəbildən olan filosoflar belə hesab edirlər ki, insanın hər bir idrakı fəaliyyət aktında həm gerçəkliyi mənimsəmənin hissi-obrazlı formaları (hissi idrak, təcrübə, empiriya), həm də düşüncəli, rasional fəaliyyət (latınca ratio – zəka sözündən) vardır.

Hissi idrakın asas elementləri duygu (hisslərin elementar forması), qavrayış (bir neçə duyğunu ehtiva edən bütöv hiss), təsəvvür (xatırlanan, xəyalən canlanan hiss) və s. ünsürlərdir. Rasional idrak əsasən anlayış (müəyyən şeylər sinfinin mənasını izah etməyə imkan verən fikir-ümmümləşdirmə), mühakimə (bir şeyi təsdiq və ya inkar edən fikir) və əqli nəticə (yeni bilik hasil edilməsi) formasında həyata keçir.

Aşkar idraka əsla maraq göstərməyən filosoflara (hermenevtiklər, analitiklər, postmodernistlər və s.) görə, inikas nazariyyəsindən imtina edilməlidir, çünki hissə seyr diskursiv idrak məqamı deyildir. Bu filosoflar “canlı seyrdən mücərrəd təfəkkürə doğru” materialist formulu (V.I.Lenin) qəbul etmirlər.

İzahetmə və anlama. İdrakda bir-birini qarşılıqlı tamamlayan iki idrakı prosesdən – izahetmədən və anlamadan istifadə olunur. Izahetmə – daha ümumi biliklərdən daha konkret və empirik biliklərə keçid prosedurudur. Biliklərin yaranması, eləcə də insanın onları öyrənməsi və mənimşəməsi prosesi anlama prosedurudur.

Anlama bir elmi prosedur kimi başqasının özü-özünü necə dərk edirsə, o cür dərki ilə yanşı, həm də onun bizim nöqtəyinə nəzərimizdən başa düşülməsidir. Bu, sonuncu aktiv fəaliyyət, başqası ilə mübahisə, dialektikadir. Anlama haqqında elm hermenevtika adlanır.

İdrakda dilin əhəmiyyəti. İdrakda dilin əhəmiyyəti çox böyükdür. Dil konkret obrazları sözlər vasitəsilə ifadə edir. Bəzi ifadəni anlayan insan “bunun nə demək olduğunu” izah etməyə, deyilənin dürüstlüyünü qiymətləndirməyə, ona müvafiq qayda-da cavab verməyə qabildir.

Mənlik şüuru. Mənlik şüuru – insanın özü haqqında, öz “Mən”i haqqında təsəvvürür. İnsan mənlik şüurunu formalasdıraraq özünü onu əhatə edən gerçəklilikdən ayırrı. İnsanın dünyani dərki həm də insanın özünü varlığın və bu dünyani özünü dərkin bir forması kimi necə dərk etməsindən asılıdır. Deməli, insan kimdir və onun dünya ilə gerçək əlaqəsi nədən ibarətdir sualına cavab vermədən, biz həqiqi mənada biliyin özünü də başa düşə bilmərik.

Falsəfi və elmi idrak. Falsəfi idrakla məxsusi elmi idrak arasında fərqli vardır. Bu, falsəfanın ilkin yönümünün müxtəlifiyi ilə əlaqədardır: xüsusü elmdən fərqli olaraq, falsəfədə həlliədici məqam obyektiv-idrakı münasibəti deyil, bütövlükdə insanın dünyada mənəvi meyil funksiyasıdır.

Dünyanın sonu varmı, o, dönməz olaraq genişlənir, yoxsa pulsasiya edir, metaqalaktikanın keçmişini və bu günü necədir – bu suallara və onunla bərabər elementar hissəciklərin müşahidə edilən xassələrinin səbəbləri haqqında suallara cavab verən nəzəriyyə axarlarına istiqamətlənmə müasir elmi idrakın xüsusiyyətlərindən biridir.

Postklassik elmin növbəti xüsusiyyəti onuna əlaqədardır ki, bu elmin əhatə dairəsi planetdən kosmosa qədər, milyon illərdən milyard illərə qədər genişlənir və bu genişlənmə idrakin praktiki impulsları ilə bağlıdır. Kosmos əvvəllər heç vaxt insana və insanın dünyası dəyişdirmək fəaliyyətinə bizim zamanadəki qədər yaxın olmamışdır.

Adı şürurun əsas elementləri. Mütəxəssislər şürurun adı və elmi tiplərini fərqləndirirlər. Bizim üçün adı şürur müəyyən qədər məraq doğurur.

Alman filosofu və sosioloqu, fəlsəfi kulturanthropologiyanın banisi Erix Rothaker (1965-ci ildə vəfat etmişdir) "İnsan şürurunun genealogiyasına dair" adlı əsərində seyri, sintezi, distansiyani və dili adı şürurun (elməqədərki, elmdən kənar) əsas elementləri hesab edir.

Seyrçilik hissi seyr deməkdir. Seyr etdiyimiz dünya şürurda gerçəklilik təmas nəticəsində formallaşır, gerçəklilik hissəyyata təsir göstərir, lakin bu nisbat inikas deyil – müasir qeyri-marksist filosofların bir çoxu inikas nəzəriyyəsini qəbul etmir. Adı şürurda seyрçılıyın əsas funksiyası gerçəkliyi dərk etmək deyil, onu aydınlaşdırmaq, tafsir etmək və onun materialları əsasında emosiyalar, hissələr, ehtiraslar vəsaitəsilə seyr etdiyimiz dünyaların əlaqələrini konstruksiya etməkdir.

Sintez. Seyrçilik konstruksiya edilən dünyadan yalnız materialı, məzmunudur və bütün məzmunlar kimi o da formalşmalıdır.

Sintez seyr edilən dünyadan formal konstitusiyasıdır. Biz günəşin şüalarını görəndə sintezin köməyi ilə həmin şüaları "Günəş" kimi qəbul edirik.

Distansiya. Konkret fərdin şüuru, onun dünyaya baxışı seyrlilik və sintez pillələrində həmin fərdin yaxın ətrafi ilə, onun həmin anda olduğu həyatı şəraitlə, bu fərdin ətraf əlaməti hansı baxış buçağı altında qəvrəməsi və sair amillərlə məhdudlaşır. Bütün bunlar qəvrənlənən obyektin hüdudlarını xeyli daraldır və dünyanın mənzərəsinin müəyyən dərəcədə təhrif edir. Şür özünün "distansiya saxlamaq" – özünü ətraf əldəmən ayırmak, özünü ətraf əldəmə qarşı qoymaq və öz ehtiraslarının fövqünə ucalmaq qabiliyyəti sayəsində qəvrənlənən obyektin hüdudlarını genişləndirir və az-çox ümumiləşdirmələr aparmaq imkanı alda edir, bununla da predmetin rasionalist konstruksiyasına yaxınlaşır.

Dil. Adı şürurun ayrı-ayrı təsəssüratlar çoxluğundan vahid obraz yaratmaq kimi sintezdici funksiyası dildə ifadə olunur, təsbit edilir və sabitləşir. Sözlərə çevrilmiş obrazlar bir növ "axıcı seyrlilik dünyasında dayaq nöqtələridir". Dil dünyası olda etməyin vasitəsi və aləti, onun yaranmasının subyektidir. Dil dünyasını anlaşılmayan gerçəklilik haqqında dil birliliyinin öyrənilib şərh etdiyi və şərh edərək əlaqəli və dayanıqlı hadisəyə çevirdiklərinin məcmusu kimi müəyyənləşdirir. Dil mədəniyyət yaradən əsas qüvvəyə malikdir.

Adı və elmi bilik. Biliyin iki əsas tipini fərqləndirirlər: adı bilik (elməqədərki, elmdən kənar, qeyri-peşəkar, ixtisaslaşmamış bilik) və elmi bilik.

Adı bilik böyük insan qruplarının biliyidir. O, ciddi konseptual, sistemləşdirilmiş məntiqi şəkildə tərtib olunmamış həyatı-praktiki bilik olub özünün öyrənilməsi və başqalarına verilməsi üçün xüsusi təlim və hazırlıq tələb etmir və peşələrindən asılı olmayaq, cəmiyyətin bütün üzvlərinin ümumi sərvətidir.

Elmi bilik – təbiət, cəmiyyət və təfakkür haqqında idrakı fəaliyyətin köməyi ilə olda edilmiş bilikdir. Elmdə idrak fəaliyyətinin xüsusi hazırlanmış insanlar (alımlar, tədqiqatçılar, elmi işçilər) həyata keçirirlər. Alımların idrak fəaliyyətində və onların alda etdiyi nəticələrdə baş verən dəyişikliklərdən asılı olmayaraq, biliklər onları yaradılardan onları istehlak edənlərə verilir.

Buna göre də elmi biliklər fiksə edilir, qorunub saxlanır, ötürülür və birmənalı şəkildə istifadə edilir.

Elmi bilikdən avval adı bilik yaranır və eyni zamanda, elmi bilik daim adı biliyə əks təsir göstərir, onu intellektuallaşdırır. Müasir cəmiyyətdə bu təsir artmaqdadır, adı bilik təkcə kortəbii şəkildə, gündəlik həyat praktikasının mahdud sahəsinin dərk edilməsi əsasında deyil, həm də geniş təhsil yolu ilə formallaşır.

Empirik və nəzəri bilik. Elmin strukturunda biliyin empirik və nəzəri səviyyələri fərqləndirilir. Empirik bilik nəzəri biliyin bazisini təşkil edən elmi faktların məcmusudur. Empirik bilik müşahidə və eksperiment vasitəsilə əldə edilir. Nəzəri bilik – deduktiv-aksioloji mühakimə, elmi faktların ümumiləşdirilməsi prinsipləri üzrə əldə edilən bilikdir; o, iyerarxiyalasdırılmış dolğun sistem şəklində təşkil edilir. Nəzəriyyə elmi faktların məcmusunun sadəcə ümumiləşdirilməsindən daha geniş məfhumdur. Nəzəriyyə özü yeni elmi faktların əldə edilməsi mənbəyinə çevirilir. Nəzəri biliyin əsas formaları bunlardır: elmi problem, hipotez, nəzəriyyə, prinsiplər, qanunlar, kateqoriyalar və paradiqmalar.

İdrakda biliyin və həqiqətin rolü. İnsanın idrakı həqiqət axtarışından ibarət çətin bir yoldur. Filosoflar biliyin və praktikanın idrakda rolunu müxtalif mövqelərdən izah edirlər. Geniş yayılmış bir nöqtəyi-nəzərə görə, idrakin bütün formalarının həqiqi xarakteristikalarını nəzərdən keçirsək, idrakin nə qədər çoxşaxəli, onun çalarlarının və qarşılıqlı keçidlərin nə qədər zəngin olduğunu görərik. İdrak prosesinin adekvat nəzəri rekonstruksiyası yalnız praktikanı dünyanın mənəvi baxımdan mənimsənilməsinin bütün üssülları üçün əsas, məqsəd və həqiqət meyarı kimi başa düşülməsi mövqeyindən mümkündür. Bu da öz növbəsində praktika prinsipinin evristik imkanlarını daha dərindən açıqlayır.

Bu baxışı dəstəkləyən marksizm görə, praktika və idrak bir-biri ilə çox sıx bağlıdır. Praktika, ona xas olan müxtaliflik və universallıq həqiqətin yeganə meyarıdır. Şəxsiyyətin dünyagörüşü

mədəniyyətinin formallaşmasının əsası kimi praktikanın rolu onun təbiati və insani dəyişdirmək funksiyaları ilə şərtlənmmişdir.

Neopozitivist K.Popper həqiqətə nail olmanın mümkünüyünü, elmi müddəaların praktiki sübütunun mümkünüyünü və ümumiyyətlə, həqiqətin hər hansı meyarının mövcud olmasına inkar edir. O, öz mövqeyini hər hansı elmi müddəanın "saxtalasdırılması mümkünüy" argumenti ilə əsaslandırır, çünkü həmin müddəalar empirik məlumatlara əsaslanır və onları tamamilə təsdiqləmək, qəti əsaslandırmaq mümkün deyildir. Deməli, princip etibarilə həmin müddəalar təzkib edilə bilər. O, nümunə kimi Ptolemyin kosmologiyasını göstərir: başarıyyat minilliklər boyu Günəşin Yer ətrafında fırlanmasını həqiqət hesab edirdi. Bununla belə, Ptolemyin sistemi göy cisimləri ilə əlaqədar hadisələri bu sistemi təzkib etmiş Kopernikin sistemindən heç də pis deyildi və bunları öncədən görməyə imkan verirdi. Kopernikin sisteminde sübut edilirdi ki, Yer öz oxu ətrafında və Günəşin ətrafında fırlanır.

Deməli, elmi müddəaların praktiki əhəmiyyəti onların həqiqi və ya yalan olmasından asılı deyildir.

Həqiqət və inam. Həqiqət – yanılmaın əksi olan gerçek bilikdir. T.Oyzerman göstərir ki, yanılmadan – xəyalı, illüzor bilikdən fərqli olaraq həqiqətin həmişə predmeti olur, yəni o, özlüyündə deyil, yalnız ondan asılı olmayan reallığı, onun müəyyən həqiqət kimi ideal şəkildə əks etdirdiyi müəyyən gerçəklilik münasibətdə mövcuddur.

Lakin bu cür müqayisə bilavasita ola bilməz, çünkü qavrayışları, mühakimələri və əqli nəticələri predmetin ölçüləşməsinə ölmək istədiyimiz müstəviyə xətkəsi tətbiq etdiyimiz kimi tətbiq etmək mümkün deyildir. Yeri galmişsan, hətta bu halda, məsələn, stolun uzunluğunu və ya enini bilavasita ölçmə yolu ilə müəyyən edəndə, bununla da qavrayış sayasında yaranmış təsəvvürü yoxlayanda həmin yoxlama təsəvvürün və predmetin dolayı yolla müqayisə edilməsi deməkdir. Dolayı vasita ölçmə üçün tətbiq edilən alətdir.

Filosoflar həqiqəti müxtalif şəkildə başa düşür və şərh edirlər. Məsələn, Hegel üçün elm həqiqatın ali forması, onun təcəssümüdür.

Qusserl bu barədə başqa fikirdədir. N.V.Motroşilova göstərir ki, Qusserl bılıkda həqiqətə yiyəlanmamızı, həqiqiliyin mükəmməl əlamətlərinin aydın, aşkar, bilavasita gördükələrimiz olduğunu iddia etməklə bərabər, həqiqətə nail olmanın mümkülüünü inkar edir. O yazır: "Heç bir həqiqət fakt deyildir, yəni o, zaman etibarla müəyyən deyildir. Həqiqatın mənası ondan ibarət olə bilar ki, şey mövcuddur, onun vəziyyəti göz qabığındadır, dəyişiklik baş verir və s. Lakin həqiqət özü zamanın fəvqündədir, yəni zaman daxilində mövcudluq, yaranmaq və məhv olmaq keyfiyyətlərini ona aid etməyin mənası yoxdur". Qusserl həqiqətləri ideal sahəyə aid edir, bu sahənin isə zaman xarakteri yoxdur və o, mövcudluq statusuna malik deyildir. Qusserlə görə, həqiqi və dərk edilmiş sinonimlər deyildir.

İnsanın sərvət meyilləri dünyasında inam – bir şeyin müsbət dəyər kimi qəbul edilməsi akti xüsusi yer tutur. İnamdan əvvəl şübhə gəlir.

Həqiqət inam obyekti ola və subyekt üçün dəyər mənası kəsb edə bilər.

İnam subyektin, şəxsiyyətin mənəvi aləmi ilə sıx bağlı olan vəziyyətidir. Bu vəziyyət obyekt haqqında müəyyən informasiya əsasında yaranır, əminlik emosiyası və digər hissələrlə müsayiət olunur, insanın fəaliyyətinin motivi, stimulu, məqsədi və istiqaməti kimi çıxış edir.

Ali dəyərlərin, humanist idealların mövcudluğuna inam həqiqi insanlığın zoruri şartıdır. Ali dəyərlərə inamın itirilməsi skepsis, həqiqət axtarmاقının mənasız olması hissi doğurur.

İnam nikbin perspektivin qorunub saxlanması, insanı uzunmüddətli və gərgin əməyə ruhlandırmış üsulunu təmin edir.

Elmi tədqiqatda inamin ən mühüm funksiyalarından biri fəalişdirmə funksiyasıdır. İnam həqiqət axtarışını stimullaşdırır və

intensivlaşdırır. Alim öz hipotezinin dəqiqliyinə inanmasa çatin ki, onu sübut etməyə çalışın. O, başqa alimlərin fikirlərinə etimad göstərməsə, hər şeyi özü isbat etməli olardı və bu isə, albəttə, əsla mümkün deyildir. Nəhayət, o, özünün əvvəllər aldığı nöticələrə də inanmalıdır, əks halda hər dəfə hər şeyi təzədən sübut etməli olardı.

İnam həm də kompensator funksiyasını həyata keçirir. Bu, informasiyanın çatışmadığı şəraitdə, əsaslı ekzistensial problemlilik və qeyri-müəyyənlik vəziyyətində, xüsusən yeni problemin formlaşması mərhələsində və ilkin hipotezələr irəli sürülərən özünü göstərir.

Bir sıra hallarda inam həm də evristik funksiyani həyata keçirə bilər.

Elmdə inama həm hiss kimi (emosional inam nəzəriyyəsi), həm intellekt fenomeni (intellektual inam nəzəriyyəsi), həm iradə atributu (iradi inam nəzəriyyəsi), həm də din fenomeni (dini etiqad) kimi baxıla bilər. Ənənəyə görə, dini etiqad tövbənin nöticəsi kimi qəbul edilir, çünki bu cür inam da zəkanın analitik işini tələb edir. Təsadüfi deyil ki, Quranda "ilm" (bilik) sözü və onunla eyni kökə malik olan adlıq və fel formalarına təqribən 750 dəfə rast gəlinir.

Təfəkkür üslubu. "Təfəkkür üslubu" anlayışı bir dövrü digərindən fərqləndirən və ona tarixi bütövlük xarakteri verən, sövq-təbii duydugumuz ümuminin fəlsəfi rasionallaşdırılmasıdır. Müəyyən dövrün təfəkkür üslubunun təhlili mənəvi həyat formalarının ardıcılığını və onların varislik üsulunu görməyə, müəyyən cəmiyyətin mənəvi mədəniyyətinin strukturunda əsas determinantların rolunu aşkar etməyə imkan verir.

Dövrün hakim fikirlərini ifadə edən təfəkkür üslubunun həlliçi amili idrakın müəyyən formasında cəmləşir. Bu norma təfəkkür üslubunun formallaşması funksiyasını öz üzərinə götürür, onun aparıcı meyillərini müəyyən edir. Dövrün təfəkkür üslubu cəmiyyətdə baş verən dəyişikliklərin həssas barometridir.

Müasir dövrdə təfəkkür üslubunun formallaşması prosesində fəsafənin rolu və əhəmiyyəti artmaqdadır. Müəyyən dünyagörüşünün nəzəri ifadəsi və asası olan fəlsəfə təfəkkür üslubunu təmərküzləşmiş formada təmsil etməklə təfəkkürün başqa formalarında həllədici üslubun formallaşmasında müəyyənədici amil rol oynayır.

Yeni təfəkkür üslubunun yaranması fərdi və kollektiv intellektual fəaliyyətin bir çox cəhətlərini və səviyyələrini ehtiva edən mürəkkəb prosesdir. Burada elə bir universal vasitə yoxdur ki, onun köməyi ilə insanların psixologiyasını sürətli dəyişmək olsun.

Görünür, əsas məsələ comiyyətdə yeni intellektual ab-hava yaratmaqdan, demokratianın sorbət inkişafı olmadan, ənənəvi orijentirlər əsasında, özünə hədsiz sayda məhdudiyyətlər tətbiq etməklə, inkişafın yeni, qeyri-trivial yollarını axtarmadan həyata keçirilən sosial inkişaf tipinin somarasız olmasına ümumi inanın formallaşmasından ibarətdir. İrəliyə doğru atılacaq addımlar yalnız inkişafın məqsəd və strategiyasının yeni tarixi kontekstdə fundamental şəkildə yeniləşdirməklə mümkündür.

Şüuri və qeyri-şüuri. Şüur insanın inkişaf mərhələsinə çatmış psixikasıdır. Bu mərhələdə insan onun daxilində və ətrafında gedən proseslər haqqında özüna hesabat verir.

Müəyyən anda şüura qoşulmuş psixi proseslər şüuridir, əgər bu baş vermirsa, əgər psixi yaşıntılar şüurun "kandarından kənarnda" qalırsa, onda psixika hələ şüur mərhələsinə çatmamışdır, o, təhtəşşür mərhələsindədir və qeyri-şüuri formada mövcuddur.

Yaradıcılıq və intuisiya. Yaradıcılıq insanın yenilik yaratmaq üzrə fəaliyyət prosesidir. Hər bir insan yaradıcı varlıqdır.

Yaradıcılığın növləri qurucu fəaliyyətin xarakterindən asılı olaraq müəyyən edilir (bədii yaradıcılıq, elmi yaradıcılıq və s.).

Yaradıcılığın inkişafının düzxətti xarakter daşımı, münaqışlı vəziyyətlər yaranması, müxtəlif istiqamətlər arasında qarşımışma və qarşılıqlı əlaqə, alınmış nəticələrin varisliyi və eliminasiyası, coşqun inkişaf və durğunluq dövrlərinin mövcud

olması, əvvəlki mövqelərdən geri çəkilmək və başqa ilkin zəminlərə və idrak vasitələrinə kecid – bütün bunlar elmi yaradıcılıq prosesində qarşıya çıxan ən ümumi cəhətlər və xüsusiyyətlərdir. Dialog və diskussiya da yaradıcı prosesin formalları hesab edilə bilər.

Yaradıcılıq saysız-hesabsız halların məhsuludur və son dərəcə fərdidir. Yaradıcılıq prosesində insanın bütün mənəvi qüvvələri iştirak edir.

İntuisiya bilavasita əldə edilmiş xüsusi bilikdir. Bu cür bilik dərk edilməmiş, çox vaxt mənqıtlı və hayat təcrübəsi ilə bir araya sığışmayan bilikdir, hərçənd o, həm hissi, həm də rasional ola bilər. İntuisiyani məşq yolu ilə inkişaf etdirmək olar.

İntuisiya hələ kifayət qədər öyrənilməmişdir.

Fəlsəfa və aksiyologiya. Dəyərlər problemi. Elm həqiqətə bir dəyər kimi meyllidir. Həqiqət axtarışı nəinki yaxşı, həm də vacibdir; biz həqiqətə hörmət etməyi öyrənməliyik. Lakin unutmaq olmaz ki, həqiqətlə yanaşı, insanın davranışının tənzimlənməsində mühüm rol oynayan Xeyirxahlıq, Gözəllik, Borc, Şəraf, Viedən və başqa anlayışlar da mövcuddur. Davranışın dərk edilməsi üçün insan bir səra məsələləri həll etməlidir: o, dünyaya nə üçün gəlmişdir; o, nə üçün, nəyin namına yaşayır; o, hərəkətlərini hansı ideallar namına edir; o, hansı dəyər məqsədlərini rəhbər tutur və s.

İnsanın dünyaya "maraqlı" münasibəti bəzən onun zəkasını idrakla bağlı olmayan başqa məsələlərin həllinə yönəldir. "İdraki dəyər" problemini o halda həll etmək olar ki, biliyin iki formasının – xüsusi-elmi biliyin və dünyagörüşünün – yəni ilkin şərtli biliyin bərabərhüquqlu olması etiraf edilsin. Dünyagörüşü biliyi idrakda dəyər münasibətlərinin bütün növlərini ehtiva etməlidir: sosial-psixoloji münasibətlərdən mədəni-tarixi münasibətlərə qədər, elmdaxili metodoloji münasibətlərdən başlamış falsafi-dinyagörüşü münasibətlərinə qədər.

Aksioloji baxımdan fəlsəfənin əhəmiyyəti ondan ibarətdir ki, məhz fəlsəfə insanın dəyərlər sistemini çıxış imkanuna malikdir. İnsanın bu gün üzləşdiyi problemlər isə ilk növbədə, cəmiyyətin və şəxsiyyətin dəyərlər sisteminin dayışdırılmasını tələb edir.

Fəlsəfənin fundamental mövzusu dəyərlər məsələsinin tədqiqi ilə bağlı olduğuna görə, fəlsəfə aksiologiya elminə xas olan keyfiyyətləri özündə birləşdirir. Buna görə də fəlsəfi fikrin əxlaqi aksioloji aspekti də nəzəri-idrak cəhəti qədər vacibdir.

Bu gün qnoseologiya ilə yanaşı fəlsəfənin aksioloji aspektinə də ciddi diqqət yetirilməlidir.

Ədəbiyyat

- Гайниев И.А. Размышления о познании. М., 1996.
Горский Д.П. О критериях истины. – Вопросы философии, 1988, №2.
Жуков Н.И. Проблема сознания. Философский и специальнопод научный аспекты. Минск, 1987.
Косарева Л.М. Ценностные ориентации и развитие научного знания. – Вопросы философии., 1987, №8.
Мотрошилова Н.В. Феноменология. – Современная буржуазная философия. М., 1978.
Нарский И.С. Социальная философия франкфуртской школы, или критическая теория общества. – Современная буржуазная философия. М., 1978.
Ойзерман Т.И. К вопросу о практике как критерии истины. – Вопросы философии, 1987, №10.
Онтология, гносеология, логика и аналитическая философия. Материалы I Российского философского конгресса. Т. III. Сб., 1997.
Поппер К. Логика и рост научного знания. М., 1983.
Швырев В.С. Научное познание как деятельность. М., 1984.
Эволюционная эпистемология, М., 1996.

XX fəsil. İnsan fəlsəfəsi

- *Fəlsəfədə insan problemi*
- *Fərd, fərdiyyət, şəxsiyyət*
- *Hüquqi dövlətdə şəxsiyyət*
- *Tərbiyənin və təhsilin fəlsəfəsi*
- *İnsanın təbiəti və mahiyyəti*
- *İslamda insan problemi*
- *Etika. Əxlaq fəlsəfəsi*
- *Estetika. Gözəllik fəlsəfəsi*
- *İnsan fəlsəfəsinin əsas cəhətləri*

Fəlsəfədə insan problemi. İnsan problemi fəlsəfəni həmişə maraqlandırmışdır.

Hegeləqədərkı klassik fəlsəfə insanı rasional, nizamlanmış, qanuna uyğun bir sistem kimi təsəvvür edirdi. Bu sistemin hissələri harmonik şəkildə yerləşmişdir, tamın özünü isə praktiki zəkanın köməyi ilə obyektiv dərk etmək mümkündür.

Din insanı özünəməxsus tarzdə şərh edirdi.

Marksizm insanı onun "yerləşdirildiyi" cəmiyyətin iqtisadi, sosial və mədəni şəraiti ilə müəyyən olunan ictimai varlıq kimi şərh edirdi.

İlk növbədə, Kyerkeqor, Şopenhauer və Nitsşenin tolimlorı ilə təmsil olunmuş qeyri-klassik fəlsəfə əsas diqqəti insanın daxili aləminin varlığına və qapalılığına, fərdin öz mövcudluğunun və taleyinin bənzərsizliyinin psixoloji cəhətdən dərkinə cəlb edirdi. Əvvəllər psixologiya və dində işlədilən "ölüm", "iztirab", "peşmanlılıq" və digər kateqoriyalar ilk dəfə olaraq fəlsəfədə işlədilir. Məsələn, Kyerkeqora görə, insan ardıcıl, ziddiyyətsiz və sistem-

laşdırılmış şakılda tasvir edilə bilən varlıq deyildir. Buna görə də insan probleminin tədqiqi tamamilə sistemsz olmalıdır ki, bir nöqtədən digərinə keçməklə predmeti hər tərəfdən işləqləndirməq mümkün olsun.

İnsan haqqında elmlərdə integrator roluna iddia edən fenomenolojiya bədən və ruh problemi ilə maraqlanır. Məsələn, fenomenologyanın banisi Qusserlin fikrinə, insan bədəni dənərliyi, insanın mənəvi aləmi (ruhu) isə dönməzliyi ilə səciyyələnir. Ruhun xüsusiyyəti onun dəyişməz qalmasının və əvvəl olduğu vəziyyət qaytmasının mümkünsüzlüyüdür (əks halda, qoca-nın psixikasını uşağın psixikasına çevirmək mümkün olardı). Qusserl insanı maddi ilə mənəvinin, bədənlə ruhun vəhdəti kimi başa düşür. O, insanın ruhani-cismanı varlıq kimi anlamını bütövlükda mədəniyyət sisteminə nüfuz etmək üçün mühüm ilkin şərt hesab edir.

İnsanın "fəlsəfi" azadlığının zəruriliyini həmişə kəskin dərk etməsi ilə seçilən ekzistensialist Sartr bu azadlığın üç aspektini fərqləndirirdi: insanın metafizik azadlığı onun tam azadlığını dərk etməsi və bu azadlığı məhdudlaşdırın hər şəxə qarşı mübarizə etməli olmasına bildirməkdən ibarətdir; bədii azadlıq, yəni, insanın incəsənat əsərləri sayasında başqa insanlarla ünsiyyətinin asanlaşması və onları da həmin azadlıq atmosferinə cəlb etməsidir; mazlumların siyasi və sosial azadlığı.

Postmodernist filosoflar insanı ali dəyərlər axtarışında, yeknəsəq və birölcülünün bezdirici ağışundan xilas yolları axtarışında qı-yam edən varlıq kimi nəzərdən keçirirlər. Onların fikrinə, insan mövcud ictimai normaları yalnız o halda başa düşə bilər ki, o, daim həmin normalardan uzaqlaşın.

Fəlsəfənin insan haqqında dolğun konsepsiya yaratmaq üçün bütün bu fasılısız cəhd'ləri ona dəlalət edir ki, fəlsəfə insan haqqında onun dünyada şəxsi, tarixən məxsusi və buna görə də həmişə mahdud vəziyyətini deyil, onun an ümumi vəziyyətini, necə deyərlər, növ mahiyyətini aks etdirən təsəvvür yaratmağa çalışır. Fəlsəfə insanda onun "növünü", yəni ayrıca fərdin psiko-

loji, sosial və tarixi xüsusiyyətlərindən, onun empirik mövcudluğunu konkret şərtlənmiş əsıl olmayaraq onu bütün bəşər övladının səlahiyyətli nümayəndəsi, "növ" başlangıçının daşıyıcısı edən hər şeyi bilmək deməkdir.

İnsan haqqındaki fəlsəfi məsələ insanlığın hüdudları haqqında, insanlığın mövcudluğunun tarixi formalarının müxtəlifliyinə baxmayaraq, ona bütövlük xarakteri verən məqamlar haqqında məsələdir.

Fərd, fərdiyyət, şəxsiyyət. İnsan zahiri xüsusiyyətlərlə yanaşı, həm də məcmu halda insan obrazını formalasdırın, "fərd", "fərdiyyət", "şəxsiyyət" anlayışlarında əks olunan daxili xüsusiyyətlərə də malikdir.

"Fərd" anlayışı sosial təmir, insan növünün ayrıca götürülmüş hər bir nümayəndəsinə bildirir. Fərd ayrıca götürülmüş insanın real antropoloji və sosial xüsusiyyətlərindən əsili olmayıaraq, insan deməkdir. Anadan olmuş uşaq fərddir, lakin o, hələ insan fərdiyyəti deyildir. Fərdin qabiliyyətləri nə qədər çox inkişaf etmişdirsa, bir o qədər də o, özünün sosial mahiyyətinin və ona müvafiq sosial tama qoşulmaq vasitəsinin necə olmasına görə cavabdehdir.

Fərd cəmiyyətdə özünün mövcudluğunun nisbi müstəqilliyini, sosiallığını əldə etdikcə fərdiyyətə çevirir. Fərdiyyət insanı bu və ya digər spesifik keyfiyyətlərin daşıyıcısı kimi xarakterizə edir. Fərdiyyət bir insanı başqalarından fərqləndirən, onu fərdi ictimai varlığa çevirən xüsusi, spesifik, səciyyəvi varlıqdır. Bu anlayış həm təbii, həm də sosial keyfiyyətləri ehtiva edir.

"Fərdiyyət" və "şəxsiyyət" anlayışları yaxın və qarşılıqlı əlaqəli anlayışlardır. Onlar çox vaxt sinonimlər və eyni mənali anlayışlar kimi işlədir. Şəxsiyyətin ayrılmaz xarakteristikaları hesab edilən fərdiyyət və təkraredilməzlik özlüyündə mövcud deyildir – elə belə fərdi və təkraredilməz şəxsiyyət yoxdur; şəxsiyyət yalnız fərd olduğu təmə nə qədər əks etdirirsə, o dərəcədə fərdi və təkraredilməzdir

Şəxsiyyət səciyyəvi insan fərdiyyətidir. E. İlyenkovun haqli olaraq qeyd etdiyi kimi, fərd insan hayatına, insan fəaliyyətinə qə-

dəm qoyduğu mədəniyyətin kənardan ona təlqin etdiyi normalar və etalonlar üzrə öz zahiri fəaliyyətini bir subyekt kimi müstəqil şəkildə həyata keçirməyə başlayanda şəxsiyyətə çevirilir.

Şəxsiyyət azad olmaq tələbatını hiss edir və onun şəxsiyyət olması da azadlıqdan başlanır. Şəxsiyyət onu əhatə edən gerçəklilikin əvvəlcədən müəyyən edilmiş şəraitinə sadəcə uyğunlaşdırır, həmin şəraitə fəal təsir göstərir, onu özünün məqsədlərinə uyğun olaraq dəyişdirir.

Hüquqi dövlətdə şəxsiyyət. Müasir şəraitdə şəxsiyyətin və dövlətin qarşıqliq münasibətləri məsələsi prioritet əhəmiyyət kəsb etmişdir, çünki nəticə etibarilə bu məsələ insanın cəmiyyətdə və atraf ələmdə mövqeyi ilə bağlıdır. İnsanın asas hüquq və vozifələrini möhz dövlət təmin etməlidir. Əsasını xalqın öz sosial və siyasi quruluşunu seçmək azadlığı prinsipini təşkil edən hüquqi dövlət konsepsiyası da buna əsaslanır.

Hüquqi dövlət konstitusiyaya əsaslanır. Konstitusiya isə siyasi hakimiyyətlə şəxsiyyət arasında münasibətləri, hakimiyyətin sahəliyətlərini, şəxsiyyətin hüquq və azadlıqlarını müəyyən edir.

Hüquqi dövlətdə hakimiyyət qanunverici (parlament, xalq məclisi), icra (prezident administrasiyası, hökumət) və məhkəmə hakimiyyətinə (məhkəmələrə) bölünür; ümumi seçki hüququ həyata keçirilir; cəmiyyət üçün ən mühüm həyatı məsələlərə dair referendumlar keçirilir. Demokratik dövlətdə siyasi hakimiyyət orqanları seçkilidir və xalqa hesabat verir, dövlət insanların taleyi barədə səroncam vermir, o, şəxsiyyətin qanunda təsbit edilmiş hüquq və azadlıqları əsasında ictimai və fərdi müştəqilliyi üçün geniş imkanlar açır.

Vətəndaş cəmiyyətdə insanın şəxsi azadlığı, fikir və söz azadlığı, dini etiqad azadlığı təmin edilir. Bu sonuncu hər hansı dina etiqad bəsləmək, öz dinini və ya aqidələrini həm fərdi qaydada, həm də başqa şəxslərlə birlidə, açıq və ya xüsusi qaydada dəyişmək azadlığını ehtiva edir. Dini etiqad azadlığı yalnız qanunla müəyyən edilmiş və demokratik cəmiyyətdə ictimai təhlükəsizliyin və asayışin, sağlamlığın və mənəviyyətin qorunması, ya-

xud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan məhdudiyyətlərə məruz qala bilir.

Tərbiyanın və təhsilin fəlsəfəsi. "Şəxsiyyət" anlayışı çox vaxt insanın müəyyən "qararlaşmış" vəziyyəti ilə əlaqələndirilir. Bu halda bəzən insanın inkişafının erkən mərhələlərində, uşaqlıq dövründə baş verən şəxsiyyətin təşəkkülü prosesinin özünü unudurlar. Uşaq əvvəlki nəsillərin nailiyyətlərini tədrisən mənimsayır və nəticədə o, ictimai qabiliyyətləri takrar edə bilir.

Şəxsiyyət uşağın ictimai qabiliyyətləri özündə təkrarlama fəaliyyəti prosesində formalıdır. Bu fəaliyyət ilk növbədə uşağın yaşıllarla birgə həyat, onun tərbiyə edilməsi və öyrənilməsi sayəsində mümkündür. Cəmiyyətdə tərbiyənin və təhsilin məqsədönlü təsirlərinin rolü artıq gərək, tərbiyə və təhsil uşaqların psixi inkişafının ən ümumi və zaruri forması, bu inkişafın təşkili forması kimi çıxış etməyə başlayır.

İnsanın qabiliyyətləri təlim və tərbiya prosesində formalıdır. V.Davidova görə, predmetlərdən onların təyinatı üzrə istifadə edilməsi, oyun, ümumtəhsil məktəbində oxumaq, ətrafdakı insanlarla ünsiyyət kimi fəaliyyət tipləri uşağın 15 yaşa çatana qədər müəyyən qabiliyyətlər qazanmasına, planlar qurmasına, mənəvi ideallar seçməsinə imkan verir. Tərbiyə və təhsil sayəsində uşaq 17 yaşa çatana qədər elə şəxsi keyfiyyətlər kəsb edir ki, onlar onun kollektivdə çalışmasına, bu zaman ünsiyyətin əsas forma və vəsitiələrindən istifadə etməsinə, elmi dünyagörüşünün əsasını təşkil edən nəzəri şüurun elmi, böyüy, mənəvi və hüquqi formalarından baş çıxarmasına imkan verir.

Bütün bu ehtiyaclar və qabiliyyətlər uzun (10 ildən 15 il qədər və daha artıq) və mürəkkəb bir prosesdə - şəxsiyyətin təşəkkülü və inkişafı prosesində formalıdır. Lakin bəzən həyat fəaliyyəti şəraitü dəha tez dəyişdiyi üçün praktikanın tələbləri və onların təlim və tərbiyə sistemində reallaşmasının səviyyəsi arasında uyğunsuzluq yaranır. Bununla əlaqədar, insanların fəaliyyət sisteminin və onun qabiliyyətlərinin inkişaf meyillərinin elmi cəhətdən proqnozlaşdırılmasının əhəmiyyəti artır.

Qabiliyyatlərin, xüsusən hələ mövcud olmayan fəaliyyət formalarına tövbicən inkişafını proqnozlaşdırmaq nə deməkdir? İnsanın təkcə peşəkar inkişafını deyil, ham də ümumi sosial inkişafını necə proqnozlaşdırmaq olar? Nəzərə almaq lazımdır ki, ümumi və xüsusi informasiya çox vaxt hələ onun praktikada reallaşdırılmasına qədər köhnəlir, bu informasiyanın mənimsonılığının isə tədris vaxtının çox hissisi sərf edilir. Ona görə də aydınlaşdırıcı ki, əvvəlcə "insanın ictimai təkrar istehsalı", talim və tərbiyə sistemində insanın ixtisas qabiliyyətlərinin deyil, ümumi və an başlıcası, insanın özünü inkişaf etdirmək qabiliyyətinin və özünü təkmilləşdirməyə tələbatının inkişaf etdirilməsi üçün zoruri şərait yaradılmalıdır. Bu halda qarşıya çoxlu sosial-fəlsəfi və konkret-elmi problemlər çıxır: şəxsiyyətin ehtiyat imkanlarından maksimum istifadə olunmasını necə təmin etməli? İnsanın özünü inkişaf etdirməyə marağını necə stimullaşdırmalı?

Talim və tərbiyə prosesində şəxsiyyətin inkişafının intensivlaşdırılması yaddaşı ikinci dərəcəli, əksər hallarda marağı, inkişafə olan tələbatı stimullaşdırmaq əvəzinə, onları sıxışdırın ikinci dərəcəli məlumatlarla yükləyən külli miqdarda materialın azbərlənməsinə nəzərdə tutan köhnə təlim və tərbiyə metodlarından imtina olunmasını tələb edir. Tədris vaxtından səmərəsiz istifadə edilməsi ona göstərib çıxarıır ki, zəruri sosial-mənəvi hazırlanıq, estetik və fiziki inkişaf üçün ayrılan saatlar minimuma endirilir, bu isə şəxsiyyətin tərbiyəsi və inkişafı məsələlərinin optimal həllini təmin etmir.

Onu da nəzərə almaq lazımdır ki, şəxsiyyət istehlak çərçivəsində inkişaf edə bilməz; şəxsiyyətin təşəkkülü tələbatın quruculuqla avaz olunmasını nəzərdə tutur. E.İlyenkov göstərir ki, uşaqların yarısından yerdə və o halda şəxsiyyət - sosial vahida, subyekta, sosial-bəşəri fəaliyyətin daşıyıcısına çevirilir ki, o, özü həmin fəaliyyəti həyata keçirməyə başlasın.

"Mən" in mahiyyəti probleminin həllinin açarı şüurlu seçim kimi şəxsiyyətin təşəkkülündədir. İnsanın şəxsiyyət olması üçün o, həyatı mövqeyini şüurlu şəkildə seçməli və bu seçimə müvafiq olaraq hərəkat etməlidir.

İnsanın "Mən" i müəyyən mənəvi mənada və ya fərdi cismanilik çərçivəsində ciddi məhdudlaşdırılmış, özüna qapanmış məfhum deyildir. "Mən" ilk növbədə, sosial və mədani hayatın müxtalif formaları ilə sıx əlaqəli şəkildə təsəvvür edilir və başa düşür. İnsan fərdiyyətinin, fərdi şüurun təşəkkülü və təklonması yalnız bu cür hayat mühitində mümkündür. Şəxsiyyət vahid özünüdürk formasından, yəni ayrıca şəxsin "daxili özünüdürk" formasından başqa heç bir mövcudluq formasında təsəvvür edilmir. Lakin E.İlyenkovun sözlərinə görə, bu formada özünüdürk amili, sadəcə əhval-ruhiyyə, fərdin organizminin daxili vəziyyətini hiss etməsi faktına, insanın öz badanının üzvi duygularının məcmusuna çevirilir və "Mən" dedikdə bunlar nəzərdə tutulur.

İnsan şəxsiyyətinin fərdiliyi ictimai münasibətlərin təbiətindən və xarakterindən əhəmiyyətli dərəcədə asılıdır. Lakin bu əshliliyi mütləqlaşdırmaq olmaz. Bununla bərabər, din, incəsənat, adəbiyyat və dil tarixindən seçmə materialların təhlili göstərir ki, har bir etnik mədəniyyət insanın şəxsiyyət kimi spesifik obrazını formalasdır. İ.S.Kon yazar: "Mürəkkəb, dinamik cəmiyyət bəsit və yeknəsəq "insan materialı" ilə bir araya siğmır, mənəvi cəhətdən zəngin, hərtərəflı şəxsiyyət isə primitiv və diferensiasiya edilməmiş sosial mühitdə mövcud ola və inkişaf edə bilməz".

İnsanın təbiəti və mahiyyəti. Biz hər hansı hadisənin təbiəti baradə dənışanda onun mahiyyətini, əsas xassasını nəzərdə tuturuz. "İnsanın təbiəti" anlayışı da insanı başqa canlılardan fərqləndirən xüsusi cəhətləri nəzərdə tutur və o, insanın mahiyyəti adlanır.

Lakin insan mürəkkəb varlıqdır, onun təbiətinə müxtalif mühüm xüsusiyyətlər xasdır. Ayrı-ayrı elmlər insan anlayışının həmin elmlər üçün əhəmiyyətli görünən bu və ya digər olamətlərini öyrənir. Fəlsəfə isə başqa elmlərdən fərqli olaraq bu anlayışa dəyər xassalı mühakimələri aid edir. Y.Milner-İrininin fikrinə, "insanın təbiəti" anlayışı onu səciyyələndirir ki, o, başarıyyətin bütün mənəvi həyatının obyektiv mənbəyini, eyni zamanda, etik kateqoriyaların bütün sisteminin bünövrəsini təşkil edir.

Lakin fəlsəfədə də müxtəlif nöqtəyi-nəzərlər və yanaşmalar mövcuddur. Buna görə də insanın təbiəti haqqında müxtəlif mütəfəkkirlərin təsəvvürleri fərqlidir, bəzən isə birbaşa ziddiyyətlidir. Məsələn, Aristotel belə hesab edirdi ki, insan siyasi heyvandır. Orta əsr mütəfəkkirləri insan tabiatının günahkar olmasından tez-tez danışırılar. Maarifçi filosoflar yeni ictimai münasibatların ideallarını axtararkən insana müraciət edirdilər. Yeni dövr filosofları insanın zəkasına apelyasiya edirdilər. Tomas Hobbs insanda ilk növbədə aqzählük, paxılılıq, lovğalıq və şöhrətparəstlik kimi mənfi əxlaqi keyfiyyatlər görür, xüdbinliyi insan faaliyyətinin başlıca stimulu hesab edirdi. Digər filosoflar belə hesab edirlər ki, insan qəlbinin təbii xassələri yalnız gözəl, adətli və namuslu olanlar haqqında təsəvvürlardır. Bəzi filosoflar ümumiyyətlə, insanın təbiəti məsələsinin qoyuluşunun qanuniliyini inkar edir və bildirirlər ki, insanın heç bir təbiəti yoxdur. Başqaları isə insanı ictimai heyvan adlandırır. "İsanın təbiəti" anlayışının birinci dərəcəli ümumi dünyagörüşü əhamiyyəti kəsb etməsini israr edən filosoflar da olmuş, onlar insana ictimai münasibatların məcmusu kimi tərif vermişlər. İnsanın təbiətinin fenomenoloji, ekzistensialist, naturalist-antrropoloji, marksist və digər tərifləri töklif olunur.

Bütün bu təriflərlə az və ya çox dərəcədə razılışmaq olar, çünkü onlarda insanın müəyyən məhiyyəti göstərilir.

Mütəxəssislər insan haqqında danışarkən onun real tabiatını (insan varlığının heyvani və kortabii başlangıclarını) və ideal tabiatını – fasıləsiz olaraq daqiqlaşdırılan, zənginləşdirilən və təkmilləşdirilən, həqiqətən başarı keyfiyyətləri fərqləndirirlər. Y.Milner-İriniinin sözlərinə görə, xeyirxahlıq yaradıcısi, həqiqətə, gəzəlliyyə əsaslanan yeni, bəşəri dünyanın yaradıcısi, bu həqiqətin və bu gözəlliyyin yaradıcısı kimi öz tarixi vəzifəsini tam həcmində dərk etmiş və gündəlik hayat və faaliyyətində özünün bu tarixi vəzifəsinə dönmədən riayət edən insan, başqa sözlə desək, daxili, mənəvi (və ya əxlaqi) azadlıq qazanmış insan real mənəvi varlıqdır.

Mütəxəssislər belə hesab edirlər ki, ümumiyyətlə insanın tabiatı anlayışı heç də metafizik mütərrədlik deyildir. Lakin bu anlayış olmása, etika elminin hər hansı bir məsələsindən baş çıxarmaq qeyri-mümkündür. Mənəviyyatın ümumbaşarı xarakteri möhəz insanın təbiəti anlayışından irəli gəlir. İnsan müəyyən doyular sistemini seçə və bu sistemin tələb etdiyi zəkalılıq, məsuliyyət hissi və dəyişdiriciliyi yaradıcılıq qabiliyyəti kimi insanı keyfiyyətlərə ciddi əməl edə bilər.

İsanın məhiyyətini təşkil edən ideal yaradıcı-qurucu tabiatı barədə ayrıca səhbət açmaq lazımdır. Bu təbiətin tam və sorbət reallaşdırılması insanın xoşbəxtliyidir.

Xüsusi qeyd etmək lazımdır ki, elm əvvəllər heç vaxt insan haqqında bugünkü qədər böyük həcmində konkret biliklərə malik olmamışdır. İnsan faaliyyətinin on müxtəlif cəhətləri haqqında təkcə ictimai və tarixi-humanitar elmlərdə deyil, təbiət və texnika elmlərində də zəngin material toplanmışdır. Elm inдиya qədər insanın müstəsna xüsusiyyəti hesab edilən bir sıra xassələri və funksiyaları eksperimental şəkildə bərpa etmək iddiasına düşmüşdür. Məsələn, uşaq hələ ana bətnində ikon onun bəzi zəhnli, fiziki və bioloji keyfiyyətlərini yaxşılaşdırmaq olar. Uşağın büyüməsi, təribəyi və təlimi prosesində çox işlər görmək mümkündür.

Lakin bütün bunlar uşaqın fitri qabiliyyətləri, anasının və atasının fiziki və bioloji imkanları ilə, ailədə, məktəbdə və dostlarının əhatəsində üzləşdiyi bir sıra xərici amillərlə möhdudlaşır.

Müasir embriologiya və gen mühəndisliyinin on yeni nailiyyətləri sayəsində bu gün elm insan yetişdirməyin tamamilə yeni, sünü əsulunu – klonlaşdırmanın, insanların klonal əsullarla yaradılmasını köşf etmişdir. V.P.Qonçarov müasir insanın və başarıyyətin yeni keyfiyyətə keçməsinin əsas yollarından səhbət açaraq klonlaşdırmanın müsbət cəhətini onda görür ki, bu əsullen köməyi ilə principcə farqli insanın heç olmasına, bir və ya iki nüsxəsinin almaq və həmin nüsxələr əsasında insanların təkrar istehsalının təbii prosesinə başlamaq olar. Bu nüsxələr müəyyən mənada insanın yeni növünün Adəm və Həvvəsi ola bilər.

Klonlaşdırma haqqında söhbətlər insanın daxili aləminə hədsiz müdaxilə və bu həyatla manipulyasiya barədə müxtəlif proqnozlara səbəb olur; insan şəxsiyyətinin layihələşdirilməsi barədə təşvişdoğurucu fikirlər söylənir. A.Kərimova belə hesab edir ki, genetik materialla manipulyasiya insanın təbiətinin əsaslarının əsaslarına və insanın özünün həyatı hüquqları kompleksinə qasd etmək deməkdir. Onu narahat edən budur ki, genetik müdaxilənin, həqiqətən başar övladının "yaxşılaşdırılmasına" gətirib çıxaracağına heç bir zəmanət yoxdur. Lakin mütəxəssislərin coxunun fikrincə, klonlaşdırma insanın həyata hazırlanması prosesinin şüurlu şəkildə idarə edilməsi, onun bütün keyfiyyətlərinin, qabiliyyətlərinin və məziyyətlərinin modelləşdiriləməsi, onların artıq fəaliyyətə hazır şəkildə insana baxış edilməsi deməkdir.

İslamda insan problemi. İslama görə Tanrı bəndir – Kainatı və orada olan hər şeyi yaratmış Allah. Kainatda müşahidə edilən ciddi qayda və nizam Allahan iradasına və əmrinə tabedir. Allahın yaradığı təbiəti varlıqlar insanın müvəqqəti istifadəsinə verilmişdir və ona təbə edilmişdir. Lakin onlar insana münasibət-də müştəqildir. Çünkü yaranmışların hamısının sahibi Allahdır. İnsan isə təbiətin nemətlərini öz Tanrisının baxışı, Onun mərhəmətinin əlaməti kimi qəbul etməli, onlara şükranlıqla yanaşmalıdır və bu yolla Allaha inamını göstərməlidir.

İnsan öz təbiətinə və vəzifəsinə görə Allahın quludur və Ona şərifik qoşmadan Ona itaat etməlidir. Lakin eyni zamanda, insan başqa məxluqlar arasında seçilir – o, Yer üzündə Allahan bəndəsidir, ona zəka verilmişdir. Onun bilmədiklərini ona Allah öyrətməsidir.

İslam fəlsəfəsinin tədqiqatçısı Y.A.Frolova yazır: "Zəkəli məxluq olan insan bilir ki, həqiqət bütün varlığın vəhdəti, insanın dünya ilə, Allahla vəhdəti və bunun nəticəsi kimi insanın Allahə və Onun yaradıqlarına: dünyaya və başqa insana sevgisi deməkdir. Həyatda əsas məsələ bu bərəkəti dünyadan və ona layiq olan, Tanrıının müəyyən etdiyi nisbətləri dəyişmək iddiasına düşməyən, buna görə də mənəviyyatlı olan bəşəriyyətin qarşılıqlı nisbətini saxlamaqdır. Buna görə də mənəviyyat, əxlaq

ruhun ekstensiv inkişafına, kənardan – təbiəti vasitəsilə Allaha, insanın daxili aləminə, onun dünya ilə əlaqəsinin açıqlanmasına, idrakı, təbiəti dərk etmək qabiliyyətlərinin kor-koranə bərqərar olmasına, yəni xalis elmə deyil, insanların xalis mənəvi tələbatını məhdudlaşdırın, bu dünyadanın familiyini başa düşən həyata yönalmışdır, çünki bundan başqa nə varsa hamisi cofongiyat, təkəbbür və uydurmadır".

İslama görə, insan həyatının ən böyük məqsədi Allaha yaxın və Onun mərhəmətinə layiq olmaqdır. Bu məqsəd ən uca əxlaq meyarına çevrilir və insanın mənəvi yüksəlişi yolunda onun özünü təkmilləşdirməsinə mane olan heç bir əngəl yaranı bilməz.

İslamın bütün tarixi boyunca müsəlman mütəfəkkirələr Allahın adlarını və atributlarını yenidən mənalandırmaq əsasında əla bir konsepsiya yaratmağa çalışmışlar ki, həmin konsepsiya görə, İlahilik insanın özünün mahiyətində, onun mənəvi ələmində, qəlbində və davranışında təzahür edir. İnsan "kiçik dünya", Kainatın "konspektidir". Bu konsepsiada insan Tanrıının adlarının və atributlarının ən adekvat inikası, Mütləq varlığın özüñüdərkinin və yaranışın son məqsədidir.

Bu gün insan haqqında islam konsepsiyası inkişafın həddinin olmaması barədə Qərb konsepsiyanın, insan-təbiət sistemində münasibətlər məsələsinin təhrif edilmiş şəkildə başa düşülməsi sayəsində dünyada yaranmış böhrənlə vəziyyətdən çıxış yolu hesab edilir. Müsəlman mütəfəkkirələr insan və şəxsiyyətlərə münasibətlər problemini, insanın mövcudluğunun məqsəd və şərtlərini insanın kainatda rolunun və yerinin islam anlayışı işığında dərk olunmasını töklif edirlər. Məsələn, iranlı müsəlman filosof S.Nəşr islamda ruhun insanın vəhdəti ideyası kimi tofsirinə böyük diqqət yetirir və Qurana istinad edərək bildirir ki, Müqəddəs Kitabda insanın mənəvi parametrləri Tanrıının siması ilə eyniləşdirilir. S.Nəşr görə insanın üzləşdiyi problemlərin bir səbəbi vardır – insan özünün heç də bütün imkanlarından istifadə etmir və ümumiyyətlə, kim olduğunu unudur. Müasir dövrədə insanların mövcudluğunun şərtləri və bəşəriyyətin

galacayı baradə dərindən və hərtərəfli fikirləşənlər yekdilliliklə bildirirlər ki, insan müəyyən yeni və eyni zamanda, köhnə dəyərlərdən bəhrəlməlidir. O, həmin dəyərlərə misal olaraq aşağıdakılardı göstərir: itaətkarlılıq, təmkinlilik, xeyirxahlılıq, adalatlılık və s. Filosof insanın həyat şəraitinin yaxşılaşmasını islamın mənəvi prinsiplərinə müraciət etməkdə görür. Onun fikrincə, planetdə həyat üçün təhlükəli olan və bəşəriyyətin gələcəyinin aydın olmamasını şərtləndirən bütün meyillər yalnız "diqqət mərkəzini dəyişməkla", Tanrı ilə daha sıx əlaqə yaradılması yolu ilə başqa səmtə yönəldilə bilər. Bunsuz bəşər ailasının vəhdətini təsəvvür etmək mümkün deyildir.

S.Nəsrin sözlərinə görə, müasir insanın üzləşdiyi uğursuzluqlar, onun öz real imkanlarını şķırtması ilə bağlıdır. Müasir insan özünün nə dərəcədə qeyri-mükəmməl olmasını başa düşmür, onun həyata keçirdiyi müxtalif dəyişikliklərin fərd üçün həyatı əhəmiyyət kəsb edən cəhətləri ilə yanışı, həyatın digər cəhətlərinə də aiddir. Bu şəraitdən insana onu böyük vəhdət ruhuna maksimum yaxınlaşdırın kamilləşmənin norma və modelərini açıqlamalıdır.

Sufi şairlər Rumi və Caminin əsərlərinə istinadlar bu cür konsepsiyaları əsaslandırır. Rumi belə hesab edirdi ki, məxluqlar arasında fərqlər onların zahiri görkəmindən irəli gəlir. Ruh ideyası mənimmsənilidikdə ruhun birləşməsi ideyası da mənimmsənilmiş olur. Cami işa belə hesab edir ki, insanın ruhu -müxtəlif mərhələlərdən keçməklə kamillaşır, ilahi ruha daha çox yaxınlaşır, bununla da özünün orta səviyyəli gündəlik gerçəkliliyindən uzaqlaşır. Kamil insan mükəmməlliyin və bütövlüyün ən yüksək mənasında bəşəri "Mən" deməkdir. "Kamil insan" anlayışının iki aspekti vardır. Əvvələn, o, həm insanın, həm də kainatın ontoloji prototipidir. İkincisi, kamil insan təqlid edilmək üçün nümunə və ya yaradıcılığın məqsədidir. S.Nəsr sufi müttəfəkkirlərin konsepsiyalarını üümümləşdirərək bildirir ki, bəşər camiyyətinin vəhdətinə yalnız o halda nail olmaq mümkündür ki, insan öz daxilində mənəvi tarazlığı saxlamağa çalışın, yəni Tanrıının buyurduqlarına əməl etsin.

Etika. Əxlaq fəlsəfəsi. Etika - əxlaq, əməl edilməli mənəvi qanun, həqiqi insanlıyyətin prinsipləri, həyatın ali, ideal dəyərləri haqqında elmdir. Etika aşağıdakı mühüm suallara cavab verməlidir: insanın mövcudluğunun mənası nədən ibarət olmalıdır? İnsan təbiətinin gerçikləşməsi nədən ibarət olmalıdır? Digər sosial elmlərlə yanaşı, etika da həyatın insan qarşısında qoymuş çoxlu problemlərin həllinə kömək etməli, yeni əxlaqi münasibətlərin formallaşmasına, insanın tərbiyə edilməsi işinə öz töhfəsini verməlidir.

Etika əxlaq şüurunun və əxlaqi münasibətlərin təbiətini öyrənməklə əxlaq normalarının və əxlaqi dəyərlərin sacıyyəvi xüsusiyyətlərini, insanın davranışında başqa norma və qiymətlərlə müqayisədə onların tətbiq edilməsinin xüsusi üssullarını, insanın hərəkətlərinə görə cavabdehlik və məsuliyyətin xüsusi şartlarını, insanın tərbiyəsində əxlaqın xüsusi rolunu aydınlaşdırır.

Əxlaq şüurunun əsas anlayışları vicdan, borc, şərəf, yaxşılıq, xeyirxahlılıq və digər anlayışlardır. Vicdan anlayışı etikanın ilk anlayışı, yaxşılıq anlayışı onun əsas anlayışıdır. Əxlaq fəlsəfəsi həmin anlayışların rasional əsaslandırılması, onların məzmuunun cəmiyyətin və insanın inkişafının obyektiv tələblərinə müvafiqliyinin isbat edilməsi ilə məsələ olur. Bütün bu anlayışlar eyni dərəcədə əhəmiyyətlidir və hərəkatın əxlaqı müvafiq olub-olmadığını müəyyənləşdirir. Y.Milner-İr'inin haqli olaraq qeyd edir ki, əxlaqlı və ya əxlaqsızlıq xəssə deyil, haldır: insan müəyyən məqamda etdiyi hərəkətin xarakterindən asılı olaraq bir vəziyyətdən başqa vəziyyətə keçir.

Vicdan insan təbiətinin ifadəsidir. Vicdanın sayəsində insan özünün insanlıq təbiətini qoruyur, hərəkətlərinə özü nəzarət edir və qiymət verir.

Mənəviyyat və əxlaq vicdan sahəsinə aid anlayışlardır. Hərəkat vicdanla edilmiş olduqda o, əxlaqi və mənəviyyatlı hərəkət hesab edilir. Biz bu dərs vəsaitinin birinci hissəsində artıq qeyd

etmişdik ki, "əxlaq" və "mənəviyyat" anlayışları identikdir, əxlaq ruhi praktika ilə bağlıdır. Əlbətə, əxlaqın içtimai şür nor-ması kimi nəzərdən keçirilməsi ilə kifayətlənmək, əxlaqın praktiki tərafını - davranışını, hərəkətləri, adətləri, ənənələri, mənəvi münasibətləri nəzərdən qaćırmaq olmaz. Sosial-tarixi kontekst-də əxlaq bütün sosial gerçəklilikin Xeyir və Şər kimi təfsir edilmiş formasında qəvrənilməsi sayəsində dünyanın insan tərəfindən mənəvi-praktiki baxımdan öyrənilməsi üçün nadir mexanizmdir.

Təbii ki, əxlaq maddi praktika ilə, dünyanın predmet-praktiki baxımdan öyrənilməsi ilə eyniləşdirilə və içtimai varlığa aid edilə bilməz. Lakin sosial determinasiyanın "ikinci layı", onun mürəkkəb və dolayı xarakteri haqqında danışmaq olar. Fərd yalnız öz hərəkətləri obyektiv dünyani dəyişməklə mənəvi dünyasını, əxlaq və mənlik şürurunu dəyişa bilər. Varlıqla əxlaq arasında əsl daxili ziddiyət məhz dünyanın mənəvi-praktiki baxımdan öyrənilməsi prosesində özünü bürüza verir. Mənəvi fəallığın mənbəyi də bu daxili ziddiyətlə izah edilir: dəyərlər dünyasının mövcud olmasına "hiss etmək" imkanı ilə yanaşı, bu "kaşf" dən yayınmaq da mümkün deyildir.

Əxlaq tənzimləyici fəallığın adət, hüquq və digər mənbələrindən içtimai qayda tələblərinin, müxtəlif səviyyəli mənafelərin uzlaşdırılmasının məzmunundan və hətta formasından daha çox bu tələblərin həyata keçirilməsi üsulu ilə fərqlənir. O, davranış məsələlərinin xüsusi bir sinfinin müştəqil şəkildə qarşıya qoyulmasına və həllinə imkan verən hərəkətlərin seçimində suveren olan insanların kütləvi ünsiyyətinin tənzimlənməsi üçün qeyri-institutional məxanizma çevirilir. Ayrıca bir şəxsiyyətin öz üzərinə müəyyən vəzifə götürməsi məsələsi qoyulduğda bu vəzifə bütün utilitar-praqmatik mülahizələrə qarşı qoyulur və hətta davranışın məqsədi və nəticəsi kimi içtimai səmərə də yalnız subyekti tam və qeyd-sərtərsiz təmənnəsizliq nümayiş etdirməsi şərti ilə əxlaqi əhəmiyyət kəsb edir. İctimai fikrin ideal sanksiyaları və əxlaqi əqidələr, "marağı olmayan" motivlər bilavasitə məcburedici instansiya kimi çıxış edir, bəzi hallarda isə

davranışı əvvəlcədən müəyyən edilmiş normativ hüdüllərdən kənara çıxarmaqla səmtəşdirici funksiyarı da yerinə yetirirler.

Şəxsi və içtimai mənafelərin nisbəti, şəxsi mənafeyin içtimai mənafeyə tabe edilməsi məsələsi ayrıca məsələdir. Şəxsi ilə içtimai-nin nisbatının müxtalif formaları heç də həmişə zahiri macburetmədən ibarət olmur. Şəxsi mənafeyin içtimai mənafeyə tabe edilməsi şəxsiyyətin daxili hali ola bilər: vicdan başqa cür, istədiyi kimi deyil, məhz bu cür harakət etməyi tələb edir. Şəxsiyyət öz davranışının məqsədlərini, ideallarını və hərakət xəttini seçir.

Dünyanın Xeyir və Şər kateqoriyaları əsasında öyrənilməsi onun sadəcə olaraq, həmin kateqoriyaların köməyi və onların dilində qiymətləndirilməsi ilə deyil, həm də dəyərlər "istehsalına" çəlb edilməsi, normaya ratma prosesinə qoşulması deməkdir. Buna görə də bütün normalar, dəyərlər, ideallar və bütün kodekslər fərdin özbaşınlığını sadəcə konar məhdudlaşdırıcılar deyil, onu fəallığı sövq edən daxili qüvvə, onun öz yaradıcılığının məhsullarıdır. Nəticədə olmalı ilə olanın, dəyərlə ilə utilitarın, sosial ilə mənəvinin birləşməsi və hətta qovuşması baş verir.

Əxlaqi hadisələrin təhlilində aksioloji və sosioloji yanaşmalar mühüm rol oynayır. Aksioloji yanaşma əxlaqın səciyyəyiliyinin aşkar edilməsi, onda ideoloji məqamların daqiq müəyyənləşdirilməsi, funksional elementlərin açıqlanması, normativ müddəaların izah edilməsi, etik şür ilə sosial praktika arasında əlaqələndirici halqa kimi normativ etikanın xüsusiyyətinin başa düşülməsi üçün böyük əhəmiyyət kəsb edir. Sosioloji yanaşmanın rolu onunla izah edilir ki, içtimai hadisə olan əxlaq bütövlükdə içtimai sistemdən kənardə mövcud ola bilməz. Cəmiyyətin strukturunun və onun inkişaf qanunuayınlıqlarının tədqiqi əxlaq hadisələrinin düzgün başa düşülməsi üçün zəmin yaradır.

Estetika. Gözəllik fəlsəfəsi. Bu gün insan ciddi intellektual, əxlaqi və estetik sınaqlar sırasındadır. Səciyyəvi cəhəti kütlönin meyil və ehtiraslarının məhərətlə nəzərə alınmasından ibarət olan kütləvi mədəniyyət öz təsir dairəsini genişləndirir. Badiilik

keyfiyyəti az qala hər şəyə aid edilir, incəsənətlə əyləncə arasındadır hədd aradan qalxır.

Bu şəraitdə gözəllik kateqoriyasının əhəmiyyəti nəinki azalmır, əksinə, daha da aktuallaşır. Fəlsəfi elm, gözəllik fəlsəfəsi olan estetika insanın dünyani estetik baxımdan öyrənilməsinin qanunauyğunluqlarını, gözəllik qanunları üzrə yaradıcılığın mahiyyətini və formalarını öyrənməklə məşğuldur.

İnsan eybacı və rəzil olanı deyil, qəşəng, gözəl və ülvi olanı estetik hesab edir. Dünyanın estetik baxımdan öyrənilməsinin ən mühüm üsullarından biri incəsənətdir. İncəsənətdə insan şəyələrə öz tabiatı mövqeyindən yanaşır və onları bu mövqedən qiymətləndirir. Lakin insanın təbiəti də məhz onun hər hansı şeyin mahiyyətini bərpə etmək, hər hansı predmetdə ona müvafiq meyari görmək imkanında üzə çıxır. Deməli, incəsənətin mahiyyəti dünyani gözəllik işığında görmək, onun əsas funksiyası isə estetik funksiya olacaqdır.

Filosoflar gözəlliyyi tarix boyu müxtəlif şəkildə başa düşmüş və izah etmişlər. Gözəllik haqqında təsəvvürlərimizin əsasını təşkil edən fikir deyil, müəyyən daxili hissdir. Mühakiməyə əsaslanan bılık gözəlliyyin dərk edilməsində hissələrin ifadəsini əvəz edə bilməz.

Əxlaqi və estetik hissələr bir-biri ilə sıx bağlıdır, çünkü yaxşılıq və gözəllik arasında dərin daxili vəhdət vardır.

İnsan fəlsəfəsinin əsas cəhətləri. Aydındır ki, fəlsəfənin mərkəzində məhz insan dayanır və məhz insanın dünyaya münasibəti, onun məqsədönlü fəaliyyəti, dəyərlər sistemi, azadlığa can atması və yaradıcı imkanlarını gerçəkləşdirməyə çalışması sanki bütün fəlsəfi problemləri özətrafında cəmləşdirən özəkdir.

Fəlsəfədə insan haqqında dolğun konsepsiya axtarışları davam edir. Bununla bərabər, məhz insan fəlsəfəsi sayıyla biləcək ayrıca bir fəlsəfənin mövcud olduğunu deyə bilmərik. Lakin insan problemi, onun təbiəti və mahiyyəti problemi həmisi filosofların diqqət mərkəzində olmuşdur.

İnsan problemi çox mürəkkəb problemdir və onun həlli müxtəlif yanaşmalar və nöqtəyi-nəzərlər tələb edir. Buna görə də insan fəlsəfəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada vahid fikrin olması istisna edilir. İnsanın fəlsəfi mənada başa düşüləşməsinin vahid əsası yoxdur və bu sababdan insan haqqında məsələdə birmənali mühakimələr ola bilməz. Filosoflar özlərinin sosial maraqlarından və dünyagörüşü postulatlarından asılı olaraq, bu məsələyə müxtəlif mövqelərdən yanaşırlar.

İnsanın fəlsəfi baxımdan tam öyrənilməsi bəşər varlığının müxtəlif sahələrinə aid başqa elmlərin nailiyyətlərindən tacrid olunmuş şəkildə qeyri-mümkündür. Lakin insanın fəlsəfi anlamını nə bioloji, nə psixoloji, nə də sosioloji anlamlı qarşıdırmaq lazımdır. Fəlsəfi təhlil kontekstində insan sadəcə özünə xas olan sosial-psixoloji əlamətlər məcmusu ilə səciyyələndirilən empirik fərd kimi deyil, özünün ümumbaşəri, "növ" təbiatına uyğun surətdə hərəkət etməyə və düşünməyə qabil olan müəyyən varlıq kimi təsəvvür edilir. Bununla bərabər, fəlsəfi antropologiya insanın təbii-elmi, dini və bədii baxımdan dərk edilməsinə münasibətdə integrasiyaedici rol oynayır.

- Вивекананда Свами. Философия йога. Магнитогорск. 1992.
Гуревич П.С. Человек. М., 1995.
- Керимова А.Д. Социально-этические проблемы генетики человека. – Вопросы философии, 1980, №5.
- Кон И.С. Открытие "Я". М., 1978.
- Мильнер-Иринин Я.А. Понятие о природе человека и его место в системе науки этики. – Вопросы философии, 1987, №5.
- Смирнов С.А. Опыты по философской антропологии. Новосибирск, 1996.
- С чего начинается личность, М., 1979.
- Фролова Е.А. История средневековой арабо-исламской философии. М., 1995.
- Фролов И.Т. Перспективы человека, М., 1983.
- Фромм Э. Душа человека. М., 1992.
- Шестаков В.П. Эстетические категории. Опыт систематического и исторического исследования. М., 1983.

- *İnsan və təbiət*
- *Təbiətin təbii-elmi və fəlsəfi mənəsi*
- *İnsanın və təbiətin harmoniyası problemi*
- *İnsanın salamat qalması problemi*
- *Təbiət əlamindəki obyektlərin məkan-zaman xüsusiyyətlərinin əhəmiyyəti*

İnsan və təbiət. "Təbiət" anlayışı bizi əhatə edən dünyani və onun bütün müxtəlif təzahür formalarını bildirir. Bəzən təbiət dedikdə, onun yalnız bir hissəsini – planetin biosferasını (hayat sferasını) nəzərdə tuturlar.

Təbiətin inkişafı nöticəsində yaranmış biosferada canlı təbiətin üvvi hissəsi olan insan xüsusi yer tutur. Lakin hayatın digar formaları ilə əlaqəli olan insan özünün əmək alətləri istehsal etmək, öz ehtiyaclarına uyğun olaraq təbiətə tosir etmək, aydın danışmaq, fikirləşmək və dərk etmək qabiliyyətləri sayısında həmin formalar arasında seçilir. Tədricən təbiətdən ayrılan insan onu artıq kənar və özüne qarşı duran qüvvə kimi qarvayırlar, onu öyrənməyə, dəyişdirməyə və yaxşılaşdırmağa çalışır.

Bələliklə, deyə bilərik ki, insan mədəniyyətə yiyələnməklə özünü təbiətdən ayırr, yəni, mədəniyyət insan torəfindən dəyişdirilmiş təbiətdir.

XX əsrda insanın təbiəti planetar qüvvəyə çevirməyə yönəlmüş ağıllı fəaliyyəti fonunda noosfera (zəka sferası) konsepsiyası yaranır. Teyyar de Şardenin və Z.Le-Ruanın fikrincə, həmin konsepsiya kosmosun fəth olunması və planetin dörənliliklərinə nüfuz edilmesi sahəsində insanın qazandığı nailiyyətlər sayısında fasiləsiz genişlənməkdədir.

Nəzərdən keçirilmiş material belə qənaətə gəlməyə imkan verir ki, insan və təbiət məsələsi, ilk növbədə insanın təbiətə münasibəti məsələsidir. Mədəniyyət tarixinə müraciət etsək, orada insanın təbiətə münasibətinin heç də həmişə birmənali olmadığını göstərən bir sıra nümunələr taparıq; bu münasibədə bəzən "təbiət üzərində hökmranlıq ənənələri" (bu münasibətə görə bütün təbiət yalnız insan üçün və onun talabatının təmin edilməsi üçün mövcuddur), ya da "təbiətlə əməkdaşlıq ənənəsi" (bu münasibətə görə insan təbii aləmi təkmilləşdirməli və onun hala hayata keçirilməmiş imkanlarını üzə çıxarmalıdır) üstünlük təşkil edirdi.

Qədim Şərqi dini təbiətə münasibətin spesifik növünü təbliğ edirdi. Məsələn, manixeylik vegetarianlığı təbliğ edir, belə bir təlim yayırı ki, təbiətdə müəyyən müqəddəs hissə vardır. O, torpaqdan ayrılaraq bitkilərin yarpaqlarına və meyvələrinə daxil olur. Lakin heyvanlar, hətta onlar yalnız bitkilərlə qidalansalar da manixeylik baxımından seksual münasibətlərlə murdarlanmışdır, buna görə də ət və digər məhsullar pəhərizdən çıxarılmalıdır. Adept manixey isə heyvanlardan fərqli olaraq selibat, oruc və dua mərasimlərinə riayət etməklə günahlarını yuya bilar.

Qədim yunan ənənələri təbiətə hörmətlə yanaşmayı təbliğ edir, təbiət üzərində hökmranlığı təkəbbür, insanın özünü allahlara oxşatmaq iddiası kimi qiymətləndirirdi. Qədim mütafəkkirlerin çoxunun ideali "təbii qayda üzrə yaşamaq" idi. Bu ideal öz məzmununa görə, "müdrilik yaşamaq", "əxlaqlı yaşamaq" idealları ilə üst-üstə düşürdü. Lakin böyük yunan filosofları arasında təbiətə münasibətdə başqa ideyaların tərəfdarları da var idi. Məsələn, Aristotel belə hesab edirdi ki, otlar heyvanlar üçün mövcud olduğu kimi, heyvanlar da insanlar üçün mövcuddur, yoxsullar öküzdən qul avazına istifadə edirlər, beləliklə, onlar ev heyvanlarının kölə statusunu qanuniləşdirirlər.

Orta əsrlərdə təbiəti ilahi yaranış kimi qəbul edən xristianlıq öz tərəfdarlarında canlı təbiətə sevgi hissi tərbiyə edir, heyvanların və insanın bir nəfəsi və bir canı olmasını göstərirdi. Lakin təbiətə münasibət məsələsində xristianlıq da ardıcıl deyildi. Vaxtilə Avqustin

belə bir ideyanı təbliğ edirdi ki, heyvanların ruhunun zəkəsi yoxdur və buna görə də onların və insanın təbiəti müxtəlifdir.

Həm Yeni dövrə, həm də müasir mərhələdə xristianlığın ənənələrinin çoxundan iqtisadiyyatın, texnikanın və texnologiyanın hədsiz inkişafını təşviq etmək üçün istifadə edirlər. Müasir Amerika sosioloqları xristianlığın günahlandıraraq göstərirler ki, onun "törəyin və artın", Yer üzünü doldurun və buna sahib olun...." (Varlıq 1,28) nəsihəti müasir insanın təbiətə münasibəti ni təyin edən mənəvi paradiqmaların mənbəyi olmuşdur: onlar belə hesab edirlər ki, məhz insanın fövqəltəbiliyi və onun təbiət üzərində qanuni hökmranlığı haqqında xristianlığın ehhəmləri insanın təbiətə dağıdıcı münasibətinin osası olmuşdur.

Hər halda, təbiət üzərində hökmranlıq barədə uydurma konsepsiyalara riayət edən insanlar təbiəti "fath etmiş", əslində isə onu məhv etmiş və bununla da özlərinin mövcudluğunun əsasını sarsılmışlar. Lakin bir tərəfdən təbiət üzərində hökmranlıq, digər tərəfdən onunla əməkdaşlıq meyilliəri arasında mübarizə həmişə olmuşdur və bizim günlərdə də davam edir. Bu mübarizədə qüvvələr nisbətinin necə qiymətləndirilməsindən asılı olmayaq, aydın görünür ki, müasir ekoloji vəziyyət, əslində insanların təbiəti dəyişdirməyə yönəlmüş fəaliyyətinin nəticələri üzərində nəzarətin itirilməsinin yekunudur. Son dövrlərdə Yer üzündə həyatı öz hərəkətlərinə və öz məqsədlərinə nail olmaq üçün istifadə etdiyi vasitələrin seçimina görə məsuliyyət hissini itirmiş insanın zorakılığından və qasblərindən qorumaq pafosu nəzərəçarpacaq dərəcədə güclənmişdir. Təbiəti idarə etmək ənənəsindən imtina etmək və onunla əməkdaşlıq ənənəsinə üz tutmaq təklif olunur.

Təbiətin təbii-elmi və falsafi manası. Təbiəti öyrənən təbiət elmlərinin (fizika, biologiya və s.) məcmusu təbiətşünaslıq adlanır. Təbiət elmlərinin böyük kəşfləri təbiət haqqında əvvəllər pərakəndə şəkildə mövcud olan bilikləri birləşdirməyə, müxtəlif hadisələri bir ümumi əsasa götirməyə şərait yaratmışdır. Lakin təbiətşünaslıq təbiətin obyektlərini və hadisələrini onların insanların subyektiv fəaliyyətindən obyektiv asılı olmadan əks

etdirməyə çalışır; o, insanı və təbiəti onların "özlüyündə" mövcud olduğu kimi, Hegelin təbirinca desək, "Onlar burada bizim qarşımızda necadırsa elə" öyrənir; dünyanın xüsusi elmi (fiziki, bioloji və s.) mənzərəsini təqdim edir. Təbiətşünaslıqda dünyanın bütün nəzəri sistem şəklində vahid mənzərəsi yoxdur.

Buna görə da filosoflar təbiəti öyrənən və ona baxışların pərakəndəliyini aradan qaldıran ayrıca falsəfi elmin yaradılmasının zəruri olduğunu həmisi başa düşür və bu barədə danışındalar.

F.Bekon (1561-1626-ci illər) və R.Dekart (1596-1650-ci illər) həqiqi metod əsasında təbiət haqqında yeni elm yaratmağa çalışmışlar. Bu mütəfəkkirlər elmi axtarışların texnikadan, falsəfa və metodologiyanın təbiətşünaslıqdan uzaq düşməsi problemini aradan qaldırmaya başlamışlar. Mexanikanın "maraqları", ictimai inkişafın tələbləri və öz diqqətini yeni bilik əldə edilməsi metodlarının, tədqiqatçının yeni nəticələrə doğru hərəkətinin spesifikasiyasının öyrənilməsi üzərində cəmləşdirən falsəfi fikrin tələbləri üst-üstüdür.

F.Bekonun xidməti ondan ibarətdir ki, onun yaratdığı intellektual mühitdə orta əsrlərdə işlənib hazırlanmış falsəfi və metodoloji reseptlərə etimadsızlıq aradan qaldırılmışdır. Skolastikanı F.Bekonundan avval də tənqid edirdilər, lakin o, bu tənqidin ardıcıl şəkildə aparıldı. F.Bekonun eksperimental-induktiv metodologiyası keyfiyyət səviyyəsində müccərəd falsəfi mühəkimələrdən təbiət hadisələrinin kəmiyyət xarakteristikalarının tədqiqinə keçmək imkanını hazırlamışdır. F.Bekonun bu ideyaları təbiətşünaslığın bütün sonrakı inkişafının əsasını təşkil etmişdir. Təbiət haqqında elmin bütün sonrakı inkişafı Bekonun programının anti-metafizik metodologiyasının təcəssümü idi.

Təbiəti tədqiq edənlərin hamısı, xüsusən klassik mexanikanın banisi İ.Nyuton F.Bekonun falsəfi-metodoloji ideyalarını passiv şəkildə qəbul etməmişlər. Sosiomədəni dəyərlərinə özəyi olan falsəfa ilə təbiət elmlərinin qarşılıqlı təsirinin xarakteri vaxt təsəvvür edildiyindən daha mürəkkəbdür. Təbiətşunas alımlar hakim falsəfi ideyaları heç vaxt mexaniki şəkildə əzəx etmir, onları

təshih edərək və eyni zamanda, zənginləşdirərək öz dünyagörüşü strukturuna "daxil edirlər". Nyuton Bekonun ümumi məramını qəbul edərək onun eksperimental-induktiv metodologiyasını daha da dərinləşdirmişdir.

Lakin inkişaf etməkdə olan sənaye kapitalizmi dövründə insanların təbiətə münasibətinin yeni tipi yaranır. Bu münasibətin ifadəçisi təbiət üzərində hökmranlığı elmin və texnikanın məqsədi olan etmiş F.Bekon idi. Bu dövrda təbii-elmi empirizm geniş inkişaf etmişdir. Eyni zamanda, "təbiət sistemi" qurmali, Şellingin təbirinca desək, "böyük və bütün təbiətin bütün qırıntılarını sistem şəklində gətirməli", təbiətin başa düşülməsində sistemli-nazəri oriyentasiyanı reallaşdırımalı, insanın təbiət haqqında bütün biliklərini vahid sistem halına salmalyı olan təbiət falsəfəsi yaratmağın zəruriliyi hiss edilir.

Klassik alman falsəfəsinin banisi İ.Kant (1727-1804-cü illər) öz mülahizələrinin ciddiliyinə və son müddəələrin əsaslandırılmasına görə xüsusi elmlərlə müqayisə edilə biləcək həqiqi elmi metafizika yaratmağa çalışırdı. Lakin bu işi həyata keçirən Şelling (1775-1854-cü illər) və Hegel (1770-1831-ci illər) oldu.

Şelling və Hegelin naturfalsəfi konsepsiyaları inkişaf etməkdə olan təbiətşünaslığın topladığı empirik materialların sistemləşdirilməsinə ehtiyacdən daha çox, folsəfa elminin özünün daxili ehtiyacları ilə əlaqədar yaranmışdır. Naturfalsəfə elm ilə rəqabət aparmırdı: onun qarşısında duran məsələlər də, məqsədlər də, problemlərin həlli metodları da fərqli idi. Məsələn, Şelling təbiətə sistem kimi, özü də inkişaf etməkdə olan sistem kimi baxırdı. O, təbiətdə "zəkalılıq izləri", "ziyallıq işaretləri" aşkar etməyə, təbiətşünaslığı falsəfəyə tabe etməyə çalışırdı.

Hegel təbii-elmi empirizmizi təbiətin dərk edilməsinin tarixən ötəri forması kimi sacıyyələndirir, təbiətşunas alımların təbiət hadisələrini "anlayışın özündən", yəni bu hadisələrin mahiyyətindən çıxış edərək nəzərdən keçirmək istəmədiklərinə görə onlara qəzəbələ hücum edirdi. Təbii-elmi empirizmin Hegel tərəfindən tənqid edilməsi bütünlükla təbiətin müccərəd "mütləq

ideya” kimi başa düşülməsinin əsaslandırılması, təbiət hadisələrinin empirik şəkildə müəyyən edilmiş faktlardan asılı olmayaq şəhər edilməsi vəzifəsinə təbe edilmişdir. Hegelə görə, fəlsəfə təbiət elmlərinin ümumi metodla təmin etməlidir. Çünkü həmin elmlər fəlsəfəyə müraciət etmədən mühakimə yürütməyə nə qədər çalışalar da, fəlsəfəsiz onların nə həyatı ola bilər, nə ruhu, nə də həqiqəti.

Şelling və Hegelin naturfəlsəfəsi təbiətin öyrənilməsi üçün çox faydalı işlər görmüşdür. Lakin bu fəlsəfə təbiətşunaslığa müəyyən qədər zərər də vurmusdur.

Bizim zamanadə təbiət fəlsəfəsini yenidən dirçəltmək meyilləri yaranır. Təbiət əlamində baş verən obyektiv dəyişikliklərin əks etdirilməsi, təbiət mühitlə insanın qarşılıqlı əlaqələrinin ahəngdarlığı məsələlərinin fəlsəfi baxımdan dərk edilməsi bu meyillərin birinci dərəcəli vəzifəsi hesab edilir.

İnsanın və təbiətin harmoniyası problemi. Bu problemin mahiyyəti təbiətə elə bir münasibəti inkişaf etdirməkdən ibarətdir ki, orada insanın təbiətə məhəbbəti, onun təbiətlə ünsiyyəti, təbiətlə qovuşması, insanın təbiətlə bağlı məsuliyyətinin artırılması hökm sürür.

İnsan canlılar ələminə mənsubdur. Lakin müəyyən nəticələrin sayının çoxluğununa görə, güman etmək olar ki, bu mənsubluq hələ axıra qədər dərk edilməmişdir: insan sivilizasiyaya nə qədər çox yaxınlaşırsa, o, öz hərəkətlərinə görə və öz məqsədlərinə nail olmaq üçün təbiətlə qarşılıqlı əlaqəni pozaraq ona zərər vurmaqla istifadə etdiyi vasitələrin seçimində masuliyyət hissini bir o qədər çox itirir. Maşınlar olmasa, bağ'a qulluq etmək və onu qaydaya salmaq olmaz, lakin bununla bərabər maşınlar bağın təbii harmoniyasını poza bilər. Müasir dövrə təbiətlə insanın münaqişələri bir çox cəhdən canlı ələmin müxtəlifliyinin başa düşülməməsi və onu bilməməklə bağlıdır.

Təbiət sadəcə mühit, insanın yaşadığı “boş” məkan deyildir. Təbiət hayatıdır və o, insanı “bayırda qovmamışdır”, onu bəsləmişdir. Hətta müasir sənaye-urbanizasiya sivilizasiyasında da

insanın təbiətlə “qan qohumluğu” təkcə ekoloji böhranda deyil, həm də insanın davranış normalarına təsir göstərən, qədimdən qərarlaşmış qadağalar və icazalar sistemlərində aşkar olunur. İnsanda insaniyyət təbiətlə əlaqə şəraitində formalıdır. Əgər insanın nəcib duyğuları, gözəllik hissələrini də əhatə edən ruhi vəziyyət yaranadı canlı təbiətlə vahdətdən imtiyad edirsə, o, özünün bir növ kimi mahiyyətini açıqlayıb gerçəkləşdirə bilməz.

Bələliklə, insanla təbiətin harmoniyası məsələsi ekoloji harmoniya problemidir. Həyatın bütün müxtəlif təzahürlərinin hifz olunması, bəşər övladının qorunub saxlanması və tərəqqisi namənə bu harmoniyanın zəruriliyini dərk etmək vacibdir. Tamahkar maraqların doğurduğu mühəribələr, bəşəriyyətin başının üstünü almış nüvə təhdidi və ekoloji təhlükə təbiətə, bəşəriyyətə zidd hallardır. Müasir şəraitdə insanın və təbiətin harmoniyası onların elə anlamını nəzərdə tutur ki, orada hayatın özünün dəyəri bərqrar olsun. Bu cür harmoniya üçün həm zahiri, həm də daxili azadlıq, qəlbin azadlığı lazımdır. Buna isə ruhan müəyyən daxili əməyi sayəsində nail olmaq mümkündür. Yalnız qəlb bu cür azad olduqda Yer üzündə hayatın qorunub saxlanmasına kömək etmək kimi qlobal məqsədin manasını başa düşmək olar. İnsan haqqında elm olan fəlsəfə “insan – təbiət – cəmiyyət” sisteminin öyrənilməsinə sanballı töhfə verməyə, ekologiya ilə bağlı bir sira məsələlərin ən yaxşı həllərini təklif etməyə, təbiətə münasibətdə mənəvi məsuliyyətin tərafdaşları olanların hamısını ruhlandıran axtaçı taləblərə və ideallara hörmətli münasibət formalasdırmağa qabildir.

Bu gün problemdə fəlsəfi münasibət baxımından məsələ heç də təbiətin insana, yaxud insanın təbiətə təbe etdirilməli olmasından ibarət deyildir. Təbiətlə insanın mahiyyətə həqiqi vahdəti haqqında təsəvvür yaratmaq daha vacibdir. Çünkü onların nisbatən məxsusi, lakin vahid sistemin bir-birini qarşılıqlı şərtləndirən komponentləri kimi qarşılıqlı münasibətlərinin harmoniyası-na nail olmaq əsas məqsədə çevrilir.

İnsanın salamat qalması problemi. Bəşər tarixində vaxtaşırı baş verən iqlim dəyişmələri hakim texnologiyaların təbii-iqlim şərait-

tinə müvafiq olmamasına gətirib çıxarmış, nəticədə qlobal ekoloji problemlər yaranmışdır. Sivilizasiya yeni şəraitə müvafiq olan yeni texnologiya yaratmaq üçün özündə qabiliyyət və qüvvə tapmayanda, o, məhv olub gedirdi. Təbiət qüvvələrinin qarşısında davam gətirə bilməyən "əkinçilik" sivilizasiyalarının aqibəti də belə olmusdur. İndiki dövrə "sənaye" sivilizasiyaları hakim texnologiyanın inkişafından yaranan qlobal problemlərlə üzlaşır. Buna görə də müasir şəraitdə məhv olmaq təhlükəsindən yaxa qurtarmağın yolu insanların həyatının təbii əsaslarının və onların sağlamlığının sarsıldımasına doğru aparmayan yeni ictimai-istehsal texnologiyası yaratmaqdən ibarətdir.

Əgər biosferanın müasir komponentləri yaranmış ekoloji vəziyyətdə salamat qalmaq mexanizmindən istifadə edə bilirsə, insan atraf mühitin çirkəlnəşəsinin ən güclü mənfi təsirinə məruz qalır, insan orqanizminin bioloji mexanizmləri bu çirkəlnəşənin qarşısında davam gətirə bilmir. Deməli, təbiətin qorunması kimi qlobal problemdə əsas mühafizə obyekti bioloji növ kimi insan olmalıdır.

Qlobal problemlərlə üzlaşdiyimiz şəraitdə məsələ bu şəkildə qoyulur: ya bəşəriyyət sivilizasiyanın öz-özünü idarə etməsi üçün müvafiq vasitələr yarada biləcək (və bu halda bəşəriyyət öz mövcudluğunu və inkişafını davam etdirmək imkanı əldə edəcəkdir), ya da bunu edə bilməyəcəkdir (onda bəşər sivilizasiyasının mövcudluğu məsələsi sual altında olacaqdır).

Bəzi alımların fikrincə, problemin həll yolu ondan ibarətdir ki, elm vektorunu "dünyanı dərk etmək və dəyişdirmək" məqsədindən yeni və aktual "özünü dərk et" maksimasına doğru istiqamətləndirmək, elmi ictimai şüurun digər formaları ilə birləşdirmək, elmlə din arasında körpü salmaq, elmin nəticələrini təkcə "həqiqət - yalan" xətti üzrə deyil, həm də "xeyir - şər", "gözəl - eybəcər", "ağlı - ağilsız" və digər sistemlər üzrə qiymətləndirmək lazımdır.

Bəşəriyyətin salamat qalmasının təmin edilməsi üçün elmi-texniki inqilab genişlənərək mənəvi-ekoloji inqilaba çevriləlidir. Bu

inqilabın vəzifəsi elmin ekolojiləşdirilməsi ilə yanaşı, bütün insanlarda ekoloji şüur, təbii ehtiyatların qorunub saxlanması üçün şəxsi məsuliyyət, təbiətlə ağıllı və optimal qarşılıqlı təsirin zəruri olmasına inam hissi tərbiyə etməkdən ibarət olacaqdır.

Təbiət aləmindəki obyektlərin məkan-zaman xüsusiyyətlərinin əhəmiyyəti. Təbiət aləmində obyektlərin məkan və zaman xüsusiyyətləri çox böyük əhəmiyyət kəsb edir. Obyektlərin uzun ölçülü olması, başqa obyektlər arasında yer tutması, başqa obyektlərlə həmhädüd olması, onlardan "solda", "sağda", "aşağıda", "yüخارıda" yerləşməsi və sair xassalar an ümumi məkan xarakteristikaları kimi çıxış edir. Proseslərin uzunmüddətli olması, yayılma sürəti, dəyişmə əhəngi və sürəti kimi xassələri, eləcə də "daha əvvəl", "sonra" və sair münasibətlərin məcmusuz zaman adlanır.

"Məkan" və "zaman" kateqoriyaları dünyagörüşündə, mədəniyyətin kateqoriyalar karkasında mühüm rol oynayır. Çünkü bu anlayışlar vasitəsilə insanların şüurunda hadisələrin birgə mövcud olması, onların bir-birini əvəz etməsi, təbii və ictimai proseslərin istiqamətləri, indiki dövra, keçmişə və gələcəyə münasibət anlayışları formalaşır, insanların varlığının mənası müəyyən olunur.

İstər zaman, istərsə də məkan onlara vicdanla və dostcasına münasibət bəslənməsini xoşlaysırdır. Zaman və məkan qazanmaq həyatda kamilliyyə nail olmaq deməkdir.

- Василенко Л.И. Поиски оснований и источников экологической этики. – Вопросы философии, 1986, №2.
- Василенко Л.И. Отношение к природе: "традиция управления" и "традиция сотрудничества". – Вопросы философии, 1986, №7.
- Вернадский В.И. Философские мысли натуралиста. М., 1988.
- Гегель Г.В.Ф. Энциклопедия философских наук. Т.2. Философия природы. М., 1975.
- Капке В.А. Философия. М., 2000.
- Философия природы: козвомоционная стратегия. М., 1995.
- Хёсле В. Философия и экология. М., 1994.
- Экология. Учебное пособие. – Под ред. С.А.Боголюбова. М., 1997.

XXII fəsil. Cəmiyyət fəlsəfəsi

- *Cəmiyyət anlayışı*
- *Sosial davranış*
- *Snergetika və cəmiyyətin dərk edilməsi*
- *Demokratiya problemləri*

Cəmiyyət anlayışı. Cəmiyyət – insanların məcmusudur və o, fəndlərin adətlər, normalar və dəyərlərlə tənzimlənən qabiliyyətlərinin, davranışının, hərəkətlərinin, əlaqələrinin, münasibətlərinin toplumu kimi yaranır, başqa sözlə desək, cəmiyyət insanların ideyalarından, təsəvvürlərdən, dəyərlərdən və interpretasiyalarından asılı olmadan mövcud deyildir.

Bəzi filosoflar cəmiyyətə insanların elə birliyi kimi tərif verirlər ki, həmin birliliy bütövlüyü ictimai istehsalla, yəni onların həyatının istehsalına, qorunub saxlanmasına və təkrar istehsalına yönəlmış birgə fəaliyyətlə təmin edilir. Digər filosofların fikrincə, cəmiyyət homogen mənəvi birlikdir.

Xarakterinə, düşüncə tərzinə, fiziki və mənəvi qabiliyyətlərinə, istedadına və şəxsi meyillərinə görə müxtalif insanların fəaliyyəti müəyyən sosium üçün səciyyəvi olan iqtisadi, mənəvi, hüquqi, siyasi və digər münasibətlər çərçivəsində cərəyan edir.

İnsan artıq qərarlaşmış cəmiyyətə gəlir və bu cəmiyyətin üzvü kimi müxtalif fəaliyyət formalarına, başqa insanlarla müəyyən münasibətlərə qoşulur. Bununla bərabər, insan üzələdiyi halları passiv deyil, aktiv şəkildə yaradıcılıqla qəbul edir. Buna görə də deyə bilərik ki, cəmiyyət fəndləri, onlar isə öz növbəsində cəmiyyəti doğurur.

Cəmiyyətin inkişafı onun istehsalda və insanların davranışının idarə edilməsində toplanmış təcrübəni qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq üsullarını təkmilləşdirmək qabiliyyə-

ti ilə təmin edilir. Təcrübənin translyasiyasının ən mühüm vasitələri dil, nümunə və başlıcası – onun təmsil etdiyi xalqın mədəni sərvətləridir.

Sosial davranış. Fərdin və qrupun davranışının həm obyektiv, həm də subyektiv ilkin şərtlərinin nəzərdən keçirilməsinə asaslanan sosial davranış kateqoriyası cəmiyyətin mənəvi həyatının başa düşülməsi və qiymətləndirilməsi üçün həllədici əhəmiyyətə malikdir.

İnsanlar bu və ya digər hərəkətləri avtomatik şəkildə deyil, tamamilə şüurlu surətdə, müəyyən məqsədlərə istiqamətlənərək yerinə yetirir. Bundan əlavə, insanların davranışını dərk edilmiş maraq və emosiyalarla yanaşı, ənənələr, dil, tərbiyə və dinin müəyyən etdiyi dünya mənzərəsi ilə şartlanır.

Müəyyən obyektiv şəraitdə olan, lakin bununla bərabər, hərəkətləri təkcə xarici şəraitdə deyil, həm də onların mədəniyyətinin təklif etdiyi dünya mənzərəsi ilə determinə edilmiş insanların maraqlarını, fikir və emosiyalarını rəhbər tutan insanların sosial fəallığı ideyəsi xüsusi əhəmiyyət kəsb edir.

Vaxtilə Maks Veber qeyd edirdi ki, insan öz fəaliyyəti üçün məqsədlərdən və onlara mənə verən dəyərlərdən təkan alır. Əgər biz insanın öz qarşısına məqsəd qoyan varlıq olması fikri ilə razılışırıqsa, onun davranışının sırlarını hər hansı məqsəd qoymaq prinsipinin müəyyən etdiyi yollarda axtarmaq lazımdır.

Dəyərlərin düzgün dərk edilməsi cəmiyyətin mənəvi tənəzzül-dən yaxa qurtarmasına kömək edə bilər.

Sinergetika və cəmiyyətin dərk edilməsi. Sinergetika çox böyük ümumi elmi potensiala – müxtəlif, o cümlədən iqtisadi, ekoloji, bioloji, siyasi, sosial və başqa mühitlərin təşkilinin tiplərini qabaqcadañ söyləmək imkanına malikdir.

Məsələyə bu cür yanaşma fəlsəfi baxımdan çox böyük maraq doğurur, çünki o, praktiki olaraq istənilən problemin həllinin ən optimal variantını seçməyə imkan verir. Fəlsəfə sinergetikanın anlayışlar aparatının işlənib hazırlanmasında və onun metod-

larının elmin müasir metodologiyasına, idraka və "insan – cəmiyyət – təbiət" sistemindəki problemlərin həllinə töhfəq edilməsində mühüm rol oynamalıdır.

Demokratiya problemləri. Demokratik həyat formaları genişləndən cəmiyyətin inkişafını təsəvvür etmək mümkün deyildir. Bu, cəmiyyətin həyatında şəxsiyyət amilinin rolunun artması ilə əlaqədardır.

Demokratiyanın dərinləşməsi və hüquqi dövlət yaradılması o deməkdir ki, cəmiyyət şəxsiyyətin hüquq və azadlıqlarının hər hansı qəsblərdən, o cümlədən məmər özbaşınlığından müdafiə edilməsinə zəmanət verir, onlardan istifadə edilməsi üçün real imkanlar yaradır.

Demokratiya, bərabərlik və sosial ədalət fərdiliyi bərabər-ləşdirmir, onların sərbəst təzahür etməsi üçün şərait yaradır. Burada şəxsiyyətin və cəmiyyətin maraqları arasında ziddiyət yoxdur. Çünkü cəmiyyət fərdiyyətlərin zəngin və müxtəlif olmasına maraqlıdır – bu, həmin cəmiyyətin yaradıcı potensialıdır. Fərdiyyətçiliyin və şəxsi azadlığın boğulması cəmiyyəti kazarmaya çevirir.

Бебер М. Протестантская этика и дух капитализма.
M., 1993.

Сорокин П.А. Человек. Цивилизация. Общество.
M., 1992.

Философия и историческая наука. (Материалы "круглого стола"). – Вопросы философии, 1988, №10.

XXIII fəsil. Tarix fəlsəfəsi

- *Tarix fəlsəfəsi nə ilə maraqlanır?*
- *İslamda tarix fəlsəfəsi. Keçmişin, indinin və gələcəyin islam tərəfindən qarvanılması*
- *Tarix fəlsəfəsi və Qərb-Şərq, Şərq-Qərb problemi*
- *Futurologiya – gələcəyin fəlsəfəsi*

Tarix fəlsəfəsi nə ilə maraqlanır? Tarix fəlsəfəsi tarixi prosesin haraya istiqamətlənmış olması ilə maraqlanır, inkişaf ideyasını rasional-nəzəri cəhətdən əsaslandırır.

Tarixin düzgün yazılması üçün cəmiyyət özü onun haqqında həqiqətə istiqamətlənmış olmalıdır. Burada avtomatizm köməyə gəlmir. Tarixi həqiqətin bərpa ediləsi təkcə "ağ ləkələr" in aradan qaldırılmasından ibarət deyildir. Burada həm də tarixi və filosofların birlikdə daha uğurla həll edə biləcəyi çoxlu fəlsəfi və metodoloji problemlər yaranır. Buna görə də real tarixin problemlərinin metodoloji və məntiqi təhlilini verməli olan tarix fəlsəfəsinin əhəmiyyəti artır.

Qədim yunanlar dünyani mükəmməl Kosmos kimi qəbul edir, tarixin təkrarlanması konsepsiyasını irəli sürürdülər. Həmin konsepsiya görə, hadisələr sonsuz sayda takrarlanır, yəni tarix əbədi və mənasız takrarlanma prosesidir. Bu prosesdə bir hadisənin əhəmiyyəti başqa hadisənin əhəmiyyətindən heç də çox deyildir.

Qədim Hindistan filosofları da tarixin təkrarlanması konsepsiyasını, əbədiyyət, ölüm, ikinci gəliş, nicat, nirvana və təcəssüm konsepsiyasını müdafiə edirdilər. Onların fikrincə, Kainat yaranır və məhv olur, Xeyir və Şər sonsuz yaranan təkrarlanmalarda mövcuddur, kosmik dram döna-döna təkrarlanır. Mövcud dövr, yəni Kali Yuqa dövründən və onun əxlaqi

"dekadensi"ndən sonra qızıl əsr deyilən başqa bir dövr başlanacaq və o da öz növbəsində dağılmağa məruz qalacaqdır.

Şivanın kosmik rəqsini bitmir – bu rəqs dünyaların yaranması və dağılmasından ibarətdir. Dünya Tanrıının buyurduğu kimi inkişaf və tərəqqi etmir. Dünyanın əvvəlindən axırına qədər bütün tarix Tanrıının iradəsindən asılıdır. O, dünyanın yaranışından əvvəl mövcuddur və nə vaxt bunu zəruri hesab etsə, tarixin gedisiñə müdaxila edir.

İudey-xristian fəlsəfəsi antik və qədim Şərqi dövriyyə ideyasını aradan qaldıraraq bildirir ki, tarixin inkişafı xətti xarakter daşıyır. Xristianlıq öz təsəvvürlərini xətti zaman ilə müqayisə edir. V.A.Kankenin göstərdiyi kimi, xristianlıq belə hesab edir ki, İsa peygamberin dünyaya gəlişi, onun çarmixa çəkilməsi və gözənlənilən ikinci zühdü tarixin, zamanın, dünyanın dönüş nöqtələridir. Dünya günahə batana qədər əbədiyyət səltənatında olmuşdur (o vaxt heç kəs ölmürdü) və törətdiyi günahlardan təmizlənmək üçün mürəkkəb yol keçməklə yenidən əbədiyyətə qayıda bilər.

Bəli, insanın həyatında baş verən hadisələrin xristianlığın başa düşdüyü mahiyyəti keçmişin, inđinin və gələcəyin ardıcılığının asılıdır; bu halda həmin ardıcılıq hər hansı təcrid olunmuş insan həyatını deyil, bütövlükdə bəşəriyyəti "xətti silsilə"nin bir hissəsi kimi əhatə edir.

İslam tarixin maraqlı bir konsepsiyasını irəli sürür. İndi islamın tarix fəlsəfəsini nəzərdən keçirməyə çalışacağımız.

İslama tarix fəlsəfəsi. Keçmişin, inđinin və gələcəyin islam tarixindən qarvanılması. İslama görə tarix yaranışdan başlayır. Dünyanı Allahın yaratması və Onun bunu necə etməsi barədə Quranda tez-tez bəhs edilir. Allah ilk insanı kündən və səslənən gildən yaratmış, bütün insanlar ondan törmüşdür. Allah ilk insana forma vermiş, onu mükəmməl yaratmış, ona can vermiş və onu Yer üzündə özünün rəsulu etməyi qərara almışdır. Bu insanın adı Adəm idi. Onun arvadı Adəmin öz bədənindən yaradılmışdır. Buna görə də Quranda insanlara Adəm övladları (bəni-Adəm)

deyilir. Adəm obrazı ayrı-ayrı xalqların və bəşəriyyətin tarixində bir növ modelə çevrilir: yaranış, nemətlər bəxş edilməsi, günah, cəza, bağışlama – bütün bunlar onun adı ilə bağlıdır.

Lakin yaranışdan bir qədər əvvəl tarixin islam anlayışını müayyən etmiş bir hadisə baş vermişdir: Allah və insan görüşmüşlər.

Müsəlman mədəniyyətinin tədqiqatçısı Şərif Şükürov Allahla insanın görünüşünü belə interpretasiya edir. Xristianlıqda Oğul Allahın kosmik missiyası bu vazifəni yerinə yetirmiş və Allahın insanın görünüşü baş tutmuşdur. Esxatoloji gələcəkdə bu görüş təkrarlanmalıdır. Xristianlıqdan fərqli olaraq islamda Allahla insanın görünüşü heç də kosmik və tarixi hadisə deyildir. Bu görüş ilk dəfə zamandan və məkandan kənardır, dünya yaranışından əvvəl olmuşdur.

Allahla insanın görünüşü müsəlmanların müqaddəs tarixinin və bütün islam mədəniyyətinin ən mühüm hadisəsidir. Qurana görə, bu görüş dünyanın yaranışından əvvəl olmuşdur. Allah Adəmi yaratmadzın əvvəl bütün gələcək bəşəriyyətə - Adəm nəslinə müraciatlə soruşmuşdur: "Məgər man sizin Tanrıınız deyiləm?" Bəndələr bu suala tasdiq cavabı vermişlər: "Bəli, biz buna şəhadət veririk". Quranda dünyanın yaranışından əvvəlki bu dialoğun səbəbi də izah edilir: *Qiyamat günü deməyəcəyik ki, "Biz bundan qafil idik"* (Quran, 7: 172).

Tanrı belə buyurmuşdur və müsəlmanların müqaddəs tarixindəki bütün sonrakı hadisələrə, islam mədəniyyətinin kosmik və tarixi mövcudluğuna münasibətdə ilkin mövqeyi belədir. İslamdan əvvəlki və islamın gəlmişdən sonra bütün bəşəriyyətin mədəniyyətinə münasibətdə də müsəlmanların mövqeyi belədir. Həmin hadisə görə, bizdən əvvəl yaşamışların və bizdən sonra qiyamətə qədər gələnlərin hər biri, bütün bəşər övladı, biz hamımız Allah ilə belə bir Əhd bağlamışq: biz iradə azadlığını bəyan etməklə dünyanın yaranışından əvvəl öz gələcəyimizi müəyyən etmişik.

Bu andan etibarən insan öz təleyini Allaha tapşırır və onunla yenidən görüşəcəyi, yenidən dünyanın yaranışından əvvəlki keyfiyyətləri kəsb edəcəyi günü gözləyir.

İslam bəşər tarixində insanların həmin ayəyə riayət edəcəyi dövrü "bəşəriyyətin qızıl əsri" adlandırır. Lakin nadanlıq dövrlərində insanlar Allahın öyüdlərini unudaraq yolu azırlar. Bəzə dövrlərdə Allah insanlara peyğəmbərlər göndərir ki, onlara düzgün yol göstərsin.

Azərbaycanlı islam tədqiqatçıları İ.Avdıyev və A.Məmmədov buradan belə nəticə çıxarırlar: klassik islam bəşər tarixinə insanların hayatındə bir-birinə polyar aks olan, keyfiyyətə bir-birindən fərqlənən iki vəziyyətin – bir tərəfdən nadanlıq və yolu-nu azma vəziyyətini, digar tərəfdən həqiqəti öyrənmək, haqq yolunu tapmaq və həmrəylilik vəziyyətinin qanunauyğun olaraq bir-birinə əvəz etməsi kimi baxırlar. İslam anlayışında ictimai inkişafın xarakteri də tarixi prosesin ayrı-ayrı mərhələlərində bu iki vəziyyətin nisbəti ilə müəyyən edilir. Cəmiyyət qızıl əsrənə na qədər çox uzaqlaşa nadanlıq və yanılma vəziyyəti bir o qədər intensivləşir. Prinsip etibarilə bu vəziyyət dünyanın sonuna qədər davam edəcəkdir, lakin bəzən islaholma dövrləri başlanır. Rəvayətə görə, həmin dövrlər təqribən yüz ildən bir təkrarlanır: "Hər yüzilliyin əvvəlində Allah insanların dirlə bağlı işlərini qaydaya salacaq elçisini göndərir".

Cox ehtimal ki, islamın Əhdi-Ətiqdəki bütün peyğəmbərləri və Əhdi-Cədiddəki İlisus Xristi (İsa peyğəmbəri) qəbul etməsi də bununla bağlıdır. Həmin peyğəmbərlər dünyanın yaranışından əvvəl saziş bağlayanlar sırasında olmuşlar. İslam onların genealoji və mənəvi varisliyini ilahi vəhylorin daşıyıcıları kimi qanuni hesab edir və göstərir ki, Məhəmməddən əvvəlki peyğəmbərlərin sonucusu olan İsa insanların vahid fikrə gələ bilmədiyi məsələləri onlara izah etmək üçün Tanrı tərəfindən göndərilmiş aşkar əlamətlərə malik olan müdrik varlıqdır.

İslam tarix fəlsəfəsini düzgün başa düşmək üçün daha iki mühüm məqamı nazərə almaq lazımdır.

Əvvələn, günah İslətmək aktı müsəlmanın bəşər tarixi və Yer kürəsinin personalaşdırılmış tarixi haqqında təsəvvürlərində, məsalən, xristian təsəvvürlərində olduğu qədər dərin iz qoymamışdır.

Quranda göstərilir ki, insan günah işlədəndən sonra kadərlənmiş, peşman olmuş və Allaha dua etmişdir ki, himayəsini ondan əsirgəməsin; Allah öz bəndəsinin yalvarışlarını qəbul etmiş və əvvəller onunla Adam arasında bağlanmış müqaviləni qüvvədə saxlayaraq vəd etmişdir ki, Adəmin davamçıları da bu müqaviləni rəhbər tutacaqlar. İnsan öz günah əməli nəticəsində əbədiyyət səltənatından məhrum edilmiş və Yerə, fani dünyaya endirilmişdir ki, burada özünün bəşər tarixini, haqsızlıqqa qarşı mübarizə tarixini qiyamət gününə qədər davam etdirsin.

Buna görə də Adəm etdiyi günaha baxmayaraq, sadəcə ilk insan deyil, həm də Allahın ilk elçisi və peyğəmbəri hesab edilir. Onun Yerə gəndərilməsi ilə din tarixinin birinci dövrəsi başa çatır və ikinci dövrə - insanların, insan birliklərinin və dünyanın hayatı dövrəsi başlanır. Bu dövrə onun üçün ayrılmış möhlət başa çatana qədər, dünyanın axırına və tamamilə dağılımasına qədər davam edəcəkdir. Qiyamət gündündə hər kəsa öz əməllərinə görə qiymət veriləcəkdir. Yeni keyfiyyətli əbədiyyət dövrəsi başlanacaq, bu dövrədə hər kəsin mənəvi mövcudluğu ədalətlili şəkildə - öz xidmətlərinə görə davam edəcəkdir.

İkincisi, islamda tarixin başa düşülməsinin dəyər meyarlarına vurğu güclüdü: burada hökm sürən təsəvvürə görə cəmiyyət zaman etibarilə irəlilədikcə öz manbayındən, Məhəmməd Peyğəmbərin və mömin xəlifələrin dövrü olan "qızıl əsr" dən uzaqlaşır. Lakin bu, ümidişlik doğurmur - dəyərlər sahəsində insanın özünün mənəvi təraqqisina nail olmaq üçün cəmiyyət keçmiş ideala – "islamın qızıl əsri" idealına istiqamətlənməlidir.

Tarix falsafəsi və Qərb-Şərq, Şərq-Qərb problemi. Gələcək necə olacaq? O, sözün köhnə mənasında tarixa çevriləcək, yoxsa bütün əvvəlki ənənələrlə principial əlaqələri kosmak əsasında yaranacaqdır? Gələcək Qərbin və Şərqi mənəvi nailiyyətlərini nə dərəcədə qavramağa və özündə birləşdirməyə, müxtalif tarixi və milli mədəniyyətlərin ümumi və spesifik elementlərini üzvi və demokratik şəkildə özündə birləşdirən dünya birliyinə əvviləməyə qabil olacaqdır?

Bu suallara cavab vermek için biz tutarlı, çoxmənali və heç da tam müəyyən olmayan "Qərb" və "Şərq" anlayışlarının coğrafi mənasını deyil, onların fəlsəfəsi mənasını özümüz üçün aydınlaşdırmağıq. Biz "Qərb" dedikdə, ilk növbədə Avropa düşüncə tərzi, rasionalizm, xristian ənənələri, demokratiya, hüquqi dövlət, fərdi maraqların kollektiv maraqlardan üstün tutulması, elmi-texniki tərəqqini və sənayenin inkişafını nəzərdə tuturuq. "Şərq" dedikdə, adətən intuitivizm, mənəviyyat, mistika, Şərqa məxsus dini ənənələr (əsasən buddizm, induizm və islam dilləri), kollektiv maraqların fərdi maraqlardan üstünlüyü nəzərdə tutulur. Albert Śveytser belə hesab edirdi ki, bu və ya digər fəlsəfəni maraqlandıran bir böyük problem var: insan sonsuz gerçəklilikə mənəvi qovuşmaya necə nail olmalıdır? O, Şərq-hind fəlsəfəsi ilə Qərb fəlsəfəsinin qarşılıqlı nisbatını polyar ziddiyat terminləri ilə şərh edir və onların arasındaki fərqi bununla izah edirdi ki, həmin fəlsəfələrdən birincisi bu problemin həllini əsasən dünyyanın və həyatın inkar edilməsi, ikincisi isə dünyyanın və həyatın bərqərər olması yollarında axtarır. Avropa mədəniyyətində Şərqi Qərbə qarşı qoyulması iki min ildən artıq tarix malikdir. Erkən orta əsrlərdə Şərq dedikdə Hindistan, Çin və İranla yanaşı, yeni yaranmış müsəlman cəmiyyətini də nəzərdə tutmağa başlamışdır. Avropanın müsəlman dünyasına marağı, ilk növbədə, VII-IX əsrlərdə müsəlman istilələri dövründə, XI-XIII əsrlərdə xac yüreşləri dövründə, VII-XV əsrlərdə rekonkista dövründə, XIV-XVI əsrlərdə osmanlıların hərbi ekspansiyası dövründə hərbi-siyasi xarakterli hadisələrlə; ikinciisi, ciddi təkallahlılıqla əsaslanan yeni dinin – islamın yaranması və sürətlə yayılması nəticəsində xristian dünyasının qarşılaşlığı ciddi intellektual təhdid ilə bağlı idi.

Bir sıra amillərin təsiri altında Qərb və Şərq ölkələri arasında Şərqi və Qərbin müxtəlif obrazları yaranmışdır: xristian ölkələri Şərqi başqa bir mədəniyyətin təcəssümü, başqa bir varlıq kimi qəbul etdikləri halda, müsəlman cəmiyyətində Qərb haqqında yabançı dünyagörüşünün, başqa incəsənatın, fərqli əxlaqın və psixi düşüncə tərzinin daşıyıcısı kimi təsəvvür mövcud idi.

Avropa şüurunda Şərqa münasibət çox vaxt sivil dünyyanın barbarlar dünyasına münasibəti forması kəsb edirdi.

Redyard Kiplinq (1865-1936-ci illər) Qərb ilə Şərq arasında mədəni qarşışdurmanı belə ifadə etmişdi: "Qərb Qərbdir, Şərq isə Şərq, onlar heç vaxt qovuşa bilməzlər!"

Şərqlilərin şüurunda isə Qərb mənəviyyatsız, yalnız həyatın maddi tərəfi ilə maraqlanan, plüralist, özünəməxsus cəhətlərdən məhrum olan bir dünya kimi qarvanılır. Buna görə də Şərqiönümlü ideyalar Avropayı ömüllü konsepsiyalara qarşı qoyulurdu.

2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş faciəli hadisalordan sonra bu qarşışdurma daha da dərinleşmişdir. Düzdür, sonralar terrorizmə, ekstremizmə qarşı mübarizəyə həsr edilmiş çoxsaylı elmi-nəzəri konfranslar keçirilmişdir, lakin sivilizasiyalararası dialoğun ideya əsaslarının tamamilə işlənib hazırlanmış olduğunu deyə bilmərik.

Bu gün həmşəkindən daha aşkar görünür ki, başəriyyətin fəlsəfə tarixinə ehtiyacı vardır. Onun vəzifəsi dövrlərin və sivilizasiyaların əlaqəsini bərpa etmək, sosial və sosial-mədəni amillərdən çıxış edərək Qərb-Şərq, Şərq-Qərb problemini izah etməkdir. Hər iki mədəniyyətin ənənələrində onları bir-birindən ayıran cəhətləri deyil, qarşılıqlı anlaşmaya, həmrəyliyə və birliyə şərait yaradan, sülh şəraitində yaşamağa kömək edən cəhətləri axtarmaq, tapmaq və təbliğ etmək lazımdır. Başəriyyət karvanında bütün insanlar eyni yolun yolçuları və tərəfdəşlərdir; həm xristianlar, həm də müsəlmanlar, həm qərbliyələr, həm də şərqlilər bəşər mədəniyyəti xəzinəsinə, sivilizasiyının yaranmasına çox sanballı töhfələr vermişlər. Albert Śveytserin təklif etdiyi bir principi məqbul saymaq olar. O yazar: "Avropa fəlsəfəsi ilə hind fəlsəfəsi arasında disputlu təsəvvür edək: tərəflərdən heç biri həmin disputda müstəsna haqlı olması iddiasına düşə bilməz. Hər iki tərəf qiyamətli ideyalar xəzinəsinin mühafizidir. Lakin onlar hər ikisi bütün əvvəlki tarixi fərqlərin fövqünə ucalmalı, nəhayət, bütün başəriyyət üçün vahid fikirlər obrazını yaratmalıdır".

Bununla bərabər, dünyada mədəni və siyasi proseslərin inkişafı belə güman etməyə imkan verir ki, galacəkdə Qərb ilə Şərqi arasında qarşıdurma sivilizasiyalar arasında qarşıdurmaya çevrilə bilər, onların formallaşmasında isə tarixən əsas rol oynayan dinlər olmuşdur.

Futurologiya – galəcəyin fəlsəfəsi. Futurologiya başarıyyətin galəcəyi haqqında elm, sosial proseslərin perspektivlərini əhatə edən bilik sahəsidir. "Futurologiya" termini ilk dəfə alman sosioloqu O.Flethem yərəfindən 1943-cü ildə "galəcəyin fəlsəfəsi" mənasında işlədilmişdir.

Bu gün yaxın galəcək üçün proqnozlar tərtib olunmasına həsr edilmiş müxtəlif futuroloji konsepsiylər çıxdır. Futuroloji konsepsiylər bəzən əqli mühakimələrin nəticəsi və hətta uydurma adlandırırlar. Lakin camiyyətin haraya və na üçün hərəkat etməsi barədə fikirləşmədən tarixa qoşulmaq mümkün deyildir. Çok populyar olan "Roma klubu" futuroloji təşkilatı bu istiqamətdə böyük iş aparır. Başarıyyətin perspektivlərinin qlobal model-ləşdirilməsi təşəbbüsünü də bu təşkilat irəli sürmüştür.

Futuroloji konsepsiyalarda galəcək həm filosofların, həm alimlərin, həm də praktiki mütəxəssislərin xüsusi diqqət obyektinə əvvərilməkdədir. "Postsənaye camiyyəti" ideyası irəli sürürlür, Qərbin sənaye cəhətdən inkişaf etmiş ölkələri həmin cəmiyyətə doğru irəliləyir. Bu halda əmtəə və xidmətlərin səmərəli istehsalını həqiqətən bəşəri ehtiyaclarla cavab verən stimullarla tamamlamağın zəruri olmasından bahs edilir. Bu tələbatlar sırasına amək prosesində isdən məmənunluq və sağlamlığın mühafizəsi, beynəlxalq proqnozlaşdırma sistemi, cəmiyyətdə qeyri-bərabərliyin ifrat təzahürlərinin azaldılması məsələləri aid edilir.

Problemin həlli yabançılıqdan, mövcud siyasi-iqtisadi rasionallıqdan yeni mədəni rasionallığa kecidələ əlaqələndirilir. Bu halda insanlar müəyyən məqsədlərə nail olmağın vasitəsi deyil, məqsədin özü hesab ediləcəkdir. Mədəniyyətin və sivilizasiyanın bir-birinə müəyyən dərəcədə uyğunlaşdırılması nəzardə tutulur. Fərdin öz işinə, ətrafına və dostlarına münasibətinin keyfiyyəti ilə bağlı elmi-texnoloji, istehsal və etik xarakterli dəyişikliklərə xüsusi diqqət yetirilir.

Ədəbiyyat

Восток-Запад. Исследования. Переводы. Публикации. М., 1988.

Канке В.А. Философия. М., 2000.

Пиотровский М.Б. Коранические сказания. М., 1991.

Почта Ю.М. Возникновение ислама и мусульманского общества (философско-методологический анализ). М., 1993.

Проблемы мира и социального прогресса в современной философии. М., 1983.

XXIV fəsil. İqtisadiyyatın fəlsəfi problemləri

- *Mülkiyyət fəlsəfəsi*
- *Mülkiyyətin formaları*
- *Əmək insanların mahiyyəti kimi*
- *Bazar iqtisadiyyatı fəlsəfəsi*

Mülkiyyət fəlsəfəsi. Mülkiyyət ictimai sərvətin müəyyən hissəsinə sahib olmaq, onun barəsində sərəncam vermek və ondan istifadə etmək hüququdur. Mülkiyyət hüququ insanın əsas təbii hüquqlarından biridir. Əmtəə, kapital, xüsusi mülkiyyət əməkla, hər cür əməklə, ümumiyyətlə əməkla yaradılır.

Mülkiyyət institutu təsərrüfat sahəsində, iqtisadi sahədə yaranır. Mülkiyyət anlayışı həm istehsal vasitələrinə, həm istehlak predmetlərinə, həm də istehsal edilmiş məhsula şamil edilir. İctimai sərvətin bütün elementləri – işçi qüvvəsi, istehsal vasitələri, torpaq və Yerin təki, maddi istehsal, mənəvi, yaradıcı və digar intellektual fəaliyyət məhsulları mülkiyyət ola bilər.

Mülkiyyətin formaları. Mülkiyyətin formaları onun mənşəyi, xarakteri və subyekta mənsub olması ilə müəyyən edilir. Şəxsi, xüsusi, kooperativ və ictimai mülkiyyət (dövlət mülkiyyəti) olur. Şəxsi mülkiyyət şəxsi istehlak predmetləri, əmək gəlirləri və yığımları, eləcə də şəxsi yardımçı təsərrüfatda istifadə edilən bəzi istehsal vasitələri üzərində mülkiyyətdir.

Əmək insanların mahiyyəti kimi. İnsan cəmiyyətdə yaşayır, burada hər hansı bir işi göründə şüurlu motivləri və məqsədləri rəhbər tutur, yəni, insanın təbiətə münasibəti fəal, dəyişdirici münasibətdir. Bu münasibət əmək alətlərinin tətbiq edilməsi ilə və da-xilən insanın spesifik inikas forması – şüur ilə bağlıdır. Əmək məqsədə uyğun fəaliyyət olmaqla şüurlu xarakter daşıyır.

Hegel əməyi insan fəaliyyətinin aşyalasması ilə təbiətin aşyalaslaşması proseslərinin vəhdəti kimi izah edirdi. Marksə görə,

əmək ilk növbədə elə prosesdir ki, orada insan öz fəaliyyəti sayasında aşyaların bir-biri ilə və təbiətlə mübadiləsinə vasitəçilik edir, bu mübadiləni tənzimləyir və ona nəzarət edir.

Bələliklə, əmək insanın mahiyyətidir – insan məhz əməyin sayasında insandır. Əmək insanın spesifik yaradıcı qüvvəsi, insanı bəşarıyyata çevirən qüvvədir. İctimai sarvət insan əməyi ilə yaranır.

Bazar iqtisadiyyatı falsafası. Bizim cəmiyyətin siyasi müstəaqililiyi şəraitində yeni sosial-iqtisadi həyat qurmaq üçün yeni imkanlar yaranmışdır. Bu şəraitdə cəmiyyətin iqtisadi və təsərrüfat funksiyaları ilə yanaşı, bir vəzifəsi də yeni vətəndaş cəmiyyəti yaratmaqdan, dövlətin iqtisadi həyatı müdaxiləsini tədricən məhdudlaşdırmaqdan ibarət olmalıdır.

Təsərrüfat sərbəstliyi ideyasının tarixi mənası ondan ibarətdir ki, dövlət hakimiyyəti özünün əmrləri və müdaxiləsi yolu ilə təsərrüfat həyatına düzəlişlər etməyə və onu tənzimləməyə son qoymuşdur, çünki bazar qüvvələrinin sərbəst fəaliyyəti nəticəsində ictimai təsərrüfatın məlum ideal vəziyyəti yaranır.

Bazar iqtisadiyyatında dövlətin funksiyası mülkiyyətçilərin mənafelərini müdafiə etməkdir. Dövlət sosial təminat sistemi vasitəsilə gəlirlərin təkrar bölüşdürülməsi ilə əsla məşğul olma malıdır.

Tərəqqiyə və iqtisadi rifahə doğru aparan yeganə yol kollektivçilikdən sərbəstliyə, iqtisadiyyatın inzibati-amirlik modelindən bazar modelinə keçid yoludur. Dövlətin müdaxiləsindən azad olmuş bazar iqtisadiyyatı hər bir cəmiyyət üçün, o cümlədən Azərbaycan cəmiyyəti üçün təkcə yeganə əxlaqlı yol deyil, həm də yeganə praktiki həll yoludur.

Azad sahibkarlığın yaranması, istehsal aktivlərinin xüsusi sahibkarlara verilməsi, mülkiyyətçilərin mənafelərinin müdafiə olunması, müasir və səmərəli maliyyə sisteminin, infrastrukturun idarə edilməsinin yeni prinsiplərinin tətbiqi, sosial təminat sisteminin yenidən qurulması əsl bazar münasibətlərinə keçid üçün zəruri olan əsas dəyişikliklərdir.

Ədəbiyyat

Бучилло Н.Ф., Чумаков А.Н. Философия. М., 1998.

Канетти Э. Масса и власть, М., 1997.

О свободе. Антология западноевропейской либеральной мысли. М., 1995.

XXV fəsil. Siyasi fəlsəfə və ideologiya problemləri

- *XX əsrin sonu – XXI əsrin əvvəlində siyasi proseslərin fəlsəfi mənası*
- *Millat və dövlət problemi siyasi fəlsəfənin obyekti kimi*
- *Siyasi sistem*
- *İdeologiya və onun əsas cəhətləri*
- *Deideolojiləşdirmə problemləri*

XX əsrin sonu – XXI əsrin əvvəlində siyasi proseslərin fəlsəfi mənası. Mütəxəssislər son 10-15 ildə baş verən ən mühüm siyasi proseslər barəsində danışarkən aşağıdakı əsas məqamları göstərirrlər:

- SSRİ-nin dağılması nəticəsində özlərinin sosial, iqtisadi, siyasi və hərbi problemləri olan bir sıra müstəqil dövlətlərin yaranması;
- geniş insan kütlələrinin, kütləvi hərəkatların, ictimai və qeyri-hökumət təşkilatlarının siyasi fəallığının, onların siyasi proseslərə marağının artması;
- qloballaşma, dövlətlər arasında siyasi, iqtisadi, sosial və mədəni münasibətlərin intensivləşməsi prosesləri, dəyərlərin, zövqlərin və modanın standartlaşması;
- əhalinin ən geniş təbəqələrinin müasir dünyada cərəyan edən qlobal problemlər saridən narahatlığı, qlobalizmə cavab aksiyası kimi lokallaşma prosesləri, yeni standartların qəbul edilməsinin tazahürləri, bütün Yer kürəsi miqyasında bəşəriyyatın uzlaşdırılmış fəaliyyətinə diametral əks yanaşmaları ifadə edən müxtəlif ideya cərəyanlarının toqquşması;

- müsəlman aləmında ictimai həyatın modernlaşmasına və vesternlaşmasına cavab reaksiyası kimi islamda radikal meyillərin güclənməsi;
- elmin və texnikanın tərəqqisi, genişməqası kompyuterlaşdırma, daxili və xarici siyaset haqqında informasiya axınının miqyasının artması nəticəsində müasir dövlətlər siyasi proseslərə təsir göstərmək üçün misli görünməmiş vasitələr əldə edir.

Bu və digər siyasi prosesləri və hadisələri sistemiş şəkildə, iqtisadi, sosial və ideoloji inkişaf məsələləri ilə vəhdətdə və qarşılıqlı əlaqədə təhlil etmək lazımdır. Bu halda dünyada və ayrı-ayrı regionlarda qərarlaşan siyasi vəziyyəti qabaqcadan görmək üçün proqnozlaşdırmaq, bununla əlaqədar başarıyyətin siyasi gələcəyini modelləşdirmək problemləri getdikcə daha artıq əhəmiyyət kəsb edir. Siyasi fəlsəfə siyasi dəyişikliklər problemini elmi cəhatdən təhlil etməli, siyasi prosesləri tarixi və fəlsəfi-etik baxımdan manalandırmalıdır. Bu halda empirik sosioloji və sosial-psixoloji metodlardan və konsepsiyalardan geniş istifadə etmək lazımdır.

Əfqanistanda antiterror əməliyyatlarının populyarlığı və dünya birliliyi tərəfindən bu əməliyyatın geniş miqyasda dəstəklənməsi, ABŞ-in İraqda Səddam Hüseyin rejimini qarşı apardığı preventiv hərbi aksiya, böyük dövlətlər arasında və beynəlxalq münasibatlarda gərginliyin nəzarəçarpacaq dərəcədə zəifləməsi bütövlükdə qanunvericilik təsisatlarında və dövlət aparatında davranışın empirik tadqiqi, qeyri-hökumət siyasetinin və müvafiq prosesin – siyasi partiyaların, seçkilərin və ictimai rəyin, siyasi liderliyin və elitaların təhlili əsasında işlənilər hazırlanan nəzəriyyə və metodları daha da aktuallaşdırılmışdır.

Millət və dövlət problemi siyasi fəlsəfənin obyekti kimi. "Millət" (latınca *natio* – xalq sözündən) terminindən fransızlar kilsəyə və monarxiyaya qarşı çıxan üçüncü silki göstərmək üçün istifadə edirdilər. XVIII əsrə Almaniyada millət siyasi ideyaya, ümumi milli dövlətin təcəssümüne çevrilmişdir. Fixte milləti dövlətlə, konstitusiyalı respublika ilə eyniləşdirirdi. Sonralar millət

anlayışından hər hansı milliyyəti bildirən mənada istifadə edilməyə başlanılmışdır. Hərçənd, millət konkret ictimai birlik formalarından yalnız biridir.

Millət və dövlət problemi çoxdan fəlsəfi təhlilin predmetina çevrilmişdir. Millət ilə dövlətin qarşılıqlı əlaqəsi problemi barədə müxtəlif nöqtəyi-nəzərlər irəli sürülmüşdür və indi də irəli sürülməkdədir.

Bəzi müəlliflər dil, ərazi, iqtisadi həyat və milli psixologmanın ümumiyyətini dövlətlə yanaşı, millətin mühüm əlamətləri hesab edərək bildirirlər ki, milli dövlətçilik millətin zəruri əlamətlərindən biridir. Digərlərinin fikrincə, millət və dövlət ictimai inkişafın müxtəlif müstəvələrində yerləşən ictimai hadisələrdir. Millət sosial, dövlət isə siyasi hadisədir. Onlar öz aralarında qarşılıqlı təsirdə olsalar da, biri digərdən təcrid olunmuş şəkildə, xüsusən millət dövlətsiz mövcud ola bilməz.

Bundan əlavə, millətin aşağıdakı tipologiyası fərqləndirilir: suveren və qeyri-suveren, zalim və məzələm, böyük dövlətçi və asılı millət, ilhaq edilmiş və assimiliyasiya edilməkdə olan, formalamaqdə olan və formalılmış millət və s. Əslində, dövlətlər də öz xarakterinə görə müxtəlifdir. Vatikan qabilindən olan elə dövlətlər var ki, onların millətlə heç bir əlaqəsi yoxdur, bununla belə, özlərinin pul vahidi mövcuddur və ciddi iqtisadi fəaliyyətlə məşğul olur. Dövlətin formaları da müxtəlifdir – knyazlıqlar, xanlıqlar, hersoqluqlar, monarxiyalar, imperiyalar, xilafətlər, respublikalar və s.

Bu baxımdan, azərbaycanlıların nümunəsi maraqlı sayıla bilər. Onlar eyni millətin nümayəndləri kimi qalmaqla iki hissəyə bölünmüşlər. Bir hissənin öz dövlətçiliyi var, digər, daha böyük hissənin isə dövlətçiliyi yoxdur. Çox ehtimal ki, millətin yaranması üçün milli şürurun formalaması, xalqın onu ayrı-ayrı hissələrə bölen sərhədlərə məhəl qoymadan öz eyniyətini başa düşməsi, onun bütün nümayəndləri üçün ortaq dilin, vahid mədəniyyətin və buna oxşar mənəvi dəyərlərin, xarakterin və dinin milli xüsusiyyətlərinin mövcud olması zəruridir. Ərəblərin

da bu sahədə nadir təcrübəsi vardır. Mahiyyət etibarilə Afrikanın şimal-qərbindən Hindistan sərhədlərinə qədər vahid və bütöv bir ərazi də məskunlaşmış, dili, mədəniyyəti, milli xüsusiyyətləri və dini vahid olan bu xalq bütün bunlara baxmayaraq, 20-dən çox dövlət sərhədi ilə parçalanmışdır. Lakin ərəblər özlərini vahid millət hesab edir. Bu, ərəbizm - ərəblərin birlik şüuru sayasında mümkün olur.

Ərəb millətçiliyi ideoloqlarından biri - Məkrəm Ubayd ərəblərin milli birliyinin mahiyyət etibarilə sekulyarist konsepsiyasını təklif edirdi: "Biz ərəb vətənimizi hissələrə bölən ərazi sərhədlərinə baxmayaraq ərəb olduğumuz kimi, həm də tərəfdarı olduğumuz sektaların və dirlərin müxtəlifliyinə baxmayaraq ərəbik. Biz hamımız ərəbik - misirlilər də, suriyalılar da, mərakeşlilər də, iraqlılar da... müsəlmanlar da, xristianlar da".

Siyasi fəlsəfənin vəzifəsi də məhz ondan ibarətdir ki, konkret vəziyyətlərin real müxtəlifliyi arxasında ümumi sosial normanı, təsadüfi variantlar şəbəkəsi arasından zərurəti axtarır təpə bilsin.

Siyasi sistem. Bu gün "dövlət" anlayışı əvəzinə çox vaxt "siyasi sistem" anlayışından istifadə edilir. Lakin bu anlayışlar bir-birinin eyni deyil, onlar tam üst-üstə düşmür və onların arasında fərq vardır. "Siyasi sistem" daha geniş anlayışdır.

Siyasi sistəmə dövlət, partiyaların, hərəkatların, təşkilatların, təsisatların, dini qurumların məcmusu (hərçənd bəzi ölkələrin konstitusiyalarında həmin ölkələrdə dinin dövlətdən ayrılması barədə maddələr vardır) daxildir.

Dövlətin və cəmiyyətin işlərinin bütün əsas idarəetmə alətləri məhz siyasi sistemdə cəmləşmişdir.

Siyasi sistemin ən mühüm elementlərindən biri vətəndaşların cəmiyyətin və dövlətin idarə olunmasında iştirakı barədə onların hakimiyət institutları ilə və öz aralarında əlaqələri haqqında dayar və normativ təsəvvürləri əhatə edən siyasi şüurdur. Müasir cəmiyyətdə siyasi şüurun iki səviyyəsi mövcuddur: poli-

toloq mütəxəssislərin konsepsiyalarında ifadə olunmuş nəzəri səviyyə və cari siyasetin formalşaması və siyasi qərarlar qəbul edilməsi prosesinə bilavasitə qoşulmuş hakim siyasi elitaya xas olan dövlət səviyyəsi.

Siyasi sistemin bütövlüyü onun mühüm əlamətidir. Siyasi sistemin bütöv xarakteri onun tərkib hissələrinin: institusional (təşkilatlar və müəssisələr), reqluyativ (normalar), funksional (funksiyalar, siyasi proses və siyasi rejim), ideoloji (baxışlar və nəzəriyyələr) və kommunikativ komponentlərdə (əlaqələr və münasibətlər) ifadə olunur. Adlarını çəkdiyimiz komponentlərin hər biri də öz növbəsində müəyyən struktur təşkilinə malikdir və özünün siyasi altsistemini yaradır.

Dövlət müəyyən ərazidə ali hakimiyət səlahiyyətinə malik olan və cəmiyyətin idarə edilməsi üçün bu hakimiyətdən istifadə edən siyasi sistemin əsas institutudur. Dövlətin əsas əlamətləri bunlardır: siyasi hakimiyət; suverenlik, yəni öz ölkəsinin ərazisində tam ali hakimiyət və xarici siyaset xəttinin həyata keçirilməsində müstəqillik; qanunların və hakimiyət səlahiyyətinin yayıldığı ərazi; müstəsna qanunvericilik hüququ; dövlət qulluqçularının, ordunun, məcburetmə orqanlarının saxlanması üçün əhalidən vergi tutmaq hüququ və s.

Dövlətlər idarəetmə formalarına görə fərqlənir (respublika, monarxiya). Respublika idarəetmə formasının aşağıdakı növləri vardır: parlament respublikası (hökumət parlamentdə çoxluq prinsipi üzrə yaradılır), prezident respublikası (dövlətin və hökumətin başçısı prezidentdir), qarışq - yarı prezident respublikası (hökumətin faaliyyətinə parlament tərəfindən səməralı nəzarət edilən güclü prezident hakimiyəti).

Dövlət quruluşu baxımından dövlətlər unitar (vahid dövlət qurumu), federativ (hüquqi baxımdan nisbətən müstəqil dövlət qurumlarının: ştatların, kantonların, əyalətlərin, respublikaların və s. ittifaqi), konfederativ (müstəqil dövlətlər ittifaqi) növlərə bölünür.

Azərbaycan dövləti unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyəti hakimiyət bölgüsü prinsipini əsasın-

da təşkil edilir: qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir; icra hakimiyyəti AR Prezidentinə məxsusdur; məhkəmə hakimiyyətini AR məhkəmələri həyata keçirir.

(Hüquqi dövlət Konstitusiya əsasında – vətəndaşların və dövlətin qarşılıqlı münasibətləri normaları müəyyən edən dövlətin əsas qanunu əsasında fəaliyyət göstərir. Siyasi partiyalar və hərəkatlar mənafelərini təmsil etdikləri sosial qrupların tələbatını rəhbər tutaraq qanunla reqlamentləşdirilən fəaliyyət çərçivəsində cəmiyyətin siyasi həyatının formallaşmasına və hakimiyyət institutlarına əhəmiyyətli dərəcədə təsir göstərirler. ▶

İdeologiya və onun əsas cəhətləri. İdeologiya əmlak, hüquq münasibətlərinə və digər münasibətlərə cəmiyyətin böyük əksariyyəti tərəfindən qəbul edilmiş baxışlar sistemidir. İdeologiya dini, milli və başqa libaslar geyinə bilər. İdeologiyaların xidmət etdiyi sosial qrupların mənafelərinin xarakterindən asılı olaraq mürtəce, faşist-pərəst, ekstremist və başqa növləri ola bilər.

“İdeologiya” termini XVIII əsrin axırları – XIX əsrin avvəllerində istifadə edilməyə başlamışdı. Buna baxmayaraq, ideologiya mürəkkəb mənvi hadisə kimi, gerçəklilikin mənimsanılması üçün sada və səthi deyil, mürəkkəb və qrup mənafelərinin vasitəsilə həyata keçirilən bir hadisə kimi qədim dövrlərdə yaranmışdı.

İdeologiyanın xarakteri və sosial yönümü, ilk növbədə onda öz ifadəsinə tapan qrup və partiya mənafelərindən asılıdır. Bununla əlaqədar filosoflar ideologiyanın əsas cəhətlərini müxtəlif şəkildə müəyyən edirlər: elmlilik, partiyalılıq, siniflik, utopiklik, qərəzlilik, emosionallıq, subyektivlik, ritoriklik və üslubun aliləşdiriləməsi. Bütün burlarla bərabər belə bir fikir geniş yayılmışdır ki, ideologiya elmi ola bilməz, çünki onun həqiqiliyini yoxlamaq olmaz – ideologiya verifikasiya edilə bilməz.

Deideolojiləşdirmə problemləri. “Deideolojiləşdirmə” konsepsiyası keçən əsrin 60-ci illərindən başlayaraq elan edilmişdir. O, ilk növbədə elmi-tehniki inqilabın coşqun inkişafı ilə bağlı idi. Deideolojiləşdirmə konsepsiyasının tərəfdarları qeyd edirdilər ki, sənaye, postsənaye, texnotron cəmiyyətlərdə ideologiyaya

ehtiyac qalmır, çünki aşkar görünən kommunikasiyalar gerçəliklə daha çox dəyişkən və müxtəlif baxışlara doğru aparır, onları ümumi sxemlərlə əhatə etmək mümkün deyildir. Bu cəmiyyətdə müxtəlif sosial təsisatlar vasitəsilə təsbit olunmuş inamlar öz həyatı qüvvəsini itirdiyinə görə tez-tez dayışan inamlar erası yaranır. Bu konsepsiyanın tərəfdarlarından biri Zbignev Bjezinski deyir ki, ictimai təşkilatların ümumi fəaliyyət programında kollektiv öhdəlikdən subyektiv hissələr daha vacib olduğu şəraitdə dayışkan inamların formallaşdırıldığı amillər coşqun elmi dəyişikliklər, təhsil və kommunikasiyalar sahəsində kütləvi yüksəlişdir. Cəmiyyətin deideolojiləşdirilməsi zarurati həm də global problemlərin həllinin ümdə vəzifəyə çevriləməsi ilə izah edilir. Z.Bjezinski yazır: “İdeologiya qayğısı öz yerini ekologiya qayğısına verir”.

Deideolojiləşdirmə konsepsiyaları dövlətlərarası münasibətləri də ehtiva edir. Bu konsepsiyalara görə, insanlar başa düşməlidirlər ki, bu gün yaranmış beynəlxalq şəraitdə ümumbaşarı dəyərlərin bütün başqa dəyərlər, o cümlədən qrup dəyərləri, ideoloji dəyərlər üzərində prioriteti haqqında tezislər təbii, üzvi xarakter daşıyır.

Bu gün Azərbaycanda da deideolojiləşdirmə barədə söhbətləri tez-tez eşitmək olar. Müstəqillik şəraitində Azərbaycana ideologiyanın lazım olub-olmaması barədə geniş diskussiyalar gedir. Coxları həqiqətən elə düşünür ki, siyasi sistemi ifrat dərəcədə ideolojiləşdirilmiş SSRİ dağılıandan sonra ideologiyaya ehtiyac yoxdur. Başqaları isə əks fikirdirlər. Onlar belə hesab edirlər ki, ideologiyadan xilas olmaq istəyinin özü artıq ideologiya deməkdir. Ideologiyasız heç bir millət olmamışdır və ola da bilməzdi. Onların fikrinə, müxtəlif, bir-birinə oxşamayan, yabançı və ziddiyətli dəyərlər hamisə olmuşdur və olacaqdır. Belə düşünmək sadəlövlük olardı ki, bu dəyərlər: rəğbət, maraq və idəya mövqələri ümumiyyətlə, ictimai proseslər, dünyada işlərin gedidişinə heç bir təsir göstərməyəcəkdir. Əksinə, onlar hökmən təsir göstərəcəklər. Lakin bunu da unutmaq olmaz ki, yalnız öz dəyərlərinin, öz dünyagörüşünün hüdudları ilə kifayatlı-

mək, burnunun ucundan o tərəfi görməmək, "bu bizim deyil, deməli, biza lazım deyil" mövqeyindən çıxış etmək insanın öz mənəvi həyatını kasadlaşdırması demək olardı. İdeyalar mübadiləsi, mədəniyyətlərin qarşılıqlı təsiri və bir-birini zənginləşdirənəsi zəruridir, lakin bütün bunlar ideologiyaların qarşıdırılması, ictimai dəyərlərin, ideya-siyasi dayaqların konvergensiyası yolu ilə deyil, ümumbaşəri səviyyədə faydalı cəhətlərin ağlabatən axtarışları əsasında baş vermelidir. Ideologiyaların mübarizəsi həm də onların qarşılıqlı faydalı təsirini nəzərdə tutur. Burada əsas məsələ özünün bənzərsizliyinin hədlərini bilmək və onu elə qoruyub saxlamaq deməkdir ki, fərd öz mənliyini itirməsin.

Əlbəttə, milli ideologiyani süni şəkildə, yuxarıdan yaratmaq olmaz: bu cür ideologiya dövlətin uzun illər boyu xalqın əksəriyyəti tərəfindən etiraf edilən səməralı şəkildə idarə edilməsinin nəticəsi olmalıdır. Bununla belə, son illərdə azərbaycanlıq çərçivəsində qərarlaşan ideyalar kompleksi, sosial-psixoloji məqsədlər və mədəni orientasiyalar milli problemlərə baxışların hamiliqliq qəbul edilmiş sisteminin formallaşması işində faydalı ola bilər.

Ədəbiyyat

Анаев А.Г. Нация и государство: связь и взаимодействие. – Философские науки, 1985, №5.

Бучилло Н.Ф., Чумаков А.Н. Философия. М., 1998.

Основы общей теории политической системы (под ред. Ю.А.Тихомирова и В.Е.Чиркина). М., 1985.

Формирование наций в Центральной и Юго-Восточной Европе. М., 1981.

XXVI fəsil. Fəlsəfədə ziddiyatlar və münaqişələr problemi

- *Ziddiyatlar və münaqişələr: mənşəyi, mahiyyəti və spesifik xüsusiyyətləri*
- *Münaqişələrin xarakteri və inkişaf mərhələləri*
- *Münaqişələrin həllinin prinsipləri*

Ziddiyatlar və münaqişələr: mənşəyi, mahiyyəti və spesifik xüsusiyyətləri. İnsanlar arasında sosial münasibətlərin təbiəti baradə fəlsəfi, psixoanalitik, sosial-psixoloji, struktur-psixoloji konsepsiyalar münaqişələrin və zoraklığın mənşəyini iki aspekt-də - birincisi, insanın davranışının fitri, instinkтив amilləri, ikinci, sosial və tarixi inkişaf problemləri ilə əlaqədə izah edir.

Etoloji konsepsiyalarda (etologiya heyvanların davranışının haqqında elmdir) münaqişələrin genezisini insanın anadəngolma aqressivliyi ilə əlaqələndirirlər.

A.M.Karimskiyə görə, sosial etologizm bunu əsas götürür ki, insanın davranışı onun heyvani instinktləri ilə determina edilmişdir və bu instinktlər arasında əraziyə bağlılıq və aqressivlik instinktləri əsas rol oynayır. Bunlar davranışın nisbi avtonom məxanizmləri olsa da onların arasında əlaqə vardır. Bu əlaqə onda ifadə olunur ki, birisinin hərəkəti digəri üçün stimulyator ola bilər.

Hər bir heyvanın aqressivliyə meyil etməsi onun ehtimal olunan rəqiblərinə aşkar və ya qeyri-aşkar düşmənçilik hissində təzahür edir. Buna əsasən nəticə çıxarlı ki, insan müəyyən əraziyə bağlı heyvandır və bu sabəbdən öz qonşularına münasibətdə güclü daxili düşmənçilik hissələrinə malikdir. Aqressivlik fərdin və ya fərdlər birliliyini həyat fəaliyyətinin tabii məkanı üçün yaranan təhlükəyə fitri reaksiyadır və bu halda sosial etologizm baxımdan sürüünün arazisindən, ailənin torpaq sahəsindən və ya müasir dövlətin orazisindən səhbat getməsindən asılı olmayaraq, bu reaksiyanın təbiəti və mexanizmi eynidir.

İnsanın aqressiv davranışını, cəmiyyətdə və beynəlxalq münasibətlərdə münaqişə vəziyyətləri müxtəlif amillərin, insan psixikası-

nin və cəmiyyətin böhranlı vəziyyətlərinin, qorxunun, təşvişin, həyatı məhrumiyyətlərin, plan və ümidişlərin puç olmasının, ideallara və dəyərlərə inamın itirilməsinin, siyasi liderlərin davranışının tarzlı olmamasının, ölkələr arasında münasibətlərdə, tərəzliğin pozulmasının, eyni bir dövlət sisteminin müxtalif struktur elementlərinin, bütövlükdə beynəlxalq münasibətlər sisteminin konsensusunun, sabitliyin və pozilmasının nəticəsidir.

Sosial və tarixi inkişaf problemləri münaqişələrin yaranmasının ciddi səbəbləridir. Vətəndaşların azadlıqları məhdudlaşdırılan, insanın fərdi muxtarıyyatını, onun niyyət və tələbatının sərbəst ifadə və təmin edilməsi imkanlarını buxovlayan və əzən şərait yarandıqda münaqişələr və zoraklıq meydana çıxır. Bir-birinə zidd olan tələbat və maraqlar başa düşülməyinca və təmin edilməyinən onlar mövcud olacaq və kəskinləşəcəkdir.

Münaqişələrin xarakteri və inkişaf mərhələləri. Münaqişələr iqtisadi, siyasi, sosial və konfessional xarakterli ziddiyyətlərdən yaranır. Bəzi münaqişələrin dərin tarixi kökləri vardır və digərləri inkişafın müasir dövrünün ziddiyyətlərindən əmələ gəlmişdir.

Münaqişələr ərazi və etnik-konfessional xarakterli ola bilər. Bəzi münaqişələr avvalca ayrı-ayrı ölkələrin daxilində yaranaraq sonradan regional səviyyəyə, daha sonra region çərvənlərini aşaraq qlobal beynəlxalq səviyyəyə çata bilər.

Regional münaqişələr əsl bəladır. Qlobal münaqişə regional münaqişələrdən başlayanda isə bu, daha böyük bəla ola bilər. Bunun səbəbi isə çox sadadır: yerli münaqişələr başqa regionlarda təkrarlanmaq üçün nümunə rol oynaya bilər.

Vaxtila Dikkens qeyd edirdi ki, açıq şəkildə icra edilən ölüm cazası cinayətlərin sayını nəinki azaltır, hətta artırır, çünki edam – insanın insan tərəfindən qatla yetirilməsi nümunəsidir.

Bəli, nümunə bələ bir güçə malikdir! Bələ düşünmək olardı ki, ölüm cazasının semantikası dəfələrlə izah edilmişdir və kifayət qədər aydın olmalıdır: bu, başqlarını vahiməyə salan cəzadır, onun təkrarlanmasıın qarşısını almalıdır. Amma heç də bələ deyildir! Bu halda nümunə göstərilir və özünün təkrarlanması tələb edir.

Əgər Dağlıq Qarabağ münaqişəsi vaxtında dayandırılsayıdı, süründürməciliyə yol verilmədən dərhal və ədalətli şəkildə həll edilsəydi, biz Abxaziyada, Çeçenistanda və Balkanlarda münaqişələrin şahidləri olmazdıq.

Münaqişələr öz inkişafında bir neçə mərhələdən keçir. Onlar genezidən başlayır və artım, kəskinləşmə, böhran mərhələsi ilə başa çatır. Münaqişələri başlangıç mərhələdə, onlar hələ böhran xarakteri alana qədər həll etmək dəha asan olur.

Münaqişələrin həllinin prinsipləri. Bu gün bütün xoşməramlı insanlar münaqişələri necə, hansı zəmin üzərində, hansı prinsiplər əsasında həll etməyin mümkünlüyü barədə düşünür.

Başlığın fəlsəfi etosunu başa düşmək və öyrənmək lazımdır. Başlıq öz dəyərlərinə və prinsiplərinə etinasiqliq bahasına deyil, üz-üzə gəlmış və bir-birinə qarşılıqlı təsir göstərən sosial, psixoloji, mənəvi və digər insan stixiyalarının gerçiklikdə aradan qaldırıla bilməməsinin və onların yaşamaq hüququnun çatınlılık də olsa dərk edilməsi bahasına barışçıdan gedir.

İstər bütövlükdə planetdə, istərsə də ayri-ayrı regionlarda sülhə və harmoniyaya yalnız bütün dövlətlərin mənafelərinin balansı əsasında, yalnız bütün xalqların birgə sayıları sayasında nail olmaq mümkündür.

Dövlətlər arasında münasibətlər suverenlik, hər bir dövlətin siyasi və iqtisadi müstəqillik hüququ, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq və hüquq bərabərliyi prinsipləri əsasında qurulmalıdır. Bu prinsiplərin məzmunu identik, zaman və məkan etibarılı dəyişməz hesab edilir.

Zor işlədilmədən sülhə nail olmanın ən mühüm prinsipləri aşağıdakılardır hesab edilir: beynəlxalq münasibətlərin universal norması olan dinc yanaşı yaşamaq; insan həyatının ali dəyər olması; diskussiyalar azadlığı, qarşılıqlı döyümlülük, insanın öz səhvlərindən nəticə çıxarmığı öyrənmək bacarığı; insan birliyinin həyatının əsası olan zor tətbiq edilməməsi; qarşılıqlı anlaşılma və etimad; hərbi xərclərin sosial və iqtisadi inkişafın təmin edilməsinə yönəldilməsi.

Ədəbiyyat

Karimskii A.M. Социальный этологизм о природе войны и социальных конфликтов. – Проблемы мира и социального прогресса в современной философии. М., 1983.

Этноконфессиональные процессы в современном мире.

Bakı, 1989

XXVII fəsil. Bəşəriyyət informasiya-texnologiya aləmində

- *Globallaşma, standartlaşdırma və sosial dünya obrazının transformasiyası təhlükəsi*
- *Problemin həlli yollarının axtarışı*

Globallaşma, standartlaşdırma və sosial dünya obrazının transformasiyası təhlükəsi. Bu gün dünya getdikcə darinlaşan globallaşma prosesinin - siyaset, iqtisadiyyat, din, mədəniyyət, sosial həyat, hərbi əməkdaşlıq və başqa sahələrdə dövlətlər arasında münasibətlərin intensivləşməsinin şahidi olur. Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Qərbin mədəni standartları əsasında cərəyan edir. Birmədəniyyətliyin və yekçinsliyin tamamilə yeni səviyyəsini doğuran qloballaşma inkişafın Qərb modelləri üzrə genişmiy়aslı standartlaşdırılmaya çevirilir: dünyadan müxtəlif guşələrində insanlar eyni cür - Avropasayağı geyinir, eyni modaya, eyni adətlərə və zövqlərə üstünlük verir, eyni filmlərə baxır, eyni musiqini dinləyir, əksəriyyəti Qərb mədəniyyətini təmsil edən eyni kumirlarə pərəstiş edir.

2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş malum hadisələrdən sonra yeni parametrlər kasb etmiş bu proses ayrı-ayrı ölkələrdə tarixən bərqərar olmuş ənənəvi hayat tərzini, xeyir-xahılıq, gözəllik və ədalət haqqında qərarlaşmış anlayışları, meyarları və təsəvvürləri kənardan dağdırıb, insanların adət etdiyi mənəvi dəyərləri puç edir, milli həyatın mənəvi komponentlərini cılızlaşdırır. Bu ölkələrdə "milli", "milli bənzərsizlik", "milli sərhədlər" anlayışlarının mahiyyəti tədricən transformasiyaya məruz qalır. İnternetin törətdiyi informasiya inqilabı vahid informasiya məkanının formallaşmasına şərait yaratmaqla milli sərhədləri qisaldır, mədəniyyət, əlaq və mənəvi dəyərlər baradə Qərb standartlarını dünyadan bütün ölkələrinə zorla

qəbul etdirir. Bu və ya digər ölkənin vətəndaşlarının şüurunda üstünlük təşkil edən sosial dünya obrazı yenidən qurulur.

Bu proses öks reaksiyaya – antiqlobalizmə, milli mədəniyyətlərin öz bənzərsizliyini qorumaq, “özünüñküñü” “özgəninkiyə” qarşı qoymaq cəhdinə səbəb olur. Həmişa də istər milli bənzərsizliyin qorunub saxlanmasının, Qərbdən gətirilmiş təsisatların radikal şokında devrilmasının tərəfdarı olan, istərsə də Qərb dəyarlərini dərhal mənimsəməyin tərəfdarı olan sosial qüvvələr tapılır. Akademik D.Lvov haqlı olaraq belə hesab edir ki, dünya xalqlarının mədəni müxtəlifliyi müasir dünyadan sabitliyinin həlli dəci komponentlərindən biridir. Onun fikrincə, bu müxtəlifliyin standart yeknəsəqliklə əvəz edilməsi, əslində dünyani dağlıtmak, onu xaos və kataklizmlər vəziyyətinə gətirməkdir. O, qloballaşmanın sosial nəticələrini bitki və heyvanat aləminin ayrı-ayrı növlərinin yox olması ilə müqayisə edərək yazar: “Lakin insan cəmiyyətinin özündə bu təhlükə indiyə qədər yetərinca dərk edilməmişdir. Son əsrlərdə bir sıra tayfalar və xalqlar məhv olmuşdur. Kiçik xalqlar deyilən xalqlar sürətlə ölüb getməkdədir. Onları bəşəriyyətin məhv olan növlərinin qırımı kitabına daxil etməyin vaxtı çoxdan yetişib”.

Onu da qeyd etmək lazımdır ki, qlobalizm ilə antiqlobalizmin qarşıdurmasında qloballaşmaya məruz qalan xalqların mədəni özünəməxsusluğun ifadəcisi olan islamə xüsusi əhəmiyyət verilir. Bu xalqların çoxu islam diniñə etiqad bəsləyir və onu öz mədəni irlisinin ayrılmaz tərkib hissəsi hesab edir. İslamda fundamentalizm meyillərinin artması səbəblərindən birini bununla izah etmək olar. Kommunikasiya sistemlərinin qloballaşması islamın da qloballaşmasına şərait yaradır.

Problemin həlli yollarının axtarışı. Son illərdə qloballaşmanın sosiomədəni problemlərinin həm milli, həm də beynəlxalq miqyasda tədqiqatları xeyli genişlənmişdir. Getdikcə daha çox insan başa düşür ki, bu gün qloballaşma şəraitində dünyadan bütün ölkələri – varlı və ya yoxsul, Qərb və ya Şərq ölkəsi, inkişaf etmiş və ya inkişaf etməkdə olan, ənənəvi və ya xarici modellər əsasında inkişaf edən ölkələr bu problemin birlikdə həll edilməsi

zərurəti ilə hesablaşmaya bilməzdi. Bu isə bütövlükdə ümumi sosial nəzəriyyəni yenidən qurmağın zəruri olmasına dəlalat edir. Bu gün məsələni bəla qoymaq düzgün olardı: ya hamımız birlikdə salamat qalacağı, ya da heç kəs salamat qalmayacaqdır!

Yeni nəzəri təfəkkür yaratmağa, qloballaşma prosesinin mümkün nəticələrinin adekvat şəkildə yenidən dərk edilməsinə çağırışlar getdikcə tez-tez sıxlənir. “Inkişaf” anlayışının məzmununa yenidən nəzər salınması və mədəni bənzərsizliyin rolunun aşkar edilməsi insan haqqında elmlərin, ilk növbədə fəlsəfənin mühüm vəzifəsi hesab edilməlidir.

Ədəbiyyat

Ерасов Б.С. Проблемы самобытности незападных цивилизаций. – Вопросы философии, 1987, №6.

Львов Дмитрий. "Козел отпущения" за мировой грех? Роль России в развитии человечества. – Литературная газета, 20-27 февраля 2002.

Сайдазимова Гульнара. Ислам и Запад: возможен ли "диалог цивилизаций"? Об исламе и фундаментализме в эпоху глобализма. – Центральная Азия и Кавказ. 2000, №5.

NƏTİCƏ

Bu dərs vəsaiti çox cəhətdən yeni qaydada yaradılmışdır və fəlsəfəyə aid yeni tədris ədəbiyyatıdır. Onun səciyyəvi xüsusiyyətlərindən biri insan üzərində, insan həyatının məqsədi və mənası problemləri üzərində cəmləşməsidir.

Müəllif dərs vəsaitini hazırlayarkən, ilk növbədə fəlsəfənin tədrisinə yeni yanaşmanın, indiya qədər bu sahədə hökm sürmiş ehkamçılıqdan, səmərəsiz sxolastikadan və ideoloji azbərcilikdən yaxa qurtarmağın zəruri olması anlamından çıxış etmişdir. O, "fəlsəfənin əsas məsələsi"ni araşdırmaqdan və buradan irali gələn materialın və ideya mövqelərinin şərhi metodlarından imtina etmişdir.

Dərs vəsaiti üzərində iş prosesində müəllif bir sıra çatınlıklarla üzləşmişdir. Dərs vəsaitində fəlsəfənin vazifələrinə, onun əsas məsələsinə, anlayışlar aparatına, dincə və keçmişin mənəvi sərvətlərinin dərk edilməsi məsələlərinə yeni münasibətin əks etdirilməsi ən çatın məqamlar olmuşdur. Müəllif müxtəlif baxışların və fikirlərin geniş mənzərasını təsvir etməyə, oxucuya özünün seçim etməsi və öz mövqeyini müəyyənləşdirməsi imkanı vermişdir.

Dərs vəsaitində əsas fəlsəfi problemlər fəlsəfə tarixinin materialları əsasında nəzərdən keçirilir, onların təfsir üsullarının, bu problemlərin həlliinə yanaşmaların tarixən necə dəyişməsi göstərilir. Müasir dövrün aktual problemlərinin, məsələn, mədəniyyət, sivilizasiya, şəxsiyyət və qloballaşma mövzularının araşdırılması xüsusi yer tutur. Müəllif gənc intellektualların "nə varsa, onu dərk etməsinə", sosial gerçekliyi başa düşməsinə, öz dünyagörüşü mövqeyini müştəqil müəyyənlaşdırmasına kömək etməyə çalışmışdır.

MÜNDƏRİCAT

MÜQƏDDİMƏ	3
I HİSSƏ. FƏLSƏFƏYƏ GİRİŞ	
<i>Falsafa nədir</i>	7
<i>Falsafanın mövzusu</i>	7
<i>Falsafanın funksiyaları</i>	9
<i>Falsafanın təyinatı</i>	11
<i>Falsafa, mifologiya və din</i>	11
<i>Falsafa və elm</i>	16
<i>Falsafa və ideologiya</i>	19
<i>Falsafa və sinergetika</i>	20
<i>Falsafa və hüquq</i>	22
<i>Falsafa və kulturologiya</i>	24
<i>Falsafa və inqasənat</i>	27
<i>Falsafa və adabiyyat</i>	31
<i>Falsafa və əxlaq</i>	33
<i>Falsafa və ekologiya</i>	34
<i>Falsafa və camiyyat. Başarıyyat global problemlər qarşısında</i>	36
II HİSSƏ. FƏLSƏFƏ TARİXİ	
I fasil. Tarixi-falsəfi proseslər:	
<i>falsəfi fikrin əsas mərhələləri və istiqamətləri</i>	45
II fasil. Şərq falsəfəsi	49
<i>Qədim və Orta əsrlərdə Hindistan falsəfəsi</i>	49
<i>Qədim və Orta əsrlərdə Çin falsəfəsi</i>	51
<i>Ərb-islam dünyası falsəfəsi. Quranın falsəfi əhəmiyyəti</i>	55
<i>Qədim və Orta əsrlərdə Azərbaycan falsəfəsi</i>	78
<i>Azərbaycan Renessansı falsəfəsi</i>	86
III fasil. Antik falsəfa	95
<i>Antik falsafanın dövrlərə bölünməsi</i>	95
<i>Qədim yunan falsafasının təşəkkülü</i>	97
<i>Falsafanın inkişafında ziddiyyatlı meyillər: dialektika və metafizika</i>	100

<i>Qədim yunan falsafasının klassik əsri</i>	108
<i>Ellinizm falsəfəsi</i>	117
<i>Qədim Roma falsəfəsi</i>	119
<i>Müasir filosofların əsərlərində antik falsafanın qiymətləndirilməsi</i>	121
IV fasil. Orta əsrlər falsəfəsi	
<i>Teolojiya və falsafa: ontologiya və qnoseologiya problemləri</i>	125
<i>Patristika</i>	126
<i>Latin averroizmi</i>	128
<i>Tomizm Qərbi Avropada sxolastik falsafanın aparıcı istiqamətidir</i>	130
<i>Realizm və nominalizm</i>	132
V fasil. İntibah dövrünün falsəfəsi	
<i>Keçid dövrünün falsəfəsi</i>	137
<i>İntibah falsafasının təkamüllünün əsas dövrləri və onların nümayəndələri</i>	138
VI fasil. Qərbi Avropa klassik falsəfəsi	
<i>Yeni dövər falsəfəsi</i>	145
<i>Maarifçilik falsəfəsi</i>	148
<i>XIX əsr Qərbi Avropa falsəfəsi</i>	152
VII fasil. Qeyri-klassik falsəfa	
<i>Marksizm və neomarksizm</i>	161
<i>Maks Veber və onun marksizmin alternativi olan tolimi</i>	164
<i>A.Bergsonun "Hayat falsəfəsi"</i>	165
<i>Ogiüst Kontun və Herbert Spenserin pozitivizmi</i>	166
<i>Şopenhauer və Nitsşenin volyuntarizmi</i>	168
<i>Fenomenologiya</i>	169
<i>Ekzistensializm – mövcudluq falsəfəsi</i>	171
<i>Personalizm</i>	175
<i>Freydizm və neofreydizm</i>	176
<i>Strukturalizm</i>	178

VIII fəsil. XIX əsrin sonu – XX əsrin əvvəlində rus fəlsəfəsi	183
IX fəsil. Yeni dövrdə Azərbaycan fəlsəfəsi fikrinin təşəkkülü	
XIII-XVIII əsrlarda Azərbaycan fəlsəfə fikri	189
XIX əsrdə və XX əsrin əvvəlində Azərbaycan fəlsəfəsi	197
X fəsil. XX əsr fəlsəfəsi	
Neopozitivizm	203
Məntiqi pozitivizm	203
Postpozitivizm	205
Praqmatizm	207
III HİSSƏ.	
MÜASİR FƏLSƏFƏNİN ƏSASLARI	
XI fəsil. Müasir dövrün mənəvi mühiti	
Elmi-tekniki təraqqı və başarı dəyərlər	213
Dövlət aparatının qüdrətinin artması	214
Müasir cəmiyyətin üzələşdiyi təhdidlər və təhlükələr	215
XII fəsil. XX əsr fəlsəfəsində dil, şürə və ünsiyət problemləri	
Dil fəlsəfəsi	219
Dilin hermenevtik şərhi	221
Dilin fenomenoloji anlAMI	222
XIII fəsil. İdrak nəzəriyyəsinin müasir problemləri	
İdrak nəzəriyyəsinin problemləri və müasir şəhərləri	225
Elmi nəzəriyyələrin həqiqətə oxşarlığı konsepsiyası	227
Yeni paradigmənin köhnəsi üzərində zəfəri konsepsiyası	229
XIV fəsil. Müasir sosial fəlsəfənin xüsusiyyətləri	
Sosial fəlsəfə və sosial elm	233
Sosial gərçəkliliyin klassik obrazından postklassik obrazına doğru	235

İntersubyektivlik anlayışı	238
Modernizm və postmodernizm	239
XV fəsil. Müasir tarix fəlsəfəsi	
Tarix fəlsəfəsinin maraq dairəsi	243
İdrak və tarixin interpretasiyası məsəllələri	244
"Tarix", "inkiqəf" və "müasirlik" anlayışları	247
XVI fəsil. Fəlsəfi antropologiya	
İnsan mövzusu fəlsəfənin mərkəzi mövzusudur	251
Fəlsəfi antropologiyani insan haqqında təlimlərdən fərqləndirən cəhatlər	252
İnsan varlığın xüsusi növüdür. İnsanda bəşəri cəhatlər	254
İnsanın mahiyyəti	255
XVII fəsil. Mədəniyyət fəlsəfəsi	
Mədəniyyətin fəlsəfi dərkinin aktuellüyü	259
Mədəniyyət nadir?	260
Mədəniyyətin tipləri, formaları və funksiyaları	261
XVIII fəsil. Qlobal problemlər fəlsəfəsi	
"Qlobal problemlər" anlayışı	265
Qlobal problemlərin tədqiqi metodologiyası	
Qlobal modeləşdirmə	267
Qlobal problemlərin təsnifatı	269
Müasir qlobalistika insana təraf döñüş. Qlobal şürə	271
XIX fəsil. Şürə, qnoseologiya və antropologiya	
"Şürə" anlayışının mənası	275
Bilik idrak fəaliyyətinin nəticəsi kimi	276
Hissi və rasional idrak	276
İzahetmə və anlama	277
İdrakda dilin əhəmiyyəti	277
Mənlik şürə	277
Fəlsəfi və elmi idrak	277
Adi şürənin əsas elementləri	278
Adi və elmi bilik	279
Empirik və nəzəri bilik	280

<i>İdrakda biliyin və həqiqətin rolü</i>	280
<i>Həqiqət və inam</i>	281
<i>Təfakkür üslubu</i>	283
<i>Şüuri və qeyri-şüuri</i>	284
<i>Yaradılıqlı və intuisiya</i>	284
<i>Falsafə və aksilogiya. Dəyərlər problemi</i>	285
XX fəsil. İnsan fəlsəfəsi	
<i>Falsafədə insan problemi</i>	289
<i>Fərd, fərdiyyat, şəxsiyyət</i>	291
<i>Hüquqi dövlətdə şəxsiyyət</i>	292
<i>Tərbiyənin və təhsilin falsafəsi</i>	293
<i>İnsanın təbiəti və mahiyyəti</i>	295
<i>İslamda insan problemi</i>	298
<i>Etika. Əxlaq falsafəsi</i>	301
<i>Estetika. Gözallık falsafəsi</i>	303
<i>İnsan fəlsəfəsinin əsas cəhətləri</i>	304
XXI fəsil. Təbiət fəlsəfəsi	
<i>İnsan və təbiət</i>	307
<i>Təbiətin təbiət-əlmi və falsafə manası</i>	309
<i>İnsanın və təbiətin harmoniyası problemi</i>	312
<i>İnsanın salamat qalması problemi</i>	313
<i>Təbiət əlamindəki obyektlərin məkan-zaman xüsusiyyətlərinin əhəmiyyəti</i>	315
XXII fəsil. Cəmiyyət fəlsəfəsi	
<i>Cəmiyyət anlayışı</i>	317
<i>Sosial davranışları</i>	318
<i>Sinergetika və cəmiyyətin dərk edilməsi</i>	318
<i>Demokratiya problemləri</i>	319
XXIII fəsil. Tarix fəlsəfəsi	
<i>Tarix falsafəsi nə ilə maraqlanır?</i>	321
<i>İslamda tarix falsafəsi. Keçmişin, indinin və galacayıñ</i>	
<i>islam tərəfindən qəvrənilməsi</i>	322
<i>Tarix falsafəsi və Qərb-Şərq, Şərq-Qərb problemi</i>	325
<i>Futurologiya – galacayıñ falsafəsi</i>	328

XXIV fəsil. İqtisadiyyatın fəlsəfi problemləri	
<i>Mülkiyyət falsafəsi</i>	331
<i>Mülkiyyətin formaları</i>	331
<i>Əmək insanın mahiyyəti kimi</i>	331
<i>Bazar iqtisadiyyatı falsafəsi</i>	332
XXV fəsil. Siyasi falsafə və ideologiya problemləri	
<i>XX əsrin sonu – XXI əsrin əvvəlində siyasi proseslərin falsafə manası</i>	335
<i>Millət və dövlət problemi siyasi falsafənin obyekti kimi</i>	336
<i>Siyasi sistem</i>	338
<i>İdeologiya və onun əsas cəhətləri</i>	340
<i>Deideolojilaşdırma problemləri</i>	340
XXVI fəsil. Falsafədə ziddiyyyətlər və münaqışələr problemi	
<i>Ziddiyyyətlər və münaqışələr: mənşəyi, mahiyyəti və spesifik xüsusiyyətləri</i>	345
<i>Münaqışələrin xarakteri və inkişaf mərhələləri</i>	346
<i>Münaqışələrin həllinin prinsipləri</i>	347
XXVII fəsil. Başarıyyət informasiya-texnologiya aləmində	
<i>Globallaşma, standartlaşdırma və sosial dünya obrazının transformasiyası təhlükəsi</i>	349
<i>Problemin həlli yollarının axtarışı</i>	350
<i>NƏTİCƏ</i>	353

FƏLSƏFƏ

Fəlsəfə elmləri doktoru, akademik
RAMİZ ƏNVƏR oğlu MEHDİYEV

Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən ali məktəb tələbələri üçün
dərs vəsaiti kimi tövsiyə olunur.

Rusca ikinci nəşrindən tərcümə

Texniki redaktorlar:

Cəvani Ağayev
Bətlul Eyvazlı

Korrektorlar:

Gülzaman Qurbanova
Ceyhun Rüstəmov

Yığılmağa verilib: 5.09.2009.

Çapa imzalanıb 20.05.2010 Formatı 60x90 $\frac{1}{16}$.
Fiziki çap vərəqi 22,5. Tiraj 1000. Sifariş 175.

“Şərq-Qərb” mətbəəsində ofset
üsulu ilə çap olunmuşdur.

fəlsəfə

Axf-254449

ALİ MƏKTƏBLƏR ÜÇÜN DƏRSLİK